

D 2000
D 13 1

186

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
QAFQAZ UNIVERSİTETİ

Əlyazması huququnda

YILMAZ HÜSEYİN OĞLU POLAT

ALİ XAN TÖRƏ SAGUNI VƏ ONUN ŞƏRQİ
TÜRKÜSTANIN AZADLIĞI UĞRUNDA MÜBARİZƏSİ

İxtisas: 07.00.01 İctimai hərəkatlar və siyasi partiyalar tarixi

Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim
olunmuş

Dəj-663

DISSERTASIYA

Elmi rəhbər : Y. M. MAHMUDOV
Əməkdar elm xadimi,
Tarix elmləri doktoru, professor

M. F. Axundov adyına
Azərbaycan Respublikası
KİTABXANASI

Əməkdar elm xadimi
DÖVLET SƏHİYYAT
MƏRKƏZİ
870005 Bəd. Nəşvən dəm 2/6
N 67
14. Ok 1500

BAKİ-2000

~ AAK
№ 0109080
30.06.2010 II

MÜNDƏRİCAT

İXTİSARLAR	3
GİRİŞ	4
1. İSLAM CÜMHURİYYƏTİNİN QURULMASI ƏRƏFƏSİNDE ŞƏRQİ TÜRKÜSTAN	21
1.1. Şərqi Türküstan Cumhuriyyətinin qurulması ərefəsində Şərqi Türküstanın ictimai-siyasi, və sosial-iqtisadi vəziyyəti	21
1.2. Şərqi Türküstan ərzisi, sosial strukturu və demografik vəziyyəti	39
1.3. Şərqi Türküstanın tarixi	42
1.4. Şərqi Türküstanın beynəlxalq aləmdə siyasi mövqeyi.....	57
1.5. Şərqi Türküstanın iqtisadiyyatı	74
2. ŞƏRQİ TÜRKÜSTANDA AZADLIQ HƏRƏKATININ QÜVVƏTLƏNMƏSİ VƏ ALİ XAN TÖRƏ SAGUNI	76
2.1. Ali Xan Törə Saguninin ailədə və gənclik dövründə şəxsiyyətinin yetişməsi.....	76
2.2. Ali Xan Törə Saguninin şəxsi manəvi dəyərləri və əsərləri	78
2.3. Ali Xan Törə Saguninin sağlamlıq anlayışı və gidalanma mədəniyyəti.88	88
2.4. Ali Xan Törə Saguninin Türküstanın milli azadlığı uğrunda mübarizələri və Nailiyyətləri.....	99
3. ŞƏRQİ TÜRKÜSTAN İSLAM CÜMHURİYYƏTİNİN QURULMASI VƏ FƏALİYYƏTİ	106
3.1. Şərqi Türküstan İslam Cumhuriyyətinin qurulması.....	106
3.2. Şərqi Türküstan Cumhuriyyətinin quruluşu ilə bağlı mühüm şəxslərin təqdimisi	110
3.3. Şərqi Türküstan İslam Cumhuriyyətinin xarici siyaseti	114
3.4. Şərqi Türküstan İslam Cumhuriyyətinin daxili siyaseti	117
4. ŞƏRQİ TÜRKÜSTAN İSLAM CÜMHURİYYƏTİNİN SÜQUTU	131
4.1. Ali Xan Törənin ruslar tərəfindən qaçırılıraq Daşkəndə getirilmesi və vəfatı	131
4.2. Müharibə və birləşmiş hökumət.....	133
4.3. Şərqi Türküstanın çinlilər tərəfindən istilası və Şərqi Türküstan Cumhuriyyətinin süqutu.....	137
NƏTİCƏ	145
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI	148
ƏLAVƏLƏR - SƏNƏDLƏR	154

İXTİSARLAR

a.k.e.	: adı keçən əsər
a.k.m.	: adı keçən məqale
ABŞ	: Amerika Birleşmiş Dövlətləri
B.O.A.	: Başbakanlıq Osmanlı Arxivü
Bkz	: baxınız
c	: cild
ÇXC	: Çin Xalq Cumhuriyeti
ÇKP	: Çin Komünist Partiyası
DT	: Doğu Türkistan
Ed	: editör (redaktor)
ESS	: Encyclopaedia of Social Sciences
IESS	: International Encyclopaedia of the Social Sciences
IJMES	: Journal of the Middle East Studies
IOR	: India Office Rekords
JRCAS	: Journal of the Royal Central Asian Society
qrş	: qarşılaşdırınız
METU	: Middle Eastern Technical University (ODTÜ)
MM	: Meclis-i Mahsus
PRO	: Public Record Office
s	: səhifə
ss	: səhifələr
SSRİ	: Sovet Sosialist Respublikalar İttifaqı
ŞTC	: Şərqi Türkistan Cumhuriyeti
ŞTİC	: Şərqi Türkistan İslam Cumhuriyeti
TDAD	: Türk Dünyası Araştırmaları Dergisi
TDAE	: Türk Dünyası Araştırmaları İnstitutu
TDTD	: Türk Dünyası Tarih Dergisi
TAKE	: Türk Kültürünü Araştırma İnstitutu
TTK	: Türk Tarih Kurumu
vb.	: və bənzəri

GİRİŞ

Mövzunun Aktuallığı: Türk xalqlarının tarix boyu qurduğu müxtəlif dövlətlərin ictimai-siyasi və iqtisadi vəziyətinin, onların yadəllilərə qarşı apardığı azadlıq mübarizəsi tarixinin öyrənilməsi Azərbaycanın müstəqillik əldə etdiyi və öz ərazi bütövlüyü uğrunda mübarizə apardığı hazırkı şəraitdə mühüm əhəmiyyət kəsb edir. Çox təəssüf ki, müxtəlif subyektiv mülahizələr əsasında az öyrənilmiş xalqlardan biri də qədim dövlətçilik və mədəniyyət tarixinə malik olan türk xalqlarının tarixidir. Totalitar ideologiyaya malik olan Sovet imperiyasının daxili siyasetinin başlıca tendensiyalarından biri də türk xalqlarını bir-birindən təcrid etməkdən, onların qədim tarixə və mədəniyyətə malik olduğunu gizlətməkdən və yeni yaranmış nəslin dünya görüşünü milli zəmindən qoparıb ayırmadan ibarət idi. Çünkü vaxtilə çox böyük ərazidə yaşayan və əsrlər boyu bu ərazilərdə qüdrətli dövlətlər və zəngin mədəniyyət yaratmış, daim işgalçılara qarşı qəhrəmancasına mübarizə aparmış böyük bir xalqın şanlı tarixini qəbul etmək imperiyanın milli siyasetinə uyğun gəlmirdi. Bə'zi xalqlar öz tarixlərinin qədimliyini sübut etmək üçün dəridən-qabıqdan çıxdığı halda rus imperiyasının yürütdüyü siyasetin nəticəsi olaraq Azərbaycan xalqının tarixi gah farslarla bağlıdır, gah da milli tariximiz ümum türk dünyası tarixindən təcrid edilmiş şəkildə öyrənilir və araşdırılırdı. Bu isə, mə'lum olduğu kimi, türk xalqlarının tarixinin təhrif olunmasını, bir-biri ilə əlaqəli şəkildə öyrənilmə mərasından uzaqlaşdırılması məqsədini güdən, 70 il ərzində bu siyaseti yeritməklə türk övladlarının mə'nəviyyatını dəyişdirməyə çalışan qüvvələrin başlıca qayəsi idi.

Qədim dövrlərdə başlayaraq əsrimizin 20-ci illərinədək Azərbaycan tarixində “ağ səhifələrin” qalmasının əsas səbəblərində biri də onun ümum-türk tarixindən təcrid olunmuş şəkildə öyrənilməsidir.

Şərqi Türküstan tarixi də Azərbaycan tarixşünashlığında öyrənilməmişdir. Şərqi Türküstan Respublikasının yaranması və öz istiqlaliyyətini qorumaq uğrunda mübarizəsi və süqutu, bu süqutun səbəbləri, bu respublikanın meydana gəlməsinə imkan verən tarixi şərait və onun lideri Ali Xan Törənin siyasi fəaliyyəti indiyədək tədqiq edilməmişdir. Keçmiş SSRİ-də isə bu respublika ilə bağlı elmi ədəbiyyatlarda təsadüf edilən fikirlər birtərəfli, təhrif olunmuş və kommunist ideologiyası qəlbine uyğun şəkildə şərh edilmişdir. Bundan əlavə Ali Xan Törənin 36 il Daşkənddə əsarətdə yaşaması və bu dövrdə yazdığı əsərlər hələ elm aləminə mə'lum deyil. Bu kimi faktların üzə çıxarılması və araşdırılıb elmi ictimaiyyətə çatdırılması lazımdır. Çin şovunistləri ilə türk xalqlarını əzmək üçün birləşən və “parçala, hökm sür!” siyaseti yeridən rus imperiyasının mahiyyətini daha qabarık şəkildə aşkarla çıxarmaq baxımından da əhəmiyyətlidir. Hal-hazırda əsarətdə qalan türk xalqları içərisində şərqi türküstanlılar ən çoxsaylı xalq olduqlarından, milli və dini zülmə qarşı dəfələrlə mübarizəyə qalxdıqlarından bu xalqın son əsrədəki azadlıq mübarizəsinin tədqiqi və öyrənilməsinin aktuallığı inkarolunmaz həqiqətdir. Çünkü bu mübarizənin obyektiv şəkildə tədqiqi bir sıra türk xalqlarının əsəret altına düşmələrinin və dövlət müstəqilliyini itirməsinə gətirib çıxaran siyasi-iqtisadi və ideoloji səbəblərini, bu işdə kommunist və şovinist ideologiyalarının rolunu aşkarla çıxarar, vahid dilə və mədəniyyətə malik türk xalqlarının ister azadlıq, isterse də qurduqları dövlətlərin qüdrətlənməsi işində bir-birinə yardım olmaq və yaxınlaşma zərurətini təsdiq edər. Məhz buna görə də “Ali Xan Törə Saguni və onun Şərqi Türküstanın azadlığı uğrunda mübarizəsi” mövzusunda dissertasiya işlənilməsi məqsədə uygundur.

1933-cü ildə qurulmuş respublikanın məğlubiyyəti və tarixi təcrübələri 1944-cü ildə respublikanın yenidən meydana gəlməsi üçün zəmin hazırladı. Xalqın 1944-cü ildəki azadlıq hərəkatı 1933-cü ildəki hərəkatın daha qətiyyətli davamı idi. Çünkü Şərqi Türküstan İsləm Respublikasının siyasi

programı, xarici siyasəti, bayrağı, simvolu və gerbi 1944-cü ildəki qiyamın lideri Ali Xan Törə tərəfindən hazırlanıb tətbiq edilməyə başlamışdı. Ali Xan Törə Şərqi Türküstan xalqının 1940-ci illərdəki qabaqcıl təşkilatçısı, hərbi komandanı, dövlət qurucusu olan tarixi bir şəxsiyyətdir. Öz parlaq həyatı dövründə Şərqi Türküstanı azadlıq mübarizələrinə qaldıran Ali Xan Törə Saguni 1944-cü ildə Şərqi Türküstanda çinlilərə qarşı vuruşaraq azad və müstəqil dövlət qurmağa nail olan mərd bir mübariz, mahir təşkilatçı və idarəçi kimi tanınan vətənpərvər özbək elm və din alimidir. Türküstan Milli Azadlıq hərəkatının liderlərindən biri olan Saguni bütün həyatını rus imperializminə qarşı mübarizədə keçirmiş və öz mübarizəsində az, lakin böyük uğurlar qazanmışdır. Bununla belə o, yaxın tariximizin ən az tanınan şəxsiyyətlərindəndir.

Daşkənddə Ali Xan Törə Saguninin oğlu Qutluq Xan Şakirovla tanışlıq məni onun atası haqqında Türkiyədəki tarixi mənbələrdə mə'lumatlar araşdırmağa sövq etdi. Yılmaz Öztunanın “İslam Dövlətləri” kitabının 1-ci cildinin 685-ci səhifəsində kiçik bir mə'lumat diqqətimi cəlb etdi:

“1944-cü ilin iyununda Ali Xan Törə (Xocalar Xanədanından bir şahzadə) Gulcada çinlilərə qarşı mübarizəyə qalxaraq Qazaxistanla həmsərhəd olan İli ələ keçirdi. 7 avqust 1944-cü ildə o, paytaxtı Gulca şəhəri olan Şərqi Türküstanın dövlət başçısı seçildi. Osman Batur Ali Xanı dövlət başçısı kimi qəbul etdi. 1945-ci ilin martında Ali bəy Rəhim də Manası ələ keçirdi. 1946-cı ilin yazında Ali Xan yoxa çıxdı və bir daha izinə rast gəlmək mümkün olmadı. Sözsüz ki, o kommunistlər tərəfindən qətlə yetirilmişdi. Lakin bu sui-qəsdin millətçi Çin valisi U Cung Shin tərəfindən təşkil edildiyini də iddia edirlər”. [1, c.1, s.685]

Yılmaz Öztunanın əsərinin 1989-cu ildə Mədəniyyət Nazirliyi nəşriyyatı tərəfindən nəşr edildiyini nəzərə alsaq, bu mə'lumatın qənaətbəxş olmadığını və Türkiyədə bu mövzunun böyük maraqla qarşılanması gerektiğini düşündüm. Çünkü Ali Xan Törə 1946-cı ildə kommunistlər tərəfindən heç də öldürülməmiş, həmin ilin iyun ayında Sovet İttifaqının Gulca konsulu

Dabaşın tərefindən (vitse-konsul Aleksandr Vasilyeviç idi). Qorqaz şəhərində (Qazaxıstanın Çin sərhəddinə yaxın bir yer) saziş imzalanacağı və'di ilə təleyə salınmış, hərbi teyyarə ilə Daşkəndə qaçırlılmış, iki il şəhərdən kənarda, xalqdan gizlin, uzaq bir yerdə saxlanılmışdır. Daim nəzarət altında olaraq 1976-cı ilə qədər yaşamışdır. [2]

Maraqlıdır ki, həyatını iki kommunist ölkəsinə qarşı mübarizədə keçirən Ali Xan Törə Şərqi Türküstanda dövlət başçısı olmasına baxmayaraq, Osman Batur, Yusif Alptəkin qədər tanınmamışdır. Tarix kitablarında da ona çox az yer verilmişdir. Görəsən nə üçün?..

Şərqi Türküstan azadlıq hərəkatının liderlerinin xatirələrində Ali Xan Törədən çox az bəhs edilməsi və ya heç bəhs edilməməsi onun az tanınmasına və ya heç tanınmamasına səbəb olmuşdur. Bəlkə də bunun əsas səbəbi onun islamçılığı ilə daha çox bağlıdır.

Mə'lum olduğu kimi, 1991-ci ilin avqustunda Sovet İttifaqı dağıldıqdan sonra Özbəkistan da müstəqillik əldə etmiş bir dövlət kimi öz tarixini yenidən araşdırmağa, azadlıq mübarizələrini, milli qəhrəmanları üzə çıxararaq, onların müstəqillik ideyalarını qətiyyətlə həyata keçirməyə çalışmışdır.

Ali Xan Törə kommunizm dövründə vətən xaini e'lan edilən, bu gün isə müstəqilliyyin simvolu olan milli qəhrəmanlardandır. Daşkənddə bir çox məktəb və küçələrə indi onun adı verilmişdir. Ali Xan Törəyə məxsus bütün əşyalar isə muzeylərdə mühafizə olunur...[2]

Şərqi Türküstanın 1944-cü ilə qədər dünya miqyasında yeri və əhəmiyyəti mövzusu isə bəledir:

Şərqi Türküstan Asyanın mərkəzində yerləşən, geosiyasi strateji mövqeyi, fiziki coğrafiyası, tarixi keçmiş, etnik strukturu, mədəniyyəti, yeraltı və yerüstü sərvətləri ilə müstəqil dövlət kimi yaşamalı olduğu halda müasir dövrdə əsarət altında qalan yeganə ölkədir. Şərqi Türküstan müsəlman türk mədəniyyətinin beşiyidir. Ərazisində Hun, Göytürk, Qaraxanlı, Uyqur dövlətləri, Seidiyyə Xanlığı kimi bir çox müstəqil Xanlıqlar

qurulan, Qaşqarlı Mahmud, Yusif Xas Hacib kimi türk mədəniyyətinin ölməz şəxsiyyətlərini yetişdirən bu vətənin qəhrəman övladları müstəbid Çin hakimiyyətinə qarşı tez-tez üsyənlər qaldırmışlar ki, bu üsyənlər dini bir xarakter daşımakla birlikdə türklərin öz dövlətlərini qurma arzularından ileri gəlir.[3, 1992, No:33] İlk Çin istilasının başladığı 1757-ci ildən bəri Şərqi Türküstanda 200-ə yaxın silahlı üsyən baş vermişdir. Həmin üsyənlərdən dördündə xalq qısa müddət üçün (1825-1861-1939-1944) də olsa azadlığın dadını görmüş, milli dövlət qurmuşdur.

Şərqi Türküstan İslam Respublikası Şərqi Türküstan tarixində çox mühüm və müstəsna əhəmiyyətə malikdir. Çünkü bu dövlət ölkənin şimalında və cənubunda işgalçı Çin dövlətinə qarşı milli mübarizənin geniş vüs'ət alması nəticəsində yaranmışdır. Bu dövlətin milli bayrağı, milli məclisi, konstitusiyası, ordusu və milli pulu var idi. Qonşu və uzaq ölkələrlə diplomatik və mədəni əlaqələri olan müasir dövlət strukturuna malik idi. Şərqi Türküstanın irq, din, dil, adət-ənəne və sosial struktur baxımından Çin milləti ilə heç bir münasibəti və yaxınlığı yoxdur. Çinin tarixi və milli sərhədlərindən kənarda qalan Şərqi Türküstan tarix boyu bir neçə dəfə Çin istilasına mə'rüz qalsa da, həmin istilalar müvəqqəti xarakter daşımışdır. Çinlilər tezliklə darmadağın edilmişlər. Çinlilərin əsas işgalları yalnız 1759-1760-cı illərdən başlayır. Şərqi Türküstan türkləri 1760-ci ildən bəri 58 dəfə silaha sarılıraq, Çin işgalinə son qoymağá çalışmışlar. Şərqi Türküstan son 200 il ərzində 5 dəfə çinlilərin işgalinə mə'rüz qalmışdır. Bunlar 1759-cu ildən 1863-cü ilə qədər 125 il davam edən birinci işgal (imperiya) dövrü, 1876-cı ildən başlayaraq 35 il davam edən ikinci dövr, 1911-ci ildən 1943-cü ilə qədər davam edən üçüncü dövr (yarımmüstəqil ümumi vilayətlər), 1943-cü ildən 1949-cu ilə qədər davam edən dördüncü işgal dövr (Millətçi Çin) və 1949-cu ildən bəri davam edən beşinci işgal dövrüdür (Qırmızı Çin). Bu son dövr Şərqi Türküstan tarixinin ən zülmətli dövrüdür.

Asiyanın Avropa ölkələrində tərtib edilmiş siyasi xəritələrində, bütün avropalıların yazılı əsərlərində və hətta düşüncələrində 1876-1949-cu illər

arasında Şərqi Türküstanın uzun müddət Rusyanın tə'siri altında olduğu görünür. 1935-ci ildə Qərbi və Şərqi Türküstanı gəzən və görüb yaşadığı hadisələri "Solo Turkistan" və "Verbotene Reise" adlı kitablarında qələmə alan Elma Maylart rus konsullarının Şərqi Türküstanda çinlilərdən daha böyük nüfuza malik olduğunu, çinlilərin rusların yanında başı aşağı, əlləri çapraz vəziyyətdə durduqlarını yazır. [4, 1996, No:118]

Mövzunun öyrənilmə vəziyyəti: Mövzu əsas e'tibarilə XIX əsrin sonu XX əsrin sonuna aid olan arxiv sənədləri, ilk mənbələr, canlı şahidlərinin, xususən qohumlarının mə'lumatları və muasır dövrde Türkiyə Respublikasında çap olunmuş tarixi ədəbiyyatların təhlili əsasında yazılmışdır.

İstifadə olunan arxiv sənətlərini xarakter e'tibarı ilə iki qismə bölmək olar:

a) Rəsmi sənədlər:

1- Ali Xan Törənin şəxsi arxiv və onun Şərqi Türküstan İslam Cumhuriyyətinin prezidenti olduğu dövrde çap olunmuş sənədlər, fotosəkillər, 1945-ci ildə Şərqi Türküstanın Çoçək şəhərində çap olmuş nitqi,

Türküstanın işgali və bölüşdürülməsi ilə bağlı İngiltərənin aşağı palatasındaki müzakirələrin arxiv sənədləri.

b) Qeyri-rəsmi sənədlər:

Ali Xan Törənin əsarət həyatında yazmış olduğu əlyazmaları və çap olunmuş əsərləri.

Ali Xan Törənin oğullarının onun haqqında olan xatirələri.

Şərqi Türküstanlıların yaşayıb, görüb və eşitdiklərini milli mübarizələrinə və ya çinlilərin Şərqi Türküstan üzərində haqsız mübarizələrini eks etdirən əsərlərə qarşı olaraq qələmə aldıqları elmi və ya xatirə əsərləri.

4- Avropa, ABŞ və xüsusilə Türkiyə tədqiqatçılarının Türkistan və Şərqi Türküstan haqqında yazdıqları əsərlər.

Mövzunun araşdırılması və öyrənilməsində ən çox Doç. Dr. İ. Kurban

[5], Prof. Dr. Z. V. Togan[6], Dr. Alaaddin Yalçınkaya[7], M. Emin Buğra[8], İ. Y. Alptekin[9], L. Ligeti[10], Milton J. Clark[11, No:39 1995], kimi Türküstan haqqında böyük tədqiqatlar aparan deyerli alımların əsərlərindən istifadə mühüm yer tutur.

Ali Xan Törə haqqında bu günə qədər yazılmış bir eser yoktur. Şərqi Türküstanın tarixinə aid umumi ədəbiyyatlar mövcud olsa da, O'nun haqqında mə'lumat yok dərəcəsindədir, və ya çox azdır. Həmçinin bu mə'lumatlarda səhvler də çoxdur. Cox təəssüf ki, Azərbaycan kitabxanalarında Şərqi Türküstanın tarixi və Ali Xan Törə ilə əlaqədar müstəqil ədəbiyyat yoxdur. Mövzu ilə bağlı bir neçə ədəbiyyat və müellifləri haqqında mə'lumat vermək istəyirəm.

1. Uyqurlarning, “Kıskiçe tarichi”:

Xüsusi maraq doğuran və zövqlə tərtib olunmuş bu kitab ərəb hərfli ilə uyğur dilində 82 səhifədə nəşr olunmuşdur. Kitabın nəşr edildiyi yer və tarix haqqında konkret mə'lumat verilməmişdir. Ancaq kitabda qeyd edilmiş “Cunggu Pepler Akademiyisi milletlerni tetkik kiliş inistituti Şincang az sanlık milletlerning cemiyet tarixini tekşürüş qruppisi teripidin tüzüldi”(Çin Elmlər Akademiyası Millətləri Araşdırma İnstitutu, Şincang azlıqlarının sosial tarixini tədqiq edən qrup tərəfindən hazırlanmışdır.) Mə'lumatından aydın olur ki, əsər Pekində nəşr edilmişdir.

Kitabın üz qabığının ortasında bu sözlər yazılmışdır: “İcki materiyal, okup bolgandin keyin kayturuvelinidu. Juturuvetmeng, başkilarga eytmang.”(Gizli sənəd oxunub başa çatdırıldıqdan sonra geri qaytarılmalıdır. İtirmeyin, başqalarına danışmayın.)

Kitabın üz qabığındaki bu sözlər qırmızı hərflərle çap edilmişdir və onun rəsmi sənəd olduğunu göstərir. Kitabdakı mə'lumatların tarixinə görə onun 1958-ci ilin axırlarında və ya 1959-cu ilin əvvəllerində nəşr edildiyi mə'lum olur. Çin kommunistlərinin Şərqi Türküstan millətçilərinə qarşı apardığı “Beyin təmizləmə” hərəkatı bu dövrə təsadüf edir. Deməli, kitab yüksək mənsebli kommunistlərə Şərqi Türküstandakı türk millətçiliyinin əsasları

haqqında mə'lumat vermək üçün hazırlanmışdır.

2. Cihangir Genişin, "Altı Batır" (Altı Qəhrəman), Gulca, 1945-ci il:

Cihangir Genişin Kazan türklərindəndir. 1930-cu illərdə Qərbi Türküstanın Karakul (Bu gündü Qırğızistanın Prjivalski şəhəridir.) şəhərindən qaçaraq Şərqi Türküstanın Nılıkı vilayətinə gəlmişdir. Oxumuş bir ziyalı idi, rus dilini yaxşı bilirdi. Üsyan dövründə Nılıkide yaşamışdır. Sonralar Gulcaya köçmüştür. II Dünya Müharibəsindən sonra Sovet İttifaqının canlı qüvvəyə olan ehtiyacını tə'min etmək üçün 1950-ci illərdə Rusiya-Çin əməkdaşlığı əsasında Şərqi Türküstanlıların Qərbi Türküstana köçürülməsi nəticəsində yenidən ailəsi ilə birlikdə köhne yurdu Karakula köçmüş və orada da vəfat etmişdir.

Kitab "Altı Batır" və "Zagvor"(Rusça olup zagovor şəklindədir.) başlıqlı iki hissədən ibarətdir. "Altı Batır" 208 səhifədən, "Zagvor" hissəsi isə 68 səhifədən ibarətdir, Yazı səhnələşdirilmiş dialoq şəklində olub, məkan, zaman, hadisələrin inkişafı və hadisələrdə iştirak edən obrazların şəxsiyyəti həqiqətə uyğundur. Lakin yazıda qismən yersiz təsvirlər də var.

Yazının "Altı Batır" başlıqlı hissəsi Nılıkideki Üsyan, "Zaqvor" başlıqlı hissəsi isə Arsalat və Zikudakı beloruslar arasında baş verən münaqişələr haqqındadır. Yazının "Altı Batır" hissəsinin son səhifəsinin arxasında, yəni 209-cu səhifədə Nılıkı üsyanının lideri Fatih Müslimin "Okup kördüm. Tura dip, Fatih" imzası var. Deməli, Cihangir Genişin bu yazısını Fatihe oxutmuşdur.

3. Polat Kadırı, "Ölkə Tarihi", Urumçi - 1948:

Polat Kadırı Şərqi Türküstanın tanınmış tarixçisidir. Şərqi Türküstan Respublikasının qurulduğu vaxt o, Urumçidə olmaqla Çin hökuməti və Şərqi Türküstan Respublikası arasında münasibətləri və mübarizələri yaxından izləmişdir. Həm də Polat Kadırının Şərqi Türküstanın son dövr siyasi tarixində böyük rol oynamış Məsud Bəy, Buqra Bəy və İsa Bəylə sıx əlaqələri olmuşdur. Kitabda 1944-1949-cu illər arasında vilayətdə baş verən hadisələrə geniş yer verilmişdir.

4. “İli Tarih Materyalleri”:

Uyğur dilində ərəb hərf'lərlə nəşr edilən bu kitabın çap olunduğu yer və tarix göstərilməmişdir. Ancaq bunun əvəzində aşağıdakı sözlər var: “Cunggu Halk Siyasi Meslihat Kentisi İli Qazax Antopol Oblastik Tarih Materyalleri Tetkikat Komiteti.”(Çin Halq Siyasi Məsləhat Danışmanlığı İli Qazaq Muhtar Bölgesi Tarix Sənətlərini Tədqiq Komitəsi.) Bu, kitabın Gulcada nəşr edildiyini köstərir. Kitabda Şərqi Türküstan Respublikasının liderləri Nimətcan Kasimi, İshakbek Munun, Delilhan Sürgürbay, Abdulkerim Abbası və Nilki üsyanının qəhrəmanı Ekber haqqında mə'lumat verilmişdir.

5. Mehmet Emin Buqra, ”Şərqi Türküstan” (Tarixi, coğrafiyası və inдиki vəziyyəti), İstanbul, 1952-ci il:

M. Emin Buqra 12 noyabr 1933-cü il tarixdə Qaşqarda qurulan Şərqi Türküstan İslam Respublikasının qurucularından olduğu üçün onun o dövredə aid yazıları e'tibarlı mənbə kimi qəbul edilə bilər.

6. Roostam Sadri, “The Islamic Rerublic of Eastern Turkistan: A Commemorative Review”, Journal Institute of Muslim Minority Affairs, V cild, iyul, London, 1984-cü il, s. 294-319:

O, bu yazını dayısı Qazrail Qabitin xatirələrinə istinad edərək yazmışdır. Q.Qabit 1944-1945-ci illərdə Gulcada baş verən hadisələri yaxından izləmiş, hətta bə'zi hadisələrin bilavasitə iştirakçısı olmuşdur.

7. İsa Yusuf Alp Tekin, “Əsir Şərqi Türküstan üçün”, İstanbul, 1985-ci il:

İsa Bəy uzun müddət Çində qaldığı üçün onun Mərkəzi Çin hökuməti və Çin-Türküstan münasibətlərinə aid yazıları maraqlı faktlarla zəngindir. Bu kitabda İsa Bəyin tərcüməyi-halı haqqında geniş mə'lumatlar vardır, lakin Ali Han Törə haqqında yox gibidir.

8. Burhan Şəhidi, “Şincangninin 50 yılı”, Pekin, 1986-ci il:

Uyğur dilində ərəb hərf'lərlə çap edilmiş 800 səhifəlik bu kitabda Şərqi

Türkistanın yakın siyasi tarixində mühüm rolü olan Burhan Şehidinin xatirəleri toplanmışdır. 1894-cü ildə doğulan, əslən Kazan türklərindən olan Burhan Bəy 1912-ci ildə Urumçiye gəlmişdir. Onun xatirəleri 1912-ci ildən Şərqi Türkistanın Çin kommunistləri tərəfindən işgalinadək - 1949-cu ilin axırlarına qədər olan bir dövrü əhatə edir.

9. M. Niyazi Mahmudoğlu, "Şərqi Türkistan: Əsarətdəki ölkə", Gökhan Öndin Təhsil Vəqfi Nəşriyyatı, Ankara, 158 səhifə.

M. Niyazi Mahmudoğlu Şərqi Türküstanlıdır. Çin Xalq Respublikasında İqtisadiyyat və Ticarət Müşaviri olmuşdur. Kitabın ön sözündə 1987-ci il tarixi olduğu halda nəşr tarixi göstərilmişdir. Kitabın giriş hissəsində müəllif öz məqsədini bu şəkildə ifadə etmişdir:

"1949-cu ilin oktyabr ayında doğma yurdum Şərqi Türkistanı işgal edən kommunist diktator Mao və onun kommunist partiyası "xalq sosializmi" hiyləsi ilə və "proletariat diktaturası" maskası altında şovinist Çin diktatura siyasəti yeridərək Şərqi Türkistan xalqına dəhşətli zülmlər və cəhənnəm əzabı verdilər. Mən bütün bunları millətimlə birlikdə yaşadım, gözlərimlə şahid oldum, qulaqlarımla eşitdim. Mən bu kitabda o gördüğüm, eşitdiyim və bildiyim həqiqətləri ifadə etməyə çalışdım".

Kitab 10 hissədən ibarətdir:

1. Şərqi Türkistanın coğrafi mövqeyi və əhalisi;
2. Şərqi Türkistanın inzibati strukturu;
3. Şərqi Türkistanın coğrafi strukturu və iqlimi;
4. Şərqi Türkistanın təbii sərvətləri;
5. Şərqi Türküstanda meşəçilik, mə'dən istismarı, neft istehsalı və s.

Müəllif xeyli müddət dövlət strukturunda işlədiyi üçün mə'lumatlar geniş və dəqiq xarakter daşıyır, statistik rəqəmlər Şərqi Türkistanı daha yaxından tanımağımıza imkan verir.

Siyasi tarix və siyasi hadisələrin öz dolğun əksini tapdıgı kitabın yazı üslubu axıcı olduğu üçün o, çox gözəl tə'sir bağışlayır. Sosial obyektlərin - məktəblərin, xəstəxanaların vəziyyəti tarixi inkişaf ardıcılığına görə

nəzərdən keçirilmiş və çinlilərin tətbiq etdikləri ikiüzlü siyasetdən bəhs edilmişdir. Şərqi Türküstən torpaqlarının yeraltı və yerüstü sərvətlərinin talan edilməsi, daşınması və Şərqi Türküstən xalqına Çin hökuməti tərəfindən göstərilən təzyiqlər konkret rəqəmlər və faktlarla sübut edilmişdir. Hətta 1962-1963-cü illər arasında Çinin keçirdiyi qılıq dövründə çinlilər Şərqi Türküstəndə olan hər şeyi daşıyıb aparmış və Şərqi Türküstənin cənubundakı Bay rayonunda 12 min müsəlmanın acından ölməsinə səbəb olmuşlar. Aclıq yayıldıqca Şərqi Türküstanlılar tədricən Qərbi Türküstana qaçmağa başlamışlar. Sərhədlərə nəzəretin azalması nəticəsində 150 mindən çox müsəlman qısa bir vaxtda Qərbi Türküstəna qaçmaq məcburiyyətində qalmışdır.

Dəqiq və konkret mə'lumatlarla, hadisələrin bilavasitə şahidi olmuş müəllifin dili ilə Şərqi Türküstən xalqının faciəsindən bəhs edən bu kitab Şərqi Türküstən mübarizəsinə xidmət edən çox dəyərli bir mənbədir.

10. Alaaddin Yalçınkaya, “Müstəmləkəçilik - Panislamizm işığında: Türküstən, 1856-cı ildən müasir dövrə qədər”, Timaş nəşriyyatı, İstanbul, 1997-ci il, 480 səhifə:

Alaaddin Yalçınqaya İstanbul Universiteti Siyasi Elmlər Fakültəsinin mə'zunudur. ABS və İngiltərədə tədqiqatlar aparmış və 1995-ci ildə “Panislamizm işığında Türküstən (1864-1922)” mövzusunda dissertasiya müdafiə etmişdir.

Alaaddin Yalçınkayanın bu əsərinə ön sözü professor Şükrü Hanioğlu yazmışdır. O, əsərdəki fikirlərin yeni olduğunu və Türküstən tarixinə yeni baxımdan nəzər salındığını bildirmiştir.

Əsər Yalçınkayanın dissertasiya işinin genişləndirilmiş variantıdır. Kitabın çox mühüm və maraqlı hissələrindən biri Türküstənla bağlı İngiltərə-Rusiya-Çin münasibətlərinin 1876-cı ilin mayında Nümayəndələr Palatasında gedən müzakirədən bəhs edən bölməsidir. Bu hissədə İngiltərə Nümayəndələr Palatasının və Britaniya hökumətinin Asiyaya münasibəti, İngiltərənin mənafeləri uğrunda hökumət nümayəndələri və

millət vəkilləri arasında mübahisələr, Türküstanın Rusiyanın ixtiyarına verilməsi barədə qiymətli mə'lumatlar verilmişdir.

11. Vincent Monteil, "Sovet müsəlmanları", "Pınar" nəşriyyatı, Tərcümə Mete Çamideremlinindir, İstanbul, 1992, 188 səhifə.

Vinsent Monteyi fransız tədqiqatçısıdır.

Əsərin türkçəsi o qədər də gözəl və səlis olmasa da, mə'lumat və statistik rəqəmlər baxımından böyük əhəmiyyət kəsb edir. Kitab SSRİ və Çin hakimiyyətindəki müsəlmanların öyrənilməsi nöqteyi-nəzərindən ilk kitablardan biridir. İlk nəşr 1957-ci ildə olmuş və general Şarl De Qola ithaf edilmişdir. Adından da mə'lum olduğu kimi əsərdə əsasən SSRİ müsəlmanlarından bəhs edilmişdir. Bununla yanaşı Çində yaşayan müsəlmanlara da 8 səhifə ayrılmışdır.

Kitabda SSRİ-yə ictimai-siyasi baxışdan əvvəl türk tarixi də nəzərdən keçirilmiş, həmçinin Avropa Hun Dövlətindən də bəhs edilmişdir. Türkiyənin tarixi inkişafı əhali və mədəniyyət baxımından tədqiq edilmiş və Çar Rusiyasındaki müsəlmanların, xüsusən türklerin ictimai vəziyyəti, rusların regionu ələ keçirməsi, Çar Rusiyasının dağıılması, onun əvəzində Sovet Rusiyasının yaranması, bu hadisələrin müsəlman xalqlarına tə'siri, onların e'tiraz hərəkatı və müqaviməti kitabda geniş şəkildə "Basmaçı hərəkatı" adı altında verilmişdir. 1936 və 1977-ci il konstitusiyaları şərh edilmiş, insan hüquqlarının tapdənilməsi tənqid edilmişdir. Eyni zamanda müsəlmanların ictimai-sosial vəziyyəti ilə müqayisə üçün kitabın 4-cü bölməsində sovet yəhudilərinə də 12 səhifə yer ayrılmışdır. Müəllif yəhudilərdən bəhs edərkən dünya yəhudiləri və İsrail haqqında da geniş mə'lumat verir.

Kitabda Leninin və Stalinin millətçilik və din haqqındaki fikirləri də əksini öz tapmış, müsəlmanların danışdığı diller təsnif edilmiş, rus dilinin tə'sirindən və ruslaşdırma siyasetindən bəhs olunmuşdur. Müsəlmanların dini həyat tərzindən uzaqlaşdırılması, qadının kişilərlə bərabər ön plana çıxarılması, müsəlman qadınının çarşabı atması üçün məqsədyönlü təbliğat və mübarizə aparılması kitabın müxtəlif fəsillərində öz əksini

tapmışdır. Müsəlman respublikalarının sovet iqtisadiyyatının güclənməsində rolü və məcburi köçürmələr isə ayrı bir fəsildə şəhər edilmişdir. İki səhifəlik bir məqalədə isə ümumilikdə müsəlmanların zorla pambıq istehsalına cəlb edilməsindən və Özbəkistanın 1933-cü ildə buna qarşı çıxmاسından danışılmışdır.

“Sosializm və ya barbarlıq”, “Bürokratiya”, “Marksizm və Asiya (1853-1964), “Müsəlman milli kommunizmi (1917-1928)” məqalələrindən sonra məscidlərdən bəhs edən “Neçə məscid var”, “1977-ci il konstitusiyası və Ruslaşdırma”, “Milli diller”, “Kommunizm və İslam”, “İftiralar və təriqətlər” məqalələri verilmişdir.

Müsəlman mənşəli dinsizlərin ortaya çıxməsindən və onların dİNə hücum etməsindən bəhs edən məqalələr də kitabda geniş yer tutur. Hətta Sultan Qaliyev buna misal göstərilir və onun müsəlman olmamasından bəhs edilir.

Orta Asiya türkü və ya müsəlmani dədikdə ilk növbədə yada at eti və madyan südü düşür. Bu kitabda da eyni mövzuya toxunulmuş və Daşkənd şəhəri haqqında “Daşkənd”: Orta Asyanın metropoliyası başlığı altında 10 səhifəlik mə'lumat verilmişdir.

Son 12-ci hissədə isə Türkiyədən danışılmış, 15 səhifədə salcuqluların müsəlmanlığı qəbul etməsindən Anadolunu fəth etməsinə, xəlifeliyin qurulmasına, Osmanlıının dağılmasına və hətta 1974-cü il Kipr Sülh Hərəkatına qədər bir çox məsələlərdən bəhs edilmişdir.

Kitabda İran İslam Respublikası və Əfqanistan haqqında da geniş mə'lumat verilmişdir. “Əfqanistan Baltına və Ayı arasında” başlığı altında gedən 9 səhifəlik məqalədə Əfqanistanın problemlərinə toxunulmuşdur.

Kitabın Çin müsəlmanlarına aid hissəsində isə heç bir əsas olmadan Şərqi Türküstan İslam Respublikasının SSRİ tərəfindən qurulması və bu respublikanı quranların kommunist türk tərəfdarları olması haqqında iddialar irəli sürülmüşdür. Məsələn, Ali Xan Töre həm kommunist, həm də türk tərəfdarı kimi qələmə verilmişdir. Bəli, o bir türk və türk tərəfdarı idi.

Ancaq qətiyyən kommunist deyildi. Ali Xan Törə daha çox gözəl bir din alimi idi.


12. "Türk Dünyası Araşdırmları" Jurnalı, Türk Dünyası Araşdırmları Vəqfi, nömrə: 22, İstanbul, fevral, 1983-cü il 200 səhifə - nömrə: 53, İstanbul, aprel 1988-ci il, 200 səhifə:

Türk Dünyası Araşdırmları Vəqfi millətçi ziyalılar tərefindən qurulmuşdur. Məqsəd türklüyə, Türk Dünyasına xidmətdir. Məsələlərə elmi baxımdan yanaşılır. Türk Dünyası ilə əlaqədar siyasi, tarixi, mədəni, iqtisadi, ədəbi araşdırmlar aparan, araşdırmların nəticələrini kitab şəklində nəşr etməyə və ya jurnalda dərc etməyə çalışan bir təşkilatdır. Türkiyədən kənardakı elm adamlarının, tədqiqatçıların da yazıları dərc edilir. Vəqfə qurulduğu vaxtdan bu günə qədər professor Turan Yazqan rəhbərlik edir. Vətənpərvər bir ziyalıdır. İslamdan əvvəlki və sonrakı türklərə əlaqədar bütün mövzularla maraqlanır.

Professor Turan Yazqan, professor Mustafa Erkal, dosent Mertol Tulum Jurnalın idarə heyətinin daimi üzvləridir.

13. "Yeni Türkiyə" Jurnalı, Yeni Türkiyə Kütləvi İformasiya Vasitələri Xidmətləri, Türk Dünyasına həsr edilmiş xüsusi buraxılış, 2-ci cild, N 16, Ankara, iyul-avqust, 1997-ci il:

2200 səhifəlik jurnal mərhum Turqut Özal dövründə dövlət naziri olmuş, bu gün isə partiya lideri olan Hasan Celal Güzelin rəhbərliyi altında 3 ildir ki nəşr edilir. İki aydan bir çap olunur. Jurnalın 16-ci xüsusi nömrəsində siyaset və elm adamlarının, mütəxəssislərin türk dünyası haqqında ümumi şərhləri, coğrafiya, din, dil, tarix, mədəniyyət, ədəbiyyat, incəsənət, kənd təsərrüfatı, sənaye, energetika və s. mövzuları əhatə edən 273 məqalə və tədqiqat əsəri dərc edilmişdir. Xüsusi nömrədə Türkiyə baş nazirlərindən Tansu Çillər, Nəcməddin Erbakan, nazirlərdən professor Mehmet Sağlam, Namiq Kemal Zeybek, Abdullah Gül, Mustafa Kalemli (TBMM sədri), M. Nuri Yılmaz (Din İşləri İdarəsinin rəhbəri), Ahmet Kabaklı, Yavuz Bülbül Bakılər, M. Fəthullah Gülen kimi tanınmış



şəxsiyyətlərin məqalələri dərc edilmişdir.

Tədqiqatın elmi yeniliyi: Bir nəçə cəhətdə müəyyən olunur. Türk dövlətlərinin tarixşunaslığında ilk dəfə olaraq:

- Ali Xan Törenin bir tarixi şahsiyyət kimi Türküstanın tarixində ilkin mənbələr əsasında tədqiq edilmişdir;
- Mövzunun tədqiqi səviyəsini müəyyən edilmiş və onların elmi təhlili verilmişdir;
- Ali Xan Törenin ictimai-siyasi həyatını və şəhəsiyyətini şərtləndirən cəhətləri üzə çıxarılmasına nail olunmuşdur;
- Ali Xan Törenin bir tarixi şahsiyyət kimi Türküstanın tarixində vaxtilə yazılıması qadağan edilən bütün cəhətləri aydınlaşdırılmışdır, obyektiv və subyektiv amillərdən asılı olaraq müxtəlif tədqiqatlardakı səhvər, nöqsanlar aradan qaldırılmışdır;
- Şərqi Türküstan İslam Cümhuriyyətinin qısa müddət ərzində süqutunun səbəbləri öyrənilmişdir;
- Şərqi Türküstan İslam Cümhuriyyətinin yaranmasına tə'sir göstərmiş amilləri müəyyən edilmişdir;
- Mövzu ilə bağlı əldə olunan materiallar dərindən öyrənilmiş, aşkara çıxarılmış, yeni faktlar təhlil edilmişdir, pərakəndə halda olan mülahizələri bir vəhdətdə birləşdirilmişdir;
- Şərqi Türküstan İslam Cümhuriyyətinin yaranması və müstəqil xarici siyaset yeritmesi faktlarla əsaslandırılmışdır;
- Mövcud baxışların elmi xarakteristikası ideoloji ehkam məngənesi olmadan verilmişdir;
- Mövzunun Türk dövlətlərinin tarixşunaslığında tədqiqi səviyyəsi öyrənilmişdir;
- Dövrün mənbələrinin təhlili əsasında XIX əsrin sonundan günümüze qədər Türküstanla bağlı tarixi həqiqətlər bərpa edilmişdir;
- Elmi tədqiqat işində bu vəzifələrin həll olunması Ali Xan Törenin ictimai-siyasi həyatının tam mənzərəsi yaradılmışdır.

Dissertasiyanın praktiki əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş nəticələr və umumiləşdirmələr Türküstanın (Mərkəzi Asiya və Qafqaz) türk xalqlarının maddi və mə'nəvi cəhətlərini (dövrün aile yapısı, ən'ənələri, inançları, mədəni vəziyyəti,... və s.) ictimai və siyasi tarix baxımından öyrənilməsində istifadə edilə bilər. Eyni zamanda tədqiqatın nəticələri Türküstanın və türk xalqların ictimai və siyasi tarixinin son dövrünün xüsusən Türküstan milli azadlıq hərəkatının tədqiq edilməsində bir mənbə rolunu oynaya bilər.

Ali Han Töre Saguninin tarixi şaxsiyyət kimi həyatı və milli mübarizəsi türk xalqları tarixinin araşdırılması və tədrisi kontekstində işıqlandırılır ki, bu cəhət də dissertasiyanın müsbət keyfiyyətlərindən biridir.

-Universitetlərin və institutların tarix fakültələrində “*Ali Xan Töre Saguni Ve Onun Şərqi Türküstanın Azadlığı Uğrunda Mübarizəsi*” mövzusu, ixtisas kurslarının aparılmasında;

-Asya və Afrika Ölkələri Tarixinə, ictimai Hərəkat və Siyasi Partiyalar Tarixinə aid umumiləşmiş əsərlərin yazılmışında, dərslik və dərs vəsaitlərinin tərtib ədilməsində;

-Tarixi mövzuda elmi seminar və konfransların keçirilməsində geniş istifadə oluna bilər.

Əsas elmi nəticələr : Apardığımız elmi araşdırmaların nəticələrində ilkin mənbələrə əsaslanarak aydın olur ki, Ali Xan Töre Saguni və onun Türküstan milli azadlık hərəkatındaki rolu türk dünyası tarixində araşdırılmamışdır.

- Ali Xan Töre Saguni Türküstan milli azadlık hərəkatının böyük liderlərindən biridir. Türk dünyası tərəfindən öyrənilməsi vacib olan bir şəxsiyyətdir.

- Ali Xan Töre Saguni yaşadığı cəmiyətdə adı bir insan olmamış, hər zaman və şəraitdə dünyəvi və dini elmi ilə xalqın başında və xidmətində olmuşdur.

- Ali Xan Töre Saguni daima fəaliyyət adamı olmuşdur. Çox başarılı

bir lider, dövlet adamı, siyasetçi ve hərbi bir komandan olmuşdur.

- Ali Xan Töre Saguninin hayatı millətinə və İsləm dininə həsr olmuşdur. 36 illik Daşkənd esarətində də dini və milli əserlər qələmə alaraq xalqına xidmət etməyə çalışmışdır.

- 1943-cü ildə Sovyetlər İttifaqı Çin dövlətiylə, Şərqi Türküstanda öz maraqlarını həyata keçirə bilmədiyi üçün, arası pozulmuşdu və Şarkı Türkistandan gəri çekilmişdi. Lakin SSRİ təkrar Şərqi Türkistanda öz mövqeyini gücləndirərək millətçi Çini qərbədən təhdid edərək Çin komünistlərinin galibəsini asantlaşdırıldı.

- Sovyetlər İttifaqı, millətçi Çin mağlup olarsa, Amerika türklərə Sovyetlərə və Qızıl Çinə qarşı Şərqi Türküstanda bir aralıq bölge hasıl etmək üçün dövlət qurdurabilərdi. Ruslar bunun qabağını alaraq özlerini qısa bir müddət türk tərəfdəri kimi göstərdilər.

- 14.8.1945 tarixihdə Çin-Rus "Dostluk" antlaşmasında Mongolistanın müstəqilliyinə muqabil Şərqi Türkistanı Çinin idarəsinə keçməsi üçün tək buraxmışdır.

1. İSLAM CÜMHURİYYƏTİNİN QURULMASI ƏRƏFƏSİNDE ŞƏRQİ TÜRKÜSTAN

Birinci fəsildə Şərqi Türküstan İslam Cumhuriyyətinin qurulması ərefəsində Şərqi Türküstanın siyasi, iqtisadi və ictimai vəziyyəti şəhər edilir.

Burada Şərqi Türküstan ərzisi, sosial strukturu və demoqrafik vəziyyəti, iqtisadiyyatı və tarixi ilə bağlı elmi ədəbiyyatda mövcud olan fikirlər umumiləşdirilmişdir.

Fəsildə Şərqi Türküstanın İngiltərənin təhribi ilə Rusiya və Çin dövlətləri tərəfindən işqalına diqqət yetirilir.

1.1. Şərqi Türküstan Cumhuriyyətinin qurulması ərefəsində Şərqi Türküstanın ictimai-siyasi, və sosial-iqtisadi vəziyyəti

1933-43-cü illəri arasındaki Shin Shi Sey dövrü kimi xatırlanan 10 il, rusların Şərqi Türküstanda hökmranlıq etdiyi dövrdür. Sovet İttifaqının Şərqi Türküstandakı tə'sirini saxlayan amillər yalnız Shinin iqtidara gəlməsi ilə meydana çıxmış amillər deyildi. Sovetlərin Şərqi Türküstanda imtiyazları bu əsaslara dayanırdı:

1. Çin daxilindəki qarışıqlıqlar, 1911-ci ildə qurulmuş Çin hökumətinin Sovetlər tərəfindən dəstəklənən Çin kommunistlərinin Çin hökumətinə qarşı başladığı münaqışələr və 1930-cu illərdə baş verən Çin-Yapon mührabəsi; beləliklə, Çin hökuməti həm kommunistlərə, həm də Yaponlara qarşı vuruşmaq məcburiyyətində qalmışdı.

“Yaponların Çinə təcavüzlerinin başlanğıcı olan 18 sentyabr 1831-ci il Muqden hadisəsi 500 milyonluq Çin xalqının qəlbini nifrətlə doldurmuşdu. Bu hadisə kommunistlərin əlinə göydən düşmüş bir giriəvə idi.” [12, s.34].

2. Rusların Şərqi Türküstan üzərindəki ciddi nəzareti və maraqları bir esrə yaxın tarixə malikdir. Ruslar 1856-57-ci illərdə qazax alimi Şokan

Vəlixanoğlunun (1835-1865) rəhbərliyi ilə bir komanda göndərərək Gulca və Qaşqar ətrafını təsbit etmişlərdi.[13, 1982, No:2] 1870-ci illərdə isə A. N. Korapatkinin komandanlığı ilə bir rus qoşunu Qaşqara gələrək, Yaqub bəyin hüzurunda olmuşdular.[14]

Rusiya 1871-ci ildə İlidə qurulan Tarançı Sultanlığına qarşı, sərhəd bölgəsinin təhlükəsizliyini qorumaq bəhanəsilə müharibə e'lan edərək Çinin imdadına yetmiş və İli bölgəsini işgal etmişdi. Həmin bölgə 1881-ci ildə Peterburq müqaviləsi üzrə 1882-ci ildə Çinə qaytarılmışdı. Yəni Shin dövründən 50 il əvvəl, ruslar İli ərazisində bir dəfə də 10 il müddətində hökmranlıq etmişdilər. Beləcə ruslar Şərqi Türküstən barədə geniş mə'lumata malik olmuşdular.

Rusların 1871-ci ildə İli vilayətini işgal etməsi, onların böyük mənfaətinə səbəb olmuşdu: bütün Şərqi Türküstandakı ticarət və gömrük işlərində özləri üçün çox münasib şərait əldə etmişdilər. 1882-ci ildə Gulca, Urumçi, Qaşqar, Çöçək və Sarısümbədə Rus konsulluğu qurulmuş, nəticədə ruslar 1917-ci il oktyabr inqilabına qədər bu bölgədə kök salmışdilar. [15, 1984, No:2]

1913-cü ildə müəllimlik məqsədilə Şərqi Türküstana gələn türkiyəli Ahmed Kamal İqlul Urumcidəki rus tə'sirini bu cür ifadə edir: "...Urumcidəki əcnəbilərlə məskun Yanq Hanq (əcnəbi küçəsi) dedikləri dərəcəyə gəlmişdim. Burada ruslar və rus türküstanlı rus ağalar və tatar tacirləri olurdular. Küçələri olduqca nizamlı və təmiz idi. Burada mədəni və müasir binalar görünür, vitrinli mağazalar nəzər və diqqəti cəlb edirdi, məskun vətənpərvər və sayiq tatar və Türküstanlılar küçələrdən keçərkən gözləri və könülləri ilə məni salamlayırdılar. Fəqət vəziyyətə tamamən hakim olan rus təzyiqi qorxusundan heç kim yanına gəlmir, mənə yaxınlaşmırı. Mən də bu incə vəziyyəti bildiyim üçün sağa, sola baxmadan irəliləyirdim." [16, s.102]

Oktyabr inqilabının əks-sədası olan daxili müharibələr sırasında rus aqvardiyaçılarından Dutov, Annenkov və Bakiç Şərqi Türküstana

sığınmışdılar. Onlardan ikisi - Dutov ve Arnenkov rus agentleri terefindən öldürüldü. [15, 1984, No:2]

Bu zamanlar İli düzənliliyinə gəlib sığınmış qacaq rus aqvardiyaçlarının sayı 60.000-ə çatmışdı. [17, s.38]

Bu qacaqlar müxtəlif etnik qruplardan təşkil olunmuşdu. Onların içində türk boyalarından tatar, özbək, qazax və qırğızlar da var idi.

Şərqi Türküstən məktəblərində tatar və özbək ziyalıları müəllimlik edirdilər. Gulcada Tatar İlk Orta Məktəbi tə'sis edərək, bu məktəbin təhsil səviyyəsinin yüksəkliyi ilə, yalnız tatar uşaqlarının deyil, uyqur, özbək, qazax, qırğız və hətta Döngən [6, s.150] uşaqlarının da burada təhsil almamasına bir istək oyandırılmışdır. Məsələn, 1945-ci ildə Aşxudə Çin həbsxanasında kəsilərək öldürülən 24 yaşındakı atəşli Uyqur şairi Lütfulla Mütəllib: 1944-cü ilin noyabrında Gulcadə də bir rus terefindən vurularaq öldürülən, Şərqi Türküstəndəki Döngənlərin ən köklü və ən zəngini, İli bölgəsindəki Çin hökumətinin ən yüksək məqamını işğal edən Lui Binq'dir ki, tatar məktəbinin şagirdləriydi. Onlarla bərabər Sovetlərin gizli istifadə edə bilecəyi vəzifələri və ya sonradan Sovetlərin istifadəsinə uyğun insanlar gəlmişdir.

Tatar Fatih Müslüm rəhbərliyi ilə çinçə "Altı Haydut Hərəkəti" adlandırılın Nılıkı hadisəsi baş verərkən Çin hökuməti İli təhlükəsizliyini qorumaq üçün Urumçi təhlükəsizlik idarəsinin xidmətçisi döngən Liu Binq Diy iİliyə göndərmişdi. Tatarlardan təşvişə düşən və eyni zamanda tatar dilini yaxşı bilən Liu, bütün Gulca (İli vilayətinin mərkəzi olan bu şəhər 1871-ci ildəki rus istilasından sonra ruslar terefindən Kuldja adlandırılmışdı, əsl adı isə İli'dir.) Tatarlarının toplaşlığı bir iclasda: "Ac və çılpaq qaçıb gələrək bizim torpaqlarımıza sığındınız. Bu gün qarnınız doydu, mal-mülk sahibi oldunuz, indi Xanlıqmı axtarırsınız? Harada qaldı o tatarın torpaqları?! Harada qaldı o tatarın Xanlığı?!", - sözleri səslənmişdir. Bələliklə, Lui Binq Diy, Urumçida və İli bölgəsində bir hökmən kimi siyaset səhnəsində ikən, onun böyük qardaşı İlyas da İli vilayətilə bağlı Baş,

Künes, Tikes nahiylərindəki heyvandarlıq ilə məşğul olan qazax, qırğız və monğollar arasında zəngin və tə'sirli bir şəxsiyyət olaraq tanınırdı. O, harada kimin yaxşı atı varsa, satın olaraq, yüzlərcə yaxşı at toplamışdı. Lui Binq Di öldürülərkən İlyas dağ yolu ilə Urumçiya qaçmışdı. Nüfuz uğrunda gizli oyunlar, ruslar irq birliyindən istifadə edərək, Türküstan üçün tatarlardan istifadə etməyə çalışırkən, çinlilərdə din birliyindən istifadə edərək, Türküstanda Döngenlərdən[6,150],(1.1) istifadə etməyə çalışırı.

Qeyd:

1.1. Çin müsəlmanlarına Şərqi Türküstanda Döngen və ya Tunqan deyilir. Çin dilli olub, Türküstanda yaşayanlar isə türkçə də bilirlər. Ümumən Şimali Çində yaşayırlar. Z.V. Toğan bunlara çinliləşmiş türk və ya monqollar deyir. Ümumən, döngənlər özlerini ərəb nəslindən sayırlar.

Şərqi Türküstan cəhalətinin acısını en çox çekən türk ərazisi idi. Odur ki, Sovet İttifaqı bu əraziyə çox asanlıqla nüfuz edə bildi. Bu mövzuda Ahmed Kemal İlkul belə deyir: "Mən yenə başımın sarığı, arxamın cübbəsi və xeyli uzanmış saqqalımla bunların arasında olmaqdə və özlərini yeni vəzifələrində müvəffəq olmaları üçün təsdiq və tərtibdən geri qalmamaqda idim (o zamanlar Qaşqarda sarıqsız, cübbəsiz və saqqalsız bir şəxsin söyləyəcəyi sözlərə qiymət verilməzdi).[16, s.51]

Şərqi Türküstanın yaxın müasir iqtisadi və ictimai həyatında, istər müsbət, istər mənfi rollar oynaması e'tibarı ilə diqqəti çekən şəxslər bunlardır: Gulca və Qaşqarda Musabəy soyadlı, Hüseynbəy və Bahəddin bəy isimli iki qardaş. Gulcədə Damolla Callap(Deri, ün alım satım məslək adı.) Köçəkdə Kazan türkülərindən Hüseyn Canşı. Qaşqarda - Ömrəbəy.

Adı çəkilənlərdən Bahəddin bəy, vətəninin sənayeleşməsində ilk addımı atmış, Almaniyadan mühəndislərlə bərabər bir dəri fabrikini Gulcaya getirib, Şərqi Türküstanda ilk dəfə çağdaş bir dəri fabriki yaratmışdır.

Bahəddin bəy təhsil işlərinə əhəmiyyət vermişdir. Ahmed Kamal İlkülün Qaşqardakı təhsil fəaliyyətlərinə Bahəddin bəyin yaxından yardımçı olmuş, fəqət Bahəddinbəy və İlkülün bu xoşniyyətli fəaliyyətləri qara niyyətlə

varlıların, mollaların üzündən uğur qazanmamış, ilkül isə dinsizlikdə, casusluqda günahlandırılıb hökumətə xəbər edilmişdir. Çin hökuməti isə, Rusiya konsulluğu kimi əcnəbilərin haray salmasıyla İlkülü həbs etmişdir. [16, s.60-70] Buna oxşar kədərli Hadisələrdən yənə bir örnek təhsilini xaricdə alan alim və cədidçi (yenilikçi) Abdulqədir Damolla, bir paxıllığının köləsi olan, Qaşqar şəhərinin qazısı Abduqupur Şapduli tərəfindən sui-qəsd ilə öldürülmüşdür. Abduqupur Şapduli bunun xidmətlərinin qarşılığı olaraq 1934-cü ilin aprelində Urumçida açılan Shin Şi Seyin iqtidara gəlməsinin ildönümü qurultayında qızıl medal ilə qiymətləndirilmişdir. Sonradan Mahmud Muhiti Qaşqarda iqtidarda ikən Abdulqupur Şaptulini öldürərək, onu layiq olduğu cəzasına çatdırılmışdır.[18, s.513-520-527]

Sovetlər öz ağ neftini Damolla Callapın monopoliyasına vermişdi, o isə bunun müqabilində bütün İli bölgəsinin dəri və yununu toplayıb Sovet İttifaqına ixrac edirdi. Tarbaqatay vilayətində buna oxşar bir işi Hüseyn Caniş boynuna götürülmüşdü. Bu ticarətdə Callab ilə Canişin xeyli miqdar sərvət qazandığını hamı bilirdi. İş o yerə çatmışdı ki, Caniş qızılı iri külçələr şəklində yerə basdırılmışdı. Ruslarla ticarətdə açıq olan hər vilayətdə Callap və Caniş kimi tək-tük adamların həddən artıq varlanmasıın səbəbi bu idi ki, xalqdan alınan və xalqa satılan malların qiymətini həmin adamlar özleri müəyyyn edirdi. Bu imkanı Sovet hökuməti ilə Şərqi Türküstandakı Sovetişərəst hökumət tə'min etmişdir. Bu varlıqlar qazax türkçesindəki "Cunun Citindirib Sokmak" deyilən kəlmənin məntiqinə görə, çox varlandığı vaxtda, Shin Şi Səy vaxtında həbs edilib öldürüldü və mülkü bütünlükə müsadirə edildi. Ticarətinin çoxu Hindistanla olan, xəsisliyi ilə tanınan Ömərbəy də bu qismətdən qaçıb qurtara bilmədi. Öldürünlənlərə "vətən xaini" damgası vuruldu.[8, s.35]

1930-cu illərdə Gulcada Sovet mühəndisləri tərəfindən qurulan un fabriki, Bahəddin bəyin dəri fabriki kimi tək-tək fabriklərin məhsulları xaricində, Şərqi Türküstandakı bütün ehtiyac idxal malları və əl dəzgahlarının məhsulları ilə tə'min edilirdi. Hotendə və Qaşqarda çəkmən,

mata deyilən qumaşlar istehsal edilirdi. Hotel kağızı məmləkətin hər yerinə aparılırdı. Dəvə ilə gedişi bir il çəkən ipək yolu üzərində Çin-Türküstan ticarəti yaxın çağlara qədər davam etmişdir. Həsən Tənzin ismiylə tanınan Gulcalı tacir bu ticarət yolunu tə'qib etdiyi üçün, Çinin şimal-şərqi dəniz sahil boyundakı Tənzin(Çince telaffuzu Tien Cin.) şəhərinin adını ona ləqəb vermişdilər.

Sovet hökuməti çar Rusyanın Türküstan siyasetinə “varislik” etməklə bu məsələdə bir az da “irəli” getmiş, daha kəskin mövqe tutmuşdur. Şərqi Türküstanda bir-birini tə'qib edən ümumi valilər (Yang Zing Shin 1911-1928, Cin Şu Rin 1928-1933, Shin Si Sey 1933-1944.) getdikcə Sovetlərin tələblərini yerinə yetirmək məcburiyyətində qalmışdır.

Cin Bin Cin mərkəzi hökumətindən gizlin halda 1931-ci ilin oktyabrında Urumçidə Sovet İttifaqı ilə “Şincang-Sovet Müvəqqəti Ticarət Anlaşması”nı imzaladı. Bu müqaviləyə görə, Sovet ticarət müəssisəleri və vətəndaşları Urumçi, Gulca, Çöçək, Altay və Qaşqar ərazilərində sərbəst ticarət fəaliyyətləri apara bilərdilər.

Cin Şu Rin xüsusi tə'minatlı hərbi komandalarından Mancuriyalı Albay Shin Si Seyi tapdılaraq Cin Su Rini devirmək üçün hazırlığa başladılar. Bu işi həyata keçirmək üçün rus səfiri Cin Şu Rının siyasetindən nərazi olan bir çox hökumət adamını ələ alaraq Belorus adı verilen bir batalyon rus əsgərini vali qonağına basqın etməyə hazırladı. Hoca Niyaz, Mahmud Muhibi, Məhməd Əmin Buğra kimi üsyancılara qarşı cəbhədə, vəzifədə olan Shin Si Sey də alayını bu hücumu qatılmağa hazırlamışdı. Gizlin olan bu hazırlıqlar qurtardıqdan sonra 1933-cü il 12 aprelde vali qonağı hücum edildi. 18 saat davam edən döyüşdən sonra rus konsulu araya girərək, Cin Şu Rini Rusiya ərazisi ilə Çinə getməyə razı saldı.

Cin Şu Rin qaçıqlıqdan sonra, Shin Si Sey əsgəri vali olaraq iş başına keçdi. Onun ilk işi sabiq valini devirməyə rəhbərlik etmiş siyasi məfkurə sahibi olan hökumət adamlarından Tao Minq Yö başda olmaqla 4 adamı ilk hökumət iclasında salondaca öldürərək, qəlblərə dəhşət salmaq oldu. Shin

Nankinlə bütün əlaqəsini kəsərək Moskvaya bağlandı. [8, s.35] Şin iqtidara keçdikdən sonra, 1933-cü ilin dekabr ayının bir səhərində tank, top və təyyarələrlə təchiz edilmiş 7000-dən çox sovet əsgəri Tarbaqatay bölgəsinə “İli böülüyü” - İli batalyon Tarbaqatay batalyonu adı ilə girərək Şərqi Türküstanın şimal tərəfində yerləşdilər.[15, 1984, No:2] Ruslar tərəfindən qətiyyətlə müdafiə olunan Şin iqtidarının “Altı böyük siyaset” deyə xatırlanan prinsipləri bunlardır: “İmperializmə qarşı durmaq, Sovetlər İttifaqına yaxınlaşmaq, Millətlərin bərabərliyini tə’min etmək, sülhü qorumaq, inşaat işləri ilə məşğul olmaq, nikbin olmaq. Şin bu prinsiplərin həqiqi icrası üçün 1938-ci ildə Moskvaya əmr almağa getmiş və qayıdarkən “Sovetlər İttifaqının partiyasına girdim”, - söyləmişdi.[18, s.429-414-415]

Cin Şu Rin dövründə Çin hökumətinə qarşı baş verən Üsyanlar Şinin iqtidara gəlməsiyle bir az da alovlandı. Xoca Niyaz Hacının liderliyi zamanı Kumul üsyani, 1931-ci ilin aprelindən 1933-cü ilin aprelinə qədər olan məhəlli vəziyyətindən çıxmış, ilə 1933-cü ilin yanvarın 6-da Mahmud Mühitinin liderliyi ilə baş verən Turfan üsyani Kuçar və Ağsu ilə bağlanmışdı. Məhməd Emin Buğrańın rəhbərliyi 1933-cü il fevralın 24-də başlayan Hoten üsyani [19, 1992, No:34-35] iyun ayında qərbdə Yarkənd, şərqdə Çarçen, Çakılıq vilayətlərinə yayılmışdı. Üsyanlar Altay, Tarbaqatay, İli vilayətlərində də baş vermişdi. Son olaraq 1933-cü il noyabrın 12-də Qaşqarda azadlıq e'lan edilmişdi.[8, s.29-33]

Şin iqtidarına qarşı Gulcada hasil olan qiyam haqqında İklil Qurbanın atası söyləyirdi[5, s.24-25]: “1933-cü ilin dekabrında qalın qar yağmışdı. Gulca şəhərinin küçələrində xızəklər(Heyvanla sürülən arabalar.) gəzirdilər. Yeni evlənmişdim. Sonradan xalq dilindən “Döngen inqilabı” deyə adlandırılan qiyam, Gulca şəhərində Döngenlərin iqtidarı ələ keçirməsiyle tamamlandı. Döngenlər Gulcanı 3 gün idarə etdilər. Bu 3 günlük Döngen iqtidarının sonunda, rusların xaincəsinə hücumu başlandı. Döngen iqtidarının 4-cü günü Gulcanın hər tərəfi zirehli Sovet əsgərləri ilə dolmuşdu. Tanklar, toplar, qısaquyuqlu atlar və tamamilə yad insanlar...

Onlara "Tarbaqatay bölüğü" deyirdiler. Döyüşlər səhərdən axşama qədər davam etdi. Döngenlər inamlarına sadıq çox cəsur bir olduqları üçün bu zirehli Sovet ordusu qarşısında əzmlə dayandılar. Hətta tankların üstünə çıxıb rus əsgərlərini baltalamaq kimi cəsarət göstərirdilər. Lakin axırda çarəsiz qalaraq Gulcanı tərk edib qaçıdlar. Onların çoxu ailəsi və uşaqları ilə bərabər Qaşqara doğru qaçarkən, yollarda soyuqdan və yolun eziyyətindən qırılıraq, yalnız bir bölmə çətinliklə Qaşqara çatdılardı. Mahmud Muhiti onları çox yaxşı qarşılılamış və yardım etmişdir. Rusların Gulçaya girməsiylə Məsut Səbri də qaçıdı. Məsut bəydən başqa ruslar Səbri soyuna düşmən olmuşdular. Ruslar Məsut bəyi tapmayınca Məsut bəyin qohumlarının tanınanlarından bir neçə adamı gecə iken gizlice öldürüb, "Döngenlər öldürdü" cəfəngiyatını bütün Gulcaya yaydılar. Məqsəd bəlli idi. Döngen ilə uyqurun arasını vurmaq və bu iki milləti bir-birinə qarşı qoymaq. Ruslar belə bir oyunu Şərqi Türküstanın güney tərəfində də uğurla oynadılar və bu oyunun köməkliyilə Qaşqarda qurulan cümhuriyyətin tez yixilmasının qarşısını aldılar.

Rus qərargahı tərəfindən e'lan edilən "Döngenlər və döngenlərlə əməkdaşlıq edən hər kəsin özünü qərargaha təqdim etməsi" əmrinə görə təlaşlı idim. Atam Günəşdəki kazarmamıza qaçıdı, Tapançanı tualetə atdım. Həyat yoldaşımın dayısı Mətin Osman rus qərargahından mənə "hadisəyə qarışmamış" fikrini ifadə edən dalğalı bir ağ bez gətirib verdi. Bu bezi bir müddət qoluma bağlayıb gəzdim. O zaman Gulca tatarları rusların tərkibində güclü bir cəmiyyət olduğu üçün, həyat yoldaşımın tatar olması məni rus təhdidindən qorudu".

İklil Qurbanın atasının, ifadəsinə görə o zaman Gulcada elə bir tə'sir şəraiti yaradılmışdı ki, sanki hər kəs döngenlərin möglüb olmasını isteyirmiş, hamı rusların haqlı olduğunu müdafiə edirmiş. O zamankı ingilis təhlükəsizlik təşkilatına görə bu rayon əhalisinin 50%-i bundan öncədə də Sovet tə'siri ilə kommunizmə meylli olmuşlar.[5, s.24-25]

Rus işğalı ilə ilk qarşılaşan türk boyu tatarlar olduğu üçün rusların ən

yaxşı tanıdığı türk boyu da şübhəsiz ki, onlardı. İli tatarları arasında rusca bilənlər də az deyildi. Buna örge də İli'də ruslarla en çox temasda olan, onların tə'sir və basqılarına mə'ruz qalan tatarlardı. Tatarlar da, o zaman həmin ətrafda ruslarla savaşmanın uğursuz olacağını görüb, müvəffəq olsa belə, ruslarla yaxşı davranışmanın yolunu tə'qib etmiş ola bilərlər.

Ruslar Şin iqtidarını qorumaq üçün Şərqi Türküstanın güney tərəfində də Gulcadakı kimi, açıq hərbi fəaliyyətə başlamışdılar. Rus diviziyası və təyyarələrinin fəaliyyəti sayesində Dongen kapitanı Ma Cunq Yin, ruslara təslim olmuşsa da, onun əsgərləri Ma Hu Sen adında birisinin komandanlığı altında Hotenə çəkilmiş və Çinə qaçmağa hazırlaşmışdı. Rusların bu fəaliyyətlərindən sonra, Şərqi Türküstan ilə Çinin arasını kəsmək məqsədilə, Çin hədudu üzərindəki Kumul şəhərində "bir hərbi batalyon" adı ilə əslində kifayət qədər hava qüvvələriyle təchiz edilmiş motorlu hərbi diviziya yerləşdi.

Ruslar müşavir adı verdikləri generalları vasitəsilə Şərqi Türküstanın bütün hərbi işlərinə nəzarət edirdilər. Genarallardan Malinkov, Fidin və Zinin hərbi müşavirlər idilər. General Rbalkin və general Kutsov Qaşqardakı Türk və Çinli əsgərlərə, general Dyokof isə Ağsuda yerləşən çinli əsgərlərə nəzarət edirdilər. General Safranov başda olmaqla iyirmi zabit Urumçidəki hərbi məktəbi idarə edirdi. Doktor Juravlyov və doktor Lepinin komandanlığı altında yüzlərlə rus mütəxəssisi hökumət dairələrini, xəstəxanaları, rabitə dairələrini, tə'mir işlərini, neft yataqlarını və başqa işləri idarə edirdi. Rusiyada olduğu kimi Şərqi Türküstanda da gizli polis təşkilatını idarə etmək üçün Rusiyadan adlarını bilmədiyimiz ruslar və Haşim,[8, s.48] Abdülqadir, Said, Qasimcan və başqa Qərbi Türküstanlı adamlar bura gələrək, gizli polis idarəsinin başına keçdilər Şərqi Türküstanın Maliyyə Nazirliyinə Maonun qardaşı Mao Zi Min tə'yin edilərək bir rus müşavirinin ixtiyarına verildi. Siyasi ittiham ilə həbsə atılanları sorğuya çəkmək üçün Rusiyadan hakimlər getirilmişdi. Bunlar sorğu-sualı gizlicə gecə yarısından sonra icra edildilər. Mehmet Emin Buğranın

gördüyü və eşitdiyinə görə, o zaman həbsxanalardakı işgəncə alətlərinin növü 128-ə çıxmışdı. Mətbuat və təhsil işləri Mansur, Nizaməddin və digər Sovet adamlarının ixtiyarına verilmişdi. Bu müddətdə 400-dən çox Şərqi Türküstanlı gənc Daşkənd, Səmərkənd və Alma-Ataya göndərilərək qısa müddətli kurslarda təhsil almışdır.[8, s.48] Mansur ilə Nizaməddin 1944-1949-cu illər arasında yaşanan Ş.T.C. dövründə təkrarən Şərqi Türküstana gəlmişdilər. Mansur Tarbaqatayda qısa bir müddət valilik etdi. Nizaməddin isə Sovetlərlə Çinin münasibətləri pozulana qədər (1960) Urumçidə və Qaşqarda yenə təhsil işləri ilə məşğul olmuşdu. Şərqi Türküstanın bütün xammallarını satın almaq və əvəzində Rus mallarını gətirib satmaq, rus nəzarəti altındaki Tu Sen Qunq Si (Yerli Mal Şirkəti) adlı, bir cəmiyyətə ətibar olunmuşdur.[5, s.27-28] Sonradan bəhs edəcəyimiz 1944-cü ilin payızındaki Nılık üsyəninin lideri Fatih Müslümün, Nılık idəki bu Yerli Mal Şirkətinin sədri olduğu və 1943-cü ilin yazında bu vəzifədən uzaqlaşlığı məlumdur.[5, s.27]

Ruslar İmperializmə Qarşı Cəmiyyət adını verdikləri bir qırmızı dərnək yaradaraq, onun vasitəsilə xalq arasında kommunizm təbliğatı aparırdılar. 1937-ci ildə yurdun bütün siyasi liderlərini Urumçiye, qurultay keçirilməsi adı altında çağırıb hamısını oradaca ələ keçirdilər. Qazax liderlərindən Seripkan, Bayram kimi yüzlərlə adam bu hiyləyə qurban getdilər. Eyni ildə pambıq istehsalına aid konfrans bəhanəsilə yüzlərcə ərazi sahiblərini çağırıb, onları da həbs etdilər.[8, s.49-50] Gulcadan Turdahunbay, Zakircan Allayari, Damolla Callap, Çöçəktən Hüseyn Çaniş, Qaşqardan Ömerbay kimi xalqın hörmət və nüfuzunu qazanmış şəxslər də yaxalandı.

Şinin ittihamları haqqında İklil Kurban belə deyir: "1964-1965-ci illərdə Gulcadakı Siyasi Məsləhət idarəsində Millətçi və Saqcı deyə damğalanmış adamlar üçün tərtib edilən Beyin təmizləmə iclasında bir yerdə olduğum bostum, xüsusi bir danışığımız əsnasında bunları söylədi:

"Qaşqar maarif idarəsində işləyirdim, gənc idim, həyata yeni tutmışdım. 1937-ci ildə Urumçiye iclasa çağrıldım. Məni ingilis cəsusu

ndıyla həbs etdilər. Dəhşətli işgəncələrdən qorxub bu “cinayəti” e’tiraf etdim. Həbsxanada Gulcalı qazax şairi Tanqarıq ilə bərabər oldum. İlk dəfə, Marksızmin nə olduğunu, Sovetlərin kimliyini ondan öyrəndim. O, “Marksizm - hiylədən başqa bir şey deyildir,”[21, c.1, s.1-60] - deyirdi. Həbsxanada yeddi il qaldım. Hər sorğuda bu “cinayəti” təkrar-təkrar e’tiraf etdirirdilər. Axırıncı sorğuda yenə bu e’tirafı təkrarladım. Hakim güldü, “yalan deyirsən”, - dedi. Təəccübləndim... Bu Sovetlərin oyunu idi, artıq Sovetlər İttifaqı yoxdur, sən də bu oyunu oynamaqdan vaz keç”, - deyərək məni həbsxanadan azad etdilər. [5, s.28]

Şin Şı Sey İqtidarı Haqqında Qırmızı Çin: 1937-ci ildən başlayaraq Shin Şı Sey qana susamış halda Şincandakı ön mövqe tutan qüvvələrə qarşı hücumu keçdi. Özü üçün uzun zamandan bəri planlaşdırılmış olduğu “gizli üşyan məsələsi” deyilən bəhanə ilə perspektivi görən insanları və ziyalıları tutub həbs etdi. Məsələn, 1937-ci ildə ilk dəfə “gizli üşyan məsələsi” ilə 1000-dən çox adam yaxalandı. 1942-ci ildə yenə “12 aprel gizli qiyamı” deyilən şeyi uydurub, Şincangda işləmeyən kommunist və demokratik görüşlü adamlardan 400-dən çox günahsız adamı tutdular. Bunların içində Çin kommunist partiyasının mərkəzi komitəsinin üzvlüyüündən Çinq Tiyençu, Mao Zi Min, Lin Ci Lu və Ci Cu cinqlər var idi.[20, s.76]

Çin kommunist hərəkatı 1920-ci ilin əvvəllərində yaranmışdı. Bu hərəkat əslində Moskvadakı kominternlə əlaqələrdən ruhlanırdı. 1927-ci ildə Çin kommunistləri ilə Kuomintanqın (Millətçi Çin Partiyanın əslî adı, Go Min Dang olub, o dövlət xalq partiyası idi) arası pozulanda, kommunistlər 1930-cu illərdə Çinin böyük bölgəsində atılıraq (Uzun Yürüyüzlə) şimaldakı Sovet sərhəddinə yaxın Yanen şəhərinə gəlib həbi baza qurmuşdular.[22, c.3, s.523]

Belə bir çətin vəziyyətdə qalan Çin kommunistləri üçün Şərqi Türküstan, orada Shin vasitəsi ilə ortaya atılan bir növ “qırmızılaşma” (kommunistləşmə) vəziyyəti ilə yeni bir yayılma bölgəsi yaranmışdı: 1938-ci ildə Yanen şəhərindəki Çin kommunist partiyasının mərkəzi komitəsi, bir

qisim kommunistləri Urumçiye Şina köməkçi olaraq göndərib, Şərqi Türküstanı Kuomintanqa qarşı savaşda bir növ hərbî baza halına gətirmişdi.[20, s.76]

Şin Si Sey iqtidarı haqqında Sovetlər; “Şin məhv etmə siyaseti yeridərək, 1934-cü ildən 1944-cü ilə qədər “üsyana təşəbbüs” bəhanəsilə 120.000-dən çox adamı həbs etmişdi. Bunların 80.000-i öldürülmüşdü. Onların içində Çin kommunist partiyası mərkəzi komitəsinin üzvü Çinq Tiyen Şu, Maonun qardaşı Mao Zi Min də vardı” deyərək[23, s.6], Sovetlərin Şinin əliyle edilmiş bütün bu cinayətlər Çinq Tiyen Çu və Cao Zi Minin adları ilə ört-basdır edilməkdədir.

Burxan Şehidi Şin həbsxanasındaki həyatını bu cür xatırlayır:

“Mən Sovetlər İttifaqındəki Zaysonda olduğum zaman dostlarımdan aldığım məktublar sayesində Şinin adam tutmaqdə olduğundan xəbərdar idim. Mən Şinin həqiqi üzünü daha yaxşı tanıdıqdan sonra öz taleyimin də başqalarından yaxşı olacağını sanmirdim, fəqət, o talesiz talenin bu qədər tez gələ biləcəyini heç düşünməmişdim.

1938-ci ilin fevralında Şin hökumətinin mənim yurda dönərək fəaliyyətim haqqında raport verməyimi bildirən telegramını aldım. O dəqiqə hazırlaşış konsulluq işlərini tamamladım. Martin sonlarında Zaysondan yola düşərək Semey və Alma-Ata içindən keçərək yurduma döndüm. Sərhəddi keçincə Cinqdə bir gecə qaldım və orada Yav Şi Yunq ilə görüşdüm. Ertəsi gün Sovetlər İttifaqına aid bir yük maşını ilə Urumçiye doğru yola çıxdım. Cinqdən ayrılib on kilometrə qədər yol getmişdik ki, ardımızca bir kiçik maşın gəldi və yük maşınınidan yanından keçərkən el işaretisi ilə yük maşınını saxlatdırılar. Onlardan biri mənim adımı və familiyamı soruşdu və o dəqiqə də: “maşından düşün, sizin Urumcidən İliyə getmənizlə bağlı bir telegram var”, - dedi. O, maşındakı əşyalarımı endirərək, yük maşınınını buraxdı. Sonra qollarımı qaldırdaraq ciblərimi yoxladı. Bax, mən beləcə tutuldum. Məni tutanların biri İli polis idarəsindəki Sovet Maslahatğuzarı (Elçidən bir rütbə aşağı - diplomatik nümayəndə.) idi.

İli polis idarəsi məni bir həftə həbsdə saxladıqdan sonra, aprelin 12-də Urumçidəki ikinci həbsxanaya təslim etdi.

Polis idarəsinin rəisi Li Yinq Ci və Sovetlərdən iki hakim Maslahatgüzəri məni sorğu-suala çəkməyə başladılar. Onlar məni "İmparalistlərlə dostluq edən", "xarici məmləkətlərə əlaqəsi olan" və "Almaniya ilə Yaponianın qüvvəsinə arxayın olaraq Şincangda müstəqil İslam dövləti qurmağa çalışan" bir adam kimi ittiham edirdilər. Mən, əlbəttə bələ bir iftiranı qəbul etmədim. Fəqət, onlar iki əlimi qaldırıb, parçalanmış kərpiclər üstünə diz çökdürərək cəza verirdilər. İki dəfə huşumu itirdim, ayıldığdan sonra onlara qəti surətdə faşistlərə qarşı olduğumu anlatmağa çalışdım. Çöcekdə Alman casusu Şmidt xəbərdar edərək Sovetlərə təslim etdiyimi, eyni zamanda Yapon imperializminə düşmən olduğumu və 1933-cü ildə Altayda Yapon köləsi Ma Hinqə qarşı vuruşduğumu... söylədim. Fəqət yenə də cəzadan özümü qurtara bilmədim. İki əlim yuxarı tutulmaqla fasilesiz olaraq 21 gün cəzalandırıldım... Sorğu bələcə iki il davam etdi." [18, s.581-583]

Şin dövründəki Şərqi Türküstan səyahətini xarici səyyah Sevn Hedin bu cür təsvir edir:

"21 oktyabr 1934-cü il... Pekindən ayrılmışımızdan düz bir il sonra qurtuluş günümüz gəlib çatmışdır.. Təkərlərin hər dönüşü bizi Urumcidən bir az da uzaqlaşdırır, azadlığa, Nankinə, Pekinə, ana vətənə doğru aparır".[24, s.211]

Stalinin göstərişi ilə Şinin yürütdüyü qorxunc tədbirlərinə qarşı, Qaşqarda olan general Mahmud Muhitinin komandanlığı altında Türk hərbi diviziyası və Urumçidə vali müavini sıfətiylə az sayda yerli qüvvəyə sahib olan Xoca Niyaz Hacı müqavimət göstərirdi. Kommunistlər bu müqaviməti daxildən qırmaq üçün bir neçə zabiti satın alaraq, sui-qəsd hazırladılar. Bunu duyan Mahmud Muhiyi 1937-ci ilin aprelində Hindistana qaçı. Onun başsız qalan əsgərləri qəhrəman zabit Abdini lider seçərək xain zabitlərə lə'nətlər yağıdıraraq, kommunistlərə qarşı müharibə e'lan etdi. 1937-ci il

mayın 17-də Abdiniyaz Hotendəki Dönən Ma Hu Sen ilə birləşərək Qaşqara hücum etdi. Qaşqardakı kommunistlər siyasi dustaqların olduğu həbsxananı yandıraraq qaçıdlar. Abdiniyaz Qaşqarı aldıqdan sonra şimali şərqə irəliləyərək Qaraşəhərə qədər olan yerləri işgal etdi. Bu vəziyyəti gorən ruslar Qaşqar və Urumçi yolundan əsgər göndərərək, Abdiniyaz və Ma Hu Sen qüvvələrini mühasirəyə alıb, onları qaçmağa məcbur etdilər. Abdiniyaz son nəfəsinə qədər vuruşaraq Yarkəndin yaxınlığında 1937-ci il avqustun 15-də şəhid oldu. Ma Hu Sen isə, əsgərlərinin bir hissəsilə Hindistana qaçarkən, geri qalan əsgərlər də Hoten yolu ilə Çinə qaçıdı.

Yuxarıda söyləndiyi kimi, milli qüvvələrin üsyənləri yatırıldıqdan sonra ruslar və Şin açıqça intiqam almağa can atdırılar.[8, s.50] Hoten vilayəti polis müdürü Mevlənov bir günün içində 600 adamı yük maşını ilə ezerək öldürmüştü. Bu cür vəhşiliklər, azgınlıqlar, həbslər və qətlər 1941-ci ilin sonlarına qədər davam etdi. Şin dövründə tutulanların sayı 300.000-i, öldürülənlərin sayı isə 100.000-i keçmişdi. On minlərlə ailənin bir milyard Amerika dolları dəyərindəki malı, mülkü talanmışdı.[8, s.51]

15 avqust 1936-ci ildə Bağdaş dağından 5000 nəfərlik bir dəstə sonunun hara gedib çıxacağı və necə olacağı name'lum bir səfərə çıxırdı. Güvəndikləri yalnız imanları və cəsaretləri idi... Asrlərlə yaşadıqları ana yurda bir daha dönməmək və bir daha onu görə bilməmək ağrı-acısı ilə vidalaşırıdı". [25, s.33] Onların bir qismi yolda edilən basqınlar nəticəsində həlak olmuş, sağ qalanları isə Tibetdən və Hindistandan keçərək Türkiyəyə getmişdilər.

Altaylarda quldurluq edən Osman Batır kommunistlərə qarşı müdhiş bir düşmən olmuşdu. "Uluttu Örkendet Uyumu" (milləti yüksəltmə cəmiyyəti) adını verdiyi köçkünlər cəmiyyətinin bayrağı altında Qazax əsgərləri toplanmışdı.[8, s.53]

1941-1942-ci illərdə Alman ordusunun Sovet torpaqlarına hücumu tamahkar və rütbe düşkünü olan Şini tərəddüdə gətirmişdi. Şin sonradan Çin mərkəzi hökumətilə yaxınlaşmağa qərar verir və Nangin hökumətinə bir

teleqram göndərərək özüylə əlaqə saxlamaq üçün bir təmsilçi göndərməsini rica edirdi.

Nankin hökuməti 1942-ci ilin ayında şimal-qərbi Çin əsgəri ve mülki işlər direktoru general Cu Şao Lianqı Urumçiye göndərdi. Shin Cunu yaxşı qarşılımış və Çin mərkəzi hökumətinə uyacağını, Sovetləri qovacağını ifadə etmişdi. Bundan sonra Cu, 1943-cü ilin yanvarına qədər Shin ilə müzakirələr aparmaq üçün Urumçiye 5 dəfə gedib-gəlmış və axırda bir razılıq əldə etmişdilər.[9, s.402]

1943-cü ildə Shin ayrıca təyyarə ilə Çinqçinqə gedərək, Canq Ci Şiyə Çanq Kay şəkə etdiyi xidmətindən raport vermişdi.[8, s.588]

Bu sözleşmənin sonunda Shin bir çox bəhanələr iрəli sürerek, rusların Şərqi Türküstandan çekilməsini istəmişdi. Şərqi Türküstandakı Sovet konsulluğunu, Kumul və Qaşqardakı rus əsgəri kazarmalarını, Urumçi ətrafindakı rusların təyyarə fabrikini mühəsirəyə almışdı. Bütün xalqı ruslara mal satmaqdan və ərzaq verməkdən çekindirərək qadağa qoymuşdu. Bütün Sovet təşkilatları bağlanmışdı. Ruslar Şərqi Türküstandan ayrıllarkən istismar etdikləri neft yataqlarını, uran və volfram mə'dənlərini bağlamışdılar. Bu hadisədən dərhal sonra Çin hökuməti Qansu əyalətində gözləmə mövqeyində olan əsgərlərini Şərqi Türküstana çekdi.[9,402] Şinə hirslənən ruslar "təkrar gəlib dəhşətli intiqam alacaq", - deyə Şərqi Türküstandan ayrıllarkən, Çin hökuməti də Şərqi Türküstana görə ruslarla başlana biləcək hər-hansı bir vuruşmaya qarşı hazırlaşırdı. 1943-cü ilin əvvəllerində Çinin Şərqi Türküstandakı əsgərlərinin sayı 20.000 ikən, sonradan sür'ətlə 100.000-ə çatmışdır.[20, s.94]

1943-cü il yanvar ayında böyük bir təntənə ilə Urumçidə Kuomintanqın əyalət şö'bəsi quruldu və çox keçmədən Uyqurca, çincə "Sen Min Cu Yi" [22, s.519] kitabı çap edilib paylandı. Ahalidə və təhsil müəssisələrində kommunizmə aid olan kitablar toplanıb partiya idarəsinə təhvil verildi. Eyni zamanda, Shin dövründə kommunizm təbliğatında böyük rol oynayan "İmperializmə qarşı cəmiyyət" də bağlandı.[26, s.130]

Şin Şərqi Türküstandakı vəzifəsindən ayrılmadan əvvəl, 1943-cü il sentyabrın 4-də II Dünya müharibəsi dövründəki Çin hökumətinin mərkəzi Çunqinqə getmiş və buradakı “Şərqi Türküstan Vətəndaşları Cumhuriyyətinə” gedərək, Məsut Səbri ilə görüşmüştü. [9, s.429] Şin'in Şərqi Türküstan liderləri ilə görüşüb, onlar ilə bir sülh yolunu araması, şübhəsiz, Çin mərkəzi hökumətinin hiyləqər bir təşəbbüsü idi. Mərkəzi hökumətin Şərqi Türküstanlıların istəyinə görə Şini cəzalandırması, mərkəzi hökumətin Şərqi Türküstanı Çinə bağlı sayması siyasetinə zidd olacaqdı. Şin isə mərkəzi hökumətin bu siyasetini müvəffəqiyətlə yerinə yetirmişdi. O, düz on il Sovetlərə arxalanaraq, Şərqi Türküstanda azad bir Türk dövlətinin qurulmasının qarşısını almışdı. Çin hökuməti tərkibində Şin uğuru böyük idi. 1944-cü ilin avqustunda Şin, mərkəzi hökumətin əmrlə meşə və kənd təsərrüfatı naziri tə'yin edildi.[9, s.430]

Şini təqsirləndirən Şərqi Türküstan liderlərinə qarşı millətçi Çin lideri Canq Ci si "...Nə edirse etsin, rusları oyalamaq sürətiylə Sinçcanqı Çin torpağı olaraq qoruya bilməsi onun xidmətidir. Heç bir ümumi vali mərkəzə bu qədər pul vermedi. Bütün qüsurlarına baxmayaraq, bu adam, Şincangi bir Çin torpağı olaraq qorudu", - deyərək, onu bağrına basmışdı.[9, s.36]

Canq Ci Si Şərqi Türküstanı əldə saxlamaq üçün, Şərqi Türküstan liderləri ilə də hiyləgər bir təşəbbüsü davam etdirirdi. İsa Yusif Alptekin 1939-cu ildəki Orta Şərqə səyahəti elə bu təşəbbüsün bir məhsulu idi. İsa Beyin vasitəsilə Mehmet Emin Buğra 1943-cü ilin aprelin 6-da Çunqinq'ə gətirilmişdi.[9, s.423]

Çinə qarşı böyük mücahit və fikir adamı olan Məmməd Emin Buğranın “Çin ilə yaxşı keçinmə siyaseti”, onun daha əvvəlki mübarizə tarixini bilənləri olduqca kədərləndirmişdi. O, bu sırada “Türküstanlılar Çindən ayrılmak fikrində deyildir,”[27, s.34] deyə yazmışdır. Buğra Beyin bu sözü söyləməsində, əlbəttə, ətrafinin xeyli tə'siri olmuş, dəyişən şərtlər böyük rol oynamışdır. Fəqət, şərtlərin nəcəliyindən asılı olmayaraq, Mahmud Muhiti belə bir yolu doğru saymamışdır. Muhuti Ona Çinə getmək təklifini verən

İsa Bəylə məhz buna görə soyuq davranışsızdır.

Dünyamızın yeni əsrində milli dövlətlərin artacağı ehtimalı böyükdur, Türküstan türklüğünün hərəkatı da heç şübhəsiz ki, azadlıq, müstəqillik qovğasından kənarda qalmayacaq. Atatürkün “Ya azadlıq, ya ölüm!” kitabı heç də təsadüfi deyildir. O halda Məmməd Emin Buğranın “Türküstanlılar Çindən ayrılmak fikrində deyildir”, - iddiası tarixi inkişaf və milli iradəyə ziddir.

Millətin milli varlığı ancaq milli dövlət ilə tə'min edilə bilər. Dövləti olmayan millet gec-tez məhv olmağa məhkum millətdir. Bu gün sadəcə sosializm üçün xarakterik olan, hakim millət tərəfindən az sayılı xalqlar üçün “milli muxtariyyət” və'd və hay-küyünün onları öz içərilerində əritmə cəhdindən başqa bir şey olmadığı çoxdan aaydın olmuşdur. Sosializmə son qərar verən əsas amillərdən biri də ele bu əridilməyə məhkum (assimilyasiya) edilən azsaylı xalqların müstəqillik mübarizəsidir.

Canq Ci Şı “Şərqi Türküstana muxtariyyət verəcəyik”, - deyə bir tərəfdən aldadıcı siyaset, o biri tərəfdən Şərqi Türküstanlıların milli varlığını inkar edən irqçi siyaset yeridirdi. Mərkəzdə “Türk sözcüyü” yalnız dil elminə aiddir və bunun heç bir mə'nası yoxdur” [8, s.37] fikri irəli sürülfürkən, icraatda tam bir Çin irqçisi olan U Cunq Shin 1944-cü ilin sentyabrında Şin'in yerine Urumçiye əyalət rəisi olaraq gəlmişdi.

U Cunq Shin gəlməmişdən bir az əvvəl 1944-cü ilin avqustunda Şin Urumcidən çıxmışdır. Fəqət Şin təkbaşına getməmişdi. O, on ildən bəri toplamış olduğu əşyaları, Yerli Mal Şirkətində saxlamış olduğu bütün dəyarlı malları on yük maşını ilə bir neçə dəfə Lançu şəhərinə daşmışdır. Daha sonra eşidilən xəbərlərə görə, bu mallar arasında 12 ton qızıl da varmış.

U Cunq Shin Şərqi Türküstana gəldikdən sonra, kommunistlərin (Şin'in) Türk millətini parçalamaq məqsədilə, millət deyə e'tiraf etdiyi uyqur, qazax, qırğız, tatar və özbəkləri soydaş adlandıraraq, onların Çin soyundan olduğunu iddia etmişdir.[26, s.131-132-133]

1943-cü ilin əvvəlindən 1944-cü ilin sonuna qədər olan təxminən iki ilə yaxın bir zamanda Şərqi Türküstanda qırmızı terror ilə qara terror bir-birini əvəz edirdi. Gedənlər özləri ilə bərabər götürə bildikləri bütün şeyləri aparırdılar. Gələnlər isə xalqa heç nə vermir, əksinə - xalqdan qoparmağa çalışırdılar. Belə bir vəziyyətdə, nə olursa-olsun, bir çıxış yolu tapmaq xalqın ən böyük istəyi idi.

Elə qəribə hadisələr cərəyan edirdi ki, təəccübənməmək mümkün deyildi. Sovetlərin Şin vasitəsi ilə Şərqi Türküstanda yaratdığı bütün narahatlıqlar, hələlik geri dönüb, Sovetlərin özləri üçün böyük bir üstünlük olmuşdu. Təbliğat üçün bitib-tükənməz materiallar vardı. U Cunq Şin isə bu materialı bir az da çoxaltmışdı. Sovetlər 1944 və 1945-ci illərdə bütün dünyada olduğu kimi, Şərqi Türküstanda da irqçiliyin ortaya çıxardığı ayrı-seçkililikdən öz məqsədləri üçün istifadə edərək, yenə öz üstünlüyünü saxlayırdı. O zaman Sovetlər, Şərqi Türkstanlılara müxtəlif yollarla, Şərqi Türkstanlılar adından belə söyləyirdi: "Baxınız. Böyük dövlətlilərimiz və tacirlərimiz yox oldu. Orta və kiçik dövlətlilərimiz və tacirlərimiz isə sərmayəsini itirdi. Onların indi işsizlik və yoxsulluq üzündən divar dibində oturub fikirləşməkdən başqa çarəsi qalmayıb.

Məktəblərdə milli və dini təhsilin yerini çincə təhsil tutub. Millətimiz çinliləşmə və dinsizləşmə təhlükəsi ilə qarşı-qarşıyadır. Vətənimizin adı Şərqi Türküstəndir. Yeni torpaq mə'nasında olan "Şinqcanq" adını çinlilər vətənimizi istila etdikdən sonra qoymuşlar. Adı tariximizdən heç zaman silinməyəcək Yaqub Bəy böyük qəhrəmandır. Vətənimiz və millətimiz uğrunda döyüşək. "Ölsəniz - şəhid, qalarsınız - qazi". Bu vuruşda Türkiyə bize 500.000 əsgərlə köməyə hazırlıdır!

Beləliklə ruslar, türklüyü və müsəlmanlığı qalxan edərək Şərqi Türkstana təkrar gəlməkdə ikən, Çin mərkəzi hökuməti də çoxdan bəri Çində olan və Şərqi Türküstanda Üç əfəndi (Mesut Sabri, M. Emin Buğra, İsa Yusuf Alpkein.) bəy olaraq tanınan adamları Türkstana göndərib, sovetlərə qarşı mübarizədə onların xalq arasındaki nüfuzundan,

e'tibarından istifadə etməyi fikirləşirdi.

Nəticə olaraq bu üç adam Çinin quyruq bulayını kimi tanınan general Canq Ci Cunqun vasitəsi ilə 17.10.1945-ci ildə Urumçiye göndərildilər. Canq Cu cinq Çin hökuməti ilə Şərqi Türküstanlılar arasındaki gərginliyi aradan götürmək ümidi ilə Şərqi Türküstanlıların təmsilçisi olaraq tanınan bu üç adama öz isteklərinizi bəyan edə bilərsiniz”, - deyə təqdim etmişdir. Fürsəti qənimət bilən bu üç lider “Şincang” adının atılıraq yerinə Türküstan, Türküstanlılar üçün də Türk adının işlədilməsi, Türküstan üçün muxtarriyyət verilməsi kimi əsaslıara söykənən müddəalı bir arzu kimi bəyan etmişlər.[26, s.102-103]

1.2. Şərqi Türküstan ərzisi, sosial strukturu və demografik vəziyyəti

Türküstan: “Türküstan” sözü “türk” sözünə farsca “istan” sözünün əlavəsi ilə əmələ gəlmışdır ki, bu da türklərin yurdu, vətəni, eli deməkdir.

15 il çar Rusiyası dövründə Türküstanda qalan Frans von Şvarts “Türküstan: Hind Germanları beşiyi” adlı bir kitab yazmışdır. Lakin kitabda həqiqətə uyğun olmayan fikirlər çoxdur. Türküstan skiflər dövründə yazılmış daş kitabələrdə (e.e. VII əsr və b. e. II əsr) “Türküstanak” adlandırılır.[28]

Erməni tarixçisi Musa Xaranaki VIII əsrde, əreb səyyahı Yaqubi isə IX əsrde (891-ci il) “Kitabul Bundan” adlı əsərində “Türküstan” sözünü işlətmışlər. “Avesta”da da Türküstan və Turan sözleri işlədilir. “Avesta”da yazılığına görə Tanrı Dağlarının şərqindəki İtil (Volqa) çayı, Seyhun (Sır-Dərya) və Ceyhun (Amu-Dərya) çayları və Xorasan arasında qalan torpaqlar Turan (Türk Yurdu) və ya Türküstandır.

Türküstan Asiya qit'əsində olmaqla Orta Asiyadan böyük bir hissəsini əhatə edir və qərbdə Avropa qit'əsinə qədər uzanır. Açıq dənizə çıxışı

yoxdur. Qeyri-bərabər şəkildə üç dövlət -SSRİ, Çin və Əfqanıstan arasında bölüşdürülmüşdür. Keçmiş SSRİ ərazisinə düşən hissə Qərbi Türküstan, Çin ərazisinə düşən hissə Şərqi Türküstan, Əfqanıstan ərazisinə düşən hissə isə Cənubi Türküstan adlandırılır. SSRİ artıq dağlımış olsa da, ondan ayrılan 5 türk respublikasını hələ də tam müstəqil saymaq olmaz. Çünkü onlar bu gün də Rusyanın təzyiqi və tə'siri altındadırlar.

Şərqi Türküstan dedikdə çox zaman Sır-Deryanın cənubunda qalan hissə istisna olmaqla Qazaxıstan nəzərdə tutulur. Qərbi Türküstana aid geniş bir ərazi də Türküstana daxildir və bu ərazi Asiya qit'əsində yox, Avropa qit'əsində yerləşir (çünki bu ərazidə iki qit'əni Ural çayı və şimalda Ural dağları ayırrı). Türküstanın şimalında qalan Qərbi və Mərkəzi Sibirin cənubunda yerləşən dağlıq türk xalqlarının yaşadığı ərazi isə Türküstana yox, Sibire aid edilir.

Digər tərəfdən Şərqi Türküstanın coğrafi strukturu keçmiş şairlərimizin ifadəsi ilə “3 dağı, 2 meşəni” əhatə edir.[29, s.26] Şərqi Türküstan Çin tərəfindən işğal edilən və “Şincang”, yə’ni “yeni zəbt edilmiş torpaq” adı ilə zorla Çinin siyasi sərhədlərinə daxil edilmiş bir ölkədir. Bu gün Şərqi Türküstan ÇXR tərəfindən “Şincang Uyğur Muxtar Regionu” adı altında idarə edilir və Asiyanın mərkəz hissəsində yerləşir.[30, 1992, No:33]

ÇXR-in siyasi xəritəsinə əsasən Şərqi Türküstan Çinin şimal-qərb hissəsində yerləşir. Onun cənub-şərq hissəsi Gensu və Çinxay (Çinin əyalətləridir), cənub hissəsi Tibet, cənub-qərb hissəsi Əfqanıstan, Pakistan və Hindistan, şimal və şimal-qərb hissəsi Orta Asiya türk respublikaları - Qazaxıstan, Qırğızıstan və Tacikistan, qərb hissəsi isə Monqolustanla həmsərheddir.

Şərqi Türküstanın sahəsi 1.646.800 kv. km.-dir, paytaxtı Urumçıdır, Şərqi Türküstanın sahəsi Çinin ümumi sahəsinin 1/6-ni təşkil edir.[28, s.9]

Sosial strukturu və əhalisi, Şərqi Türküstanda əhalinin böyük eksəriyyətini türk dilinin müxtəlif ləhcələrində danışan və fonetikləşmiş ərəb əlifbasından istifadə edən uyğurlar, qazaxlar, qırğızlar, taciklər, özbəklər və

tatarlar təşkil edir. Digər tərəfdən Şərqi Türküstan ərazisində Huyzular (çinli müsəlmanlar) da yaşayır.

Türk olmayan müsəlmanlar, çinli monqollar, şivələr, doqurlar və ruslar isə azlıq təşkil edir.

Kommunist Çin ordusu 1949-cu ildə Şərqi Türküstani işğal edərkən milli azlıqların sayı (manqurlar, şivələr, monqollar) 600 minə yaxın idi və bu Şərqi Türküstan əhalisinin təqribən 6%-ni təşkil edirdi. Bu gün isə çinlilər "istehsal və inşaat ordusu", "Təhlükəsizlik qoşunları" adı altında kütləvi suretdə Şərqi Türküstanda, onun ən münbit torpaqlarında yerləşdirilir. Bu isə Şərqi Türküstan xalqını öz vətənində açıq-aşkar milli azlığa çevirmək cəhdlərinin nəticəsidir. Urumçi, Ağsu və Kuça kimi şəhərlərdə çinlilərin sayı artıq 80%-i keçmişdir. Ahalisinin sayı 1 milyondan çox olan "yeni Çin şəhərləri" qurulmuşdur. Digər tərəfdən 5 minə yaxın "kiçik yaşayış zonaları" təsis edilmiş, bu zonalarda yaşayan çinlilərə öz yaşayış yerlərində siksiksizdirilan yerli əhalidən fərqli olaraq xüsusi siyasi və iqtisadi imtiyazlar verilmişdir. Dövlət idarəelerində və sənayee müəssisələrində çalışanların 95%-i çinlidir. Çinli rəhbərlər 2000-ci ildə regiondakı Çin əhalisini 3 dəfə artırmaq məcburiyyətində olduğunu bildirirlər.[30, 1992, No:33] Çin dövləti mütəmadi olaraq ölkədəki əhalinin sayını gizlədir və əhali haqqında səhv mə'lumatlar verir. Məsələn, 1984-cü ildə ÇXR Kommunist Partiyasının baş katibi Xxoya Banq öz çıxışında Şərqi Türküstanda 40-dan çox millətin yaşadığını iddia etmişdi.[29, s.9-46]

Təhsil sahəsində də qeyri-bərabərlik hökm sürür. Urumçi Universitetində təhsil alanların 20%-i müsəlman və türk, 80%-i çinlidir. Türkler dövlətin səhiyyə xidmətlərindən də məhrumdur. Çinlilərin 95%-i, türklerin isə yalnız 12%-i dövlətin səhiyyə xidmətlərindən pulsuz istifadə hüququna malikdir.

1983-cü ildə Şərqi Türküstanda yalnız bir gecədə 60.000 nəfər gənc həbs edilmişdi. Onların çox az bir hissəsi azad olundu, böyük eksəriyyəti isə Tanrı hövzəsindəki əmək düşərgələrinə göndərildilər.

Müxtəlif ittihamlarla həbs edilən, əmək düşərgələrinə göndərilən, hətta güllələnən Türküstan ziyalılarının sayı on minlərlədir.[30, s.9-46]

1.3. Şərqi Türküstanın tarixi

Türküstan sözü Sakalar (skiflər) dövründəki daş kitabələrdə (e.e. VIII - b.e. II əsrlər) "Türküstanak" kimi ifadə edilmişdir. Türküstan islam dinini qəbul etdikdən sonra ərəblər Türküstan əvəzinə "Bilad əl Türk" sözünü işlətmişlər. Bu da türk yurdu, yəni Türküstan demək idi. Qaşqarlı Mahmud "Divanül-lüğəti türk" adlı əsərində Bilad əl Türkün sərhədlərinin Çindən Xəzər dənizinə və Bizans, Qıpçağa, Rusiyaya qədər uzanan geniş torpaqları əhatə etdiyini göstərmişdir. Aslən çuvaş olan türk mənşəli, lakin xristian dinini qəbul etmiş, uzun illər Çində rus kilsəsinin missioneri kimi fəaliyyət göstərmiş və Çin dilini, tarixini yaxşı bilən Biçurin Çin mənbələri haqqında yazdığı əsərdə çinlilərin Türküstan haqqındaki fikirlərini belə ifadə etmişdir: "Xəzər dənizindən Kukunara (Kuhi Nur) qədər olan torpaqlarda köçəri bir tayfa yaşayırdı. Bu tayfa türkçə danışır və Məhəmməd qanunlarına ("Islam" demək istəyir - Y.P.) inanırırdı. Onlar özlərini türk adlandırır və yaşıtları ölkəyə Türküstan deyirlər".

Türklərin qədim tarixlərinə aid mə'lumatların əksəriyyətini Çin tarixlərindən öyrənirik. Çin tarixçiləri e.e. 1000-2000-ci illər arasında ilk türk hökmдарlarından bəhs edirlər. Yəni türklərin mə'lum tarixi 4 min ilə gedib çıxır. Türk dilinin tarixi, yaşı isə 3 min ildən artıq göstərilir.

Hun İmperatorluğu: Türklərin qurduğu ilk imperatorluq olan Hun İmperatorluğu (e.e. 220 - b.e. 220) çox geniş bir sahəni əhatə etmiş, başqa milletləri də öz hakimiyəti altında saxlamışdır. Məşhur Çin Səddi (e.e. 214) çinlilər tərefindən Hunlardan müdafiə olunmaq üçün məhz bu dövrdə tikilmişdir.

İlk böyük türk hökməri olan Teoman Yanqudur (e.e. 220). Bir-birindən

ayrı yaşayan türk boyalarını birləşdirərək ilk dəfə türklər arasında birliyə nail olmuşdu.

Teoman Yanqudan sonra onun yerinə oğlu Mete keçdi. Mete Xan dövründə Hun dövlətinin torpaqları Yapon dənizindən Xəzər dənizinə qədər uzanıb gedirdi. Bu dövr dövlətin ən parlaq dövrü hesab edilir. (e.e. 209-174).

Hunlar dövründə çinlilər mədəniyyət baxımından çox irəlidə idilər. Çin əhalisinin və əsgərlərinin sayı çox idi. Lakin bütün bunlara baxmayaraq, hunlarla bacara bilmədilər. Hunların müvəffəqiyyətinin səbəbi yalnız hərbi üstünlükleri deyil, həm də yüksək təşkilatlılıq və idarəetmə qabiliyyətləri idi.

Eramızın ilk yüz ilində Hun dövləti Şərq və Qərb hunları olmaqla iki hissəyə bölündü. Eramızın üçüncü yüz ilinin əvvəllərində (220) başqa bir türk tayfası - Siyennilər digər türk tayfalarının və monqolların köməyilə hakimiyyəti ələ keçirdi.[32, s.11-20]

Hunlardan bizə gəlib çatan "Mete Kaqan" və "Oğuz Kaqan" dastanlarıdır. Hətta bu gün bə'zi alımlar Mete Kaqan və Oğuz Kaqanın peyğəmbər olduqları ehtimalını irəli sürürler.

Tabqaçlar (Siyenpilər); Hunlarda olduğu qədər geniş bir əraziyə sahib olmasalar da, Çinə qarşı təzyiqləri çox güclü idi. Onların əsl hakimiyyət dairəsi Şimalı Çin idi. Hunlular Çinin içərilərinə doğru irəliləyərək və çinlilərlə yaxın əlaqələr quraraq Çin mədəniyyəti içərisində tədricən eriyib yox oldular. Tabqaç dövləti eramızın IV əsrinin axırlarına qədər davam etmişdir.

Avarlar (Aparlar) Dövləti: Bu dövlət IV əsrin axırlarından VI əsrin ortalarına qədər davam edib. Avarlar Hun və Tabqaç dövlətinin hakimiyyəti altında yaşamışlar. Onların dövründə yabqu əvəzinə Kaqan (Xaqqan) işlənilməyə başlamışdır. Avar dövləti Göytürklərin üsyanından sonra süqut etdi (552). Avarların xeyli hissəsi Avropaya köçmüştü. Orada Avar dövləti uzun müddət davam etmişdir.

Göytürklər: Göytürklərin bəyi Çluğ Yabqunun iki oğlu - Bumin və İstemi Kaqan Apar Kaqanı Onabaya qarşı üşyan qaldırdılar və hakimiyyəti ələ keçirdilər. Bumin Kaqan dövlətin şərq, İstemi Kaqan isə qərb hissəsində xaqan oldular. Lakin Şərq Qərb üzərində hakim idi. Bu dövlət türk adının istifadə olunduğu ilk türk dövlətidir. An qədim türklərin Orxun kitabələri Göytürklərə aiddir.[32, s.20-30]

Kül Tigin, Bilgə Kaqan və vəzir Bilgə Tonyukunun xatiresinə ucaldılan abidələr İslamdan əvvəl türklərin həyat tərzini, dini e'tiqadlarını, mədəniyyətlərini, xalqımızın bu gün belə dəyişməyən xarakterini çox gözəl ifadə edir. Məsalən, Bilgə Kaqanın türklüyün doğulması haqqında fikirləri: "Yuxarıda mavi göy, aşağıda qara yer yaradılanda ikisi arasında insan oğlu yaradılmış, insan oğlunun üstündə böyük babalarım Bumin Kaqan və İstemi Kaqan hökmdar olmuşlar. Onlar Türk millətinin elinə, obasına, adətinə, ənənəsinə nizam getirmişlər. Dörd tərəfləri düşmənmiş. Ordular göndərib dörd tərəfindəki millətləri hakimiyyətləri altına almışlar. Başını baş əydirmiş, dizlini diz çökdürmüşlər...."[32, s.20]

Böyük Göytürk dövlətinin Şərq və Qərb olmaqla iki qolu var idi. Şərq Kaqanlığı Qərbə nisbətən üstün idi. Lakin Şərq Kaqanı Kimin Türə Kaqanın ölümündən sonra (609) Qərb Kaqanları Şərqi tanımadılar və müstəqil oldular. Qərb Göytürkləri bir tərəfdən Çin, digər tərəfdən İran, Bizans və İslam dünyası ilə həmsərhəd idilər. Qərb Kaqanlığı 732-ci ildə Türkış Xanədanının əlinə keçdi.

Kaqan Bilgə Kaqandan (734) sonra Göytürk taxtına oğulları içen Türk Bilgə Kaqan və Bilgə Kutluğ Kaqan oturdular. Onlardan sonra kaqan olanların yaşıları kiçik olduğu üçün dövlət idarəsi onların analarının, yaxud da başqalarının əlinə keçdi. Nəticədə dövlət zəiflədi və 745-ci ildə Doqquz Oğuzlar (Uyqurlar) Göytürk hakimiyyətinə son qoyaraq onların yerinə keçdilər.

Türgiş və ya Türkeşlər: Türkeş Xanədanı əvvəllər göytürklərə tabe olduqları halda 630-cu ildən sonra Talası paytaxt e'lan edərək, ayrı bir

dövlətə çevrildilər. Abbasilərin və çinlilərin təzyiqi ilə daxili çaxnaşmaya mə'ruz qalan Türgişlər Sulu Kaqanın öldürülməsi nəticəsində Sarı və Qara Türgişlərə ayrıldılar. 766-cı ildə Karluk türkləri Türgiş Xanədanına son qoydular.

Göytürk dövləti süqut etdikdən sonra Çin dövləti, digər türk ölkələrində olduğu kimi Karlukda da öz hakimiyyətini qurmaq istədi. Lakin Karluklar buna imkan verməyərək, müstəqil dövlət qurdular və uyğurlarla əlaqəyə girərək, Uyqur dövləti qurulana qədər onların sol qolu oldular, Türkş dövlətinin zəifləməsindən sonra onların hakim olduğu ərazilərə yayıldılar. Bu yayılma onları qərbdə İslam orduları ilə üz-üzə gətirdi. Bu zaman Çin artıq irəliləməkdə olan İslam ordularını dayandırmaq üçün Qərb sərhəddinə böyük bir ordu çıxartdı. Çinin bütün fitnə-fəsadlarına baxmayaraq, Karluklar müsəlman olmadıqları halda İslam ordusu ilə birləşdilər və 751-ci ildə Talas meydan müharibəsində çinliləri böyük məglubiyyətə uğratdırılar. Bu müharibədən sonra Uygurlar Tarım ovasını əldə etdilər.[33, s.726] Digər tərəfdən Karluklar Abbasilərlə daha yaxın əlaqəyə girərək ilk müsəlman türklər oldular [32, s.42] və Çin'də İslamin yayılmasında en böyük rolü oynadılar.[34, 1985, No:5]

Uyqurlar; Göytürk Dövləti 630-cu ildə Çin hakimiyyəti altına girdikdən sonra uyqurlar müstəqil dövlət olaraq 646-ci ildə Uyqur Kaqanlığını qurdular. Lakin ikinci Göytürk Dövlətinin məşhur Kaqanı Kanqan onları yenidən dövlətə tabe etdi. 745-ci ildə Göytürk dövlətinin daxilindəki çaxnaşmalardan istifadə edən uyqurlar bu dövləti ləğv etdilər.

Uyqurlar bir tərəfdən dağınıq türk qəbilələrini öz idarələri altında toplayır, digər tərəfdən də Talas müharibəsində böyük itkiler vermiş Çinə qarşı təzyiqi artırırlılar. Uyqur dövlətinin ən parlaq dövrü Bökü Kaqanın iyirmi illik hökmdarlığı dövrüne təsadüf edir. Son böyük Kaqan Küçlük Bilgə 833-cü ildə qətlə yetirildikdən sonra dövlətdə daxili iğtişaşlar baş qaldırdı. Mani dininin uyqurlar arasında yayılması xalqın müharibəyə hazırlığını, döyüş qabiliyyətini zəiflətdi və qırğızlar 840-ci ildə Uyqur paytaxtına

girərək Kaqan başda olmaqla əhalinin eksər hissəsini qılıncdan keçirdilər. Uyqurların bir hissəsi Turfan və Qaşqara köçərək orada kaqanlıq qursalar da, o qədər də siyasi və hərbi uğur əldə edə bilmədilər. Ancaq Şərq-Qərb ticarət yolları üzərində yerləşdikləri üçün iqtisadi baxımdan inkişaf etməyə başladılar. X əsrin əvvəllərindən XIII əsrin əvvəllərindəki Çingiz istilasına qədər Uyqur dövlətində sənət və ədəbiyyat sür'ətlə inkişaf etdi.[32, s.44]

Qaraxanlılar, Türklerin İslamiyyəti qəbul etməsindən sonra qurulan ilk dövlətdir. Qərbi Türküstanın Yedisu, Seyhun Fərqaṇə Şərqi Türküstanın isə Hungarya, Yarkənd, Təkləməkan, Haqü, Talas, Hu, Qaşqar regionlarına hakim idilər. Qaraxanlılar dövləti XIII əsrin ilk rübüñə qədər yaşadı. Qaraxanlılar bir tərəfdən Qəznəli və Səlcuqluların, digər tərəfdən isə Qaraxitaylılar və Xarezmşahların təzyiqləri ilə qüvvələrini itirmiş və başqalarına tabe olan bəyliyə çevrilmişdilər. Nəhayət, monqol istilası bütün başqa türk dövlətləri kimi onların da varlığına son qoydu, Qaşqarlı Mahmud, Yusif Xas Hacib və Xoca Ahmed Yəsəvi bu dövlətin ən görkəmli şəxsiyyətləridir.

Doğlatlar və Səidiyyə Dövləti, Monqol istilasından sonra Şərqi Türküstan Çingizin dörd oğlundan Çağatayın payına düşdü. Çağatay oğulları 1227-ci ildən 1882-ci ilə qədər davam edən bir hakimiyyət qurdular. Şərqi Türküstana hakim olan Çaqatay Xanları 1251-ci ildə müsəlmanlığı qəbul etdilər və 1355-ci ildə Şərqi Türküstanda müsəlman olmayan və türkləşmeyən heç bir monqol qalmadı, Paytaxt ümumiyyətlə Qaşqar idi. Çağatay Xanları tədricən Daşkənd və Fərqaṇəyə də hakim oldular. Çingizoğullarının nüfuzu xoca adlandırılın türk din adamları və türk şeylərinin nüfuzu ilə müqayisədə tədricən azalmağa başladı.

Sözdə Çingiz Xana tabe olan, lakin həqiqətdə müstəqil olan Şərqi Türküstanın şimal hissəsində uyqurlar, cənub hissəsində isə dağlatlar Jyğur və Dağlat dövlətlərini qurdular. 1514-cü ildə Şərqi Türküstanda ıakimiyyat Dağlatlara mənsub olan Səidiyyələrin əlinə keçdi. Mərkəzi Yarkənd olan Səidiyyə dövlətini 1679-cu ildən sonra mərkəzi Qaşqar olan

Xocalar dövləti evez etdi. Şərqi Türküstanda baş verən daxili qarışqlıqlardan istifadə edən çinlilər 1757-1759-cu illər arasında Şərqi Türküstanın şimal hissəsini, 1760-ci ildə isə cənub hissəsini işğal etdilər.

Çinlilərlə mübarizələr, Çinlilər dinə siyasi bir məsələ kimi baxdıqları üçün hamının rəsmi olaraq Çinin rəsmi dinini qəbul etməsini isteyirdilər. Öz bəylərinin ətrafında toplaşan Şərqi Türküstanlılar Çin idarəsinə qarşı mütemadi olaraq üsyan qaldırdılar. 1822-ci ildə başlayan hərəkatın lideri Cahangir Xan Qaşqarı ələ keçirərək bir hökumət qurdu. Daha sonra o, Yarkənd, Yaxınhisar və Xoteni də ələ keçirərək hakimiyyət dairəsini genişləndirdi. 1824-1825-ci illər arasında müstəqil olan bu hökumətə 1827-ci ildə çinlilər yenidən son qoydular. İkinci böyük üsyan 1845-ci ildə Məhmed Emin Xanın başçılığı altında baş verdi. Məhmed Emin Xan Qaşqarda hökumət təşkil etsə də, bu hökumət uzun sürmədi.

Böyük Talas müharibəsindən sonra çinlilər ağır məglubiyyətə uğramış və İslamlısan Orta Asiyaya, yəni Türküstana, düz 1000 il “əl uzada” bilməmişdilər. Lakin XVIII əsrin ortalarından başlayaraq Şərqi Türküstan Çin işgalinə mə'ruz qaldı və bu günə qədər davam edən, iki əsrlik məhkumiyyət dövrü ərzində Şərqi Türküstanda üç dəfə milli dövlət quruldu.[35, s.4378] Bu iki əsr ərzində Şərqi Türküstanda Çin hakimiyyətindən qətiyyən bəhs edilə bilməzdi.

Birinci Milli dövlət: Çinlilərin işğalı 1863-cü ilə qədər davam etdi. 1862-1863-cü illər arasında Şərqi Türküstanda baş verən milli inqilablar zamanı bütün yerli çinlilər məhv edilərək Küçər, Yarkənd, Qaşqar və Çin şəhərlərində kiçik və müstəqil şəhər dövlətcikləri quruldu.

Yaqub bəy 1865-ci ildə Daşkəndi ruslardan qəhrəmancasına müdafiə etdikdən sonra kiçik bir qüvvə ilə Şərqi Türküstana doğru gedərək, Qaşqar və Yarkəndi ələ keçirib, bu ərazilərin mütləq hakimi oldu. Yaqub bəy Çin şəhər dövləti istisna olmaqla bütün bu kiçik dövlətləri birləşdirdi və Mərkəzi Qaşqar olmaqla Ba dövlətini qurdu. 1865-1877-ci illər arasında 12 il hökm süren Ba dövlətini İngiltəre, Rusiya və Osmanlı dövləti rəsmi olaraq

tanıdılar.[30, s.5] Yaqub bəy, hər şeydən əvvəl daxili sabitliyi bərpa etdi.[36, s.25] Sonra o, dövləti gücləndirmək üçün uzaqqorən beynəlxalq siyaset yeritməyə başladı. "Rusların Orta Asiyadakı türk dövlətlərini bir-birinin ardınca zəbt edərək Hindistan sərhədlərinə qədər gəlmələri ingilisləri narahat etməyə başlamışdı. Orta Asiyadakı siyasi və iqtisadi mənafelərini əldən verən ingilislər, onların nüfuzu altında olan Əfqanıstanın qonşuluğundakı Qaşqar hadisələri ilə yaxından maraqlanmağa başladılar.[37, 1988, No:19] Baş verən hadisələrə ingilislərin münasibəti Yaqub bəyi də qane edirdi. Odur ki, Yaqub bəy 1868-ci ildə ticarət məqsədilə də olsa Qaşqara gələn P. Şauunu qəbul edərək, böyük hörmət göstərmiş və ingilislərə qarşı rəğbətini və dostluq duyğularını gizlətməmişdi. Sonrakı il 1969-cu ildə o, Mirzə Məhəmməd Şadının rəhbərliyi ilə nümayəndə hey'ətini ingilislərin Hindistandakı nümayəndəliyinə göndərərək, onlara dostluq əlaqələri qurmağı təklif etmişdi. Yaqub bəy ingilislərin o vaxtlar Osmanlı dövlətilə dostluq münasibətləri qurduqlarından xəbərdar idi. O, ingilislərdən yeni təşkil etdiyi ordu üçün silah və sursat istəyirdi. İngilislər isə Şərqi Türküstanın təbii sərvətlərini istismar etmək, siyasi və iqtisadi nüfuzlarını artıraraq, Rusiya və Çinə qarşı Əfqanıstan kimi bu dövlətdən də istifadə etmək arzusunda idilər. Digər tərəfdən Böyük Britaniya Yaqub bəyin Osmanlılarla əlaqələrinin inkişafına kömək edəcəyini və'd edirdi ki, bu da Yaqub bəyi ingilislərlə dost olmağa sövq edən ikinci mühüm səbəb idi. Yaqub bəyin əlcisi Mirzə Məhəmməd Şadi altı ay Hindistanda qaldıqdan sonra D. Forsizin başçılığı altında, P. Şauunun və Hendersonun daxil olduğu ilk ingilis hey'ətində birlikdə 1870-ci ilin yazında Qaşqara qayıtdı. Yaqub bəy tərəfindən mehribanlıqla qarşılanan ingilis hey'əti üç aya yaxın Qaşqarda qaldı. Lakin o vaxtlar ruslarla münasibətləri pis olan Yaqub bəy, onları şübhələndirməmək üçün ingilislərə müraciət edərək tərəflər arasında imzalanacaq ticarət müqaviləsinin bir qədər gecikdirilməsini təklif etdi. Odur ki, ilk Qaşqar-İngilis Ticarət Müqaviləsi yalnız 8 İyun 1872-ci ildə ruslarla

müqavilə [38, c.2, s.314] bağlandıqdan sonra Forsizin başçılığı altında daha böyük bir nümayəndə hey'etinin Qaşqara ikinci gəlişi zamanı tətənəli surətdə imzalandı (2.02.1874). [36, s.324-328]

Digər Orta Asiya müsəlman dövlətlərinin bir-birinin ardınca işgal edildiyi bir dövrde Yaqub bəy və onun qurduğu dövlətin yüksəlişi nə qədər əhəmiyyətli hadisə idisə, Osmanlı dövlətinin Türküstan məsələləri ilə birbaşa maraqlanmasını tə'min etmesi baxımından da o qədər əhəmiyyətli bir hadisə idi. Xokand, Buxara və Xivə Xanlarının kömək fəryadlarını mövcud problemlər ucbatından lazımı şəkildə qiymətləndirməməsinin ağır nəticələr verdiyini görən Osmanlı dövləti bu dəfə Yaqub bəyin kömək üçün gələn elçisini əliboş qaytarmadı.

Yaqub Xan bu dövlətlərlə siyasi əlaqələr qurdı, ticarət müqavilələri imzaladı. Orta Asiyada böyük nüfuz rəqabətinə girişən İngiltərə və Rusiya Yaqub Xanı ayrı-ayrılıqda öz tərəflərinə çəkmək üçün böyük sə'y göstərirdilər. Buna baxmayaraq Yaqub Xan heç bir fəal təşəbbüs göstərməyən Osmanlı dövlətinə tabe olmayı üstün tutdu. Bu məqsədlə vaktində [39, s.372-375] əmisi oğlunu səlahiyyətdar müvəkkil kimi İstanbula göndərdi və Sultan Abdüləzizə bi'et etdi.

Yaqub Xan Sultan Abdüləziz Xanın adına Türküstanın bütün məscidlərində xütbələr oxutdu və sikkələr basdırıldı. Lakin Şərqi Türküstan dövləti ancaq 1876-cı ilə qədər, yəni 13 il davam etdi. İngiltərə və Rusiya arasındaki nüfuz rəqabəti nəticəsində həm Rusiya, həm də Çin Yaqub Xanın dövlətini aradan götürmək üçün razılığa geldilər.

Yaqub bəy Qaşqara hakim olduqdan sonra bir tərəfdən Orta Asiyani öz aralarında bölüşərək işgal etmiş Rusiya və İngiltərə ilə münasibətlərini nizama salmağa çalışdığı halda, digər tərəfdən də öz nüfuzunu qaldırmağa və dövlətini dəstəkləməyə qadir olan İslam aləminin lideri, Osmanlı dövlətinin başçısı Sultan Abdüləziz Xanın (1861-1876) yanına fövqəl'adə və səlahiyyətli səfiri Seyid Yaqub Xan Törəni göndərərək kömək istəyirdi.

Sultan Abdüləziz Xan bu biəti qəbul edərək Kazım və İsmayıllı

əfəndilərin başçılığı altındaki hərbi tə'lim hey'ətini qiymətli hədiyyələrlə Qaşqara göndərdi. Orta Asiya müsəlmanlarının yetişdirdiyi böyük diplomatlardan biri olan Seyid Yaqub, başqa ifadə ilə Xoca Törə Türküstandakı prosesləri və eyni zamanda Qaşqar dövlətinin vəziyyətini çox aydın bir şəkildə Osmanlı hökumətinin nümayəndələrinə və padşaha çatdıraraq, öz ölkəsi üçün kömək kimi silah və canlı qüvvə almağa nail oldu.

Osmanlı dövlətinin Qaşqara verdiyi yardımı aparan hey'ət, Süveyin Üzərindən keçərək Hindistanın Bombey şəhərinə yetişdi. Lakin hey'ət Bombeydən Qaşqara qədər keçdiyi yolda ingilislərin manəələri ucbatından çox əziyyətlərle üzləşdi. Nəhayət, hey'ət Qaşqara çatdı və Yaqub bəy öz hakimiyyəti altında olan bütün ərazilərdə Sultan Abdüləzizin adına xütbə oxutdurmağa və sikkələr basdırmağa başladı. Əvvəllər "Atalıq Qazi" və "Ba-Dövlət" rütbəsini almış Yaqub Xana Osmanlı dövləti tərefindən əmirlik verilməsi ilə əlaqədar mərasimdə o vaxt Qaşqara gələn ingilis hey'əti də iştirak etdi.

Özünü xəlifəyə tabe olan əmir e'lan edən Yaqub Xan İstanbuldan gələn zabitlərin köməyilə öz ordusuna böyük bir həvəslə tə'lim verməyə başladı. Onun gərgin sə'yəri qısa bir vaxtda öz bəhrəsini verdi. Belə ki, Qaşqar Ordusunun tə'limini görmüş şahidlər öz mə'lumatlarında mövcud vəziyyətdən fərqliyə danışırdılar.[40, s.100-105]

Ancaq, çox təəssüf ki, bu dövlətin ömrü Yaqubun öz ömründən uzun olmadı. Düşmən ordularının hücum üçün fürsət gözlediyi bir vaxtda - 1877-ci ilin mayında Yaqub Xanın zəhərlənərək qəflətən vəfat etməsi Xanın oğulları və sərkərdələri arasında ixtilafın meydana gəlməsinə səbəb oldu. Bu vəziyyətdən məhərətlə istifadə edən çinlilər heç bir mührəbə aparmadan, çox asanlıqla Şərqi Türküstani işgal etdilər. Yaqub Xanın 60.000 əsgərindən cəmi 10 nəfəri Fərqanəyə qaça bildi. Qalanları isə Çin qırğınında şəhid oldular. Beləliklə, Zo Zung Tanqın komandanlığı altındakı Çin qoşunları bir il sonra - 16 may 1878-ci ildə Şərqi Türküstani tamamilə

ışqal etdilər. Bununla da Yaqub Xanın 1865-1877-ci illər arasında çox çətinliklərlə, eyni zamanda böyük bir məharət və bacarıqla [41, s.134-164] qurduğu müstəqil Şərqi Türküstan dövləti süqut etdi. Ölkə 1882-ci ilin sonuna qədər Çin ordusu tərəfindən idarə edildi. 18 noyabr 1884-cü il tarixdə Çin imperatorunun əmri ilə bu torpaqlar Çinin 19-cu vilayəti kimi, "Şin Çanqa" (Yeni torpaq) adlandırılmağa başladı.[42, s.147] Nəticə, hər cəhətdən rusların ingilislərin Asiyada xususiyyyətlə Hindistanda mühafizə etdiyi "Böyük quvvət" statusuna qarşı mütlək bir qaləbədir.[43, s.206]

Türk bəylərindən Məhəmməd Yaqub Xan Atalıq Qazi (1780-1877, özbek boyundandır) 1866-ci ildə Şərqi Türkistanın əsas hissəsinə hakim oldu. Hətta 1868-ci ildə İngiltərə, Rusiya və Türkiyə kimi əsas dövlətlər tərəfindən müstəqil dövlət kimi tanındı. Ərazi e'tibarı ilə Türkiyə böyüklüğündə olan bu dövlətə Osmanlı dövləti xeyli zabit göndərdi. Yaqub Xanın ölümündən sonra 1882-ci ilə qədər Osmanlı dövlətinin padşahı II Abdülhəmidi hökmdar kimi qəbul edən bu ölkədə yenə də Osmanlı Xanədanından II Abdülhəmidin nəvəsi (böyük oğlunun böyük oğlu) şahzadə Abdülkərim əfəndi (1906-1935) padşah seçildi. Bununla Yaponiya da razılaşmışdı. Ancaq Şahzadənin Türküstəndən keçməklə Avropadan Amerikaya səfəri hər şeyə son qoyur. O, Nyu-Yorkdakı otel otağındaca, çox ehtimal ki, Şərqi Türküstənən azadlıq mübarizəsinin Qərbi Türküstənə yayılmasından çəkinən Rusyanın agentləri tərəfindən guya özünə qəsd adı ilə tapança ilə qətlə yetirilir.[1, s.684]

İkinci milli dövlət: Bu dövlət 1833-1934-cü illər arasında cəmi bir il yaşadı. 12 noyabr 1933-cü il tarixdə rəsmi olaraq Müstəqil Şərqi Türküstən Respublikası quruldu. Şərqi Türküstənə aid olan bu respublikanın mərkəzi Qaşqarda yerləşirdi. Yeni dövlətin qurucuları və hökumət üzvləri [44, s.7] aşağıdakı şəxslərdən ibarət idi:

1. Dövlət başçısı - Xoca Niyaz Hacı,
2. Baş nazir - Sabit Damulla,
3. Baş nazir muavini- Canabey

4. Müdafiə naziri - Oraz bəy,
5. Baş Qərargah rəisi - general Mahmud Muhiti,
6. Daxili işlər naziri - Yunis bəy Saidzadə,
7. Xarici işlər naziri - Qasim Can Hacı,
8. Maarif naziri - Abdulkərim Xan Mahdum,
9. Vəqflər naziri - Şəmsəddin Turdi Hacı,
10. Adliyyə naziri - Zərif Kari Hacı,
11. Kənd Təsərrüfatı və Ticarət naziri - Abdulhəsən Hacı,
12. Maliyyə naziri - Ali Akhun,
13. Səhiyyə naziri – Ubeydullah Bey.

Xoca Niyaz Hacının başçılığı altında 1931-ci ilin aprelində başlayan Kumul üsyani, Məhməd Emin Buqranın başçılığı altında 1933-cü ilin fevralında başlayan Xoten üsyani və Mahmud Muhitinin başçılığı altında 1933-cü ilin yanvarında başlayan Tufan üsyani kimi ciddi silahlı döyüslər nəticəsində Qaşqarda 1933-cü il noyabrın 12-də Sabit Damunlanın başçılığı altında Şərqi Türküstan İslam Respublikası quruldu. Lakin ruslar öz sərhədləri yaxınlığında belə bir türk respublikasının olmasını istəmirdilər. Və məhz rusların köməyi ilə 12 aprel 1933-cü il tarixdə Urumçidə hökumət başına keçən Shin Si Sey ikiüzlülük həm sülh, həm də terror siyaseti yeridərək Qaşqardakı türk dövlətini dağıtmağa nail oldu. Xoca Niyaz Hacı Urumidəki hökumət başçısının müavini tə'yin olundu və bir müddətdən sonra... həbs edildi. Onu 1942-ci ildə boğaraq öldürdülər.[45, s.416]

Qaşqarda qurulan bu respublika haqqında fikrini ifadə edərkən Bərhan bəy sovet mövqeyindən çıxış edirdi: "Qarışqlıqdan istifadə edərək qısa bir vaxtda üzə çıxan və dərhal sonra dağılan Şərqi Türküstan İslam Respublikası Sabit Damulla vasitəsilə ingilis imperializmi tərəfindən tələmtələsik tə'sis edilmişdi..."

Şərqi Türküstan İslam Respublikasının ömrü çox qısa olsa da, Çin üçün onun vahiməsi uzun müddət davam etdi. Xaricə qaçan pantürkistlərin

Şəziləri Hindistan sərhəddində Qaşqar Yurdaşlar Cəmiyyəti quraraq, Şincang haqqında mə'lumat yaydılar və Shin Si Seyin Vətəni Nankin hökumətinə satmasından şikayət etdilər.

12 noyabr 1933-cü ildə Qaşqarda qurulan Şərqi Türküstən Respublikasının 12 noyabr 1944-cü ildə Gulcada qurulan Şərqi Türküstən Respublikasına mə'nəvi tə'siri inkaredilməzdır. Bu iki respublikanın eyni tarixdə qurulması və Gulcadakı respublikanın ilk dövrde Şərqi Türküstən İslam Respublikası adlandırılması təsadüfi deyil. Ruslar Çin vilayətindəki Üsyanı məqsədə çatdırmaq üçün əvvəlcə bu hərəkata göz yumdular və Ali Xan Tərəni də bu işə razi saldılar.

Şərqi Türküstən İslam Respublikasının qurucularından Məhməd Emin Buqra və Mahmud Muhiti Hindistana qaçıdı. Bu mübarizə əvvəller təhsil sahəsində də başlamışdı. "İttihad və Tərəqqinin" 1913-cü ildə Şərqi Türküstəna göndərdiyi Ahmed Kemal İlgizadan sonra təhsilini İstanbulda Almış Məhməd Səbri də 1914-cü ildə bir maarif xadimi kimi vətəninə qayıdırıldı. O, "fikirdə, dində, işdə birlik" prinsipinin banisi məşhur pedaqoq, krımlı İsmayııl Qaspiralının 1914-cü ildə vəfatı ərefəsində onun təhsil metodunu Şərqi Türküstənda təcrübədən keçirdi.

Ömrü boyu rusların və çinlilərin hiyləsinə uymayan görkəmli lider, Türküstən fəxri Mahmud Muttinin fikrincə, Türküstən türklərinə qarşı Rusiya-Çin əməkdaşlığı keçmişdə də olmuşdur və bundan sonra da olacaq. Belə olan halda onların hər hansı birinə ümid bağlamaq, onlarla barışmaq, onların isteklərini qəbul etməkdən başqa bir şey deyildir. Turfanın tanınmış şəxsiyyəti olan Mahmud Muhiti Ümidini hər şeydən əvvəl Millətinə və haqlı olaraq düşməninin düşməni yaponlara bağlamışdı. O, bu məqsədə dünyani gəzərək yapon səfirleri və diplomatları ilə görüşürdü. Məşhur türkçü, pantürkizmin atası kimi tanınan Kazanlı Yusif Akçura da 1904-1905-ci illərdəki rus-yapon müharibəsinin əvvəllerində qələmə aldığı və Türk Millətçiliyinin Manifesti kimi qəbul edilmiş "Üç tərzi - siyaset" əsərində yaponlara böyük maraq göstərmişdi. Bəli, Mahmud Muhiti bir

Türküstan türkü kimi Kazan türkünün yolu ilə gedirdi. Akçuranın 1935-ci ildə İstanbulda vəfat etdiyi vaxtlarda artıq Muhiti bu böyük şəxsiyyətin mübarizə apardığı müqəddəs amal uğrunda mübarizəsini davam etdirirdi. Təessüf ki, II Dünya Müharibəsinin nəticələrindən mə'yus olan bu böyük insan Pekində (Pekin o vaxt yaponların əlində idi) vəfat etdi. Bu vaxt II Dünya Müharibəsindəki qələbədən ruhlanan kommunistlər təkcə azadlıq mübarizələrini deyil, eyni zamanda onun xeyallarını və düşüncələrini də tapdalayıb-boğaraq keçirdi. Türküstanlılar üçün nə qədər pis olsa da, Stalin və Maoya nisbətən Hitlerin daha çox xeyirli olacağı şübhəsiz idi. İsa bəy 1939-cu ildə Çin hökumətinin vasitəciliyi ilə heyata keçirdiyi Yaxın Şərqi səfərində xaricdə olan Mahmud Muhiti ilə görüşdü: "Muhiti rusların zülmündən, başına gələn hadisələrdən danışdı. Ancaq yapon məsələsinə toxunmadı, mənimlə bu barədə danışmaq istəmədi. Sonradan öyrəndiyimə görə, Muhitinin yaponlarla münasibətləri var imiş. Böyük qardaşı Müsül Muhit Qaşqardan Rusiya yolu ilə həccə gedir. Türkiyəyə gələrkən Yapon konsulluğu ilə əlaqələri olan bə'zi türküstanlı qardaşlar onu yapon konsulu ilə tanış edir. O vaxtlar SSRİ-yə qarşı yaponların mövqeyində bütün Türküstanın rolu çox böyük idi. Yəni, Asiyaya sahib olmaq üçün Türküstana sahib olmaq lazımdır. Odur ki, yaponlar azadlıq uğrunda mübarizə aparan türküstanlıları toplayaraq, bir təşkilat qurmuş və Osmanlı şahzadələrindən Abdumuhat Abidi (Bu Şehzade II. Abdülhamidin oğlu Mehmed Abid olabilər.)[46] Böyük Türküstanın gələcək padşahı kimi qorumuşlar".

Bəli, yaponların bu mövqeyində Mahmud Muhiti də istifadə etmək istəmişdir. Odur ki, Muhit İsa Yusif Alptekin bəylə danışmaq istəməmiş və onun Çinə yaxınlaşmaq təklifini rədd edərək, özünü Çin hiyləsinə uymaq bəlasından xilas etmişdir. O vaxtlar Türküstan inqilabçılarının çoxunun nəzərində İsa bəy əslində Çin tərəfdarı və xain kimi tanınırıydı.[47, 1938, No:106] İsa bəy əslində Çinə yaxınlaşmaq təklifi ilə yalnız Məhməd Emin Buğraya tə'sir göstərə bilmişdi. General Canq Cı Cunq Çin dairələrinə

1947-ci ildə təqdim etdiyi gizli raportda "Şinçanq Çinin Şinçanqıdır, Şinçanq əsla Şinçanqın deyildir,"[48, s.26] - demişdi. Çinlilərin Şərqi Türküstan məsələsində həmfikir olduqları ruslarla əməkdaşlıq edərək Şərqi Türküstanda birgə ikiüzlü siyaset aparması Muhitinin öz fikirlərində nə qədər haqlı olduğunu Çanqın bu ifadəsi açıq-aydın sübut edir.

Üçüncü milli dövlət, II Dünya Müharibəsində Hitler ordularının sür'ətlə irəliləyərək Moskvanın yaxınlığına qədər çatdığı bir vaxtda o dövrə kimi rusların ideyalarına sədaqətlə xidmət etmiş və rusların verdiyi hər bir əmri qeydsiz-şərtsiz yerinə yetirmiş Shin Si Say bu fürsətdən istifadə edərək, gizli surətdə Merman Çanq Kay Si hökuməti ilə razılığa gəldi və 1943-cü ildə Çin qoşunları Şərqi Türküstana daxil oldu. Millətçi Çin hökuməti general Shin Si Sayı geri çağırıldı, onun yerinə mərkəzdən Çinq Shini Urumçiye göndərdi.

Şərqi Türküstanın daxili işlərinə müdaxilə etmək imkanı əldə edən ruslar ilk növbədə İlidəki millətçilərə kömək göstərdilər.[4, s.52] Şərqi Türküstanın Qərbi Türküstana nümunə olacağından qorxan ruslar sonra Rusiya tipli ixtilaflarla milli hökuməti Çanq Kay Si hökuməti ilə sülh bağlamağa məcbur etdilər. Beləliklə, 1946-ci ildə iki hökumət nümayəndələri arasında əldə edilən razılaşma nəticəsində Müstəqil Şərqi Türküstan hökuməti ləğv edildi, Çinlə müstərək koalisiya hökuməti qurmaq barədə qərar qəbul edildi. Sovet Rusiyası belə bir müqavilə ilə razılaşmayan Ali Xan Törəni tora salaraq Rusiyaya qaçırdı və onun yerinə öz tərəfdarlarını tə'yin etdi. Koalisiya hökumətinin üzvləri aşağıdakılardır idi:

1. General-qubernator - general Çanq Ci Çunq (Şərqi Türküstanda millətçi Çin ordularının komandanı, 1947-ci ildən sonra Məsud Səbri Bayquzu),
2. Baş katib - Lu Minq Çunq (1947-ci ildən e'tibarən Isa Yusif Alptəkin),
3. General-qubernatorun birinci müavini - Ahmed Can Rasimi,
4. General-qubernatorun ikinci müavini - Burhan Şəhidi (1947-ci ildən e'tibarən Məhməd Emin Buğra),

5. Daxili işlər naziri - Cəlaləddin Vənq,
6. Daxili işlər nazirinin müavini - Rəhim Can Sabir,
7. Səhiyyə naziri - Dəlil Xan,
8. İctimai işlər naziri - Məhməd Emin Buğra,
9. Maarif naziri - Say Zunq Çin,
10. Maarif nazirinin müavini - Seyfəddin Azizi,
11. Maliyyə naziri - Canın Xan Hacım.

Bu hökumət kommunist Çin qoşunlarının 13 noyabr 1949-cu il tarixdə Şərqi Türküstanın sərhəd şəhəri Kumula daxil olmasına qədər davam etdi.[4, s.52]

Bu elmi işin mövzusu məhz Şərqi Türküstan Respublikasının bu dövrü və onun başçısı Ali Xan Törədir.

Bu dövlət 1944-1949-cu illər arasında 5 il yaşadı. Bu respublika da Rusiya və Çinin birgə tədbirləri nəticəsində dağıdıldı. Ali Xan Törə müqavilə bağlamaq adı ilə Rusiyaya aparıldı. Ondan sonrakı dövlət başçısı Ahmedcan Qasımi başda olmaqla respublikanın digər liderləri də təyyarə qəzası adı ilə öldürüldürler. Bundan sonra Şərqi Türküstan öz tarixinin ən qaranlıq dövrlərini yaşamağa başladı. İdareçilərə öz istək və arzularında həddi-hüdudsuz olmaq hüququ verən bir rejimdə, onların mənsub olduğu millətin ehtirası milləti idarə edən həmin adamlar tərəfindən daha da güclənir. Klassik müstəmləkəciliyin kiçik xalqlar və zəiflər üçün "yadigar" qoyduğu cəhaləti, yoxsulluğu heç hesab edərək, kommunizm ideyalarının onları daha çox ağlaşımaz fəlakətlərə sürüklənməsinin səbəbi də elə bu dünya hökmranlığı ehtirası idi.

Bütün mə'nəvi qüvvələrin ən güclüsü və ən həqiqisi millətçilikdir. Çünkü bu qüvvənin kökündə bir millət o və millətin yurdu, vətəni durur. Vətən sevgisi ilə yoğruulan mədəniyyət və tarix şüuru o millətin millətçiliyi deməkdir. Digər mə'nəvi qüvvələrin hamısı - din, marksizm, demokratiya, insan hüquqları və başqaları ondan istifadə edən millətin mə'nəvi qüvvəsinə - millətçiliyə bağlı şəkildə ona xidmət edir.

1.4. Şərqi Türküstanın beynəlxalq aləmdə siyasi mövqeyi

Türküstanın işgalı ilə bağlı yerli və xarici mənbələrin böyük əksəriyyəti, Türküstanın işgalinin İngiltərə-Rusiya-Çin rəqabəti nəticəsində baş verən, yəni müəyyən mə'nada işğaldan uzaq bir hadisə kimi qiymətləndirirlər. Rəqabətdən söhbət gedərkən bərabər və ya oxşar potensiallara malik olanların bundan istifadə etməsindən də söhbət getməlidir. Əgər həqiqətən İngiltərə-Rusiya-Çin rəqabətindən söhbət getsəydi, müxtəlif səbəblərlə bu ölkələr Türküstan əmirliklərinə kömək göstərməli idilər. Halbuki, İngiltərə yardımına əlaqədar bütün xahiş və tələblərə baxmayaraq, heç bir yardım göstərməmiş, əksinə, hətta Osmanlı dövlətinin göstərmək istədiyi yardımlara bacardığı qədər mane olmağa çalışmışdır.[49, No:13 1987]

Rusyanın Çinlə rəqabəti və ya münaqişələri nəticəsində Türküstanın, xüsusilə də Şərqi Türküstanın işgal edilməsi fikrində heç bir reallıq yoxdur. İqnatyev missiyası ilə hüquqi və iqtisadi əsaslara istinad edən dostluğun başlıca məsqədi Türküstandakı türk həmre'yliyinin və birliyinin qarşısını almaq olmuşdur(1.2)[50, s.164].

Qeyd:

1.2. Yaxın müddətdə də bir Rus-Çin düşmənciliyi və ya müharibəsi, hər iki ölkənin beynəlxalq siyaset manevri olaraq anlaşılmışdı. Bu hadisələr inkişaf edərkən və hər iki ölkə müharibə vəziyyətinə gələrkən, hər ikisində də önəmli sosial və iqtisadi hadisələr cəreyan ədir. Müharibə bəhanəsiylə türklerin sıx olduğu ərazilər işgalçı ölkələr ərefindən müvafiq məntiqi səbəblər ilə boşaldılır, buralarda hər cür, mütemadi əhtimal edilən təhlükə və önləyəcək uzun və'dəli tədbirlər görülürdü. Həmçinin 1968-ci ildə bütün dünya heyəcanla bir Rus-Çin müharibəsi gözleyərkən və bu fikrdə dünya ictimai rə'yini inandırılmış ikən, belə manevrləri çox izləmiş olan Toqan bunun imkansızlığını söyləmiş və zaman onun haqlı olduğunu göstərmişdir.

İngilterənin siyasetlərini iki sinifde qruplaşdırmaq mümkündür: Birincisi, bu siyasetlər ümumi, uzunmüddətli, əhatəli, müəyyən nəticələr doğuran siyasetlərdir; ikincisi isə - xüsusi, məhəlli, müəyyən nəticələrə tə'siri olmayan siyasetlərdir. Ingilterənin Türküstan siyasəti İran, Əfqanistan,

Hindistan, Çin ve digər ətraf ölkələrlə mənafelər və əlaqələr baxımından bütövlük təşkil edir.

XIX əsrде İran zahirən müstəqil göründüyü halda, əslində Rusiya və İngiltərə imperiyalarının te'siri altında, yarımmüstəmləkə dövrü yaşamışdır. Osmanlı dövləti ilə mütəmadi olaraq soyuq münasibət saxlayan, əvvəlki dövrlərdə də fürset düşən kimi Osmanlını arxadan vuran İran müstəmləkəçilik dövründə də bu xarakterindən əl çəkmədiyini, İran və Rusyanın bütün təklif və isteklərinə razılıq verdiyi halda Osmanlı ilə heç bir müqavilə bağlamamışdır (1.3) [51, s.83].

Qeyd:

1.3. II Abdulhəmid İranla əlaqələrin inkişaf etdirilməsi üçün daha əvvəlceden bir müqavilə imzalanmadığını təəssüfle qarşılıqla bərabər bunda daha çox İranlıları günarkar tutaraq və bu girdaba düşməmək üçün İranın Osmanlı ilə birləşməsinin lazımlığını söyləmişdir.)

İranın Rusiya iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu bilən Nəsrəddin Şah rusların türkmənlərin torpaqlarını işğal etməkdə qətiyyətli olduğunu və ingilislərin buna mane olmaq istəmədiklərini söyləyirdi.[52, s.232] Rusiya-İngiltərə münasibətlərinin başlanğıcı, Moskva şahzadəsinin Orta Asiya istiqamətində Kazan və Həştərxan Xanlıqlarını ələ keçirdiyi illərə (1552, 1556) təsadüf edirdi.[53, 1966, No:86]

Osmanlı dövlətinin tənəzzül dövründə Rusyanın ona qarşı irəli sürdüyü torpaq iddialarının qarşısı əsas e'tibarı ilə İngiltərə tərəfindən alınırıldı. Lakin ingilislərin Krim müharibəsində Osmanlı dövlətini müdafiə etməsi və müharibə dövründə, həmçinin müharibədən sonra imzalanan sülh müqaviləsində Qafqazla bağlı mövqeyi və inkişaf edən sonrakı proseslər bu barədə saysız-hesabsız suallar ortaya atır... Krim müharibəsindən dərhal sonra, hətta Marksın yazdığını görə hələ müharibənin davam etdiyi bir vaxtda İngiltərə İranın, Asyanın və Hindistanın mühüm qapısı olan Qafqazı Rusyanın ixtiyarına verdi.[7, s.318]

Lord Palmerstonun iste'fasını şərh edən Marks onun əsas vəzifəsinin Rusyanın ardıcıl olaraq irəliləməsini tə'min etmək olduğunu və bu məqsəd üçün İngiltərədən istifadə etdiyini iddia edir. Paris müqaviləsindən bir müddət əvvəl isə Marks "Rusyanın borcu"(1.4)[54, 4 Yanvar 1856] adlı məqaləsində Rusiyaya verilən borcun mənbəyi olan yəhudi təşkilatına, ənənələrin aldıqları faizi necə bölüşdürüdlərinə, İngiltərə başda olmaqla Almaniya, Hollandiya, Fransa, Belçika, Avstriya ölkələrində hökumətin içərilerinə nüfuz edərək həmin dövlətlərin ümumi siyasetlərinə necə tə'sir göstərdiklərinə və Rusyanı idarə edən çarın yaxın müşavirinin yəhudi olmasına diqqəti cəlb edir.

Qeyd:

1.4."The Eastern 2.Question"da yeniden yayınlanmışdır. Bu məqalədən çıxarılması gərək olan xüsusların başında, sionizmin günah qeydiyyatından çox Avropa sərmayəsi ilə Rus müstəmləkəçiliyi arasında münasibətləri möhkəmlənməlidir. Məqaləni sadəcə yəhudi düşmənçiliyi şəklində görənlər və bu səbəbdən e'tibar etməyənlər, bu sərmayənin toplanıb, Şərqi cəmiyyəti eleyhinə istifadə edildiyi Qərbi Avropa müstəmləkəçilərinin əsas hissəsini ihmal etmiş olurlar.)

Marks Rusiyaya verilən kreditin qaytarılma müddətinin şərqdəki müsəlmanların qanları ilə bağlı olduğunu, Rusyanın bundan sonra daha kəskin bir şəkildə müsəlmanlara hücum edərək varlı ölkələri zəbt etməsinin və o ölkələri vergiyə tabe etdirməsinin zərurətdən doğduğunu yazar. Krim müharibəsi ərəfəsində İngiltərənin Türküstanla bağlı planları hələlik tam aydın deyildi. 1846-cı ildə Hokand Xanı ilə əlaqədar İstanbula göndərilən sədəret təzkirəsindəki bu ifadələr mövcud vəziyyəti eks etdirir:

"İngilis səyyahlarının müşahidələrini nəzərə alsaq, Buxara əmirlərinin yaxın vaxtlarda bu ərazini və fürsət düşən kimi Xivə və Ürkənci tamamilə ələ keçirərək, bütün Türküstana sahib olmaları ehtimalı çox güclüdür" (1.5) [55, s.50-52]

Daşkəndin işğalından sonra Peterburqdakı ingilis nümayəndəsinin şahzadə Qorçakovla apardığı danışqlarda, şahzadə, hökumət əsgərlərinin

Asiyadakı irəliləyişini kraliçanın müsbət qarşılıamasından böyük məmənunluq duyduğunu söyləyir və bu iki dost ölkənin bir-birlərinə daha çox yaxınlaşmasının sevindirici bir hal olduğunu bildirir.

Bununla yanaşı o, İngiltərənin ~~osm~~ hadisələrlə əlaqədar qəbul etdiyi bəyannamədəki İran-Türküstən münasibətlərini başa düşə bilmədiyini ifade edir(1.6).

Qeyd:

1.5. Bu ifadələrdən uzun müddətli İngilis siyasetinin izlerini də görmək mümkündür: Çünkü, əvvəla İngilis səyyahlar bu sözləriylə Xokand Xanlığı ilə Buxara arasında düşməncilik toxumları əpməkdədir, digər tərəfdən isə Xokandda ərazi sahibi kimi Rusiyaya işaret edir.

1.6. Rusyanın anlamaq istəmədiyi məsələ Türküstəndə İngiltərənin Rusyanı sərbəst buraxması əvəzində İngiltərə də eyni şeyi İran üçün istəməkdədir. Parlament müzakirələrində də bu qarşılıqlığın gerçekleşməsi vaxtaşırı təkrarlanmaqla bərabər, İran üzərindəki Rusiya və İngiltərənin bərabər hüquqlarının, İngiltərə lehinə daha çox olduğu irəli sürülmüş və bu siyaset uyğunlaşdırılmışdır.

Çünkü çarın Orta Asiya siyaseti ilə əlaqədar lazımlı olan bəyanatlarının verildiyini, bundan sonra irəliləmək fikrində olmadıqlarını, yalnız öz sərhədlərində sülhü və əmin-amalıq tə'min etmək qənaətində olduqlarını bildirir. Qorçakov bu və'dinə bundan sonrakı addımları üçün lazımlı olan zəmini hazırladıqdan sonra İngiltərə üçün mühüm olan "rüşvetini" də əlavə edir: "...Rusyanın arzusu Türküstəndə sülh və əmin-amalıq şəraitində dövlət mexanizmi yaratdıqdan sonra təkcə Rusiya üçün deyil, həm də bütün dünya ticarəti üçün Qaşqara gedən yolu açmaqdır".[56]

Digər tərəfdən Hindistan tərefindən tələb edilən rapportda[57] Rusyanın irəliləməsini və Hindistana yaxınlaşmasının ictimaiyyətdəki mənfi tə'sirlərindən bəhs edildikdən sonra, iki ölkə nümayəndələrinin gələcək programı müəyyən etməsindən və Orta Asiyadakı fəaliyyətlərin birgə aparılmasının məqsədə uyğunluğundan danışılır.

Buxaranın işğalından sonra İngiltərə nümayəndəsi inadkar zabitlərin Peterburqda krallar kimi qarşılandığını bildirərək, Qorçakovdan bu

irəliləmənin harada qurtaracağını sorduqda, Qorçakovun İngiltərə və Hindistanın sülh şəraitində əlaqələrində bəhs etməsinə baxmayaraq, ona açıq bir cavab vermediyini bildirir.[58] Nümayəndə Qorçakova əslində Rusyanın irəliləməsinin İngiltərə üçün problem olmadığını, bununla yanaşı İngilteredə bə'zi əllamələrin Rusiyadan Hindistana "yaxınlaşan" ciddi təhlükəyə qarşı tədbir görülməsini, əsgərlərin sayının artırılmasını və şimal-qərb sərhədlərinə təhkim edilməsini irəli sürən çıxışlar etdiyini söyləyir.

Rusiya Buxaranı "hədələyəndə" İngiltərə üçün mühüm fürsət yaranır. Buxara əmiri İngiltərədən Rusiyaya qarşı yardım tələb edir. Ancaq bu tələb bir müddət sonra rədd edilir. Məsələ ingilis parlamentində həmişə olduğu kimi yubadılır. 28 may 1868-ci ildə İngiltərə Aşağı Palatasında Henry Rawlinson xarici işlər nazirindən Rusyanın Buxaraya hücumları və bunun səbəbləri haqqında mə'lumatları olub-olmadığını soruşur. Lord Stenley bu suala cavab olaraq etdiyi çıxışda "Journel St. Peterbourg"-un 22 aprel tarixli xəbərini təsdiq edir. Bu xəbərə görə Buxara-Rusiya sərhəddindəki bə'zi buxaralı qəbilələr Rusiya üçün narahatlıq doğurduğundan onları yerində oturtmaq lazımdır. Belə bir problem olduğu halda hər hansı başqa bir hərbi əməliyyatdan söhbət gedə bilməzdi.[59, s.955]

İngiltərənin Rusiya işgalinin ilk illərində çətinliklə razılaşlığı ən vacib məsələ ingilis tacirlərinə bu regionda sərbəst ticarət hüququnun verilməməsi, böyük məntəqələrdə nümayəndə tə'yin etmək hüququndan İngiltərənin məhrum edilməsi və Böyük Britaniya vətəndaşlarının səyahət hüququna qadağa qoyulması idi. Belə ki, Orta Asiya səyahətindən Peterburqa qayıdan Forsyth regionun tamamilə rus malları ilə dolduğu halda ticarət məsələlərində ingilislərə lazım olan şəraitin yaradılmadığından İngiltərə Xarici İşlər Nazirliyinə şikayət edir(1.7) [60, s.11].

Qeyd:

1.7. Avqustda mövzu ilə bağlı Qorçakovla görüşündən sonra İngilis elçisinə, İngiltərə və Rusiya arasında, Orta Asiya mövzularında mövcud uzlaşmanın məmənnuniyyət verici olmasına bildirilir. Əger Orta Asiyada ticarətdən söhbət gedirsə,

çarın bu məsələdə Rusyanın maraqları istiqamətində tə'qib edilməsi xatırlanır.

Qorçakov bu məsələdə təmkinli davranışmanın vacibliyinə işarə edərək, xarici siyasetdə qarşılıqlılıq prinsipini irəli sürür və ingilis nümayəndəsindən Hindistanda müstəmləkə qurduqdan dərhal sonra burada başqa bir ölkənin nümayəndəsinin tə'yin edilməsinə və ölkəyə xaricilərin səyahət etməsinə İngiltərənin icazə verib vermədiyini soruşur.[61, s.1241] Rusyanın irəliləməsi ingilis parlamentində tez-tez gündəliyə daxil olur. 18 aprel 1871-ci il tarixdə Parlamentin Aşağı Palatasında Mr. Eastwick dövlət nazirindən rus qoşunlarının Xivəyə qarşı hücuma keçib-keçmədikləri barədə mə'lumatı olub-olmadığını soruşur və bu işğalın müvəqqəti və ya daimi olduğunu öyrənmək istəyir. Viskount Enfield isə cavabında Odessa konsulluğundan bu barədə məktub aldığı, Orenburq çöllərinə kəşfiyyat və əməliyyat aparmaq üçün beş dəstədən ibarət qüvvə göndərildiyini bildirir.[62, s.249] Sir Charles W. Dilkenin Rusyanın Hisara kəşfiyyat hey'əti göndərib-göndərməməsi barədə xarici işlər nazirinə verdiyi suala cavab olaraq Mr. Burke "The Turkestan Gazette" qəzetində bir rus elmi-tədqiqat hey'ətinin Hisara gönderilmesi ilə əlaqədar xəbər aldığı bildirir. Burke həmin hey'ətdə herbi dəstələrin iştirak etməsi barədə mə'lumatı olmadığını vurğulayır(1.8)[63, s.991-992].

Qeyd:

1.8. Bu sorğunun səbəbi, uzaqdan əraziye maraq göstərən adamın öz biliyinə arxalanaraq ərazi cəhətdən önəmli olan çaylar olduğunu deyil, hansının ki, bunu Əfqanıstan və Hindistan üçün də demək olar Mr. Burke cavabında bu mövzuda bir mə'lumatı olmadığını söyləyir, çünki bu ərazilərdə təmsilcilerinin tapılmadığını söyləyərək keçirtdir.)

Mister C. B. Denison Rusyanın Pamir regionunda əməliyyat aparmaq üçün Daşkənddə əsgər topladığını, bu regionun isə Amu-Dəryanın və onun qollarının mənbəyini təşkil etdiyini söyləyir.[64, s.1561-4] Lord De Mauley parlamentdə Rusiya təhlükəsinə qarşı görüləcək tədbirlərlə əlaqədar fikirlərini belə ifadə edir : [64, s.1564-1566]

"...Rusiya ləng, səssiz və sabit addımlarla irəliləyir. Strateji əhəmiyyəti olan yerləri zəbt edərək mövqeyini möhkəmləndirir və ehtiyatla bizim sərhəddimizə doğru yaxınlaşır. Əgər bu məsələni təsdiq edən raport istəyirlərsə, son vaxtlar nəşr edilmiş bir kitaba, Colonel Burnabynin yazdığı "The Ride to Khiva" kitabına baxa bilərlər... Bu kitabda Rusyanın əsas hədəfinin Hindistan olduğunu görmək mümkündür. Bu bir həqiqətdir ki, Rusyanın siyasəti dəyişə bilməz. "Deli" Pyotr (I), Orta Asiyani öz torpaqlarına qatmaq istədi. O dövrəki imperator Türküstanın Hokand və Xivə regionlarını aldı, Xəzer dənizi ilə Aral gölü arasında dəmir yolunu çəkdirdi... Amu-Dərya çayında gəmiçiliyi quraraq, o, iki həftə ərzində Hindistana gələ bilər. Bize imperatorun öz ölkəsində sosial islahatlar apardığını və inди ki mühəribənin (Türküstan xalqlarına qarşı) din və bəşəriyyət naminə səlib yürüşü olduğunu inandığını söylədi. Bütün bunların ticarət naminə olduğunu iddia etmək olmaz. Adı tələbatla kifayətlənən millətlərlə ticarət səhbəti yalnız hiylədir. Rusiya böyük hərbi qüdrəti ilə kiçik xalqların qeyri-mütəşəkkil barbar dəstələrinin qeyri-bərabər və qeyri-sabit hücumlarından qorxa bilməz. Burada yeganə məqsəd Hindistana girməkdir. Bu bir həqiqətdir ki, Napoleon Bonapartın Rusyanı işğal etməkdə əsas məqsədlərindən biri o dövrəki çarı Hindistana birgə hücum etməyə razı salmaq idi.

Artıq bu təhlükəni yaşamışıq... Bizim Hindistandakı vəziyyətimiz ele olacaq ki, Rusiyada Kırım mühəribəsində olduğu kimi müdafiədə kömək ala bilməyeceyik. Xəzer bir rus gölü, Astrabad təchizat mərkəzi, Herat bir rus şəhəri, Amu-Dərya hərbi əhəmiyyəti olan bir nəhr, eyni xəzinəyə doğru uzanan dəmiryol şəbəkəsi çaydır. Biz ordunu hərəkətə gətirməmiş Qazaxlar gürühu Hindistan qaynaqlarımızı yeyib-sümürmək üçün çeyirtke sürüsü kimi başımızın üstünü alacaqlar. İki ölkə arasında təbii əngəllər ortaya çıxmışdır. Regiondakı bütün milletlər rus qüvvələrinin girdabına düşmüşdür. Sərhəddin o tərəfində yaşayan, dostluqdan və mehribanlıqdan bixəbər barbarizmin son qalıqlarını süpürən millətlərin mədəniyyətə daha

yaxşı xidmət etdiyini düşünənlər çoxdur. Əgər mübahisə tək bir Avropa anlayışı üzərindədirse, onun mövcudluğunu qəbul etməlidirlər. Dövlət sərhədlərinin diqqətlə və mənafelərə uyğun şəkildə tə'minat yaradılmaqla müəyyən edildiyi bir vaxtda bu çox yaxşı olar. Lakin mə'lum olduğu kimi bizim Hindistan imperiyamızın sərhədləri yoxdur və rus regionunun da sərhəddinin olmadığını deyə bilərik. İki dövlət bir müddət sonra keçmiş dövrlərin monarxları kimi bir-birlərinin üzünə baxacaqlar. Neticəni söyləmək üçün vəhy gücünə malik olmağa ehtiyac yoxdur. Onlar oxşar silahlarla da vuruşmayacaq. Bizim Hindistandakı hakimiyyətimiz bə'zən insafsız, lakin daim açıq bir rejimdir. Hədə-qorxunu hücum tə'qib edəcək. Tələblərimizin yerinə yetirilməsi üçün vaxt və imkan var..."

Bu təklif və mülahizələrə cavab vermək səlahiyyətinə malik Salisbury isə belə deyir:[65, s.359-368] (1.9)

Qeyd:

1.9. Salisbury, bu göstərişi ilə Rusyanın Türküstanda istikrarlı bir şəkildə yerleşməsini, idarəciliyini qurmasını, şərtləri yerinə yetdikdən sonra İngiltərenin de rahat ticarət edə bilecəyini ortamın oluşmasını gözlədiyini ifadə etməkdədir. Orta Asiya, bir İngilis vezifəlisinin ağızında ərazi ilə bağlı maraq doğuran buna oxşar birliyi və İntriqalar haqqında bakınız.

"...Lord həzrətləri Dəli Pyotrdan sonra Rusyanın siyasetinin dəyişmədiyini söyləyir. Lakin Lord həzrətlərinin tamamilə Rusiyaya aid etdiyi məsələlərdə Rusyanı ittiham etmək istəmirəm... Lord həzrətləri Rusyanın Orta Asiyadakı irəliləyişi ilə bağlı dəhşətli bir mənzərə təsvir etdi və dəmir yol vasitəsilə Xəzər sahili ilə Aral gölü sahilinin necə birləşdirildiyini və bunun nəzərə çarpacaq bir şəkildə Rusyanın Merv və Herat istiqamətindəki irəliləyişini asanlaşdırıldıqını buyurdu. Lakin göründüyü kimi Lord həzrətlərinin nəzərə almadığı səhralar var və bu bəlkə də iki və ya üç həftəlik yoldur, lakin hər halda 10 gündən az deyil. Bu müddət iki regionun ən yaxın məntəqələri arasındaki məsafə üçün zəruridir. Lord həzrətlərini əmin edirəm ki, Rusyanın bu məsafəni qət

edərək ingilis Hindistanı sərhədlərinə hücum etməsi təhlükəsi onun düşündüyü kimi real deyil. Rusyanın təchiz edə biləcəyi ən yaxın məntəqə Hindistan sərhəddimizdən min mil uzaqdır. Lord həzrətlərinin istinad etdiyi təhlükə ehtimal ki, gələcek nəslin dövlət adamlarını maraqlandıracaq. Lord həzrətlərinin başqa istiqamətə yönəldirdiyi layihə üçün belə bir felakətin başvermə ehtimalı çox azdır. Coğrafi şərait üzərində çox dayanmayacağam, sadəcə olaraq Lord həzrətlərinin İngilis-Hindistan İmperiyasının sərhədlərinin mə'lum olmaması fikrinə e'tiraz etmək istəyirəm.

Lordum, bu imperatorluğun sərhədləri xüsusilə şimal-qərbdə çox dəqiq bir şekilde müəyyənləşdirilmişdir. İngiltərənin Hindistandakı sərhədlərinin vəziyyəti necədirse, yəqin ki, Rusiya imperatorluğununku də elədir. Kiçik miqyasda bir ərazi üçün normal xəritələrin istifadə edilməsindən ortaya çıxan böyük anlaşılmazlıq müzakirələrində iştirak etmək istəmirəm. Belə bir xəritə ilə baş barmağınızı Hindistan üzərinə, digər bir barmağınızı isə Rusiya üzərinə qoya bilərsiniz. Beləliklə, bə'ziləri siyasi vəziyyətin təhlükəli bir hal aldığına və Hindistanın buna diqqət etməsinin vacibliyini düşünə bilər. Əger Lord həzrətləri daha böyük bir xəritə istifadə etsəydi, (məsələn, İngiltərənin Ordnance (savaş) xəritəsi miqyasında bir xəritə), Rusiya ilə İngilis Hindistanı arasındaki məsafənin barmaqlarla deyil, yollar ilə ölçüle biləcəyini başa düşərlərdi. Onların aralarında çöllər, sıra dağlar var ki, bunlar minlərcə mil olaraq ölçülür və hər hansı bir Rus hücumu üçün ciddi maneələrdir. Lakin bununla birgə düzgün planlaşdırılmış belə bir hücum mümkünəndir. Lord həzrətləri, ingilis Hindistanının ticarət və ərazi mənfəətlərini nəzarətə almaq üçün Orta Asiyaya bir təmsilçi tə'yin edilməsini istəyir. İndi, zənn edirəm ki, bu mənfəətlərin Orta Asiyadan deyil, Hindistandan nəzarət olunmasının vacibliyini Lord həzrətləri bütün fərqi ilə qəbul edəcəkdir. Bu mənfəətlər artıq izlənməkdədir, ancaq Orta Asiyada bir təmsilçi tərəfindən deyil, Hindistanda rəsmən yaşayan bir vali tərəfindən. Mövzunun əhəmiyyəti və Lord həzrətlərinin görüşləri şübhəsiz faydalıdır.

Orta Asiyaya təmsilçilər tə'yini təklifi son dərəcə yerindədir, yalnız bu, Rusyanı nəzarət altında tutmaq üçün deyil, ticarətin inkişafı üçün olacaqdır. Biz hər zaman Böyük Britaniya ilə hiyləsiz ticarətin olduğu yerləri böyük arzuyla təsdiq etmək istərdik. Fəqət belə tə'yinatların qarşılıqlı olması yaddan çıxarılmamalıdır. Əvvəlcə ölkə rəhbərinin tam razılığını almaq lazımdır, əks təqdirdə tə'yinatın heç bir mə'nası olmaz. İkincisi, ölkənin mədənileşməsi elə bir səviyyəyə gelməlidir ki, belə bir əməliyyatın dəyərini ödəyərək hər hansı bir çətinliyə məruz qalmayaq. Belə bir təcrübə Həbəsistanda keçirilib. Orada İngilis təmsilçisinin çətinlikləri, vergi ödəyən İngilis vətəndaşlarının 9 milyon sterlinq ziyanına səbəb oldu(1.10).

Qeyd:

1.10. Salisbur, razılaşmanın pozulmasına gerçek səbəb ola biləcək hər hansı bir hadisədən bəhs etmədən belə bir iş birliyinin faydaları və ya nəticələri ilə bağlı mə'lumat verəcəyinə, ictimai rə'yinə və üzvləri bunun pozulması istiqamətində hazırlamışdır.

Bununla bərabər Qaşqar rəhbəri ilə yaxınlarda bir müqavilə bağlandığını, bu müqavilənin özünə bir hökumət təmsilçisi tələbetmə hüququ verdiyini bildirirəm. Bu hüquqdan istifadə edəcəyi arzusunu ifadə etmişlər və Mr. Shaw təmsilçi olaraq tə'yin edilmişdir. Bu müqavilənin nə müddətdə qüvvədə qalması, təbiidir ki, o ölkənin vəziyyətindən asılıdır. Majesteler-in hökuməti belə sözleşmələrin faydalı olması məsələsində kor deyildir və təhlükəli, çox xərc istəyən şərait ortaya çıxdığı zaman lazımlı olan dəyişikliklər eləyəcəkdir” (1.11) [66, s.139-142].

Qeyd:

1.11. Tunus Bəyinin Osmanlıya kömək toplama fəaliyyətlərinin buradakı İngilis səfirinin digər konsullara tə'sir edərək qabaqlama cəhdləri üçün baxınız. Eraslan, II Abdulhəmid və İslam İttifaqı. 93 Hərbi İki İngilterənin Rus tərafdarların siyasetləri daha çox su üzünə çıxmışdır. Artıq İngiltərə Osmanlı torpaqları üzərində özünə bağlı kiçik dövlətlər quraraq Hindistan yolunu təhlükəsizliyi altına almaq istəməkdədir (s. 153, 161). Qıbrız, Misir və ya Şərqi Anadoluda İngiltərəye bağlı idarələrin qurulmasını qanunla etmək üçün Rusyanın Hindistan və ya müqəddəs yerlərə yönəlmış təhdidləri

uzun və'deli siyasi manevralar olduğu görülmüşdür.

Türküstanın işgal illerində İngilterenin Rus tərəfdarı olmasının və ümumiyyətlə Müsəlman-Türk əleyhdarı siyasetinin bir çox nümunələri başqa yerlərdə də özünü göstərir. Rusiya ilə 93 (1877-1878) hərbində İngilterenin Osmanlısı dəstəkləməsi gözlənilirdi. Ancaq İngiltərə Osmanlısının öz dövlətini müdafiə üçün ölkə daxilində belə yardım toplamasına əngəl törətmək istəmişdir.[66,98] Müharibənin əvvəlində keçirilmiş konfransda isə İngiltərə səlahiyyətli Lord Salisbur Rus səfiri general Iqnatyev ilə eyni şəkildə danışmışdır. [68, c.229, s.127]

Rusiya ilə İngilterenin Orta Asiyadakı mücadilələrinin mərkəzi Əfqanıstan olmuşdur. İngiltərə Aşağı Palası müzakirələrinin bir çox yerində söylədiyimiz kimi, iqtidarı və müxalifəti ilə İngiltərə heç bir zaman Əfqanıstanın Rusiyaya verilməsini istəməmişdir. Eyni ərazidə Rusyanın da böyük marağrı olmaqla bərabər, Əfqanıstan hər iki tərəflə illərlə mübarizə aparmış, zaman keçdikcə ərazi ilə əlaqədar anlaşılmazlıqlar həddini aşmış, İngiltərə və Rusiya savaş həddinə gəlmİŞ, amma son anda bu iki ölkə arasında heç bir savaş baş verməmişdir. Əfqanıstan ilə İngiltərə arasında 1840, 1842 və 1878-ci illerdə 3 ciddi savaş meydana gəlmİŞdir. Bu vəziyyətdə Rusyanın Əfqanıstana kömək etməsi lazımlı id. Halbuki, hər sefərində, bu savaşlardan əvvəl və sonra Rusiya Əfqanıstana hücum etmişdir. Bütün şərq siyasetlərində olduğu kimi, burada da, əvvəl protestlər, Rusiya əleyhinə ictimai rə'y və ümumiyyətlə müxalifət səsləri duyulmuş və Rusiya ilə İngiltərə savaşın qarşısını ala bilmİŞdilər. İngilterenin Əfqanıstan siyasetinin ana xətlərini Sir Campbellin bu sözlerində görmək mümkündür: [69, s.1927-43]

"Səmərqənddə və Orta Asiyanın digər bölgələrində ingilislərin də ruslar kimi böyük nüfuzları vardır. 1842-ci ildə Əfqanıstana uğursuz bir hücum eləmişdik. Rusların Türküstandakı vəziyyəti də daha çox buna bənzəyir. Onlar İngiltərə ilə anlaşa biləcəklərinə ümid edir və bunun özləri üçün mə'nəvi bir dəstək olmasına inanırlar. Onlara daha çox mə'nəvi

dəstək verə bilmərik. Fəqət özümüzü bu inkişafların uzağında tuta bilərik. Rusiya ilə anlaşma istiqamətində yetəri qədər məsafə qət etmiş vəziyyətindəyik və bəy əfəndinin diqqət çəkdiyi kimi mövcud anlaşmanın təməli, Əfqanıstanı Rus tə'sirindən və hücumundan qorumaqdır. Əgər belə bir təmələ dayanan anlaşma imkansız hala gəlirsə, artıq o zaman nə edəcəyimizi araşdırarıq. Ancaq bütün bunlardan əvvəl, əfqanları düşmənimizin və ya bizim irəliləməmizdən qorxması halına gətirməkdən çəkinməliyik. Bizim Əfqanıstanda heç bir işimiz olmadığı fikrini onların arasında yaymamız daha yaxşı olardı. Bir dəfə ağızımız yandığı üçün eyni şeyə təkrar təşəbbüs göstərməyək. Əgər lazımlı olarsa, əfqanları Rus hücumundan qorumaq fikrindən daha irəli getməməliyik. Hərbi bir məsələ olaraq, o zaman bizim Hindistandakı hakimiyyətimizə qarşı olan yegane təhlükə Rusiya idi. Bəyəfəndi artıq bunun həqiqət olduğunu və hələ 20-30 il belə bir təhlükənin gerçek olmayacağına inanmışdır. Rusiya ilə İngiltərə arasında Əfqanıstanın neytral bir bölge kimi baxılması mövzusu, İngiltərənin aşağı palatasında tez-tez gündəliyə daxil edilmiş və bu xüsusda müəyyən irəliləyiş əldə edilmişdir.[70, s.201-210] Campbelli, yuxarınlara mə'lumatında Rusiya ilə bağlı bir problemin qalmadığı, Əfqanıstanla isə hər halda bir problemin çıxa biləcəyini və bunun üçün Əfqanıstanın hazırlıqsız olaraq yaxalanması gərəkliyini açıqca e'lan edir. Bu siyaset aid olan ölkəyə daim dost kimi görünmək, müxtəlif bəhanələrlə bunu izhar etmək və yeri düşdükdə dostluğundan şübhə edilmədiyi və bu səbəbdən də bütün sirrlərinə sahib olduğu ölkəyə hücum ilə nəticələnir. Saxtakar dostluğa əsaslanan və geri qalmış ölkələrin haqları barədə danışılarkən qərb dəyer hökmərinin mövzusu olmadığı siyasetini Marks da təqid etmişdi. 1850-ci illərdə Rusyanın Qafqazdakı ekspansiya hərəkətlərini İngiltərənin xoş münasibətlə qarşılaması, bu sahədə dəstək almasının qərb dəyerleriyle və İngiltərənin mənfəətləriyle uyğun olduğunu təsdiq edir.[71] Rusiya-İngiltərə münasibətlərindəki böyük həmrə'yiliyi bürüzə verən faktlardan biri də Əfqanıstan-Hindistan-Türküstən arasında

qalan və böyük qismi Buxara əmirliyi bölgəsində olan ərazinin bölünməsidir. Martin Greenwald Associates tərəfindən hazırlanan Historical Maps On Filenin(1.12) [72, s.108]. 8.025 nömrəli xəritəsində bu bölgənin "1869-cu ildə İngiltərə ilə Rusiya arasında gizlice bölündüyü" təsdiq edilməkdədir.

Qeyd:

1.12. 1900-cü illərinə gəldiyində, Hamilton özünü təmizə çıxararkən hələ əvvəlcədən Rusyanın Türküstanı işgalinə qarşı kəskin olaraq çıxmadiğini müəyyən etməyə ehtiyac duyduğu və buranı özünün də razılığı ilə, müqəddəs mədəni bir ayırma sonucu Rusiyaya verildiyini e'tiraf etdiyi görünür.

Apardığımız araşdırmałarda bu "gizlice" bölünmənin əsaslandığı andlaşma ilə bağlı mətnləri əldə edə bilmədik. İngiltərənin bu dövrdəki Türküstan siyasetinin təməlini həmin bütün mənbələrin mübahisəsiz qəbul elədiyi Hindistandakı mənfəətləri ilə Hindistan qədər çox xatırlanmadan Çindəki mənfəəti təşkil etməkdədir. Bu və ya hər hansı bir başqa məqamda İngiltərənin Türküstanda müstəmləkəçilik arzusuna və ya təşəbbüsünə rast gəlinməmişdir.

Aşağı Palatadakı iclasda Lord George Hamilton bu mövzuda belə deyir: "Mən heç bir zaman Rusyanın Orta Asiyadakı irəliləməsinə böyük qışqanlıq və ya şübhə ilə baxmadım. İnanıram ki, Rusiya bizim Asiyadakı missiyamızın bənzərini yerinə yetirməkdədir və Asiya hər iki imperatorluğun mənfəətlərini qəbul edəcək imkanlara malikdir. Ancaq Asiyada Rusyanın nüfuz dairəsindən mütləq kənarda qalması zəruri olan bir yer varsa, o da Tibetdir." [72, s.109] Türküstan Rusyanın, Hindistan İngiltərənindir. Türküstan ayrılıqda İngiltərə üçün heç də cəlbedici görünmür. Sərt və quru iqlim təbiətli müsəlman türklərlə başına dərd açacağı qənaətindədir. Tibet və ya Çin isə tamamilə məqsədə uyğundur. Çinlilərin İngiltərənin boyunduruğuna girmiş olmasını Lord Curzon, cəhaləti qırmaq, mədəniləşmə yolunda irəliləmək cəhdi, həvesi kimi qəbul edir. [72, s.109] Tibetlilərin dini isə İslam kimi sosial həyatə və ya müstəqilliyə heç vaxt

müdaxilə etmir. Buddizm dini hər hansı bir təzyiqdən uzaqdır. Tibetlilər asan idarə edilirlər.[72, s.101] (1.13)

Qeyd:

1.13. Buxara əmirinin e'dam etdirdiyi iki İngilisə bağlı İngiltərenin qəti mövgeyi yarım əsre yaxın davam etmiş və son olaraq Rusyanın hücumuna məruz qaldığı zaman kömək isteyen Buxara elçilərinin istəyi rədd edilərkən 40 il əvvəlki, köhnə əmirin içərisi səbəb göstərmişdir. Çin və Tibetdəki bunun kimi hadisələr xüsusilə qiymətləndirilir.

Zaman-zaman bu ölkələrdə İngilis vətəndaşlarının məruz qaldığı işgəncə və ya qətilər səhlənkarlıq ilə qarşılanır.[73, s.896] Hindistanın təhlükəsizliyi ilə bağlı “Perspektiv siyaset” (forword policy)[73, s.896] adlandırılan və Hindistanın təhlükəsizliyini sərhədlərinin hüdudlarında axtarmaq demək olan və boş vali John Lawrance (1864-69) tərəfindən qeyd edilən ilə zikr edilən bu siyasetin müraciət ünvanı yalnız ruslar düşünülür. Hindistanın təhlükəsizliyi Əfqanıstan, İran, Türküstan və Tibetdəki hadisələrlə yaxından bağlıdır. Bu bölgələrdə meydana gələn hadisələr yaxından izlənməli və lazımı tədbirler görülməlidir. “Perspektiv siyaset”ə mövzu olan sərhəd Hind çayıdır. Bu siyasetin adı radikal olmaqla bərabər, Hind çayının o biri tayindakı hadisələrin qarşısında passiv qalmağı əsas götürür.[64, s.1562] O biri yandan nə bu siyasetə mövzu olan, yəni Hindistanın özlərindən qorunmasını gərəkli edən bir ünsür də vardır ki, bu da bölgə tayfalarının basqınlarıdır. “Perspektiv siyaset”in reallaşması olaraq qeyri-mədəni cəmiyyətlərdən Hindistanı qorumaq üçün “yarı mədəni” Rusyanın Türküstanı işğal etməsi iqtidarlar və xüsusilə lavranc zamanındaki Hindistan idarəsi üçün zəruri görülmüşdür. Gelecekdə İngiltərenin Türküstanla səmərəli və e'tibarlı ticarət əlaqələri yaratması üçün də Rusyanın bölgədəsağlam bir idarə qurmasına ehtiyac olmadığınına inanmamışdır[73]. “Perspektiv siyaset”in müddeələri ilə bağlı daha bir radikal cərəyan isə “Kabildən Qəznə yoluyla Qəndəhara uzanan elmi bir xətt” çəkir. Bu fikrin nəticəsi olaraq II İngilis- Afgan (1878-80) müharibəsi

başlamışdır və bu səbəbdən də bu siyaset tərk edilmişdir. Daha sonra Frederick Sleigh (sonradan Earl) Roberts tərəfindən tutulan orta bir yolla Əfqanıstan ilə Hindistan arasındaki qəbilələr bölməsi nəzarət altına götürüldü. 1893-də bu bölge Əfqanıstan ilə İngiltərə arasında bir xətlə bölündü(1.14)[74, s.536-569].

İngiltərənin Çin siyasetinin təsbitçisi isə yenə bir ölkə ilə ticarət edən böyük-kiçik şirkətlərdir. Hökumətin Çin siyasetinin tamamilə tacirlərin əlində olması vaxtaşırı Aşağı palatasında tənqidlərə səbəb olurdu(1.15)[75, s.367].

Qeyd:

1.14. Mr. Richard belə deyir: "Mən ticarəti, insanların medənileşməsində, cəhalətin aradan qaldırılmasında Xristianlıqdan sonra ikinci nümayəndə olaraq qəbul edirəm. Deyirəm ki, biz Çin siyasetimizi tacirlərin elinə buraxmışıq, fəqət İngilis hökuməti və parlamenti xalqı öz məs'uliyyətliliyinə sahib çıxmışı, siyasetinin gərəkliliyini öz əli ilə yerinə yetirməli və öz prinsipləriylə siyasetinə yönəldilməlidir, s:538-542.

1.15. D. Naoroji, İngiltərənin Hindistanda davamlı olaraq sün'i bir rus qorxusu yaratma siyaseti olmasına bildirir. Naorojinin bu qeydlərinə paralel olaraq bir əlavə verək: Yalta Konfransından sonra dünyanın bir tərəfində Rusiya daim kapitalizm qorxusu, digər tərəfində isə ABŞ, İngiltərə və Qerb ölkələri kommunizm vahiməsi duyurdular. Bu gün de SSRI-ni diritmək, heç olmasa yerinə sağlam bir Commonwealth qurmaq siyasetinin təməlində bu qorxunun olduğunu təxmin edirik.

Parlement danışçılarından söylədiklərimizə əlavə edərək deyə bilerik ki, Rusiya tərəfindən Türküstanın işğalı ilə bağlı İngiltərənin siyasetinə aid başqa bir sübutumuz var: İngiltərə Hindistanın idarə olunmasını ələ keçirmək üçün mümkün ola bilən təhlükələri qabaqlamaq öz müstəmləkə idarəciliyini xalqa heç olmazsa "ehven-i şer" (pisin yaxşısı) kimi qəbul etdirmək üçün Rusyanın sərhadlarını yaxınlaşmasını arzu etməkdə və Rusyanın Türküstandakı zülmkar, təcavüzkar, vəhşi və qaniçən icraçılarını daxilən dəstəkləməkdədir. Bu dəhşətli xəberlə bərabər, həm də deməliyik ki, Hindistanın Rusiya tərəfindən işğal qorxusu xalq arasında nə qədər çox yayılırsa, xalq İngilis idarəciliyinə bir o qədər çox bağlanır(1.16) [76, s.8-24]

ailəsinə edilə biləcək ən böyük yaxşılığı etdik.

Qeyd:

1.16. Asiya siyasetində İngilterənin rusların yanında olması və Əfqanıstan, Türkiye Orta Şərqi, Türküstan və hətta Hindistandakı müsəlmanların düşməncilik qazanmasının yanlış olduğunu söyləyən Moore, ərazidə iqtidara gələnlərin xalqdan qopmuş olduqlarını müayyən edərək belə deyir: "Zənn edirəm ki, şerif (polis reisi) Valentine, İngilis silahlarıyla onları orada tutmamız lazımlığının fikrindəyəm. Fəqət, mən deyirəm ki, əger onlar ərebi təmsil edirlərsə buraxaq ortalığa çıxınlar və gücləri çatarsa, qalsınlar.

Onlar üçün 3 dənə tac hazırladıq və ərazini onlara verdik. Ser "İngiltərə nə üçün özlüyündə və ardıcıl olaraq Rus vahiməsi və ya digər bir xarici istilası hürkütənlərinə şərait yaratır? Əgər Hindistan xalqı məmənun olursa, əger onlar qəlbən və bütünlükle İngiltərə ilə olursa, buna görə Rusiyaya borclu oluruq.[77, s.102-103] Hindistanlılar arasında Rusların yırtıcılıq şayiələrinin yayılması İngilis müstəmləkə idarəsi üçün son dərəcə zəruri olan, əks-effekt yaranan çox yaxşı bir əlliidir.[7, s.330] Türküstanın işgalini gərəkli edən İngiltərə və Rusiya ticarətində, hər iki ölkənin daxili və xarici siyasetində əsas yer tutan yahudilərin rolu araşdırılmağa ehtiyac olan bir mövzudur. "Yaşlı və təcrübəli bir Qazax mühacirlə söhbətimizdə rusların təkbaşına ailələrini belə idarəetmə qabiliyyətləri olmadığını, çinlilərin isə özbaşına daxildə birliliklərini saxlayıb Qaşqarı aradan götürmələrinin mümkün olmadığını söylədi. Russlara və Çinlilərə istiqamət verən, rus ticarətində nüfuzu gündən-günə artan yerli yəhudilər ilə ingilis müşavirləri şəklində çin saraylarında yaşayan, İngilis hökumətində yüksək mövqelər tutmağa başlayan və xarici ticarətdə böyük müvəffəqiyyətlər göstərən musəvilərdir", demişdir.[78, s.154]

Vambery Buxarada bir çox yəhudü olduğunu və bunların əsl sənətlərindən çox ticarətlə məşğul olduğunu xəbər verir. (1.17) [79,600-606]

Qeyd:

1.17. Marksın özünün də yəhudi olduğu unudulmamalıdır. Məqaleyə mövzu olan 50 milyon rublu yüzde dörd faizlə verən kişi isə fırıldaqçı alman yəhudisi Stieglitz'dir ki, digər ölkələrdəki ve Rusiyadakı dindaşlarıyla temasdan sonra bu pulu vermişdir. Səh. 601. Marks rusları pulla tə'min edən başqa yəhudi qurumları ilə bankırların, bir çox dövlətə və ənəmlı şəhərlərdəki vəziyyətlərini anlatdıqdan sonra "bu yəhudi bankı təşkilatı, xalq üçün aristokrat torpaq sahibləri təşkilatı qədər təhlükəlidir" dedi.

Buxaranın və digər bölgələrin alınmasındakı ticarət səbəbləri, bəhanələr və bə'zi tacirlərin oynadığı rollar müxtəlif vasitələrlə qeyd edildi. Marks rus çarlarına ucuz kredit açan yəhudi bankırları tənqid edərkən, əvvəlki çarlara da buna bənzər şəkildə kömək edildiyindən şikayətlə bu nəticəyə gəlir: "Beləcə hər zalimin (tyrant - müstəbid) arxasında bir yəhudi görürük, eynən hər papanın arxasında bir cizvit (Jesuit-riyakar) olduğu kimi." [80, s.21]

1917-ci il inqilabından sonra Daşkənddə vilayət şuraları və Türküstanın bütün dərnəklərinin kongresinə qoşulan Mustafa Çökay köhnə vilayət idarəsinin binasında iclasda iştirak edənləri bu cür təsvir edir: "Böyük bir salon qatmaqarışlıq oturmuş ruslar və türküstanhıların nümayəndələri ilə dolu idi. Uzun idarə hey'eti masasının arxasında ruslar və özlərini rus olaraq təqdim edən yəhudilər əyləşmişdi." [68, s.117] Marksın "Lehren ailəsinin Amsterdamdakı Amstelə yaxın mərkəzi yalnız xəyal edilə biləcək ən gözəl yerlərdən biridir. Digər yəhudi agentlər hər gün yəhudi din adamları ilə orada toplanırlar, bağlı qapılar arxasında toplaşaraq müxtəlif məsələlər barəsində danışırlar. Erməni, Qüdüs, Barbaresqe, uzun ətəkli Polşa dilənciləri, şərqlilərin geydiyi baş örtüyü kimi özlərinə aid olan və olmayan hər məsələ barədə burada müzakirələr edirlər. Danışılan məsələlərdə dərin bir Qabil havası var və iştirak edənlərin bu və ya başqa şəkildə gündəlikdəki məsələləri dəyişdirmələri heç aqla belə getirilməz" - deməsi bu quruluşun, Türküstan məsələsinə də biganə qalmadığını tə'min edirik. Müxtəlif örneklerdən də göründüyü kimi hər məqamda, bu işğalın

baş tutması üçün onların da tə'siri olduğu qənaətindəyik. Zaten bu məqalənin yazılmış səbəbi, yəhudi təşkilatlarının Rusiyaya kredit verərək, onu Şərqi işgala, müstəmləkəyə təhrik etməlidir. M. Forsyth'in Aşağı Palatasının bu sözləriyle bu bölümü konkretləşdirək: [68, s.107-144] "İngiltərə Himalayın şərqi sahib olmazdan əvvəl o bir Asiya dövləti və Şərqə doğru daha çox irəliləməsi yolunda üzərinə düşəni etməsi üçün təzyiq göstərildi. Rusyanın Orta Asiyadakı siyaseti Prins Qorçakov tərəfindən 1864 noyabr deklarasiyasında çox yaxşı göstərilir:

Rusyanın xaricdəki dostlarına xitab edən bu deklarasiya bütün mədəni dövlətlərin yarımadəni və köçəri xalqlarla təmasa girməsi yönündə Rusyanın Orta Asiyadakı vəzifəsini müəyyən etməkdədir: bunun kimi vəziyyətlərdə daha mədəni ölkə, sərhədlərinin təhlükəsizliyi üçün mədəni səviyyəsi daha az olanın üzərində nüfuz qazanmaq üçün çalışır.

1.5. Şərqi Türküstanın iqtisadiyyatı

Şərqi Türküstan meşə, neft, volfram, qızıl, kömür, uran və s. kimi strateji əhəmiyyətli yeraltı və yerüstü sərvətlərə malikdir. Bütün Çin ərazisində çıxarılan faydalı qazıntıların 148 növündən 118-i Şərqi Türküstanda yerləşir. 6 milyard ton neft ehtiyatı olan bu diyardan Hər il Çinə 10 milyon ton neft daşınır. İllik qızıl istehsalı isə 360 kq-dır. [31, c.2, s.1383] Şimaldakı Cungariya hövzəsində yerləşən Karamay neft yataqlarından gündə 15-20 min ton neft istehsal edilir. Bu statistik rəqəm Şərqi Türküstan Vilayət Neft İdarəsinin reisi Vans Çan tərəfindən 1978-ci ildə Tyan-Şan mehmanxanasında keçirilən brifinqdə qeyd edilmişdir. 1980-1981-ci və 1990-ci illərdə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində Kuçar, Karqatik, Təkləməkan və Hoten regionlarında böyük neft ehtiyatları aşkar edilmişdir. İndi həmin regionlar üzrə gündə 50-60 min tona yaxın neft hasil edilir. Ümumiyyətlə isə Şərqi Türküstanda gündə 125-130 min tona

yaxın neft çıxarılır.

Şərqi Türküstan neftdən başqa xrom, dəmir, mis, silisium, qiymətli metal və daşlardan brilliant, qızıl, gümüş və sairlə də zəngindir. Azbest, çini torpaq, gips, əhəngdaşı ehtiyatları olan Şərqi Türküstanda kükürd, natrium, bülür, almaz, zümrüd, əqiq, müxtəlif növ yaqutlar, uran kimi strateji əhəmiyyət kəsb edən faydalı qazıntılar da mövcuddur. Şərqi Türküstan 2.430.000 hektar ümumi məşə sahəsinə 150 min km² əkin və bir o qədər də əkilməyə hazır sahəyə malikdir. Yaylaqlarda 60 milyona yaxın iri və xırda buynuzlu heyvan otarılır.

2. ŞƏRQİ TÜRKÜSTANDA AZADLIQ HƏRƏKATININ QÜVVƏTLƏNMƏSİ VƏ ALİ XAN TÖRƏ SAGUNI

İkinci fəsil Ali Xan Törə Saguninin Türküstanın milli azadlığı uğrunda mübarizəsinə həsr olunur. Bu fəsildə Ali Xan Törə Saguninin ailədə və gənclik dövründə şəxsiyyətinin formalaşması şəxsi mə'nəvi dəyərləri və əsərləri araşdırılmış və onun tərefindən Şərqi Türküstanda milli azadlıq teşkilatının qurulması və genişləndirilməsi hər tərəfli təhlil edilmişdir.

2.1. Ali Xan Törə Saguninin ailədə və gənclik dövründə şəxsiyyətinin yetişməsi

Ali Xan Törə bugünkü Qırğızıstan Respublikasının Tokmak şəhərində (qədim adı Balasagun, Bişkekdən Issık Gölə gedəndə 60 km. uzaqlıqda bir yer) 1885-ci ildə anadan olub. Babası Şakir Xoca Əşan adıyla şöhrət qazanmışdı, öz adı isə Şakir Xan Törə olub, din alimlərindən idi. Eyni zamanda Naqşibəndi təriqətinin şeyxlərindən olmuşdur.

İlk dərslərini babası Şakir Xocadan alan Ali Xan Törə 13 yaşında böyük qardaşı Alim Xan ilə Məkkəyə, əmisinin yanına oxumağa gedir. 17 yaşına qədər Məkkədə ərəbcə, farsca və türkçə izah, hədis, müsəlman kodeksini (sistemə salınmış qanunlar külliyyatını) məntiq, siyaset və hərbi fənləri öyrənir. O, öz istəyi ilə Məkkədəki Türk zabitlərindən hərbi dərs də almışdır.[2] Mədrəsədə oxuduğu dövrdə bir gün də olsa dərs buraxmayan Ali Xan 1902-ci ildə geri, öz evlərinə döndü. Buxara Əmir Medresesində böyük qardaşı Alim Xan ilə birlikdə təhsilini davam etdirdi. Həmin dövrdə Buxara Əmirliyinin xarici işləri Rusiyaya tabe idi. Bu mədrəsədə musiqi, ədəbiyyat, coğrafiya, həndəsə, ғełekiyat (astronomiya), tarix, təbabət (tibb) kimi elmlərdən dərs aldı.

O, xatirələrində yazılıdı ki, o zamanlar mədrəsədə təhsil o qədər də

keyfiyyətli olmadığından müəllim yanında pul ilə gizli dərs öyrənirdi və qadağan qoyulmasına baxmayaraq Türkiyədən gələn qəzetləri maraqla izleyirdi. Həmin dövrə tələbələrin idarı olaraq Buxarada başlayan məzheb mübahisələrinə qarşı mübarizə aparmışdır. O, I-ci Dünya savaşından bir il əncə böyük qardaşı ilə ailəsinin yanına, Balasagun şəhərinə dönmüşdür.

Ali Xan Törənin oğlu Qutluğ Xan Şakirov ailəsi haqqında xatirələrində [81, s.6] yazır:

“Atam dörd dəfə evlənmişdi. Ailə qurduğu xanımlardan 12 uşağı olmuş, onlardan 4-ü hələ kiçik yaşlarında ikən vəfat etmişdi. Birinci xanımı Xanayım (Xananam), evləndikdən 3 il sonra vəfat etmiş və ərinə vəsiyyətində bacısı Tacixan ilə evlənməsini söyləmişdi. Üçüncü xanımı mənim anam Kəramət Xanımdır. Kəramət Xanım qohumu olduğuna və hələ kiçik yaşda ikən yetim qaldığına görə atam onunla nigah kəsdirərək evlənmişdi.

Son Xanımı uyqur əsilli Fatime Xanımdır. Bu Xanım vasitəsilə ailəmiz sanki Şərqi Türküstan xalqıyla qovuşmuş, birləşmişdi.

Üç qardaşım müharibədə iştirak etmiş, böyüyü polkovnik, ortancılı minbaşı, üçüncüüsü isə yüzbaşı rütbələrini almışlar. Minbaşı olan qardaşım Asilxan qardaşım daha sonra yaxşı bir iş adamı olmuşdur, indi pensiyaçıdır. Yüzbaşı olan Məhəmmədyar qardaşım da iki böyük qardaşımla bərabər Şərqi Türküstan milli ordusunun sıralarında istiqlal üçün cəbhədə qəhrəmancasına savaşmışdır. Daha sonra Daşkənd Tibb Universitetini bitirərək qan xəstəlikləri üzrə yaxşı bir mütəxəssis olaraq yetişdi. O 1973-cü ildə vəfat etdi.

Dördüncü qardaşım Ahmedyar iqtisad sahəsində professor olub, Daşkənd İqtisad Universitetində dərs verir. Beşinci qardaşım Akram Xan Pekin Universitetinin tibb fakultəsinin 4-cü kursuna qədər oxudu. Atam onu geri, Daşkəndə çağırıldıqdan sonra iş adamı oldu. İndi o da təqaüddədir. Rəhmətlik böyük bacım Azizə universitet oxumuş olmasa da, mə'lumatlı və bilikli. O, Vaxtıla Şərqi Türküstan Qadınlar Cəmiyyətinin sədri olmuşdu.

İkinci bacım Daşkənd Pedaqoji İnstytutunu bitirdi və bütün ömrünü müellimlikdə keçirdi və o da indi təqaüddədir.

Qardaşlarımın və bacılarımın hamısı ən azı bir-iki xarici dil bilirlər. Öz peşələri sahəsində böyük naşriyyətlər göstərmiş və buna görə mükafatlar almışlar. Ailənin ən kiçiyi Qutluğ Xan Şakirov Daşkənd İqtisad İnstytutunun məzunu olaraq, uzun zaman Dövlət Plan Komitəsində elmi işçi kimi çalışmış, sonralar Daşkənd Maliyyə İnstytutunun dosenti olaraq 1995-ci ilə qədər işləmişdir. Bu ildən e'tibarən özbək-türk iş adamları Cəmiyyətinin Türkiyə təmsilçisidir.

Azadlıqla bərabər atasının əsərlərini çapa (nəşrə) hazırlamışdır. Qutluğ Xan Şakirov atası haqqında xatirelərini [81, s.7] danışaraq söyləyir: Uşaqlarının tə'lim və təhsilinə çox böyük mə'na verirdi. O, hamımızın Qur'ani-Kərimi oxumağımızı tə'min etdi. Farsca, ərəbcə və türkçə öyrətdi. Din, tarix, ədəbiyyat və siyaset dərsleri verdi. "Hər bir müsəlman qadına və müsəlman kişiyə elm almaq vacibdir, beşikdən ta qəbrə qədər elm öyrənmək, gənclikdə alınan elm daşda qazılmış naxış kimidir" sözlerini xatırladaraq hamımızı elm öyrənməyə sövg edirdi. Alınan elmlə əməl etməyi hər zaman ciddi qəyd edər, sıx-sıx "Aməlsiz alim üzərində kitab daşıyan eşşəkdən fərqsizdir", "Elmlərin faydalısı axırətə faydalı olandır."- deyirdi.

Bizim yetişməyimizdə atamızdan aldığımız elmə əməl etməyimiz böyük rol oynayıb. Bu xüsusiyyətlərin tə'siri üzərimizdə bu günə qədər davam etməkdədir.

2.2. Ali Xan Törə Saguninin şəxsi manəvi dəyərləri və əsərləri

Ali Xan Törə cəmiyyət və ya hər bir insan ilə münasibətlərini islami dəyərlərlə Türküstan qayğısı əsərində belə müqayisə edir: "Mən dünyaya sadəcə islamperəst olaraq deyil, insanperəst olaraq gəldim" təbii ki,

atamdağı [81, s.1] insan sevgisi İslAMDAN qaynaqlanır, insan oğlunun bütün məxluqatın ən şərəflisi olaraq yaradılmasına əsaslanır. O, “Bu dÜnyanın bütün zƏnginlikləri və mƏkanları haqsız tökülən bir insan qanına dƏyməz” düşüncəsi ilə yaşayırdı. Təhlükə və problemlərlə dolu olan həyatının ən mürəkkəb və ince mƏqamlarında belə bu qaydaya əməl etmək nümunəsi göstərdi.

Əsasən bu məsələ üzərində dayanaraq onu diqqətlə araşdırmağın faydalı olacağını zənn edirəm. Rəhmətlik atam qohum-əqrəba, qardaş və dostlar arasındakı münasibətlərdə sədaqət və vəfaya çox əhəmiyyət verirdi. İnsan oğluna, xüsusən e'tibarlı adama güvənir və ciddi davranırdı. Özü inandığı insanlara, yaxın adamlara və məsləkdaşlarına Allah xatirinə, təmənnasız, əvəz gözləmədən kömək edirdi. Məsələn: 1920-ci ilin narahat günləri idi. Yaz çağı atamın mədrəsə yoldaşlarından biri Daşkəndən Toqmaq şəhərinə qonaq gəldi. Ona ən gözəl şəkildə qonaqpərvərliyimizi göstərdik. Bağ-bağçaları gəzdirərək xoş münasibət göstərdi. Adı günlər keçdikdən sonra yoldaşı özünü çox uzun bir müddət qalacaq bir qonaq kimi aparırdı. Və nəhayət, dərdini açdı. Din alimi olduğum üçün “bolşevik hökumətinin təzyiqlərinə uğradım, ağır cəzaya məhkum edildim. Artıq şəhərdən-şəhərə qaçaraq heç bir yerdə dura bilmədim və Şərqi Türküstana köçmək niyyətindəydim”, - dedi. Bununla bağlı atamızdan dostluqları xatirinə kömək istədi”. Atam ona bildirdi ki, kaş ki, bu vəziyyəti evvelcədən söyləyəydiniz - casuslar artıq duyub düşərək bizi izləmiş ola bilərlər. Gec olsa da bir şey etməyə çalışarıq. İnşallah işiniz düzələr”, - deyə çox məs'uliyyəti və təhlükəli işi öz üzərinə götürdü. Dərhal bir plan quraraq dostunu Çin sərhəddindən keçirə biləcək adamlarla məşvərət etdi. Onlar qaçağı bir ay ərzində Çinə keçirmək barədə razılığa geldilər. Atam həmin vaxt ərzində hər iki-üç gündən bir dostunun qaldığı yeri dəyişirdi. Çox keçmədən Moskvanın təhlükəsizlik orqanı işçiləri atamı tutdular və ondan yoldaşının yerini soruştular. “Mütəqə sən gizlətmisən”, - deyə ittihəm edərək həbsə atdlar. Ona ağır işgəncələr verərək, eyni şeyi soruştular.

Bütün işgəncələrə baxmayaraq dostunun Şərqi Türküstana gedəcəyi günde qədər o, heç bir sir vermədi. Atam dostunun sağ-salamat keçdiyini gizlice öyrəndikdən sonra demişdi: “*O həbsdə keçirdiyim təhlükə dolu günlər həyatımın ən bəxtiyar və xoşbəxt günləridir. Çünkü cənabı-Haqq mənim kimi bir quluna bir müsəlmanın həyatını, rəzil düşmənin əlindən qurtarmaq şərəfi verdi. Buna layiq olmaq mə'suliyyətini hiss etməkdən elə bir mə'nəvi lezzət aldım ki, belə bir zövqü həyatımda ikinci dəfə bir də duymadım*”. Atam əsla qatı bir millətçi deyildi, sadəcə mədəniyyətimizin özülünü təşkil edən humanizm ruhunda yetişmiş hörmətli bir şəxsdi. Bununla bağlı bir çox misallar çəkmək mümkündür.

Qırğızıstanın mərkəzi Bişkekə yaxın Saquluq adlı bir ərazidə 1918-ci ildə yerli bolşevik hökuməti qırmızı terror bayrağı altında bir çox müsəlmani şəhid etdi. Atam bu üzüntülü xəberi duyar-duymaz, adamlarıyla şəhidlərin ailələri üçün yardım toplayaraq, yaxın dostlarıyla o yerə getdi. Hərkəsin qorxudan evində titreyərək saxlandığı bir zamanda həyatlarını təhlükəye ataraq qızıl əsgerlərin mühasirə altındaki rayona daxil olaraq, orada vəhşicəsinə töredilmiş soyqırımın şahidi oldular. Şəhidlərin cənaza namazını qılıraq onları dəfn etdikdən sonra toplanmış yardımçı payladılar. Gördükleri acı mənzərə ona o qədər tə'sir etmişdi ki, bunu ömrü boyunca unutmadı. Sonra bu hadisələrin xalqın qan yaddaşında qalması üçün öz müdhiş xatırələrini “*Türküstan qayğusu*” adı altında qələmə aldı. Bu kimi hadisələr Şərqi Türküstanda da baş vermişdi. Sovetlərin təhribi ilə hakim Çin mə'murları yerli əhali arasında dava-dalaşlar saldıraraq xalqı bir-birinə qırdırırdı. Bu qırğınların ən dəhşətlisi 1930-cu ilin əvvəlində oldu. Atam bu hadisədə çox böyük siyasi sayıqlıq göstərərək yüzlərcə günahsız, mə'sum insanın ölümünün qarşısını aldı, onları evlərindən çıxmağa qoymayaraq həyatlarını qurtardı.

Atam həyatının son 30 ilini Daşkənddə yaşamışdı. Sadə həyat evimizə sehər-axşam qonaqlar galirdi. Bunlar, ümumiyyətlə, xəstəliklərinə çare tapılmayan, bu səbəbdən əziyyətlər çəkən adamlar idi. Atam əlindən gələn

köməyi edər, kimsəni əliboş, ümidsiz geri qaytarmazdı. Başqa yerlərdən qonaq olaraq və ya köcüb gələn adamlar birbaşa bizim həyatımıza pənah gətirərdi. Atam onlara əlindən gələn köməklikləri edərdi.

O, ən ümidsiz vaxtında belə dinsizliyin cəmiyyətimizdə baş alıb getdiyi, mə'nəvi dəyərlərin dağıılmağa başlamasının ilk əlamətlərinin açıq-aşkar hiss olunduğu müddətdə də inam və e'tiqadına arxalanaraq, xalqımızın qüdrətli imkanlar və fəzilətlər (səxavətlər) sahibi olaraq təkrar tarix sahəsinə çıxacağına inanırdı. Sosial çevrilişdə yenidən, ardıcıl olaraq ortaya çıxan üçüncü dəyişikliklərdən ruh düşkünüyüňe qapılıraq, bə'zən qəzəbləndiyimiz zaman o, təmkinlə deyərdi: "Ümidsiz olan şeytandır. Sən zənn edirsən ki, xalq boş və çürükdür. Belə deyil, bu xalqın oğullarını yenə də silahlandır, aslanlar kimi savaşarlar" demişdi.

"İndi xalq ağla qaranı seçə bilir. Məni xalq tanımasa da, mən xalqımı tanıdımım üçün öz yolumda, yə'ni ona xidmət etməkdə, şüurlanmada davam edəcəyəm", - söyləyirdi və həyatının son anlarına qədər bu sözünə sadıq qaldı.

Xanımlara son derecə diqqətli idi və yeri düşdükdə onları müdafiə edərdi. Daşkənddən kənar yerde hökumətin qonaq evində esir qalarkən bir qrup qadın qorunmaq üçün onun yanına gəldi. Babam, qadınları bağıraraq qovmaq istəyən fəhlə rəhbərinin qarşısına çıxdı və əlindəki çomağı alaraq ona bir-iki şapalaq vurdu və: "*Qadın və qızlara zülm etməyə nə haqqın var, bunu necə kişiliyinə siğışdırın?*" deyə acıqlandı. Bu hadisədən sonra orada qadın və qızları ağır işlərdə məcburi işlətmək dayandırıldı.

İstiqlal düşüncəleri: [81, s.8]

- Sovetlər birliyi yixılacaq və kommunizm yox olacaq. Çünkü bu dövlətin özülü insanlıyyət tarixində sonu görünməyən zülm üzerinde qurulmuşdur.

Sovetlərin yixılmasını mən görməyəcəyəm, amma sizlər bunun şahidi olacaqsınız.

- Müstəqillik qazandıqdan sonra Türküstan xalqları dərhal öz

dövlətlərini quracaqlar. Əgər öz müstəqil dövlətləri ətrafında birləşməzlərsə, yənə Rusyanın əsəretinə düşəcəklər.

3. - Şərqi Türküstandakı müsəlmanlar özlərini qorumasalar və kömək etməsələr, Çin dövləti onları əjdaha kimi udacaq və öz içerisinde assimilyasiya edəcək.

4. - Qərb dövlətləri Sovet və Çin zülmü hökm sürdürüyü vaxtlarda tamaşaçı olduğu üçün Yaradanın qarşısında cavab verəcək və bu dünyada böyük bəlalarla qarşılaşacaqlar.

5. - İslam dini 80-ci illərdən e'tibarən bütün dünyada qüvvətlənməyə başlayacaq.

6. - Türkiyədə dinsizlik inkişaf edəcək.

7. - Özbəkistan və digər Orta Asiya xalqlarının Türkiyə ilə güclü ittifaq qurmaları və İslam aləmində güclü mövqe tutmaları gərəkdir.

8. - Yeni nəsl azad yetişdirmək gərəkdir. Onları inkişaf etmiş ölkələrə oxumağa göndərərək inkişaf etdirmək və vətəne dönerkən rəhbər vəzifələrə keçirmək gərəkdir.

9. - Millətin cəngavərlik ruhunu, vətənpərvərlik ruhunu yüksəltmək lazımdır.

10. - Milli müstəqillik danışqlarında millətlərəsi oyunlara aldanmamalıyıq. "Kör əsasını bir kərə itirə bilər".

11. - Millətin təhsili mə'nəvi dəyərlərlə birlikdə olmalıdır. Dini cəhalət və uydurmalının qarşısını almaq lazımdır.

- Ali Xan Törənin idealları sırasında müsəlman-türk tarixində böyük rol oynamış tarixi şəxsiyyətlər bunlardır.

Həzrəti Peyğəmbər, Əbübəkir Siddiq (r.a.), Həzrət Ali və digər səhabələr (H. Muhammədi tanıyan sahabələri), Satuk Tuğra Xan, İbn Sina, Əl Razi, Fərabi kimi alimlər. Fatih Sultan Məhməd, Qanuni Sultan Süleyman, II Abdülhəmid Xan,..

Qiymət verdiyi və sevmədikləri:

Qiymət verdiyi və sevmədiyi şeylər haqqında danışarkən ilk önce Ali

Xan Törənin həyatda nələrə daha çox diqqət yetirdiyini və nələrə qiymət verdiyini qeyd etmək istərim. [81, s.10-12]

Dindarlıq: Müsəlmanlığı sevirdi. İmanlı insana qiymət verirdi. 80-ci illərin ortalarında atamla aramızda belə bir söhbət olmuşdu:

- Ata, Afrikada yeni azad olan dövlətlərdən bir neçəsi sosializm qurmaq fikrindədir. Doğrudanmı işlər elə belə də gedəcək, sosializm uzun sürecek?

- Dünya əhalisi indi nə qədərdir? - soruşdu.
- 3 milyard dedim.

Dedi ki, ey oğlum, əgər bu üç milyardin 2.999.999.999-u kommunist olsa və tək özüm qalsam belə yenə də “La ilahə, illəllah, Məhəmmədün Rəsulallah!” - deyə yolumdan dönməyəcəyəm.

Azadlığı və vətənpərvərliyi çox sevirdi. “Vətən sənə körpəlikdə süd verən anandan da əzizdir. Çünkü öldükdə də səni öz bağına basır, onu düşmənə vermək kişilər üçün ar, namus məsələsidir” deyirdi. İnsanları cəsur olmağa çağırırdı. Çünkü “Allah cəsarət sahiblərini sevir”, - deyə öyrədərdi. Çalışqan, qeyrətli insanları sevərdi.

“Himmətur ricalı, taktaul cibale”, yə’ni kişilərin hiddəti dağları darmadağın edər ərəb ata sözünü hər zaman təkrar edirdi. Özü də xalqa tibbi xidmət göstərməklə səhər-axşam Şərqi Türküstanda inqilab illərində isə 18-20 saat yorulmadan çalışardı. Ağıl-düşüncəye böyük qiymət verirdi, “İslam ağıldır”, - deyirdi. Amma insan ağılinin daha nəhayətsiz olduğunu söylərdi.

İnsanların nəsil-necabətinə də xüsusi diqqət edərdi. Bu mövzuda mənə öyünd-nəsihət verərkən bir dəfə belə misal getirdi:

“Gənc, gözəl bir qız var, amma ailəsi cahil, kafir, tənbəl, oğru və ya əxlaqsızdır, bu gübərə üstündə yetişən gül kimidir”. Hünəri, bacarıqlılığı, bilikliliyi çox sevirdi. Yaponiyada yaranan “Moydsi inqilabının” ilk səbəbi: İmperator Mikado qızılları xərcləyərək, əvvəl gəncləri xarici ölkələrdə oxutdu, daha sonra onlara rəhbər vəzifələr verdi. Peyğəmbərimiz (s.a.) də

Xalidin oğlu Vəlide keçmiş qüsurlarına baxmadan komandirlilik vəzifəsini verdi, çünki o, öz işinin mütəxəssisi idi", - deyirdi. Digər sevdiyi xüsusiyyətlər, sədaqət, səmimilik, fərasət, mə'rifət, ədəb, təvazökarlıq, təşəbbüskarlıq, sözün üstündə durmaq, insanpərvərlik, həya, ar-namusluluq, təmizlik, sözü bütövlük və alicənablıqdır. Ali Xan Törə yalnız alihimmetilə bütün rəqiblərindən üstün idi. "Bütün İslam aləmini ayağa qaldıracağam. 50 ildə qurduqları dövləti 5 saatda deyil, 50 dəqiqədə alt-üst edəcəyəm. Sadəcə fürsət olarsa, bəsdi", - deyə coşduğunu xatırlayıram.

İndi Ali Xan Törənin sevmədiyi vərdişlər: dinsizlik, basqınçılıq, qorxaqlıq, tənbəllik, xəyanət, riyakarlıq, saxtakarlıq, millətçilik, irqçılık, həyasızlıq, qeybət, qohum və qardaşlar arasında soyuqluq, çox danışmaq, aşağı himmətlik, oyun və eyləncəyə həddən artıq fikir vermək və s. Ali Xan Törə cahil insanı köra, ədəbsizi öküzə bənzədirdi. "Sovetlər yixılacaq, siz görəcəksiniz, Yapon əsgərləri gənc olsa da, hakimiyyətə sahib oldular, dostla düşmənin fərqinə varmadılar. Ağılıszlıq etdilər və çiçək kimi vətənlərini fəlakətə apardılar. Batı mədəniyyətinin mahiyyətində insana qarşı nifrat var. Əllərinə fürsət düşdükdə, məsələn, II Dünya müharibəsində olduğu kimi milyonlarla mülki xalqı qırdırıralar" deyirdi.

Cəsarəti və insanlığı : Atam xasiyyətcə cəsarətliydi və aldığı tərbiyə də bu cəhətinin qüvvətlənməsinə səbəb olmuşdu: "Bir gün silahlı rus əsgərləri 10-12 yaşlarından atarnı çox sevərək böyüdən dayısını zorla tuturlar. Türküstan işğal edilərkən və müstəmləkə olarkən xalqa çox zülm etdilər, bu kimi zoraklıqlar qarşısında əhali aciz və çərəsiz idi. Ata və analarının "qoy, aparsınlar" demələrinə baxmayaraq, qudlurların arxasınca qaçmış, döyüldükdən və başı yarıldıqdan sonra atını geri sürmüştü." [81, s.13-18]

Buxarada tələbəlik illərində dini fikir mübahisələrində oxuduğu qrupun təşkilatçılığını və liderliyini etmiş, qan tökmədən məsələlərin həll edilməsinə və haqsızlıq edilməməsinə çalışmışdır.

Əsrimizin əvvəllerində rus millətçiliyinin və bununla yanaşı müsəlmanlara maddi-mə'nəvi zülmərinin artdığı bir zamanda rus çarı

Nikolayın şəkillərinin məscidlərə asılması haqqında qərar çıxarıldı.

Lakin Toqmaq şəhərinin mərkəzi məscidində fotosəkil asıldıqdan sonra şəkildəki Nikolayın iki gözü çıxarıldı. Əlbəttə ki, atama bunu sübut ede bilməsələr də atamdan şübhələnərək, cəzalandırmağa qərar verdilər. Bir gün evimizə iri gövdəli bir rus polisi geldi, atama millətin gözü öündə küçəni süpürməyi əmr etdi. Atam qətiyyətlə bu əmri yerinə yetirməyəcəyini bildirdi. Buna görə polis kobudluğa əl atdı və silahını işə saldı. Başlayan dava-dalaşda atam polisə elə bir yumruq vurdu ki, bu da onun ölümünə səbəb oldu. Düzü, atam bunu heç gözləmirdi. Yalnız polisin yerdən qalxmayaraq, hərəkətsiz yerdə qalmasından polisin öldüyünü anladı və xeyli vaxt gizlənməyə və qaçaq düşməyə məcbur oldu.

Ali Xan Törənin həyatı mübarizələr, həbsə girib-çıxmalar, suallar, işgəncələrlə keçmişdi. Bu vəziyyət sadəcə Rus hakimiyyətindəki yerlərdə olmamış, Çin dövlətinin tərkibindəki Şərqi Türküstanda da davam etmişdir. Ruslar əllərindən qaçırdıqları Ali Xan Törəni Şərqi Türküstanda da rahat buraxmamışlar, arxasınca cəsuslar göndərərək, Çin hökumətindən həbsdən çıxarılmاسını istəmişlər. Bu cəsuslarla əlaqədə olan Çin həbsxanalarındakı vəziyyət çox bərbad idi, belə ki, "Mahbuslar bir-birinə yuxularını danışmaz, dərdləşməz və yanlarında iynə, sap və qayçı kimi eşyaları belə saxlamazdır. Geyimləri cırıq-cırıq olmuş, saç-saqqalı uzanıb bir-birinə qarışmışdı. Belə bir vəziyyətdə atam böyük bir cəsaretlə təkbaşına cəsusun birini yaxalayıb heç kimin şahid olmayıacağı bir məqamda ölüncəyə qədər döydü. Cəsus özünə gelincə aranı qarışdırmağa başladı, lakin həbsxana idaresi mübahisənin səbəbini onda gördü və vəzifəsinə yaxşı yerinə yetirmədiyi üçün onu cəzalandırdı. Bu hadisədən sonra məhkumlar bir az rahat nəfəs almağa başladılar.

Şərqi Türküstan xalqının 1940-ci ildə başlayan milli müstəqillik hərəkatına liderlik etməsi, Gulcada silahlı üsyan təşkil edərək uğurla yerinə yetirməsi, şəhər mərkəzindəki Çinin simvolu əjdaha heykəlinin üzərinə çıxaraq xalqa azadlıq nüqtə söyləməsi, Çinin əleyhinə danışması, Şərqi

Türkistan Cumhuriyyetini e'lan etməsi və özü də xalqdan biri kimi üsyanda silahla iştirak etməsi onun necə cəsarətli bir adam olduğunu göstərir.

Atam hər məsələdə Allahın razılığını izleyərək hərəkət ədirdi. Şəxsi arzu və istəklərinə görə heç bir zaman hərəkət etməzdi. Dövlət rəhbəri olduğu zaman içdiyi and buna gözəl bir dəlildir. *"Mən, Ali Xan Törə, Allahın aciz bir qulu, bu vəzifəni üzərimə alarkən Yaradanın iradəsiylə peyğəmbərimizin yolu ilə gedərək, xalqıma sədaqətlə xidmət etməyə and içirəm".*

Şərqi Türkistan azadlıq hərəkatının çox müşkül olduğu halda atama nə üçün bu hərəkatda iştirak etdiyini soruşanda cavabı belə oldu: *"Allah qismət edərsə, azad bir Türk Dövləti qurulmasına səbəb, qismət olmazsa, an azından artıq müsəlman qanı tökülməsinə əngel olmağa bəhanə ola bilərəm, canım bu yolda fəda olsun deyə iştirak etdim".*

Ali Xan Törənin həyatının son 30 ili Özbəkistanda keçdi. Bu dövrde də boş dayanmadı, hər nə qədər siyasetdən uzaqlaşdırılsa da, milli və dini dəyərlərə sahib çıxmaga, qorumağa və yaşıatmağa çalışdı. Bu işlər elm, ağıl və tədbirlə gerçəkləşirdi.

O, məscid və mədrəsələrin dağıdılmasına mane olmağa çalışırdı. Bu mövzuda əhali arasında ictimai rə'y təşkil etməyə çalışır və dini, milli müəssisələrin qorunub-yaşadılmasına xüsusi əhəmiyyət verirdi.

Ali Xan Törə ateist dövlətə xidmət məcburiyyətində olan Orta Asiya və Qazağıştan dini idaresi tərəfindən İslama uyğun olmayan fitvalar çıxarılmaması üçün ömrünün sonuna qədər mübarizə etdi.

Ali Xan Törə dünya nəfsi, həvəs və hissindən uzaq bir insan idi. Vəfat edəndə dünya malı olaraq kitablarından başqa dövlətin kiraya verdiyi kərpicdən tikilmiş kiçik bağçalı, iki otaqlı, bir mərtəbəli bir evi vardi. Aza qane olmaqla gözəl mübarizələrlə dolu bir həyat keçirdi.

Əsərləri : Ali Xan Törə ərəbcə və farsca çox yaxşı bilirdi, bir çox dini, siyasi və tibbi kitablar yazmışdı. Ömrünün sonuna qədər yalnız elmi-ictimai işlərlə məşğul olmuşdur[81, s.17-18].

“Türküstan Qayqusu”(2 cild), “Şifayı İlal” (xəstəliklər dəvası) və “Şe’rlər toplusu” əsələrini təlif, Ahmed Danişin, “Navadirul Vakai” (Farsca), “Əmir Tümur Tüzükleri” (Farsca) və Herman Vamberinin, “Buhara yaki Maveraünnehir tarixi” (Osmanlıca) kitablarını da tərcümə etmişdir.

“Tarixi - Məhəmmədi” əsəri 1957-ci ildə əlyazma ilə 1000 səhifədən və 2 cilddən ibarət olmaqla gizlice yazılmışdır. Övladları tərəfindən nəzərdən keçirilmiş həmin kitab 1991-ci ildə nəşr edilib. Tirajı 100.000, qiyməti 10 sum. (1 cild - 160 s., 2 cild - 224 səhifədir). 1998-ci ildə ikinci dəfə nəşr olunub.

“Türküstan Qayqusu”: “1960-cı ilin sonlarında gizli yazılmış və vaxtı yetişdikdə nəşrini varislərinə vəsiyyət etmişdir. Hazırda oğulları onu nəşr etməyə çalışırlar. “Esasul İman” kitabçası da gizli yazılmış, əldən-ələ keçərək müxtəlif məclis və toplantılarda oxunmuşdur.

Farscadan özbək dilinə tərcümə olan “Tümur Tüzükleri” 1967-ci ildə “Gülüstan” jurnalında məqale kimi nəşr edilmişdir. Məqale bu gün üçün yenilik olan bir araşdırmadır. Vaxtile məqalənin nəşrinə kömək etmiş alim və yazıçılarından bir qismi sürgün edilmişdilər.

Ahmed Danişin “Nevadir ül Vekai”, Dərviş Ali Çenqiyin “Musiqi Risaləsi” (600 səhifə) və Herşan Valiborinin “Buhara və Maveraünnehir tarixi” (1000 səhifədən çox) kitablarının özbək dilinə tərcüməsi. Bu əsərlər qismən nəşr edilmişdir.

Stalin Ali Xan Törə Daşkəndə gətirildikdən sonra onu Şərqi Türküstanda nələr etdiyini olduğu kimi yazmayı tələb etmişdir. 2 nüsxədən ibarət 60 səhifəlik həmin əsər qaralamaları ilə bərabər əlindən alınmış və Moskvaya göndərilmişdir.

Ev dustağı olaraq nəzarət altında saxlandığı üçün xatirələrini və tarixi-i-Məhəmmədiyi (S.A.V) gizlice yazmış, xatirələrini isə həyatının son günlərində yazmağa başladığı üçün yarımcıq qalmış və təfərrüatlar göstərilməmişdir.

Oğullarına Staline yazdığı 60 səhifəlik əsəri tapıb-toplamalarını

vəsiyyət etmişdir.

2.3. Ali Xan Törə Sagunının sağlamlıq anlayışı və gidalanma mədəniyyəti

Həkimliyi, Ali Xan Törə daima “İbn Sina mirasına sahib çıxmalyıq”, - demiş və tibbin, səhiyyənin əhəmiyyətini və mə’nasını anlatmış, müalicə üsullarının uğurlu tətbiqinə çalışmışdır.

Oğlu Qutluğ Xan bununla əlaqədar yazır [82, s.2-5]:

“Heyatının ən gözəl illerini məzlam Türküstanın hürriyyəti yolunda düşmənlə mübarizədə keçirmiş, bütün ömrünü vətən, millət və din uğrunda sərf edərək dəfələrlə ölümle üz-üzə gələn Ali Xan Törə, dünyada ən humanist peşə sayılan həkimliyi seçmişdi. Məkkə, Mədinə və Buxara mədrəsələrində dini elmlərlə yanaşı uzun müddət tibb sahəsində də təhsil almış və bu sahədə ciddi nailiyyətlərə müvəffəq olmuşdur.

Çar Rusiyası dövründə çox çətinliklər çəkərək Avropa tibb elmini da öyrənməyə çalışmışdır. Özünəməxsus elm öyrənmə metodu vardı: dərsleri gecənin son saatlarında təkrarlamaq, dərs öyrənərkən ac olmaq, çətin mövzuları zəkalı tələbələrlə müzakirə, fikirləşib təkrar etmək, dərsleri mə'nən pak və təmiz ustadlardan öyrənmək, elm verənə bütün həyatı boyunca sadıq qalmaq, verilmiş dərsi yaxşı öyrənmedən sonrakı sınamalara başlamamaq, mövzunu müqayisə edərək təcrübə ilə yoxlamaq və s.

Ali Xan Törə “Bahaeddin Şahı Naxşbəndi Həzrətlərinin: “Əliniz işlə, qəlbiniz Allahla məşgul olmalı; tövsiyyəsi ilə yanayım. İnsan oğlu müsəlman olaraq bu dünyada faydası olan bir məslək hünər sahibi olmalı və bundan çörək pulu qazanmalıdır”, - deyərdi. Həkim olması uzun mühacirlik illərində bir neçə dəfə onun həyatını xilas etmişdi.

O, 1930-cu illərdə Çin hüdudları daxilində Şərqi Türküstanın iqlim

şəraiti çətin olan bir bölgəsində Sovet Rusiyasının köməyilə təşkil edilmiş həbs düşərgəsinə atılmışdı.

Orada çox bərbad sehiyyə şəraiti hökm sürürdü, acliq ve susuzluqdan məhkumlar milçək kimi qırılmaqda idi. Atamın da sehhəti təhlükəli idi, tez-tez şüurunu itirirdi. Bir ara özünə gəlir, ətrafına baxır, ölüm ayağında olduğunu anlayır və başı üzərində gözləri yaşılı doktoru görür. Doktor çox zeif səslə: "Tərə, diqqətli olun, həraretiniz yüksək olanda özbəkə sayıqlamanızdan sizi tanıdım. Mən, qarşısına sizi öldürmək vəzifəsi qoyulmuş Sovet agentiyəm. Sizin kimi bir alim və həkimin bu qürbətdə belə gücsüz-qüvvətsiz görmək məni çox üzdü. Məmləkətdə atamı müalicə etmişdiniz, size dönə-dönə dua edərdi. Odur ki, mən Moskvanın əmrini yerinə yetirməyəcəyəm və sizi mütləq qurtaracağam. Bunu belə edəcəyik: guya öldüyüünüz barədə raport yazacağam və ölü məhkumların birinin adını size, sizin adınızı da ona verəcəyəm. Səhhətiniz yaxşılaşan kimi sizi sehiyyə bölməsinə aparacağam, orada həkimlik edəcəksiniz", - demişdi. Sonralar atam sehiyyə bölməsində işləyərkən məhkumların sehhətində yaxşılığa doğru dönüş yaranmış, Həbs düşərgəsində keçici xəstəliklər də aradan qaldırılmışdır. Atamı yaxşı işlədiyinə görə cəhənnəmdən normal həbsxanaya göndərmişdilər ki, orada da həkimlik sənətini davam etdirmişdir. O, həbsxana müdirinin ağır xəstəliyə tutulan və ölümlə çarışan qızını da sağalda bilmüşdi. Qızın anasının tələbiyle atama şəhərə sərbəst gəlib-getməyə, həkimliyi davam etdirməyə izn verilmişdi. Beləliklə də bütün etrafda "məhkum həkim" adı ilə məşhur olmuşdur.

Atam Ali Xan Tərə Daşkənddə də həkimliyilə böyük nüfuz qazanmışdı. O zamanlar Sovet İttifaqında Şərq təbabəti qanunla qadağan idi. Lakin o, müalicə üsulunu dəyişdirməmişdi. Buna görə də: "Ali Xan Törəni Allah dayandırmazsa, başqa heç kim dayandıra bilməz" deyirdilər.

Çox zaman yüksək vəzifə sahibləri xəstələndiklərində gizlice onun yanında müalicə olunurdular. Aralarında partiya liderləri, nazirlər, akademiklər də var idi. Ermənilər və ruslar da onun müalicəsini qəbul

edərdilər. Hamisini elm, ədəb çərçivəsində müayinə edər, şəfa tapmaları üçün sidq-ürəklə çalışardı.

Ali Xan Törənin böyük nüfuzuna səbəb işini yaxşı bilməsi idi. O, xəstə-həkim münasibətlərinə xüsusi diqqət yetirirdi. O, öz xidməti müqabilində heç nə tələb etməz, vermək istəyən əli də geri itələməzdə. Yumşaq, müləyim bir səslə danışar, xəstənin bütün dərdini diqqət və səbirlə dinlərdi. Xəstələr atamın bu cür münasibətdən rahatlıq duyar və xəstəliklərini təfərrüatlarıyla anladardılar. Azar-bezarı nəbzə görə müəyyən edər və "İbn Sina nəbzin 70-dən çox şəklini zikr etmişdir. Mən sadəcə 23-nü öyrənə bildim", deyərdi. Müayinə zamanı da özünə məxsus üsullardan istifadə edərdi.

Atam dövlət xəstəxanalarında "müalicəsi yoxdur, bu xəstəlik sağalmazdır" hökmü ilə çıxarılmış xəstələri gülerüzlə qarşılıyordı. Onların içindən şəfa tapanları az olmamışdır. Müalicə edərkən xəstəliklə sonadək mübarizə aparardı. Xəstələrin irqi, cinsi, dini, maddi vəziyyətlərinə əhəmiyyət verməzdə. Məsələn, bir gün evimizə gözləri qıp-qırmızı, çox ağlamaqdan üz-gözü şışmış bir xanım gəldi və dedi: "Doktorlar dedilər ki, 60 günlük ömrün qalıb. Beş uşağım var, ölsəm, çarəsiz qalan yoldaşım bu qədər kiçik uşaqlarla necə dolanacaq? Bütün ümidiñ sizədir, həkim!"

Bu müdhiş səhnəni, o ümidsiz qadını heç vaxt unuda bilmərəm. Onun iki aylıq ömrü qalmışdı, ancaq özünü deyil, uşaqlarını düşünürdü. Atam müalicəsinin mümkünüyünü söyləmiş, qorxmamasını bildirərək xəstəni sevindirmişdi. Xüsusi müalicədən sonra o xəstə Xanım sağaldı, hətta uzun ömürlü oldu, nəvələrini belə gördü.

Atamız müxtəlif bronxit, tənəffüs yolları xəstəlikləri, nefəs darlığı kimi və astma kimi xəstəliklərini çətinliksiz aradan qaldırıar, müalicə edərdi. Mə'də xəstəliklərinə, xüsusən qastritə qarşı "şərbətül-ebyəz" adlı dərman hazırlayar və onun sahəsində xəstələr tamamilə şəfa tapardı. Miqreni də müalicə edirdi. Hamile qadınları və doğumdan sonra xəstələnən qadınları meyvə və bitkilərlə müalicə edərdi.

Cinsi qüvvətsizlik, sonsuzluq və uşaq tüperkulyozunu da müalicə etməyə çalışırdı. O, 60 il əvvəl “Şəfayül-iləl” (xəstəliklər şefası) kitabı yazmışdır. Bu əsərdə mə'də xorası (yazva) xəstəliyi təfərrüatı ilə şərh edilmişdir. Ancaq təessüf ki, kitab hələlik, nəşr edilməyərək, əlyazma halında qalmaqdadır.

“İbn Sina mirasına sahib çıxmamışım. Modern görünən Avropa tibb elmində də bə'zi məsələlərdə eksikliklər mövcuddur. İnsanın ancaq maddi olaraq qəbul ədiləsi, dərmanları ancaq kimyəvi maddələrdən hazırlanması nəticə e'tibarilə bir çoxlarına heç də effektli tə'sir etmir. Bizim əczaxanamız bütün dünya təbiətidir. Çox bahalı dərman almağa imkanları olmayan, lakin bu kitaba ehtiyacı olanlar var. İmkan tapan kimi bu kitabı mütləq nəşr etdirməlisən”, - söylədiyi hələ də yadımdadır.

Yuxu rejimi , Yuxu rejimini yaxşı bilən alımlerdən biri olan Ali Xan Töre bu mövzuda da İslam və Şərqi Mədəniyyətindən istifadə edib öyrəndiklərini həm tövsiyə etmiş, həm də öz həyatında tətbiq etmişdir.[83, s.1-3] Yatmadan əvvəl yemək yeməzdi. Allahın qullarına həyatı boyunca “Yatmaqdan qabaq qarnınızı doyurmayın!” - deyə bu barədə ayəti- kəlimə olduğunu bildirir və məsələni belə izah edərdi(2.1)[84].

Qeyd:

2.1.Prof. Dr. Davud Aydüz ilə elədiyimiz söhbətdə, bu mə'naya yaxın bir ayeti-kərimə olmadığını müəyyən edərək hədisi şərifin yaxın ola bileyəyini bildirdi. Ehtimal var ki, Ali Xan Törənin oğlu atasının söylədiyini yalnız xatırlayır.

“İnsan yatdığı zaman bütün orqanları dincəlməyə başlar. Fəqət, insanın yaşaması, mövcudluğu üçün bə'zi orqanlarının daima işləməsi gerəkdir. Lakin bu organların da hərəkatları zəifləyir. Əger yemək doyunca yeyilərsə, uzun vaxt mə'də və bağırsaqda qalır. Bunun tez-tez təkrarlanması nəticəsində mə'də-bağırsaq xəstəlikləri əmələ gəlir. Doyunca yeyib yatan adam pis yuxular görür, yata bilmir və əsəbləri pozulur.Yataqda yatma qaydaları vardı. Ayaqlar qiblə tərəfinə çevrilməməli yastıq və yorğanın yumşaqlığı, böyüklüyü, kiçikliyi normal olmalı idi. Xüsusilə

genclərin yataq və yastıqlarının bir qədər sərt olmasının vacibliyini söylərdi. Əger kimse yuxusuzluqdan əziyyət çəkərsə, həkimə müraciət edilməsini vacib sayardı. Özü isə bir həkim kimi yuxusuzluq xəstəliyinə tutulanlara gündəlik rejimə əməl olunmasını məsləhət görərdi. Gece yatmadan əvvəl xəfif yemeklər yeməyi, ya da yuxugətirici süd və ya qatlıq içməyi tövsiya edərdi.

Sovet hökumətinin hüquq-mühafizə orqanlarında və dustaqxanalarda günahsız həbs edilənlərə yatmadan əvvəl necə əziyyətlər verildiyi barədə gündəliyində yazırıdı: "Sorğu-sual konveyer üsulu ilə aparılırdı. Günahsız həbs edilənlərin göz yummalarına imkan belə yox idi. Dindirilənlər suallara dimdik ayaq üstdə cavab verirdilər. Otaqların bütün divarları, döşəmə və tavanı betondan düzəldilirdi. Un ilə su qarışığından olan yemeklər həmişə zəif işıqlı kamerada verilir və bu zaman bə'zi otaqlardan işgəncədən ağrı çəkenlərin qışqırıqları eşidilirdi. 1917-ci ildə müstəqilliyini e'lan edən birinci Türküstan hökuməti Kokan Muxtariyyəti rəisi Ağayevə bu şəkildə işkəncə verərək ruhi xəstəliyə tutulmasına səbəb olmuşdular. Təbii ki, bunu edənlər cəllad bolşeviklərdir".

Atam qəflət kimi uzun olan yuxunu xoşlamazdı. Həmişə saat 23.30 və ya 24.00-da yatağa girərdi. Qış aylarında bundan da gec yatardı. Sabah namazına tezden qalxardı. Namazı qıldıqdan sonra böyük Allaha həmd edərək zikirlə məşğul olurdu. Səhər yeməyinə qədər yatdığını heç görməzdim. Amma günorta 2 saat yatardı. Yuxudan duran kimi mən atamı massaj edərdim və o, mənə dua edərdi. Atam şüurlu müsəlman olaraq zaman-zaman Hz. Abu Bəkr Sadıqin gecəni yatmadan yuxusunu, lazımlı gelərsə canını belə fəda edərək, peyğəmbər əfəndimizə qoruyuculuq etməsini xatırlar, göz yaşlarını saxlamazdı. Özü də fəvqəl'adə vəziyyətlərdə az yatmışdır. Şərqi Türküstan dövlətinin rəhbəri olduğu zamanlarda gündə 2-3 saat yatardı. Yuxu rejimi də mövsümlərin dəyişməsi ilə dəyişirdi. Qışda gecələr uzun olduğu üçün gec yatar, yayları gecələr qısa olduğu üçün təz yatardı. Yəni səhər namaza qalxmasına görə yatardı.

Günler istileşəndə otaqların pəncərələrini açar və ya bağçaya çıxaraq istirahət edərdi.

“Qişda insan vücudu zəifləyir, enerjisiz qalır və ona vitaminlər gərək olur, baharda çox yatmağın səbəbi də budur. Ümumiyyətlə çox yatmaq insan səhhəti üçün nə qədər zərərli isə, az yatmaq da o qədər zərərlidir”, - deyə bizi öyrədərdi.

“Çox yatmaq müsəlmanın axiretini yox edər, yuxudan gec qalxmaq onun iş görmə qabiliyyətlərini itirər və bərəkətini heçə endirər”, - deyə tövsiyə edərdi.

Gidalanma mədəniyyəti, Ali Xan Törənin oğlu Qutluğ Xan Şakirov, atasının yemək zövqündən [85, s.1-9] söhbət açaraq: “Milyonlarla insanlar kimi, biz də onun uşaqları olaraq atamızın həyat tərzini özümüzə ideal görürdük. Onun təam mədəniyyəti də yüksək bir səviyyədə idi. Onun bu sarıdan nəslimiz, bəlkə də bütün millətimiz üçün misal olduğuna əminəm”, - deyirdi.

Ali Xan Törə ərzaq maddələrinin insanlar üçün qidalanmaqla bərabər sağlamlığı qorumaq üçün ən əsaslı faktor olduğunu bildirir, bütün ömrü boyunca düzgün qidalanmanın ən gözəl dərmanlardan daha tə'sirli və min bir xəstəliyin qarşısını ala biləcəyini söyləyirdi. Onun yemək mədəniyyəti həkimliyindən qaynaqlanırdı. Tez-tez: “Bu bədbəxt Çin Kommunistləri Şərqi Türküstanda kitabxanamdan bütün kitablarımı müsadirə etdilər. İçində pəhriz elmi mövzusunda bir çox qiymətli tarixi tibb əsərləri vardi. Kitablarıımın əldən getməsinə içim hələ də yanır”, - deyirdi.

Onun fikrincə yemək mədəniyyətinin ən birinci şərti qida mə'mulatlarının İslam nöqteyi-nəzərindən halal olmasıdır. Qur'ani-Kərimdə adı çəkilən Loqmanın vəsiyyətini şe'rə çevirərək, bunu hər kəsə oxuyurdu:

“Namazda könlingi, sözdə tilingni,

Yemək içməkdə əsrə halqumingni”.

Yə'ni “Namazda könülə, danışarkən dilə və yeməkdə boğazından halal yeməklər keçməsinə diqqət et. Ona görə ibadət ruh üçün nə qədər

mühümdürse, halal yemək də insan vücudu üçün və təmiz nəsil yetişdirməkde eyni əhəmiyyətə malikdir.

Süfrə qısa ayaqlı (35-40 sm) masa üzərində qurulurdu. Süfrənin səliqəli, sahmanlı olmasına əhəmiyyət verir, ətrafına yastıqlar, döşəkcələr qoydururdu. Süfrədəki ne'mətlərin müxtəlif və yetəcək miqdarda olmasına, onun israf edilməsinə, xarici görünüşü ilə gözə xoş gəlməsinə, iştah artırın olmasına əhəmiyyət verirdi.

Mətbəxdə şam ağacı və ya alma ətri olmasını bəyənirdi. Süfrəyə də'vət etməzdən əvvəl şam ağacının yonqarlarını və ya alma qabığını yiğardıq ki, bunlardan gələn xoş ətir otağı bürüyərdi. Gələndə mütləq "Hay, hay, çox gözəl olmuş!" - deyə tə'rifləyərək gülər üzlə süfrəyə oturardı. O, gündə üç dəfədən artıq yemək yeməzdi. Nahar və ya şam yeməyini yaxşı yeyərdisə, digər iki yemək vaxtını yüngül yeməklərdən yeyərdi. Yeməkdə onun ümumi prinsipi bu idi: çox acmamış yeməmək və doymadan qalxmamaq. Mə'lumdur ki, bu qayda Hz. Peyğəmbərimizin qaydası idi. Yeməkdən əvvəl "Bismillahirreḥmanirreḥim", yeməkdən sonra şükür olaraq fatihə surəsini oxuyar və oxutdurardı.

Evimizdə bişirilmiş yeməklərdən qonşu və qohumlara pay ayırmadı adəti vardi. Kəraməthan anamın hazırladığı yeməkləri oxşarsız görür və bu yeməklərdən dostlara pay ayırır, yaşı olmasına baxmayaraq, şəxsən özü aparırıdı. Dostluğu "Fisebillah" idi ("Allah xətrinə").

Yemək yeyərkən musiqiyə, mahniya qulaq asmazdı, yüksək səslə danışmağı, hətta mətbəx eşyalarının tanq-turunk səslərini bəyənməzdi. Hər hansı bir söhbətə yeməyin sonuna yaxın və ya fatihədən sonra başlanardı. Ancaq bə'zən yemək vaxtında köhnə totalitar sistem dövründə yaşanan acliqlar zamanı adamların hədsiz-hesabsız tut kimi tökülek həlak olduqlarını, Sovet həbsxanalarında olanların əzablarını, acliqlarını xatırlayıb, dərin düşüncələrə dalardı. Sovet İttifaqının yeni qurulduğu 1920-ci illərdə o, Bişkek həbsxanasının ümumi kamerasında yatırdı və hər gün sorğu-sualı çəkilirdi: "Eləmədiyimiz bir günahı üstümüze yığmağa

çalışırdılar. Həbsxanada şərait çox bərbad idi. Ara-sıra şorba və qarğıdalı çörəyi kimi şeylər verirdilər. Acdıq var idi. Vəziyyəti bilən qohumlar, dostlar tez-tez ərzaq, yemək gətirirdilər. Xüsusilə mənim sadiq tələbələrim hər dəfə bir çuval dadlı yeməklər gətirirdi. Və ona görə bu qədər çox gətirirdilər ki, bütün bunları başqaları ilə bölüşəcəyimi bilirdilər. Kameramızda bir rus rahib də var idi. Onu heç kim soruşub axtarmazdı. Əvvəllər ona da pay ayırdım. “Sviyatoy otes”, “padre” dediyimdə o dəqiqə “mənəm” deyə yanına gələrdi. Hz. Peyğəmbər bunun kimi insanlara şəfqətli olmamızı məsləhət görər. Bir zamanlar hakimiyyəti əlində tutanlara və ya bir camaata liderlik edənlərə rəhmət və şəfqətlə yanaşmamız gərəkdir. Sözün qisası, padranı uzun müddət acılıq və tənhalıqdan qurtardı”, - yazırkı atam.

Yeməyi adətən müəyyən vaxtlarda yeyərdi. Sabah, günorta və axşam namazlarından sonra o dəqiqə süfrəyə oturardı. Üç dəfədən çox yeməyi qəbul etməzdi. Aks halda “zəhərlənmədən heç fərqi yoxdur” deyərdi. “Öldürürsə, plov öldürsün, yemək yeməyi basar, həzm etdirər” kimi xalq arasında söylənənləri qəbul etməz, bunu “mə’də kölələrinin fəlsəfəsi” kimi dəyərləndirirdi. Yeməyin ləzzətli bişirilməsini və gözəl bir şəkildə təqdim edilməsini istərdi.

Səhər yeməyində daima bir kasa “Şirçay” (“südlü çay”) içər, yeddi dənə də quru qaysı (suda saxlanıb yumşaldılmış) yeyərdi. Şirçay preslənmiş cürbəcür otlardan hazırlanırı, içinə bir az duz, qarabibər, bitki yağı qatılırdı. “Şirman” adı verilən Özbək çörəyini bu çaya batıraraq yeyərdi. Yumurtanı qaynar suda ancaq bir-iki dəqiqə saxladar, iliq az bişmiş halda yeyərdi. Səhər yeməyində şəkərə batırılmış limon, pasta halında ceviz, quru üzüm əzməsi, saf dağ balı, bişirilmiş süd və qaymağı da olurdu. Kabab kimi qızarılmış təndir çörəyini üstün tutar, belə çörəyə “kabab kimi” deyərdi. Ayrıca Özbəklərin gözəl hazırlanmış çaya “Bıçaqla kəsilərək içiləcək çay olmuş demə” adətləri var idi.

Yemək vaxtı və ya susadıqda buz kimi soyuq su içməzdi. Xüsusilə, özbək plovu, narın və qovurma kimi yeməklərdən sonra su içilməsinin sehv

olduğunu deyir ve mə'dədə həzmin çətinləşəcəyini İbn Sinaya əsasən izah edərdi. Eyni zamanda onun fikrincə Daşkənd suyunun dadına görə dünyada tayı-bərabəri olmadığını söyləyirdi.

Atamızın bütün Türküstanda böyük hörməti, nüfuzu vardi. O, millətinin səlahiyyətli bir təmsilçisi idi. Çörək haqqında geniş mə'lumat sahibi adı, yə'ni buğdanın yetişdirilməsi və ondan çörəyin hazırlanmasını yaxşı bilirdi. Çünkü həyatının bir qismini əkinçiliklə məşğul olmuş, buğda ekmiş, taxıl yetişdirmişdi.

Çörək mövzusunda bitməz-tükənməz elmi biliyə malik idi, nağıł, əfsanəvi hekayələri və rəvayətləri yaxşı bilirdi. Çörəyin cənnət ne'mətlərindən olduğunu təkrar-təkrar anladırdı.

Çayın dəmlənməsində prinsipiallıq, xırdaçılıq edərdi. Bu işdə kiçik çaydan və piyalədən (çay içmək üçün istifadə edilən qulpsuz fincan) istifadə edirdi. İstədiyi kimi çay hazırlanmazsa, kefi pozulurdu.

Saxsı çaydan qaynar su ilə çalxalanırdı, belli ölçüdə quru çay atıb qaynamaqda olan sudan çaydanın 15-20%-nə qədər doldurur 5-10 dəqiqə dəmləməyə buraxılır, sonra 100% qaynar su ilə çaydanı doldururdu. Bir az dəmləndikdən sonra açıq və acı (Özbəkistanda ümumən çay şəkərsiz içildiyi üçün) içərdi. Piyaləyə çayı az-az doldurub içməyi sevərdi. Bə'zən ziyafətlərdən eve qayıdarkən o dəqiqə çay hazırlatdırardı. "Getdiyim evdə çay dəmləməyi bilmirləmiş, bir piyalə də içməyib gəldim", - deyərdi. Qırmızı çayı yaşıl çaya nisbətən daha çox içərdi.

Özbək plovu sahəsində də mütəxəssis idi. Bu yeməyin dörd mövsümə uyğunluğunu, plovun neçə növləri olduğunu (Buxara, Səmərqənd, Səudiyyə Arəbistanı, Şərqi Türküstan, Balasagun-Toqmaq plovları, çayxana plov, doppi plov və b.) və Əmir Tümurun əsaslı müharibədən bir gün əvvəl orduya plov yedirtmə adəti olduğunu maraqlı misallarla anladardı.

Özbək plovu bişirməyi atam məni şəxsən ocaq başına getirərək öyrətmişdi: "Aşçılıq mübarek məsləkdir. Kişinin ona sahib olmasında fayda

var. An az bir neçə cür yeməklərdən bişirilməsini öyrənməlisən. İlk əvvəl plovdan başlayım. Mədrəsə tələbəliyimdə yollarda elə gözəl plovlar gördüm ki.." deyə məni həvəsləndirmişdi. Plovla bağlı söylədiyi hadisələrdən biri belədir:

"1930-cu illər. Mühacir olaraq Şərqi Türküstanın Gulca şəhərindəydi. Sovet hökuməti sadəcə öz ölkəsində deyil, bəlkə bizim kimi vətəndən kənarda olanlara da qəddarcasına zülm etməyə başlamışdı. Onların elinə düşməmək üçün böyük oğlum Asıl Xan ilə Qaşqar vilayətinə doğru getdik. Yolçuluq ədərkən "Muz Davan" deyilən təhlükəli, soyuq və qarın hökm sürdürüyü dağlıq bir yerdən keçməmiz lazımdı. Yolçuluğumuzu davam etdirmək üçün havanın vəziyyətinə baxmadan qaçıq və çox sarsıcı soyuq qar fırtinasına düşdük. Gedəcəyimiz yolu itirdik. Önümüzə soyuqdan donmuş karvan atları çıxdı. Həyatdan ümidiımız artıq kəsməyə başlayarkən birdən-birə qarşımıza bir ixtiyar (yaşlı adam) gəldi və bizi geri döndərərək, lazımı yerə gətirdi. Ölüm ilə qarşı-qarşıya ikən karvanların istirahət etmək üçün qaldıqları bir yerə çatdıq. O yerdə uyqur, qazax, özbək tacirləri vardı. Onlar bizimlə maraqlanaraq, kömək etdilər. Gördüm ki, tonqal qalanıb və onun üstündəki qazanın içinde dadlı-lezzətli bir plov bişirilir. Bir az sonra ortalığa qoyun quyuğundan hazırlanmış və bibər də qatılmış bir plov gətirildi. Ah, onun dadı! Gözlərimiz ulduz kimi sayrışırdı. Yeməklərin əzizidir plov. Biz onun dönyanın ən böyük dağlarını da elə keçirdiyinə şahid olduq.

Düşüncələrə daldıran bir hadisəni də belə anlatmışdı: "Arəbistanda təhsilimizi bitirib atamızın əmrini yerinə yetirərək evimizə dönmədən birbaşa Buxara şəhərinə böyük qardaşım (Alim Xan Törə) ilə birlikdə təhsilimizi davam etdirmək üçün yola çıxdıq.

Daşkənddə 2 gün qalmaq məcburiyyətdə olduq. Yatmağa yeri olan qonaq evinə oxşar bir yerdə qaldıq. O yerin adamlarından bir neçəsi toplanıb qonaq evində söhbət edirdilər. İstər-isteməz biz həmin söhbətlərin şahidi olduq. Xeyli vaxt keçdikdən sonra böyük bir tavaya qoyulmuş plov gətirildi. Plovu yeyəndən sonra tiryek çəkməyə başladılar. İçlərindəki

liderlərdən biri oturanların ümumi fikrini bildirirmiş kimi danışmağa başladı: "Allaha şükür olsun, plovu yeyirik, nəşəmizi çəkirik. Bizdən xoşbəxt insan varmı dünyada, insana daha nə lazımdır?", - deyə etrafındakılara müraciət etdi. Bu hadisədən çox tə'sirləndim. "Ey vəziyyəti xarab olmuş müstəmləkə aşxorları (plov düşkünleri), sizlərə yaziq olsun. Bu Vətən sizəmi qaldı?", - deyə hirsələndim. Yaşamaq üçün yeyəcəksən, yemək üçün yaşamayacaqsan.

Hansı yemək olursa-olsun, zövqlə, peşəkarlıqla hazırlanmış yeməyi xoşlayardı. Şavla, plov, məskiçiri yeməklərinin qiyməli və noxudlu olmasını, göbələkli, ispanaq, semiz otu qatılmış və balaca çuçvaralı sayni, müsəlman çınlilərinin bişirilmiş balığı, "hoşang" (qovurulmuş ət, düşbərə), yarşadan düşbərə yeməklərini çox sevərdi. Quru, ya da təzə narın şilpildək, beşbarmaq kimi yeməklər çox tez-tez olmasa da müntəzəm olaraq yeyilirdi. Bu yeməklər bize ata-babamızdan miras olan çox qədim türk yeməkləridir.

Narın şorba yeməyini iştahla yeyərdi. Kumisi çox sevərdi və onu da köpürdüb içardi. "Həm qida, həm dəva, niyəti şəfa", - deyə içiniz. At şorbası, toyuq şorbası, "ugra", "saylar", "lağman, ət, balqabaq düşbəresi", "çuçvara", "təndir samsa", "qanpan" müsəlman çınlilərin "şı" və "aşlanpur" yeməyini sevirdi.

Meyvə və tərəvəzi çox yeyərdi, şalğam və turpu sevərdi. Heyva, nar, alma (xüsusən Hocənd qızıl alması) Hüseyn üzümü, tut, qovun və qarpızı hər kəsə tövsiyə edərdi. Bir zamanlar Toqmaq şəhərinin Şortəpə kəndində bir müddət qovunçuluq elədiyi üçün qovunçuluqdan da yaxşı başı çıxardı. Qovunun Türküstanının daxili aləmində özünə hansı bir yer tutduğunu, tarixi hadisəylə belə anlatmışdı:

"Bir zamanlar Məhəmməd Zahiriddin Baburun dostlarından biri Dehlidəki sarayına gəlmış və geri dönerken izn istəyibmiş. Babur isə Hindistanda bir dövlət qurulduğunda qeyrət göstərilən bu işlərdən sonra bunun dadını çıxarmasını rica etmiş, əgər istərsə, onu Qudcarad və Pəncab kimi böyük vilayətlərə vali edəcəyini bildirmiş, dostunun buna razı

olmadığını görünce dövlətin yarısını verəcəyini söyləyibmiş. Dostu: "Dövlətin yarısını deyil, hamısını versəniz belə, Məşhədin bir dilim qovununa dəyişmərəm", - deye cavab vermişdi. Baburşah bundan çox təsirlənib, dostunu müxtəlif hədiyyələrlə mükafatlandırmışdı.

Hər il baharda iki-üç dəfə balıqlı, altı-yeddi dəfə ispanaqlı, yaşı kaba yoncaları və bunun kimi yaşıł otlu yeməklər hazırladardı.

Yay aylarında şorba yeməklərini, saygıri, laqmanı çox sevər, meyvələrdən malina davuğca (xaş ərik) və əncirdən mürəbbə bişirtdirəndi. Qımissı, qatığı çox sevirdi. Hərdən dondurma aldıırırdı.

Atam, ümumiyyətə, biş-düş işlərinə qarışmazdı, ancaq tez mətbəxi yoxlayardı. Oranın hər zaman tərtəmiz olmasını istərdi. "Müsəlmanlıq birinci növbədə təmizlik deməkdir", - söylərdi.

Qış aylarında plov, narın, şılpıldak yeməklərini sevərdi.

BİŞİRİLMİŞ HEYVA VƏ BUXARA BALQABAQLARINI XOŞLARDI. Xurma ilə xiyanın bərabər yeyilməsinin ləzzətindən, xeyrindən danışardı. Qırmızı güldən gülşəkər düzəltdirib yeyərdi. Şaftalı və armudu yay aylarında çox yeyərdi. Müsəlman fıstığı (Antep fıstığına oxşayır) "kiçik uşaqlara yedirilirse, dilin tez açılmasına kömək edər", - deyərdi. Zeytun yağlı, düyü, xəmir yeməkləri xoşlayardı. Dommuş eti yeməzdi. Ov etini sevərdi. Salatlara diqqət etməz, pomidor salatının suyunu içməyi sevərdi. Bə'zən qəhvə içərdi. Anamın hazırladığı yeməkləri başqalarının kılardan üstün tutardı. Heç vaxt tort yeməzdi. Arəblərin plovu əllə ezerək və bədəvilərin çeyirdəyi qovurub yemələrindən danışaraq məni heyrətə salardı.

2.4. Ali Xan Törə Saguninin Türküstanın milli azadlığı uğrunda mübarizələri və Nailiyyətləri

Ali Xan Törənin Qərbi Türküstan mübarizəsi; Ali Xan Törə çar Rusiyasının Türküstanda I Dünya Müharibəsi üçün əskər toplaması

təşəbbüsünə qarşı çıxmış və: "Xəlifə əsgərləri üstünə silah çəkmək dinə xəyanətdir"[2] fikrini yayaraq rusların bu bölgədən əsgər toplamasına mane olmuşdur. Bu çağırışlarına görə ruslar tərəfindən onun həbs olunması göstərişi verildi. Lakin yaxalanmadı. Əslində o zamanlar rus imperatoru xalqın üsyən edə biləcəyindən qorxaraq din xadimlərinə çox da toxunmurdu. Bu səbəbdən ona ağır cəza verilmədi, amma adı qara siyahiya düşdü.

Türküstanda 1916-cı ildə çar Rusyasına qarşı başlayan ümumi qiyamlarda Ali Xan Törənin yaşadığı Qırğızistandakı silahlı üsyən da fəal bir rol oynadı. Onun bu mübarizədəki niyyəti zalim rusları ölkədən qovub azadlıq qazanmaq idi. Lakin üsyən ruslar tərəfindən amansızcasına qan tökülrək yatırıldı.[86, 1992, No:33]

Qərbi Türküstandan mühacirət; 1916-cı ildə Türküstanda çar Rusyasına qarşı çıxan ümumi üsyənin qanla yatırılmasına görə Ali Xan Törə Kaşqara qaçmaq məcburiyyətdə qaldı.

O, 1917-ci ildə bolşevik inqilabı zamanında "Azadlıq mübarizəsi edən qaçaqlar öz yurdlarına qayıda biler" e'lanına inanaraq ölkəsinə döndü. Lakin 1919-cu ildə təkrar qaçmaq məcburiyyətdə qaldı, çünki bolşeviklərin zülm etdiyi adamlara kömək etmişdi. Ali Xan Törə kommunistlərin niyyətini başa düşüb mübarizəyə başlamışdı ki, təkrar qara siyahiya alındı və çarəsi yalnız qaçmağa qaldı. Bir il Kaşqarda yaşadı.

"Mən Kaşqarda da başa düşə biləcək bir adam tapa bilmədim və Vətəni düşmənə qoyub qaçmaq çox ağır geldi. Nə olursa-olsun Vətəne dönməliyəm", - deyərək Ali Xan Törə doğma yurduna qayıtmışdı. Bundan sonra o, Sovet İttifaqının qüvvətlənməsiylə xalqın vəziyyətinin pisleşdiyini görərək yenidən mübarizəyə başlayaraq mübarizəni iki istiqamətdə aparırdı:

1. Dövlət siyaseti olan ateizmə[86, 1992, No:33] qarşı kağız üzərində də olsa "vicdan hüriyyətindən" istifadə edərək, İslam Dini və mədəniyyətini yaşatmağa çalışmaq fikri və xalqın istəyi ilə Balasagun şəhəri məscidində

mollalıq etməyə başladı. Onun o dövrdəki və'z və nəsihatləri xalqa böyük tə'sir göstərirdi.

2. Türküstanda ortaya çıxan Qasimovçular hərəkatının Qırğızistan nümayəndəsi olmuşdu.[2] - Qasimovçular hərəkatının vətənpərvərlərin kadrilaşma hərəkatı olduğu müəyyən edilməkdədir. "Basmacılıq" hərəkatı [87, 1985, No:5] (Basmaq, basqın- milli qurtuluş hərəkatı) və Qasimovçular hərəkatı mövzusunda gerekli araşdırımaların aparılmasının, Türküstan Milli Azadlıq Mübarizəsinin öyrənilməsi sahəsində böyük faydası olacaqdır. Bu arada etrafındakı qəsəbələrdə mollalıq və mədrəsədə muallimlik edirdi. Arada Qaşqara da bir dəfə gedib-gəldi. Ali Xan Törə 1930-cu ilə qədər Toqmaqda din xadimi və təbib olaraq şöhrət qazandı. O, Bolşeviklərə qarşı mübarizələrdə çıxış edərək 11 ilde 6 dəfə həbs edilmişdir. Son dəfə tutularkən Sibirə 10 illik sürgün edilmiş və həbsdə yatmışdı. [88, 1993, No:1]

Qərbi Türküstandan 2-ci mühaciret; Bişkek şəhər həbsxanasından Sibirə göndərilməzdən 2-3 gün əvvəl Allahın köməyi ilə dustaqxananadan bu yolla qaçmışdır: "Məhkumlar ətrafi tikanlı tellərlə dairəvi hasara alınmış tikintilərdə çalışırdılar. Yanlarında olan növbətçi əsgər: "Yemək vaxtı keçir, siz gözləyin, mən yemək yeyib gəlim", - deyərək gedərkən Ali Xan Törə fürsetdən istifadə edərək, Şərqi Türküstanın Gulca şəhərinə qaçıdı. Gulcada bir il işləyərək qazandığı pulları qaçaqmalçılara verərək 2 Xanımını və uşaqlarını gizlice yanına getirdirdi. Ailesini yanına getirməsindən məqsədinin qohumlarının yaşadığı Arəbistana getmək olduğunu qeyd edən Saguni kommunizmi bütün ölkələrə ixrac etmək düşüncəsinin daim gündəliyində olduğu üçün SSRİ-nin Şərqi Türküstanı da tə'sir altına almasını və sərhədləri möhkəmləndirilərək giriş və çıxışı çətinləşdirdiyi üçün Arəbistana gedə bilmədiyini xatirələrində yazmışdır.

Şərqi Türküstan Mübarizəsi; Ali Xan Törənin oğlu dosent Qutluğ Xan Şakirov kommunizm təbliğatı barədə yazırı: "Uyqur və Çin idarəetmə işinə gələn SSRİ-də təhsil almış, beynləri kommunizm ideyaları ilə doldurulmuş

adamlar Sovet təbliğatını Şərqi Türküstanda da davam etdirirdilər. Bu agentlər müsəlman çinlilərlə müsəlman uyğurları və Sovetlərdən qaçan rusların arasına fitnə salaraq bir-birilə vuruşduraraq, kommunizmə meydan açmağa çalışırdılar.[2]

Sovetlərin istehsal etdikləri malların guya ucuz və keyfiyyətli olduğu, Sovetlər İttifaqının gülzarlığa çevrildiyi və s. haqda təbliğatlar aparılırdı.

Uyğur xalqı Ali Xan Törəni elmi və dini baxışlarına görə öz alimləri kimi qəbul edərək ona xüsusi hörmət göstərirler. Odur ki, Ali Xan Törə ailəsi ilə bərabər Şərqi Türküstanda yaşamağa başlayır. Kommunizm proqramlarına qarşı Sağuni birləşdirməcəsini xalqa anlatmağa çalışdı və buna nail də oldu.

Ali Xan Törə düşüncələrinin xalq tərəfindən böyük rəğbət və razılıqla qarşılandığını görərək açıq-aşkar olaraq azadlıq, hürriyyət uğrunda mübarizə apardığını e'lan etməyə başladı. Beləliklə, o, Sovet İmparatorluğunə və kommunizmə qarşı açıq mübarizəyə girişdi.

Bundan sonra Moskva, sosializmə qarşı olan və Sovet İttifaqından qaçanların geniş bir siyahısını KQB vasitəsilə Şərqi Türküstan valisinə verərək, onları həbs etdirir. O zamanlar Sovet İttifaqından 200 nəfər qaçmış və bunları 199-u bir gecədə tutulmuşdu. Ancaq oğlu Asıl Xanın bundan tez xəbər tutması nəticəsində Ali Xan Törə gecə ikən yataq paltarındaca qaçıır. 10 ay gizləndikdən sonra 1937-ci ildə Şərqi Türküstanın səhəd şəhərlərindən olan Asukun bazارında yaxalanaraq ömürlük həbsə məhkum edilir. Malları müsadirə edilərək, ailəsi bayırə atılır. Şərqi Türküstanın SSRİ oyuncası vali general Şen Si Sey (Şin Du Vən)- idi.

Ali Xan Törə 1930-cu ildə ailəsi ilə birlikdə Gulcaya gəldi və tutuldu. Toplumun himayəsilə ölüm cəzasından qurtulmuş olsa da belə, qısa müddətdən sonra sosializmin əleyhinə təbliğatda günahlandırılırlaraq Şinq Şı Sey tərəfindən yaxalanıb Urumçidə məhbəsə atıldı.

Mərkəzi Çin hökuməti 1941-ci ildə bir az gücləndikdən ölkə həbsxanalarında yoxlama aparılmış və Şərqi Türküstan həbsxanalarında

sadəcə Sovet İttifaqından qaćmaqda günahlandırılan çoxlu adamların olduğu aşkar edilmişdir. Çin qanunları baxımından isə Sovet İttifaqından qaćmaq cinayətkarlıq sayılmadığından onların bir çoxu ilə bərabər Ali Xan Törə Saguni də azadlığa buraxıldı. Sovetlər İttifaqının Şərqi Türküstandakı Konsulluğu buna qarşı çıxaraq “xəbərdarlıq” edərək tələblər irəli sürsə də, “Ali Xan Törə sizin başınıza bəla ola bilər”, - deyə Çin rəhbərliyi “bura SSRİ deyil, Çindir”, - deyə həmin tələbi redd etmişdi.

Çox az məhbusa müyəssər olan bir sağlamlıqla həbsxanadan çıxan Ali Xan Törə xalq tərəfindən böyük bir sevinc ilə qarşılanmış, evi günlərlə gəlib-gedənlərlə dolu olurdu.

II Dünya Müharibəsinin başlandığı o günlərdə Sovetlər İttifaqı öz hayında idi. Ali Xan Törə həbsxanadan çıxan vaxtlarda Şərqi Türküstan Valisinin də gücü zəifləmiş və xalq üsyən etməyə başlamışdı. Həbsdən çıxan Saguni bu qiyamları bir məcraya yönəltmək, xalqı bir birlik altında toplamaq, təşkilatlandırmaq üçün gizli “Azadlıq Cəmiyyətini” qurdı.

Cəmiyyətin ilk üzvləri Ali Xan Törə Saguni, oğlu Ahmedyar Xan, Abdulkərim Abbas (sonra Şərqi Türküstanın daxili işlər nazırının müavini oldu), Kasımcın Kamberi (hərbi ədliyyə naziri)[89], Abdülhəkim Bakı İltebir. Marşal Ali Xan Törə “Qəlbimizdə Mübarizə içinde keçən bir hayat”[88, №:1 1993] məqaləsində həbsdən çıxdıqdan sonrakı fəaliyyəti haqqında deyilir: Ali Xan Törə bir neçə il həbsdə olduqdan sonra 1943-cü ildə Urumcidən həbsdən azad olunmuşdu. Bu dövr Şərqi Türküstan İslam Partiyası və Şərqi Türküstan Xalq Partiyasının Urumçidə ciddi fəaliyyət göstərdiyi bir dövət təsadüf edirdi. Ali Xan Törə həbsdən çıxdıqdan sonra istiqlalçıların yeganə mərkezi sayılan Ruzi Hacı Məscidinə (indiki Xan Tenqri Məscidi) gələrək Çingizhan Damaolla, Polat Kadir, Selcuk, Ertuğrul, Tohti Qurban kimi dostları ilə birgə təmasda fəaliyyətini davam etdirdi. O, Ümumi vəziyyəti gözləyərək, Gulcaya tərəf üz tutdu. İslam tarixi, İslam Fəlsəfəsi və Qur'an üzrə geniş biliyə malik olan Ali Xan Törə orada (Gulcada) Beytullah məscidinin baş müdərrisidi və ona baş molla olmağa təklif edildi. O qısa bir

zamanda xalqın birləşməsi ve müstəqillik mübarizəsinə qatılması barədə açıq nitqlər söylədi. Kamindanq Partiyasının zəiflədiyi Gulcada əsgərlərin olduğunu, xalqın nifrətinin partlama dərəcəsinə gəldiyini görərək, bölgənin vəzifəli adamları ilə görüşlər keçirdi və "Azadlıq" təşkilatını qurmağa başladı. Beləliklə Ali Xan Töre rəis olmaq üzrə Mehəmmədcan Mahsun, Qumaş Kadir, Rehincan, Sabırhacı, Abdurrauf Mahsum, Nurəddin bəy, Cani Yolddaşov, Salman Bəy və s. kimi Qamberi, Abdulkərim və s. kimi, gənc ziyalılardan ibarət Şərqi Türküstan "Azadlıq" Təşkilatı quruldu. Ali Xan Töre hələ Urumçidə ikən öz həmfikirləri ilə birlikdə hazırladığı 3 pilləli siyasi programı e'lan etdi. O, "Azadlıq" Təşkilatının vəzifəsini açıqca e'lan edərək, 1-ci pillədə Sadıq Palovan ruhu ilə yetişən İli xalqı arasında müxtəlif məclislərdə və məscidlərdən geniş şəkildə istiqlal təbliğatı apardı.

Bu sür'ətlə bütün xalqı hərəkətə keçirmək; 2-ci pillə isə gizli hazırlıq görmək; İlidə silahlı qiyama başlayaraq Şərqi Türküstanda işgalçı Çin hakimiyyətini devirmək; 3-cü pillə bütün Şərqi Türküstandakı istiqlalçı təşkilatlarla temas quraraq və birləşərək mübarizə edib, nəticə olaraq Qomindang hökumətini yox etmək, azad, müstəqil və demokratik Şərqi Türküstan hökuməti qurmaqdan ibarət idi.

Şərqi Türküstan "Azadlıq" Təşkilatının siyasi fəaliyyəti çox qısa bir zamanda öz nəticəsini göstərdi. Gulca şəhərində düşmən ilə xalqın sərhəddinin açıq olması müəyyən edildi. Bütün kənd və qəsəbələr azadlıq hərəkatına qoşuldu. Urumçiye, Kaşqara, Ağsuya və Turfana nümayəndələr, Sovetlər İttifaqına isə silah almaq üçün xeyli miqdarda qızıl pul ilə elçilər göndərildi. Hər yerdə silah alınması ilə bağlı xəbərlər dolaşmağa başladı. Bundan xəbər tutan Qomindanq rəhbərləri vəziyyətin ciddi xarakter aldığı barədə mərkəzə raport yollamaqla bərabər Gulcadakı mə'murlara və hətta öz tərəfdarları olan əhalinin hamısına silah paylanıldı. Qısası, Ali Xan Törənin sedrliyi ilə "Azadlıq" Təşkilatı o zaman ən doğru mübarizə vasitəsini, yəni silahlı mübarizə yolunu seçmiş və o yolla getmişdi. 1944-cü ilin əvvəlində bu təşkilat açıq-aşkar fəaliyyət göstərməyə başladı, amma

Qomindanq idarəsi tərəfindən təşkilat üzvlərinin kütləvi halda tutulmasından və Sovet casuslarının gizlיכə təşkilata soxulmasından təşvişə düşən Törə tə'cili qərar verərək təşkilatı gizli fəaliyyətə keçirdi və onun guya dağıdıldığını bildirdi. Həqiqətdə isə hərəkat davam edirdi və artıq silahlı mübarizənin növbəti yeri və üsulları müəyyən edilmişdi.

Doç. Dr. İklil Kurban Ali Xan Törənin Şərqi Türküstan fəaliyyəti haqqında bələ yazır: "Ali Xan Törə Qarbi Türküstanlı, Özbək Türklerindən. Şərqi Türküstana 1923-cü ildə gəldiyi, Gulca məscidlərinin birində mollalıq etdiyindən bəxs edilir. Onun Şin dövründə Aqsu həbsxanasında 3-4 il hapisdə olduğundan xabər vərilir. Ali Xan Törənin nitqlərini dinləyən insanların dədiklərinə görə, onun 1945-1946-ci illərdə 55 yaşında olan müstəsna bir hatip, böyük bir din bilgisinə sahip olduğu bilinməktədir. Bu adamın Allah və millət adına səslənməsindən sonra, İli xalqı həqiqi bir milli ölüm qalım savaşını qabul etmişdir. Ruslar işlərini bitirdikdən sonra bu adamı 1946-ci ilin iyun ayında Sovetlərə qaçırdılar." [5, s.64]

Ali Xan Törə haqqında Burxan Şəhidi isə: "Ali Xan Törə din alimi, özbək, yaşı 60'ı keçmiş, Şin dövründə bir neçə il haps edilmişdi. 1943-cü ildə hapsxanadan çıxdıqdan sonra Gulca'da tacirlik və müəllimlik ilə məşgul olmuşdu." [18, s.606] dəyir.

3. ŞƏRQİ TÜRKÜSTAN İSLAM CÜMHURİYYƏTİNİN QURULMASI VƏ FƏALİYYƏTİ

Dissertasiya işinin üçüncü fəslİ Şərqi Türküstən İslam Cümhuriyyətinin qurulması və fəaliyyəti tədqiqinə həsr olunmuşdur.

Fəslin əsas mövzusunu Ali Xan Törənin cümhuriyyətin qurulması uğrunda Çin hakimiyyət organlarına qarşı apardığı mübarizə, onun həyata keçirdiyi ıslahatlar, cümhuriyyətin quruluması ilə bağlı mühüm şəxslərin təqdimi, daxili və xarici siyaseti kimi mühüm və elmi ədəbiyyatda ən az işıqlandırılmış məsələlər təşkil ədir.

3.1. Şərqi Türküstən İslam Cümhuriyyətinin qurulması

7 noyabr 1917-ci ildə bolşeviklərin üsyan edib ortaya çıxdığı gün olan 7 noyabr 1944-cü ildə, "Biz İslam və hürriyyət bayrağını dalgalandıralım, eyni gün ortaya çıxaq" düşüncəleri ilə Ali Xan Törə, 7 noyabr 1944-cü ildə silahlı mübarizəyə başladı.

Müstəmləkəçi Çin hökumətinin Şərqi Türküstən xalqına etdiyi qəddar zülm və zorakılığa qarşı 6 oktyabr 1944-cü il tarixində İli Vilayətinin Nılkı qəsəbəsində ortaya çıxan milli silahlı üsyan partlayışı 2 günlük şiddetli döyüşlər nəticəsində qəsəbənin Qomindanq (Milliyətçi Çin) hakimiyyətindən təmizlənməsi ilə nəticələndi. Nılkıda milli üsyanın başlayan Şərqi Türküstən partizan döyüşçüləri 7 noyabr 1944-cü il ildə 3 istiqamətdən İli vilayətinin mərkəzi Gulca şəhərinə hücuma keçdi. 11 noyabrda Gulca şəhərinin bir neçə strateji nöqtəsindən başqa əsas yerləri Çin ordusundan xilas edildi. 12 noyabrda isə Şərqi Türküstən inqilabçı Qurtuluş təşkilatı və üsyan rəhbərləri və xalq elçilərinin keçirdiyi iclasda Şərqi Türküstən Cümhuriyyətinin qurulduğu bildirildi.[90, 1993, No:84]

"İlçə və kəndlərdəki silahlı üsyançılaraya xəber göndərilərək atasının

“eyni gün, eyni saatda siz xaricdən Gulcaya hücum edin, biz də daxildə mübarizəyə başlayacaq” şəklində xəbərdarlığı ilə istiqlal mübarizəsinin başlandığını bildirən Qutluq Xan Şakirov, “bu plan büsbütün həyata keçdi. 3 gün içerisinde Gulca şəhəri tamamile ələ keçirildi.

Eyni zamanda Şərqi Türküstan İslam Cumhuriyyəti e'lan edildi”, - söylədi.

Ali Xan Törə Vilayət İdarəesindən Çin bayrağını endirərək, onu cirdi və ayaqları altında tapdalayaraq, “İşte İslam bayraqımız”, - deyərək əvvəlcədən hazırlanmış ay-ulduzulu ağ bayraq dalğalandırıldı.[2]

12 noyabr 1933-cü ildə, yəni Kaşqarda qurulan Şərqi Türküstan İslam Cumhuriyyətinin e'lanından düz 11 il sonra, Ali Xan Törənin liderliyi ilə Gulcada ikinci dəfə müstəqil bir türk dövləti olan Şərqi Türküstan Cumhuriyyəti quruldu. Ali Xan Törə prezident seçildi. Hökumət milli ordunu yaratdı, nazirlikləri və təşkilatları qurdu. Hökumət 9 maddəlik siyasi program hazırlayıb təsdiq etdi. Dövlətin adı Şərqi Türküstan, Dövlət Bayrağı qızıldan Ay-ulduzulu yaşıł bayraq [91, 1992, №:34-35] qəbul edildi. Rəsmi mətbuat orqanı olaraq “Şərqi Türküstan” qəzeti nəşrə başladı. Nazirlər Soveti Ali Xan Törə, Hakim bəy Xoca, Rahimcan Sabir Hacı, Məhəmmədcan Mahsum, Həbib Yönetçi, Ənvər Musabəyov, Ebul Hayri Törə, Abdülkərim Abbasov, Maskəev kimi şəxslərdən təşkil olundu.[88, 1993, №:1] 1944-cü ilə qədər təşkilatlanma və güclənməyə çalışıldı və hürriyyət üçün uyğun şərait fürsəti istifadə edildi.

On iki nazirdən ibarət hökumət e'lan edilərək doqquz maddəlik bir bəyanət hazırlandı.

Bu maddələr bunlardır:

1. Çinlilərin haqsız siyasi rejimini yox etmək.
2. Demokratik bir hakimiyyəti tə'sis etmək, müxtəlif mövqedəki rəhbərləri azad xalq seçkisi ilə seçmək.
3. Ordunun Şərqi Türküstan xalqına, hökumət vəkillərinə mənsub

olması.

4. Millətlərarası eşit haklara və hüquqlarına sahib olmaq.
5. Dini inanclarla hörmət göstərmək.
6. Sənayeni, kənd təsərrüfatını, heyvandarlığı və xüsusi sektoru inkişaf etdirmək.
7. Dünyadakı demokratik ölkələrlə, xüsusilə Şərqi Türküstanın qonşusu Sovetlər İttifaqı ilə dostluq əlaqələri qurmaq siyasetini davam etdirmək.
8. Milli təhsil və sağlamlıq xidmətlərinin inkişaf etdirmək.
9. Uyğur dili və yazısını dövlət dili və yazısı olaraq istifadə etmək.

Bu tarixi iclasda yənə gündəlik "Şərqi Türküstan" qəzeti naşr etmək qərara alındı.[92, s.80-81-82].

Cümhuriyyətin kadrları

Ali Xan Törə bu Cümhuriyyətin prezidenti qəbul edildi. O, hökumət üzvlərini bu cür müəyyənləşdirmişdi: Həkimbəy Xoca və Ebül Hayri Törə (Qazax) - vitse-prezidentlər, Rahimcan Sabiri: - daxili işlər naziri, hərbi nazir müavini.

Envər Musabəyov - maliyyə naziri.

Həbib Yunisi (tatar) - təhsil naziri.

Məhəmmədcan Mahsum - ali ədliyyə naziri.

Abdurrauf Mahsum - hökumətin baş katibi.

Salihcan Bəy - Torpaq, Yer-Su naziri.

Cani Yoldaş - Dövlət Müfəttiş naziri.

Polinov (Rus) - Hərbi nazir.

Zünün Təyyib - Hərbi nazir müavini.

Ömərcan - Təchizat naziri.

Kərim Hacı - Milli Bank naziri.

Seyfəddin Aziz - Təbliğat naziri (sonralar maarif naziri oldu).

Abdürkərim Abbas - Mətbuat naziri.

Kasımcın Kamberi - Hərbi ədliyyə naziri.

Ahməd Efəndi Kasımı - Ali Xan Törənin tərcüməçisi.[89]

Şərqi Türküstanlı İklil Kurban əsərində nazirləri bələ yazır [5, s.66]:
 Maliyyə Nazirliyinə Envər Musabəy, Təhsil Nazirliyinə Seyfəddin Azizi,
 Səhiyyə Nazirliyinə Muhiddin, müfəttiş nazirliyinə Qəni, hərbi nazirliyə
 Aleksandr, tikinti nazirliyinə Salehcan, ədliyyə nazirliyinə Məhəmmədcan
 Mahdum tə'yin edildilər. Burhan Şəhidi Şərqi Türküstan Cümhuriyyətinin
 hökumət tərkibindəki şəxsləri bu cür xarakterizə edirdi:

1. Ahmədcan Qasımi ve Abdülkərim Abbasi kimi inqilabi düşüncə ve kommunizm ideologiyasına sahib olanlar.
2. Envər Musabəy ve Rəhimcan Sabırhacı kimi burjua düşüncəsi ilə yaşayanlar.
3. Ali Xan Törə və Hakim bəy Xoca kimi dini e'tiqadı olanlar. [18, s.606]

Fəqət bu şəxslərin hansı sinfə bölünmələrindən asılı olmayıaraq, Burxan bəy özü də daxil olmaq şərtiyle bunlar üçün Rus-Çin əməkdaşlığının hazırladığı tale eynidir: ölüm və həbs. Burxan bəy 1938-1944-cü illərdə 6 il Şin həbsxanasında, 1966-1976-cı illər ərzində isə Mao həbsxanasında dustaqlmışdu.[5, s.68]

Şin həbsxanası elə Rus həbsxanası, Mao həbsxanası isə Çin həbsxanası deməkdir.

Bəli, Burxan bəy nə qədər sinif nəzəriyyəsini mənimsemmiş kommunist olsa da, ömrü boyu onun nə Rusiya ilə, nə də Çinlə yaxşı münasibəti oldu. Çünkü o, hər şeydən əvvəl Türk idi.

Gulca şəhərində müstəqil hakimiyyət olduğu üçün 4 hərbi təyyarə, 618 tūfəng, 56 pulemyot, 12 raket topu və bir neçə ton hərbi sursat və qumbara elə keçirildi.

3.2. Şərqi Türküstan Cumhuriyyətinin quruluşu ilə bağlı mühüm şəxslərin təqdimisi

Fatih Müslim: Nılkı üsyanının lideri, Kazan türkü, 40 yaşında. Şinin 1943-cü ildə Sovetlərdən üz döndərməsi nəticəsi olaraq Fatih Nılkıdakı Yerli Mal şirkətinin rəhbəri vəzifəsindən çıxarılmış, böyük qardaşı Sadıq Müslim də yaxalanaraq Urumçi həbsxanasına göndərilmişdi. 1943-cü il qədər bu iki qardaş Nılkıda mal-qarani saxlanması və alveriyle məşğul olan varlı ailə kimi tanınmışdı. Fatih Nılkı üsyana təşəbbüs edərkən 1943-cü il mayın 10-da özünün şərq-kənarındaki böyük mülkündə ilk iclası Qanatbək Akalakçı, Orazkan Akalakçı, Leydin Ükürday və Cakanbaylarla etmişdir. [93, s.19]

Şərqi Türküstan Cumhuriyyəti qurulduğdan sonra Fatih Müslim Nılkının icra hakimi oldu. Özü Nılkını ələ keçirərkən, Nılkını çinlilərin qalmayacağı bir yurda çevirəcəyini söyləmişdi. Həqiqətən də Fatihin Nılkıya rəhbərlik etdiyi illərdə Nılkıda bir nəfər belə çinli qalmamışdı.[5, s.42]

Kanatbək Akalakçı: İstemez Hacının oğludur. Xoca Niyaz Hacı Urumçidə vali müavini olaraq, mə'lum dərəcədə səlahiyyət sahibi olduğu 1936-cı ildə Şərqi Türküstandan bir neçə nəfər Həccə göndərilmişdi. Kanatbek Akalakçının qardaşı Nuqaybek Çar Rusiyası dövründə Rusiyaya gedərək orada təhsil almışdı. Nuqaybek vətəni Şərqi Türküstana döndükdən sonra özünün doğulub böyüdüyü Araltöbedə (Araltöbe, Nılkının cənub şərqində, Kunes nəhirinin başına yarlaşən nahiyyə.) 93 məscid, məktəb və dəri fabriki tikmişdi. Ehtimal ki, o, Rusiya və Qərbi Türküstanda XIX əsrin sonlarında türklər arasında cərəyan edən ceditçilik (yenilikçilik) hərəkatından tə'sirlənmişdi. Nuqaybeki, Şərqi Türküstan Qazaxlarının ilk milli burjuaziyası adlandırmış olar.

Kanatbek Akalakçının, Orazxan Akalakçı ilə bərabər Qazaxların içərisində ən e'tibarlı adam olduğu üçün, Fatih ondan istifadə etmək məqsədilə, ilk iclasa də'vət etmişdi. Kanatbek Fatiha bəl bağlamamış,

bəlkə də Fatihin arxasındaki gizli qüvvəni duyub, haqlı olaraq, Sovetlərə güvənmənin zərərlə ola biləcəyini hiss etmişdi ki, Fatihin təşəbbüsü barədə Çin hökumətinə mə'lumat verərək, özünün bu hadisəyə qarışdırılmasının qarşısını almışdır. Fatihin Nılkını aldığı ilk gün - 1944-cü il oktyabrın 6-da Kanatbek tutularaq “xain” bilinərək 60 yaşlarındaykən e'dam edilmişdir. [5, s.43]

Orazxan Akalakçı: Qazax, Kızay üləsunun Kaş çayı ərazisi cəmiyyətinin ən e'tibarlı varlısı zəki, dinamik, zərif quruluşlu 55 yaşlarında, nazik gövdəli bir adam idi. Nılkı civarındaki Qazaxların ayaqa qalxmasında mühüm rol oynamışdır. Orazxan 1949-cu ilin payızında, Şərqi Türküstən Çin kommunistləri tərəfindən ələ keçirildiyi zaman tutularaq, 1951-ci ildə e'dam edilmişdir.[5, s.44]

Cahanbay: Qarayanız, orta boylu, 40 yaşlarında yaraşıqlı, əslİ Qərbi Türküstəndən olan bir adam idi. Bilikli olduğu və rusca da yaxşı bildiyi üçün Şərqi Türküstən Cümhuriyyətindən əvvəl Nılkıdaki qazax dərnəyinin rəhbəri, Şərqi Türküstən Cümhuriyyəti dövründə isə Nılkı polis idarəsinin rəhbəri vəzifəsində olmuşdur. Kanatbekin xəbərciliyindən sonra Cakanbay Çin hökuməti tərəfindən yaxalanaraq həbs edilmişdi. Üsyancılar tərəfindən Gulca alınan zaman həbsdən xilas edilmişdir. Cakanbayın hansı ideala xidmət etdiyi tam aydın deyil. Şərqi Türküstən Çin tərəfindən işğal edilərkən Cakanbay da yaxalandı və 1951-ci ildə e'dam edildi. [5, s.44]

Leydin Ükürdəy: Monqol, 63 yaşında. Nılkı monqollarının dini lideri və ən zəngini. Fatihin ilk toplantısında iştirak etməsi haqda mə'lumat verilərkən tutulma təhlükəsindən narahat olaraq, zəhər içib intihar etmişdir.[93, s.23]

Rafik Bayçırın: Qazax türklərindən olub, 35 yaşında, uzun boylu bir adam idi. O, ilk iclasda olmasa da, Fatihin ən yaxın köməkçisi idi. Fatihin yol göstərəni Rus konsulluğu ilə Nılkı və Gulca üsyancıları arasındaki əlaqəni quran, üsyancılar arasında rusların ən çox e'timadını qazanan adam idi. [94, c.2, s.202] Rafikin Nılkı üsyancından əvvəl, Gulcadaki rus

konsulluğunda at arabası sürücüsü olduğu mə'lumdur. Şərqi Türküstan Cumhuriyyəti ləğv edilərək, Çin kommunistlərinin iqtidara gəldiyi vaxtlar Rafik Bəy mə'sul vəzifələrdə oldu. Gulcadan bir hərbi dəstə ilə bərabər Nılkıya gedib Nılkı üsyani zamanı çiyin-çiyinə çalışdığı yoldaşları Orazxan və Cakanbayı Çin kommunist hökuməti naminə tutmuşdu. Çin kommunist hökumətinin bu iş üçün şəxsi olaraq Rafiki Nılkıya göndərməsi, "öz etini öz yağı ilə qovurmaq"dan ibarət kommunistlərin çox işlətdiyi bir tədbirin nəticəsi idi. Abdülrəhim İsanın bacanağı olan Rafik Rusiya Çin münasibətlərinin yaxşılaşmasından qabaq Sovet İttifaqına getdi. Söylənənlərə görə, Abdülrəhim İsa Həccdən qayıtdıqdan sonra bacanağı ilə səyahət təəssüratını bölüşərək demişdi ki, çinlilərin Muxtar vilayəti olmaqdansa, Ingilislərin müstəmləkəsi olmaq daha yaxşıdır".[5,44] Cox keçmədən Rafikin ihbarı, xəber verməsi üzərinə Abdülrəhim İsa öldürülmüşdür (payız 1957-ci il). [5, s.45]

Qani: Uyqur, 35 yaşında, iri cüssəli, ucaboy, qəhrəman bir şəxs. Əvvəlcə e'tibarsız, hesab edilsə də, sonralar isə qəhrəmanlığına görə "Batır" adlandırılmışdır. Oğurluğu qəhrəmanlıq simvolu olaraq anlayan və özüne başqa yararlı iş tapmayan Çin düşməni Qani, Nılkıdakı ve Gulcadakı döyüşdə özünü əsl bir qəhrəman kimi göstərmişdir. Qani Nılkıya hücum etməzdən 15 gün əvvəl Urumçi həbsxanasından qaçıb, Qarabataqdakı evinə gəlmişdi. İləstayedə üsyancılar onu Navana iki atlı göndərib gətirmişdilər.[94, c.2, s.202] Qaninin həbsxanadan qaçma əhvalatının daha əvvəllərdə bir neçə dəfə təkrarlandığı söylənilir. Qani Şərqi Türküstan Cumhuriyyəti qurulmadan əvvəl, (sözdə) Gulca ədliyyəsinin rəhbəri olaraq vezifələndirildi. Şərqi Türküstan Çin kommunistləri tərəfindən işğal edilərkən, Qani, Fatih başda olmaqla 100-ə yaxın Şərqi Türküstan Cumhuriyyəti qəhrəmanları və bə'zi tanınmış adamlarla bərabər guya Çinin Sipen, Lançu kimi şəhərlərinə səyahətə də'vət olundu. Orada 6 aya qədər qaldıqdan sonra Qani və Fatih də başda olmaqla bir çoxları məcburən Sovet İttifaqına köçürüldü.[5, s.45]

Ekbər: Kazax türklərindən olan İsbusinoğlu Ekbər, 1917-ci ildə doğulub, Nılıkı ətrafindandır. İsbusin qardaşı Kazım ilə bərabər 1928-ci ildə Çin hökuməti tərəfindən öldürülmüşdür. [5, s.45] Kiçik yaşından atasız qalan Ekbər anası Meriye ilə bərabər dayılarının evinə gedib orada yaşamışdır. Orada Ekbər anasının ve dayılarının, atasının qəhrəmanlıqları haqqındaki hekayələri dinləyərək, yoxsulluq içinde böyümüşdür. Fatihin üsyən təşəbbüsü ilə yanaşı Ekbərin böyük intizarla gözlədiyi qisas günü də gəlmişdi. Beləcə Ekbər, iki qardaşı - Seyid və Navan ilə Fatihə candan dəstək olmuşdu. Ekbər və Seyid Gulca uğrunda döyüşlərdə şəhid oldular. [5, s.45]

Navan da bu savaşlarda qəhrəmanlıqla döyüşdü. Fəqət o, bu savaşdan sağ çıxdı. Çin işğalından sonra Navan yaxalanaraq uzun zaman həbsdə və əmək düşərgələrində qalmalı oldu. [94, c.2, s.188-190]

Grigori Mamintov: İli vilayətindəki ağı rusların ən varlısı və e'tibarlısı olmuşdur. Onun Ziku və Arsalanqda böyük mülkü vardı. Yayda orada, qışda Gulcada qalırdı. Fatih üsyana başlarkən Ziku və Arsalanqdakı rusları bu işə qatmaq məqsədilə Qriqori Mamintov onlara vasitəçi olaraq göndərilmişdi. Fəqət, Qriqori rusları Fatihin əleyhinə yönəltmişdi. Çin hökuməti Fatihin hərəkatını “Altı quldur” hərəkatı adlandırsa da, ətrafdakı ruslar ona “Altı tatar” [95, s.10] hərəkatı deyirdilər. Çinlilər Şərqi Türküstani işğal edən zaman Qriqori, bir yolla Sanqhaydakı ingilis konsulluğuna sıyrılmış və oradan da İngiltərəyə gedə bilmışdı.

İlidəki beleruslar Fatihin arxasındaki Sovetlərin dayandığını çox gözəl başa düşmüştü. Buna görə də Qriqori başda olmaqla Ziku və Arsalanqdakı ruslar, Fatihin hərəkatına qoşulmaqdan birlikdə qaçmışdılardı. [95, s.17].

3.3. Şərqi Türküstan İsləm Cümhuriyyətinin xarici siyaseti

Ali Xan Töre Saguni on iki nazirdən ibarət olan hökumətini e'lan etdikdən sonra dokkuz maddəlik bir siyasi program hazırlamışdı. Bu programda xarici siyasetlə əlaqədər üç maddə mövcudtu. Bu maddələr isə bələdi: [92, s.80-81-82]

1. Çinlilərin haqsız siyasi rejimini yox etmək,
2. Millətlərarası haklara və hüquqlara sahib olmaq,
3. Dünyadakı demokratik ölkələrlə xüsusilə Şərqi Türküstanın qonşusu Sovetlər İttifaqı ilə dosluq əlaqələri qurmaq siyasetini davam etdirmək.

. Sonradan üçüncü maddəyə “Çin hökuməti ilə yenidən siyasi və iqtisadi münasibətlər qurmaq” sözü əlavə edilmişdir.

Bu maddələrin əsasında Ali Xan Töre və hökuməti fəaliyyət başladı.

Şərqi Türküstan İsləm Cümhuriyyətinin genişləndirilməsi üçün aparılan işlər:

Ali Xan Töre Saguni və hökumətini hazırlamışlığı dokkuz maddəlik siyasi bir program əsasında fəaliyyət başladı. 1944-cü ilin iyul ayında Altaydakı milli qüvvələr komandanlığının 384 N-li meydanına (polka) basqın edərək onu meğlub etdi. 14 avqustda Nılıkidakı Ulastoyda Qani, Fatih, Ekbər, Seyid, Nəmid və Osman başda olmaqla 600 nəfərlik partizan dəstəsi bir yere toplanıp açıq silahlı hücumu başladı. 7 oktyabrda Nılıkı şəhəri ələ keçirildi. Əslində bu, Şərqi Türküstan azadlıq hərəkatının başlanması və cümhuriyyətin quruluşu üçün atılan ilk addım idi. Azadlıq təşkilatının sədri Ali Xan Töre komandanlığının bütün əsgərləri ilə şəhərin xaricində döyüşməyi daha əlverişli sayaraq, 1944-cü ilin 10 noyabrında Gulca şəhərində üsyana başlamağı qərara aldı. Ancaq düşmənin bundan xəber tutması üzündən üşyan 7 noyabra keçirildi. [88, 1993, №:1]

Nılıkı partizanlarının Gani tabeliyindəki hissəsinin Gulcanın cənub-şərqindən, Seyid tabeliyindəki hissəsinin şimal-qərbindən, Fatih

rəhbərliyindəki hissəsinin isə şimal-şərqdən hūcum etmələri qərarlaşdırıldı. O gün səhərin ilk saatlarında Abdülərim Abbasovun rəhbərliyi ilə partizanlar 60 ədəd avtomatik tūfəng, 2 pulemyot, 2 minomyot və onlara aid 2 ton hərbi sursat ilə Korqao yolu ilə Bayandoydan keçərək Gulcaya girdi. 1945-ci ilin fevral ayında Gulca ələ keçirilənə qədər şəhərdə və ətrafında 20-dən artıq böyük, 300-dən artıq kiçik küçə döyüşləri baş verdi. Ali Xan Törə əvvəlcə özünün rəhbərlik etdiyi hərbi dəstələrə, sonra Şərqi Türküstan Cümhuriyyəti Əsgəri Qüvvələrinin Baş Komandanı kimi bütün döyüşləre komandirlilik etdi. Bu döyüşlərdə o, rəqib qüvvələrini parçalayaraq məhv etmək, əsas gücü toplayaraq düşmənə son zərbə vurmaq, mühasirə edib yox etmə, düşməni təslim olmağa məcbur etmə və hiylə ilə yox etmə kimi taktikaların hamisini rəhbərlik etdiyi bütün döyüşlərdə uğurla həyata keçirtdi. Bundan başqa bütün xalqı hərəkətə gətirmə, cəbhə arxasından arxa dəstənin döyüşə hazır vəziyyət alması, əsgərlərin döyüş ruhunu yüksəltmə, xarici silahlardan istifadə, əsir və qənimətləri yerləşdirmə, hətta Urusici, Şıho Monas və Ağsu tərəflərinə fədai döyüş dəstələri göndərərək düşmənin arxa cəbhəsindəki gücünü zəiflətmək kimi tədbir və vasitələrdən istifadə etdi.

O, döyüşlərdə Ali Xan Törə bütünlükə Şərqi Türküstan Cümhuriyyəti hökumətinin qərarlarına uyğun olaraq hərəkət etdi. Milli ordunun birliklərə bölünməsini, komanda, nizamı və vəzifələr və rütbələr, nişan və medallar tətbiq etdi. 3 fevral 1945-ci ildə tarixində Şərqi Türküstan Cümhuriyyəti Nazirlər kabinetinin yığıncağında 12.000 nəfərlik bir milli ordunun təşkil edilməsinə qərar verildi. Ali Xan Törə "Marşal" rütbəsi ilə bu milli orduya Baş komandır seçildi.

Bütün ordu üç müstəqil ordu olaraq yenidən təşkil edildi. Birinci orduya Mərkəzi ordu olaraq Urumçının fəthinə, ikinci orduya (Şimal ordusu) Altay və Çöçək bölgəsinin ələ keçirilməsi, üçüncü orduya isə Cənub Ordusu adı ilə Cənub vilayətlərinin işgalçılardan təmizlənməsi vəzifəsi tapşırılaraq ümumi hūcuma keçmələri əmr edildi.

Marşal Ali Xan Törə "On bir Bitim anlaşmasına qədər" bütün 3 vilayətdəki ve tam Korqasdan başlanan cənub bölgəsi savaşlarını müvəffəqiyyətlə idarə etdi. Bütün Çini sarsıdacaq dərəcədə uğurlar əldə edərək, Şərqi Türküstan Cümhuriyyətinin gənc və qəhrəman ordusunun güc və qüdretini göstərdi.

Həmin dövrə SSRİ, Yaponiya və Mərkəzi Çin hökumətinə qarşı bir bufer dövlət olaraq Şərqi Türküstan İslam Cümhuriyyətini gizli olaraq destekləmək məcburiyyətində qaldı. (Belə ki, silah-sursatdan kömək etməyə razılaşaraq 30 qoyun əvezində bir tūfəng [91, 1992, №:34-35] almaqla I-ci Dünya Müharibəsindən qalma tūfənglər verdi və eləcə də müsəlman türk xalqlarından (özbək, Qazax və başqaları) həbi mütəxəssislər göndərdi[89].

8 aprel 1945-ci ilde böyük və möhtəşəm bir mərasimdə 50-dən çox partizan dəstələrinin iştirakılı rəsmən 15000 nəfərlik Şərqi Türküstan Milli Qurtuluş Ordusu quruldu. Və tezliklə həmin ordu genişlənərək 40.000 nəfərlik müasir ordu halına gəldi. Milli Qurtuluş Ordusunun Yüksek Baş Komandanlığına marşal rütbəsiylə Ali Xan Törə, komandırılıyinə general-leytenant rütbəsiylə Polinov, komandir köməkçisi olaraq general-mayor rütbəsiylə Zunun Tayibov və Abdülrahim Canlar tə'yin edildilər.[90, 1993, №:84]

Səfərbərlik e'lan edildiyi üçün 100.000-ə qədər müraciətlər olduğu halda orduya cəmi 30.000 nəfər (əldə olan silahın sayına görə) götürüldü. Gənc ordu iyul, avqust və sentyabr aylarında 85.000 nəfərlik Çin Ordusuna qarşı döyüslərdə uğurlar qazandı. Ordunun mətinliyi sahəsində İli, Terbeqatay və Altay vilayətləri azad edildi. Manas Dəryasına yollar açıldı. Şərqi Türküstan Çin Ordusu ilə üz-üzə dayanaraq, toqquşmalarda qələbələr qazandı. 1945-1946-cı illər daim Çin əsgərləriyle vuruşma ilə keçdi. Döyüslərdə Çin əsgərlərindən kazarma, hava limanı, Buddistlərin ibadətxanası ələ keçirildi. Gulca ətrafında düşmənlərdən təmizlənənədək 3.000'dən çox mücahid (İslam əsgərləri) şəhid oldu, 6.000 mücahid

yaralandı. [96, s.236] Ordu içinde Gani Batur (uyqur), Fatih Batur (tatar), Osman Batur (Qazax), Ekber Batur (Qazax), General Polinov (rus) kimi cesur komandirlər yetişmişdilər. Şərqi Türküstan Hökuməti, Ali Xan Törəyə əvvəlki fəaliyyətlərinə və bu döyüşlərdəki uğurlarına görə Marşal rütbəsi verildi. Şərqi Türküstan Xalqı Ali Xan Törəyə "Marşal Ata" deyə müraciət edirdilər.[89]

Şərqi Türküstan Ordusu Urumçiye qədər yaxınlaşmışdı. Əgər Ali Xan Törə ruslar tərəfindən qaçırılmayıb, ona 2-3 gün də möhlət verilsəydi, Urumçi də azad edilecek idi.

3.4. Şərqi Türküstan İslam Cümhuriyyətinin daxili siyaseti

Şərqi Türküstan Cümhuriyyəti hökumətinin Ali Xan Törə başçılığında 1945-ci ilin 5 yanvar günü e'lan etdiyi şüarlardan daxili siyasetə istiqamət verən maddələr belədir:[5, s.68]

1. Şərqi Türküstan xalqlarının bərabərliyinə əsaslanmış həqiqi, azad və müstəqil cümhuriyyət qurmaq.
 2. Şərqi Türküstan iqtisadiyyatını hərtərəfli qaldırmaq üçün xüsusən sənayi, kənd təsərrüfatı, heyvandarlıq və xüsusi ticaret işlərini gücləndirərək iqtisadiyyatı yüksəltmək.
 3. Şərqi Türküstan xalqının eksəriyyəti İslam dininə e'tiqad etdiyi üçün bu dinə tərəf durmaqla yanaşı, başqa dinlərin də varlığını qorumaq.
 4. Din, təlim-tərbiyə və sağlamlıq işlərini inkişaf etdirmək.
 5. Şərqi Türküstan hökumətini və sülhü qorumaq üçün Şərqi Türküstandakı bütün millətlərdən mütəşəkkil olan güclü bir ordu qurmaq.
 6. Bank, poçt-teleqraf, meşə, yeraltı və yerüstü mənbələr kimi sərvətləri xidmətində saxlamaqla dövlət nəzarətinə almaq.
 7. Məqam düşgünlüyü, millətçilik və rüşvətxorluğu yox etmək.
- İli ətrafındakı başqa qəsəbələr qurtardıqdan sonra, qəsəbələrdən

gələn nümayəndələrin vasitəsilə yenidən Şərqi Türküstan Cümhuriyyəti müvəqqəti hökuməti təkrar quruldu. Prezident yinə Ali Xan Törə və prezident köməkçisilə hökumətin 17 nəfər hey'ət üzvləri, nazirlər seçildi. Qanuni olan Şərqi Türküstan Xalq Cümhuriyyəti hökuməti quruldu. Əvvəlki şəurlardan bir az fərqli olan yeni şəurlar e'lan edildi:

1. Çinlilərin istismarçı hakimiyyətini kökündən yox etmək.
2. Demokratiyaya əsaslanan dövlət rejimi qurmaq.
3. Hərbi qüvvələrin xalqa mənsub olmasına nail olmaq.
4. Bütün xalqların hüquq bərabərliyi.
5. Dine hörmət.
6. Bütün səviyyələrdə hökumət rəhbərinin xalq tərəfindən seçiləməsi.
7. Sovet hökuməti ilə dostluq siyasetini həyata keçirmək.
8. Təlim-tərbiyəni genişləndirmək.
9. Uyqur dilini dövlət dili olaraq qəbul etmək. [20, s.101-102-103]

Qısa zamanda Şərqi Türküstan İslam Respublikası dövründə bu işlər həyata keçirildi: 1945-1946-cı illərdəki döyüşlərdə şəhid və yaralı ailələrinə əmək məqsədi ilə "Şəhid Məçruhlar" Cəmiyyəti quruldu, ailələrə yardım işlərində iştirak etdi. [96, s.236]

Vergi 50 faiz azaldıldı, demokratik azadlıqlar və hüquqlar din və dində əmək məqsədi ilə "Şəhid Məçruhlar" Cəmiyyəti quruldu, ailələrə yardım işlərində iştirak etdi. İlk orta texniki-peşə məktəbləri açıldı, istehsal artdı, 1944-48-ci illər arasında bütçənin 33 faizi təhsilə və xalq təsərrüfatına xərcləndi. Verginin miqdarı 50 faiz azaldılması, ucuzluq oldu.[89]

İngilabi hadisələr və azadlıq hərəkatının Nilki cəbhəsi; Bu qəsəbənin 1940-cı illərdəki ümumi vəziyyəti, Xalqın yaşayışı-güzəranı əsasən əyləncəyə və yandırılıqla bağlı idi, digər kənd təsərrüfatı işləri aparılmırıldı. Yalnız əzadlıq təpələrdə yaşış ümidiñə yetişən buğda ekiliirdi. Kənd əhalisi əsasən barile uyğurlardan ibarət idi. Qəsəbədəki digər etnik qrupları isə çinlilər, uigurlar, tatarlar, ruslar, Qazaxlar, moğollar, qırğızlar təşkil edirdilər. [5, 18] Qəsəbələrin əhalisinin çoxu Qazaxlar və moğollardan ibarət idi. Şərqi

Türküstanın 1917'de vefat etmiş tarixcisi Musa Sayramı bu bölgeyi Mogolistan diye adlandırmakdadır. [97, s.98-188] Arsalana ve Ziku kimi çayların kollarlarında Oktyabr inqilabı zamanı Rusiyadan qaçmış aqvardiyaçilar bal yetiştirmek, ekinçilik, dəyirmanlarda dən üyütmə və heyvandarlıqla məşğul idilər.

Şərqi Türküstan Çin kommunistləri tərəfindən işgal edilərkən Rus-Çin sazişi əsasında təşkil edilən işlərdən biri rusların işçi qüvvəsinə olan ehtiyacını tə'min etmək üçün (xüsusən Oktyabr inqilabından sonra) Şərqi Türküstana qaçıb gəlmiş əhalinin məcburən Sovet İttifaqına köçürülmələri idi.

- Çinlilər hakim millət olduqları üçün, Türküstanda sayca çox olmamalarına baxmayaraq, digər millətlərə nisbətən daha çox imtiyaz və imkanlara malik idilər. Çinlilər ya dövlət idarələrində çalışır, ya da şəxsi dükanlarında ticarətlə məşğul olurdular. Hər cür çətin tapılan bahalı mallar onların əllərindən keçirdi. SSRİ-dən qaçıb gələnlər geri qaytarıldıqdan sonra onların əllərindəki mal və şirkətlər çinlilərin elinə keçmişdi. İmtiyazlı çinli mə'murlar ilə tacirlər birləşərək, həm dövletin, həm də xalqın sərvəti hesabına sür'ətlə zənginləşirdilər.

O zaman qələm-kağız, qumaş və s. kimi fabrik məhsullarının hamısı Sovetlərdən gəlirdi. Çin dövründə hər hansı malı baha alıb, ucuz satmağa məcbur olan xalq güclə dolanırdı. Sovetlərin Şərqi Türküstandan qovulması ilə, fabrik məhsullarının sür'ətli qiymət artımı, yerli malların qiymətinin ucuzlaşması əhalinin çətinliklerini daha da artırılmışdı. 1944-cü ilin payızında vilayət üzrə müxtəlif mə'mulatların qiymətləri 1943-cü ilə nisbətən 7 dəfə bahalaşmışdı. [20, s.94]

Bu cür natarazlıq, özbaşınalıq bir ovuc çinlilərin xeyrinə olan yaxşı bir giriəvə idi. Çinlilərin iştahı və acgözlüyü, müflisleşən millətlərin isə çinlilərə qarşı nifrat və düşmənciliyi getdikcə artırdı. Bu isə geniş xalq üşyanına əlverişli zəmin yaradırdı. Yalnız kənardan kiçik bir tə'sirə, bir liderə ehtiyac vardı ki, məhz bunun sayesində türklər Çin müsəlmanlarını da öz

tərəflərinə çəkərək, üsyan etdilər. Türklük və İslam bayrağı altında savaşa girişərkən, moğollara da: "Eyni zülmü çəkən millətlər, siz də bizim sıramıza qoşulun!" deyə müraciət etməkdən çəkinmədilər. [5, s.68]

Fatih Müslüm Nılıkını tərk etdikdən sonra ilkin olaraq İlastay dağındakı keçmiş qərargahına gəldi. Orada Həmidin məzarını ziyarət edərək, komanda başçıları ilə görülecek işlər barəsində yiğincaq keçirdi. Sonra tarixi dövrünü uğurla tamamlamış İlastay qərargahından ayrılib, Gulca tərəfə doğru hərəkət edərək Gulca şəhərindən 25 kilometr şimal-şərqdə yerləşən Turpanüzü kəndində yerləşdi. O, burada hazırlanmış plan üzrə bir əmrin gelməsini gözləyirdi. Həmin ümumi planın bir hissəsi olan "Çin zülmünə qarşı dağlardakı millətlər üsyan etdi" fikrini yaymaq üçün başlanılan Nılık hərəkatı tamamlanmışdı. Qarşıda isə yerinə yetiriləsi bu işlər vardi:

Gulcanın şərq kənarında yerləşən Topudönq məhəlləsindəki həbsxanadan Fatihin ailəsini qurtarmaq lazımdı. Çox təhlükəli olan bu vəzifəni Qaniyə tapşırıldılar. O, bir qrup seçmə döyüşçülərlə ildirim sür'ətli hərəkət edib, bu vəzifəni bacarıqla yerinə yetirdi. Onun ani hücumu ilə Fatihin anası Fatime, qaynanası Gülkey, həyat yoldaşı Qarifə, oğulları Məcid, Fərid, Faik, qızları Reisə və Səidə azad edildilər.

Qanının Fatihin ailəsini sağ-salamat qurtara bilməsi o zaman dillərdə dastan olmuşdu. Həbsxanada həyəcan tə'bili vurulmuş, hərbi təyyarə onları havadan qurğuşun yağışı ilə tə'qib etmişdi, lakin Qani Fatihin ailəsini heç bir ziyanlısız bu vəziyyətdən mö'cüzəvi bir şəkildə qurtara bilmişdi. Nılıkının alınmasından əvvəl Tu Sanın öldürülməsi ilə necə bir mö'cüzə və təşviş yaradılmışdısa, Gulcanın alınması üçün də yenə onun kimi bir qeyri – adıl şərait yaratmaq lazım idi. Bu ixtiashaşın qurbanı İli vilayətinin valisi, məşhur Liu Binq Di oldu. Liu Binq Di səhər evindən çıxb Baş Polis idarəsindəki iş yerinə gedərkən küçədəki böyük ağacların altında gizlənən Vladimir Aleksandrov adlı bir rus tərəfindən vurulmuşdu. Valinin cəsədi bir müddət küçədə qalmışdı.

Fatih Turfanüzüdə Aleksandrovdan xəbər, daha doğrusu raport gözləyirdi. Telqet (Talet), Fərid adlı iki nəfər Liu Binq Dinin öldürüləməsi barədə Aleksandrovun raportunu Fatihə çatdırmışdılar. [93, s.149]

Üşyan planlarının əsasında isə məşhur Ali Xan Törənin azad edilərək, onun böyük şəxsiyyəti, mübarizliyi ilə xalqı çinlilərə qarşı üsyana qaldırmaq idi.

"5 noyabr 1944-cü ildə hərbi sursatla təchiz edilmiş 30 atlı bir qrup adam Sovet-Çin sərhədi olan Korqas qövsündəki təpəlik çöllərdən Gulcaya keçdilər. Onlar 70 alman tūfəngi, 12 pulemyot, 2 alovlu pulemyot tūfəngi, 2 tankvuran pulemyot, 1 işıqlandırıcı top, 1600 ədəd əl qumbarası və 80.000 çıvarında hərbi sursata malik idilər. Bunlar çoxdan Gulcadan Sovetlərə keçmiş, orada bir müddət hərbi tə'lim almışdılar. Komandanın lideri Aleksandrov başda olmaqla Sovetlərin komandası Gulcadaki müxtəlif qruplarla bərabər bolşevik inqilabının ildönümü olan 7 noyabrda ümumi üsyana başladılar. SSRİ konsulunun müavini Borisov Nılık və Gulcadaki üsyancıların arasında əlaqələr yaratdı. Üsyancılar Çinin Gulcadaki ordu qərargahı ilə Baş Polis İdaresi qərargahını və həbsxananı ələ keçirməye çalışdılar.

Nılıkdan gələn qrup, Topudöng məhəlləsindəki ikinci dərəcəli həbsxanaya hücum etdi. Oranı tutduqdan sonra ordu qərargahı üzərinə hücuma keçdilər və burada Gulcadaki qrup ilə birləşdilər. 7 noyabr səhəri Sovet İttifaqından gələn 15 atlı qrup Baş Polis Qərargahını ələ keçirərək həbsxanadakı məhbusları azad etdi. Liu Binq Di həmin gün vuruldu. [15, 1984, No:2].

Gulcadaki bütün Çin qüvvələri bir müddət mübarizədən sonra eyni istiqamətdə yerleşmiş olan - Ayranbaq, Piandşaq və Hava limanı olmaqla Gulca şəhərinin şimal-şərq hissəsinə çekilib, Nılıkdan gəlməkdə olan hərbi qrupu gözlədilər.

7 noyabr 1944-cü il üsyani başlayan gündən ona Ali Xan Törə rəhbərlik edirdi. İlk mərhələdəki bütün hərbi təşəbbüsler SSRİ-dən gələn

Aleksandrov və onun yoldaşları tərəfindən həyata keçirildi. Bu üsyan zamanı Fatih Rəfikin rəhbərliyi altında 200 tūfəng və başqa silahlarla yaraqlanan 800-dən çox atlı, 9 noyabrda Gulcaya gəldilər. Həmin gün Ali Xan Törə Çin ordu qərargahını tutulmasını planlaşdırır. Şiddətli döyüşlərdən sonra noyabrın 10-da qərargah ələ keçirildi. [15, 1984, No:2]

Gulcadaki "Sı Linq Bu" deyilən "hərbi qərargah" xalqın nəzərində ən heybətli, və ən güclü görünən, şərqə baxan böyük qapının kənarlarında iki böyük aslan heykeli və qapı öündəki asılı surətli gözetçi üsyançılar üçün də bu, cəmiyyətin zəifliyini göstərən bir simvol oldu. O andan e'tibarən ora üsyançıların qərargahı kimi tanındı. Qərargah dərhal həmin 120 nəfərlik bir güclü dəstəni Gulcanın şimal-qərbindəki Talkı keçidinə göndərib, Urumçidən gəlməli olan Çin hərbi bölmələrinin qarşısını kəsməyi planlaşdırır. Oradakı körpülər sökülməli idi. İlk önce isə Talkı keçidi ilə və Gulca şəhəri arasındaki Süydünq və Kürəda yerleşən düşmən Çin qüvvələri məglubiyətə uğradılmalı idi. [15, 1984, No:2].

İli bölgəsinin ələ keçirilməsi belə davam etdi: "Təxminən 1000 nəfərə qədər adam Sovet İttifaqından gələn hərbi yolu tutmaq üçün sərhətdəki Lavsugung və Çimpanqzanı ələ keçirmək üçün göndərildi. Buradakı iki böyük mühasirə həlqəsində çinlilər yerlərini tərk edərək səhər tezdən qaçırlar. 300 nəfərə qədər yerli adam üsyan edən orduya qoşularaq, Korgas sərhədini nəzarətə götürdülər. Elə həmin anda Polinovun güclü silahlarla təchiz olunmuş 300 nəfərlik Sovet ordusu Süydünq və Kürəyə göndərildi. Məqsəd Çinin 1200-dən çox əsgəriylə orada mühafizə edilən qalanı ələ keçirmək idi. General Polinovun hərbi hissəsi milli Çin qalasını 120 mm minomyot ilə bombalayıb çinliləri ağır itkilərə mə'ruz qoydu[15, No:2 1984]. Atəşə tutulan Süydünçdəki çinlilər məcburən təslim oldular. Moqutnovun komandanlıq etdiyi ilk Süydünq polku burada ələ keçirilən Çin silahlarıyla təchiz edildi. Bax üsyanı bu yere çatdığı zaman, Çinin Urumçidə qərargahında bir plan tərtib olunurdu. Həmin plana görə, Çinin 7 hərbi diviziyası dağ keçidi olan Talkı, Açılı, Goyərçin və Kökçuklu üzərindən

Gulcaya gönderilmekde idi. Talkı keçidi Süydünq polku tərəfindən müdafiə edilirdi, ancaq Açılı, Goyərçin və Kökçukuyu müdafiə etmək çox çətin idi. İnqilabın hərbi qərargahı Açılı, Goyərçin və Kökçuku qorumaq üçün Fatih 800 nəfərlik bir hərbi dəstədə komandır tə'yin etdi. Qani Buratala bölgəsinə tə'yin edildi. Onlar Daşğür-Ağsu dağ keçidi Arasanda ikitərifli mühasirə yolunu ilə Bökambalda olan Çin dəstələrini ələ keçirdi və pulemyot, 290 tūfəng əldə etdilər. Burada 250 nəfərlik bir Çin batalyonu məhv edildi.

İstiqlalçıların bu güclü hücumlarına cavab vermək üçün general Şi Pinq başda olmaqla 7000 nəfərlik qoşun Dahiyanqzının sol tərəfindən Gulcaya girmək məqsədilə 12 yanvar 1945-ci ildə Talkı, Açılı, Goyərçin və Kökçuku dağ keçidindən hücuma keçdi. Şiddətli soyuq və qalın təbəqə qara görə olsa da onların geyindiyi libas ancaq qışda gündüz geyinilə biləcək libas idi. Onlardakı ən böyük səhvi də, ilk şərtləri ilə keçid topoqrafiyası haqqında mə'lumatsızlıklarından irəli gəlirdi. Qalın qar və sis-duman onların hərəketini ağırlaşdırırırdı. Axırda həmin dağ dərəsindən hücuma keçmək Çin ordusu Fatih Müslimin başçılıq etdiyi dəstə tərəfindən Kersay, İrək və Çapkancuta keçidində tələyə salındı. Qalın qar və şiddetli soyuq şəraitində sayca çox olan düşmən ilə 5 gün vuruşdular. Çin ordusunun qarşısını almaq üçün Fatihin xahişi ilə inqilab qərargahı İshakbek Munun [94, c.2, s.57-58-65] komandanlığı ilə iki nişançı qırğız hərbi batalyonunu köməyə göndərdi. Yanvarın 22-də general Şi Pinqin hərbi diviziyası məğlub edildi. Yalnız iki kiçik qrup generalın rəhbərliyi altında geriyə, Dahiyanqziya qaçıdı. General Şi Pinqin Gulca hücumu zamanı gözlənilməz məğlubiyyətindən sonra Türküstan birliyinin 300 nəfərlik bir “ildirim qrupu” pulemyot və topla arxadakı düşmən cəbhəsi olan Talkı keçidinə göndərildi. Yegane əsas yol bağlandı. Talkı keçidiyle dırmaşan 3.000 nəfərlik Çin qoşunu döyüşə sursatsız və ərzaqsız gəldiyi Şihuya geri çekilməyə məcbur olduğu zaman arxada gözləmekdə olan Türküstan qüvvələri tərəfindən pusquya götürüldü. Onların heç biri Şihuya döñə bilmədi. Çoxlu hərbi sursatı ələ keçirən dağ qolu mücahidləri Gulcada

mühasirədə olan çin hərbi qüvvələri ilə vuruşmaq üçün əlavə qoşun olaraq Gulcaya gəri döndülər. 1945-ci ilin 27 yanvar gecəsi Türküstan qüvvələri Çinin Gulcadaki qüvvələrinə qarşı yenə də hücumu keçdi. Şiddətli minomyot topları ilə bombalandıqdan sonra 1945-ci ildə 28 yanvarda Lianqşanq ələ keçirildi. Yanvarın 29-da Ayrənbak uğrunda şiddətli vuruşmalar davam etdi. Çin hərbi dəstələrinin sağ qalanları 1945-ci ilin yanvarın 30-da təyyarə ilə havaya qalxaraq Şihuya qaçmağa məcbur oldular. Onların çoxu Çapkancutada İshakbek başçılığındakı xalq dəstələri tərəfindən tələyə salınaraq məhv edildi. Beləliklə, 1945-ci ilin yanvarın 31-də Çin dəstələri İli bölgəsindən tamamilə yox edildi. İli bölgəsindəki bu savaşı belə nəticələndirə bilərik:

Dağ keçidində öldürülənlərdən əlavə İli bölgəsində məhv edilən Çin əsgərlərinin sayı 5.600 nəfər idi. Süydünq, Kürə və Gulcadaki savaşlarda 5000 Çin əsgəri əsir alındı. Üsyancıların itkiləri də az deyildi. Nılık və Gulcada işgəncə ilə öldürülən xalq və tif, epidemiyə xəstəliyindən ölenlər də az deyildi. [15, 1984, №:2]

Şərqi Türküstan ordusunun rəsmən işə başlaması və inqilabın Tarbaqatay və Altaya yayılması;

1945-ci ilin yanварında müvəqqəti hökumətin altıncı dövrə hey'ətlər iclası açılaraq hərbi rütbə, mükafat ordunun təşkili, komanda qaydası kimi məsələlər nəzərdən keçirildi.

Fevralın 3-də açılan müvəqqəti hökumətin 19 dövrə hey'ətlər iclasında "Şərqi Türküstan Cümhuriyyətinin əsgəri hissələrini rəsmən tə'sis etmə, milli qurtuluşun həqiqi hərbi qanununu e'lan etmə mövzusunda qərar qəbul edildi. Aprelin 8-də müntəzəm ordunun qurulduğu e'lan edilərək, Şərqi Türküstan Cümhuriyyəti hərbi qüvvələrinin ilk rəsmi təntənəli mərasimi oldu. 10.000 nəfərlik [20, s.102] bu ordunun başçısı general İshakbek tə'yin edildi.

Ruslar tamamilə Shin dövründəki kimi Şərqi Türküstan Cümhuriyyətinin hərbi, siyasi işlərinə açıqdən-açıqə öz adamlarını gətirdi. Onların

qərargahının Perviy dom (bırinci ev) deyilən hissəsinə general Vladimir Vladimiroviç Kozlov yerləşdi. Vtoroy dom (ikinci ev) deyilən hissəsində Sovet polkovniki Nazarov, İskəndər (İvanov), Urazəli Daskenov, İshak İbrahimov və başqaları yerləşdilər.[15, 1984, No:2]

May ayında milli ordunun baş qərargahı əsgəri plana əsasən aşağıdakı əmrləri verdi:

1. 3-cü atlı polku Çöçek və Altayı azad etməli,
2. Tikesdəki 1-ci polk. Dönən onuncu polku, 2-ci İli polku, 2-ci Şivə (Mançu nəslinə mənsub bir millət) 4-cü ehtiyat polkun süvari qoşunu, 1-ci batalyonu Cingi tutmalı,
3. Tikes ikinci atlı müstəqil süvari qoşunu Ağsunu tutmalı,
4. Süydünq 1-ci atıcı polku, Moğol müstəqil batalyonu, komandirlilik qərargahının müstəqil süvari qoşunu, topçu qoşunu Manası tutmalı.
5. Gulcadaki ehtiyat polku döyüş hazırlığı keçirsin. [20, s.104].

1945-ci ilin mayında Türküstan qüvvələri ümumi hücumu keçdi. İlk məqsəd magistral yol üzərindəki Şihu və Dörbülçünü ələ keçirərək, Çin birliklərinin Tarbaqatoy və Altay yolunu kəsmək idi. Dörbülçün və Çöcek, İyunun əvvəlində ələ keçirildi. Buradakı könüllü qazax gənclərindən atlı polk quruldu. Bu polku da öz tərkibinə daxil edən milli qüvvələrin strateji baxımdan əhəmiyyətli olan Kubuksar şəhərinə hücum zamanı baş verən şiddətli döyüşlərdə hər iki tərəf ağır itkilərə mə'ruz qaldı. Türk qüvvələri sentyabrın 2-də Burçını mühəsirə etdi və şəhəri minomyot topu ilə bombaladı. Sonra bir neçə saat içinde 700 nəfərlik Çin hərbi dəstələri məğlubiyyətə uğradı. Bütün Altay-Sarisümbə bölgəsi döyüssüz ələ keçirildi. [5, s.73] Beləliklə, sentyabrın 5-də 2.000 nəfərlik hərbi dəstə Monqolustanın sərhəddini keçərək, Altay və Tarbaqatay bölgəsini Şərqi Türküstan Cumhuriyyətinin əhəmiyyətli bir hərbi bazasına çevirdi. Türk birlikləri Altay və Tarbaqatay vilayətlərinə doğru irəliləyərkən, Urumçidəki Çin hərbi qərargahı 10.000-dən çox əsgəri Urumçidən başlamış magistral yol boyunca Dahıyanqızı, Cing və Şihuya sövq etdi. Suydunqdakı milli alay

Dahiyanqzını mühasirəyə aldı, lakin tez ələ keçirə bilmədi. Çin qoşunları müqavimət göstərirdi. Fəqət, sonra polk komandiri Moqutnov hiylə işlədərək, axşam ona əlavə qoşunlar köməyə gələcəyi xəbərini düşmənə çatdıraraq, Çin qüvvələrinin qorxub Cinqə qaçmasına nail oldu.[5,s.73] Dahiyanqzını ələ keçirən milli ordunun bir hissəsi Cinqə doğru hərəkət etdi. Amma Cinq və Bacinhı ətrafında güclü atəşlə qarşılaşaraq o civarda dayandı. Magistral yolu üzərindəki Çin ordusunun üç möhtəşəm qalası milli ordunun irəliləməsinə qarşı qətiyyətlə müqavimət göstərdi. Axırda bu qala əl bombası ilə susduruldu. Sonra milli birlik hücumaya keçdi. Tam bu sırada Supahun rəhbərliyi ilə Uyqur atlı qoşunu Maytagdan gələrək, burada döyük vəziyyətindəki milli hərbi qoşunla birləşdi. Onlar Çin ordusunun geyimlərində olduğundan çinlilər onların köməyə gələn əlavə qüvvələr olduğunu zənn etmişdilər. Yalnız Türküstan qoşunu qəfil hücumaya keçəndə həqiqəti anlayan çinlilər çəşqinqılıqla Şihuya doğru qaçırlar. Onlar arxada xeyli silah və hərbi sursat qoyub getməli olmuşdular.

Şihuya hücum: Şihunun şimalından 60 kilometr uzaqlıqda Çipeyzedən hücum başlandı. Çinin 2-ci ordusu sayılan bir atlı polku burada yerləşirdi. Şərqi Türküstan birlikləri 1945-ci ilin noyabrın 3-də Şihuya yaxınlaşdı. Əsl şiddətli döyük isə sentyabrın 5-də başlandı. Şihu güclü müdafiə olunurdu. Çinin 2-ci ordu qoşunu burada aviasiya ilə də dəstəklənirdi. Onlar güclü topçu dəstəsinə, xeyli miqdarda pulemyotlara və bir neçə tanka malik idilər.

2-ci Evin hazırladığı plana görə İshakcan İbrahimov buranı bir neçə dəfə bombalama əmrini aldı. Şərqi Türküstan Cümhuriyyətinin rəsmi rəmzi ilə nişanlanmış 6 təyyarə (tünd boz rəngə boyadılmış Sovet təyyarələri) Gulca hava limanından qalxaraq Şihunu bombaladı (bu təyyarələrin Gulca hava limanından “ələ keçirildiyi” [5, s.74] müəyyən edildi). Dağ yolu ilə Gulcadan hərbi sursat getirən dəvə karvanı Çin təyyarələri tərəfindən dağıdıldılarından Şihu uğrunda aparılan şiddətli döyüslərdə milli qüvvələrin hərbi sursatı qurtarmışdı. Belə bir qorxulu vaxtda Çin qoşunları hücumaya keçdi. Milli hərbi dəstələr bütöv cəbhə şəklində süngü və qumbara ilə Çinin

hücumuna qarşı irəlilədilər. Əlbəyaxa döyüşən milli qoşunlar Şihuya girməyə nail oldular və Çin silahlarını ələ keçirdilər.

İldirim sür'ətılı əldə edilən bu uğur hərbi sursatın qurtarmasının doğurduğu çarəsizliyə üstün gəlmək istəyindənmi, milli qoşun əsgərlərinin qəhrəmanlığı ruhundanmı və ya düşmən tərəfinin bacarıqsızlığındanmı baş verdi, bilinmir. Həqiqət isə bu idi ki, böyük qələbə qazanılmışdı. Milli qoşun əsgərlərindən 872 nəfər divar və qala diblərində şəhid düşdü, 1000-dən artıq əsgər yaralandı. Çin qüvvələri isə Şihunu tərk edərkən 1000-dən artıq həlak olmuş əsgər, 3.000-ə qədər əsir, 2-ci Ordunun komandanı Ye Çini, 27 ağır silah, 82 pulemyot, 1.700 tūfəng, bir tank və bir zirehli maşın, xeyli miqdarda hərbi sursat qoyub qaçıdlar. [15, 1984, No:2]

Sentyabrın 8-də Türküstan qüvvələrinin Şihuyu ələ keçirməsi ilə nəticələnən döyüşdən sonra eyni təhlükə Manas şəhərinin də başı üzərini aldı. Urumçiye 200 kilometr məsafə qalmışdı. Qorxub-çaşan Çin qüvvələri, Manas çayı üzərindəki körpünü atəşə tutaraq, Türküstan qoşunlarının qətiyyətli irəliləməsinə mane olmağa çalışırdılar. [20, s.106]

Şərqi Türküstanın şimal tərəfində, yəni Tanrı dağlarının şimalında hadisələr Türküstan qoşunlarının xeyrinə inkişaf edərkən, Şərqi Türküstanın cənubunda da hadisələr çinlilərin xeyrinə olmayaraq dəyişirdi. Çin ordusu tərkibindəki uyğur atlı qoşunu ilə birgə Türküstan milli ordusuna keçən Supahun Ali Xan Törənin tə'limatı ilə İli - Ağsu vilayəti arasındaki Muzart dağ keçidi üzərindən keçməklə cənubdakı Ağsu vilayətinə, həmin ətrafi ələ keçirmək üçün göndərildi.

Supahum və Abdülkərim Abbasının rəhbərliyi altında 140 nəfərlik hərbi dəstə əvvəl Bay qəsəbəsini ələ keçirdi. Onlar Ağsu Yeni Şəhərinə yaxınlaşış Urumçi ilə Altışəhərinin arasındaki yolu kəsdilər. Ağsu şəhəri əldən-ələ keçirdi. Sentyabrın 12-də Çin əsgərləri Yeni Ağsu şəhərini təkrar ələ keçirdi. Türküstan qoşunları tərəfindən Əski Ağsu şəhəri mühasirə edilərkən Türküstan hökuməti onlara kömək üçün Asılhanı (Ali Xan Törənin kiçik oğlu), Hüseyn Kari və Münəvvər Xocaları göndərdi. [15, 1984, No:2]

Axırda Türküstan ordusunun Manas çayı kollarında dayandığına görə, Ağsudakı Türküstan qüvvələri də öz cəbhələrini tərk edərək şimala çəkiltilər. Supahun qoşunlarının Ağsunu ələ keçirmə cəhdlerinin birbaşa Ali Xan Törənin əmri ilə olduğu şəksizdir. Bu barədə 2-ci Ev sonradan xəbərdar olmuş və beləcə Ali Xan Törə ilə Sovet tərəfdarı olan adamlar arasındakı anlaşılmazlıqlar ortaya çıxmışdır. Ali Xan Törə cənubdakı qərb ölkəsi Hindistan ilə əlaqəyə girmək barədə düşünmüş ola bilerdi.[15, 1984, No:2] Təbii, əgər belə bir təşəbbüs gerçekleşirse, bu vəziyyət hər şeydən əvvəl Sovet hökumətinin Şərqi Türküstan üzərindəki nəzarətini çətinləşdirirdi.

Türküstan qüvvələrinin Manas çayının sərhedinə gəldiyi 1945-ci ilin 17 sentyabr günü Urumçi böyük bir təlaşa düşmüştü. [18, s.613] Bu zaman 8 döyüş cəbhəsi komandiri Çu Syav İyanq ilə Şərqi Türküstan vilayət rəisi Vu Çunq Şinq, Canq Ci Şiya dalbadal telegram göndərib, əsgər və ləvazimat istəmişdi. Deyilənlərə görə Çu Şyav İyanqın teleqrafında “Vəziyyətin ağır olacağını bilərək, mərdliklə həlak olmaqdan başqa bir şey qalmır”, sözləri varmış. [18, s.613]

Hökumət rəhbərləri ailələrini Çinə göndərib, qaçmağa hazırlaşırıdı. Bazarda satılan əşyalar çoxalmışdı, 1000 dollarlıq əşyalar 50 dollara enmişdi. Satan çox, alan yox idi. [26, s.140] Bax belə bir vəziyyətdə 30.000 nəfərlik [15, 1984, No:2] Türküstan ordusu döyüşlərin başlanğıcda olan enerji ilə bütün Şərqi Türküstani çox tezliklə ələ keçirə bilərdi. Amma təəssüf ki, birdən-birə atəşkəs e'lan edilmişdi. Bundan sonra Sovet İttifaqı Şərqi Türküstanda döyüşlər aparmaq fikrində deyildi. Buna səbəb nə ola bilərdi? Sovet İttifaqı bu savaşı nə üçün başladı və nəyə görə onu yarı yolda saxlatdı? Bəlkə Sovet İttifaqı səhv etdiyini anladı?

Elə isə, səhv nədə idi? Bu suallara cavab tapmaq son derecə çətindir. Çünkü o zaman bu məsələ yalnız Şərqi Türküstan və ya Çin-Sovet münasibətləri ilə deyil, həm də beynəlxalq münasibətlərlə bağlı idi.

Urumçi şəhərindəki bu təlaşlı haldan təxminən bir ay əvvəl - 1945-ci

Ulin avqustun 14 - de Moskvada "Çin - Sovet dostluq, müttəfiqlik müqaviləsi imzalanmışdı. Bu müqavilə ilə Çin hökuməti Monğolustanın müstəqilliyini(3.1) e'tiraf etmişdi, Sovetlər isə Şərqi Türküstandakı hadisələrə və Çinin daxili işlərinə qarışmayacağını bəyan etmişdi. Əslində bu Çin-Sovet müqaviləsinin əsas ideyası Yalta konfransı [22, s.549] açılmamışdan əvvəl, Sovetlər birliyi, Amerika və İngiltərə rəhbərlərinin görüşlərində gündəliyə salınmış və Amerikanın vasitəciliyi ilə Stalin Çanq Ci şı ilə bu mövzuda çoxdan anlaşmışlaşmış. [18, s.614]

Qeyd:

3.1. Monğolustan, 1924-də Sovetlərin köməgile Çindən ayrılaraq, müstəqilliyini eldə etmişdi (doğrusu ruslara bağlanmışdı). Çin hökuməti bunu qabul etmir və halən Monğolustanın Çin torpağı olduğu iddia edirdi.

Savaşçı dayandırma təşəbbüsü bə'zilərinin fikrincə "Şərqi Türküstandakı Çin qüvvələrinin komandiri general Canq Ci cunqun 1945-ci ilin oktyabrın 13-də Urumçidəki Sovet konsulunu çağırdaraq ona dərhal atəşkəs tələbi irəli surməsi, əks təqdirdə Çinin gələcəkdə bir beynəlxalq münaqışəyə başlaya biləcəyi xəbərdarlığı ilə əlaqələndirirlər. [15, 1984, No:2]

Digər bir versiyaya görə, savaşın dayandırılması "1945-ci il oktyabrın əvvəllerində Çinin mərkəzində yerləşən Sovet səfirliyinin rəhberi Petrovun Çin Xarici İşlər Nazirliyinə təqdim etdiyi bir məktubla bağlıdır. Sovet hökumətinin İlidə yerləşən konsulluğunun Moskvaya göndərdiyi məktuba görə Shin Canqdakı üsyən edən xalq vəkilləri keçən konsulluğa Sovet hökumətinin vasitəcilik edərək onları Çin hökuməti ilə barışdırması xahişi ilə müraciət etmişdilər. "Sovet hökuməti öz sərhədi olan Shin Canqda sülh və sakitlik istəyir. Əgər Çin hökuməti qəbul edərsə, biz bu işə İlidə yerləşən konsulluğumuzu cəlb edərik", - söylənilmişdir. Bu məktuba Çin Xarici İşlər Nazirliyi bu cavabı vermişdir: "Shin Canqdakı üsyəni yatırmaq məqsədi ilə bizə kömək etməyi istədiyi üçün Sovet hökumətinə təşəkkür edirik. Hökumətimiz bu məsələ üçün general Canq Ci Cunqa müvafiq tə'limat

verib. Üsyan edənlərin Urumçiye vəkil göndərib, öz fikirlərini general Canq Cı Cunqa bəyan etmələrini təklif edirik. [26, s.141]

Savaşın dayandırılması təşəbbüsü əvvəlcə kimin tərəfindən irəli sürülsə də, nəticə olaraq savaş dayandırılmışdı. Manas çayı kənarına gəlib durmuş ordunun başında Şərqi Türküstan Cümhuriyyəti ordusunun komandir müavini Mergup İshak ilə oradakı hərbi hissənin komandiri Memtimin Eminov olmuşdu. Çin kommunist işgalindən sonra Mergup V Korpus adını verdikləri silahsızlandırılmış milli ordunun başına gətirildi. Sovetlərlə Çinin arası açılan kimi Mergup Sovetlərə keçdi və orada Şərqi Türküstan könüllülərindən təşkil edilən "Vətənin xilası hissəsinin başına keçdi. Memtimin Eminov Mədəniyyət İnqilabı nəticəsi olaraq həbsxanada döyülrək öldürüldü. Bu cür öldürülənlər arasında Mergup İshaqın qardaşı Eshat İshak da vardi.

4. ŞƏRQİ TÜRKÜSTAN İSLAM CÜMHURİYYƏTİNİN SÜQUTU

Dördüncü fəsildə Rusiya-Çin sövdələşməsi nəticəsində Çin tərəfindən Mongolianın müstəqilliyinin tanınması muqabilində Şərqi Türküstanın Çinə verilməsilə əlaqədar olaraq Ali Xan Törenin ruslar tərəfindən qaçırılıraq Daşkəndə nəzarət altında saxlanması, onun qurduğu İslam Cumhuriyyətin süqutu ilə bağlı məsələlər işıqlandırılmışdır. Bu fəsildə Ali Xan Törə Sagunini itirmiş Şərqi Türküstan xalqının Çin əsarəti altına düşməsi araşdırılmışdır.

4.1. Ali Xan Törenin ruslar tərəfindən qaçırılıraq Daşkəndə gətirilməsi və vəfatı

1945-ci ilin ortalarına qədər Ali Xan Törə hökumət və milli ordunun yüksək vəzifələrini icra edərək müstəqil Şərqi Türküstan Dövlətini qurma yolunda çox çətin və parlaq xidmətlərini uğurla yerinə yetirdi. Sonrakı dövrlərdə Çin işgalçlarının və sovet bolşeviklarının casusları hökumət və ordu içine soxularaq yüksək idarə sisteminde qarışığıqlar törədərək arzuolunmaz dəyişikliklərə səbəb oldular. Hökumət on bir Bitim müqaviləsini qəbul etməyə məcbur edildi. O zaman Ali Xan Törə həmin müqaviləni kəskinliklə rədd edərək, dövlətin müstəqilliyi üçün sonadək silahlı mübarizə etmək fikirində israr edirdi. Birinci dəfə toplanan nazirlər kabinetinin iclasında həmin saziş qəbul edilmədi. Növbəti iclasda isə rusların yalançı və hərbi manevrləri, təhdidləri nəticəsində bu anlaşma qəbul edildi. O zamandan e'tibarən Ali Xan Törə tədricən rəhbərlikdən uzaqlaşdırıldı. Milli Mübarizə qeyri-müəyyənliyə dirəndi. Manasda durğunluq yarandı, cənubda isə milli ordu böyük qətlə mə'ruz qaldı. Çin Kommunistləri Gomindanqçıları və rus bolşevikleri birləşərək Şərqi Türküstan Cumhuriyyətini yıldızdırılar. Ruslar Ali Xan Törəni gizlice əla-

kəçirərək, Rusiyaya qaçırdılar[88, 1993, No:1]. Ali Xan Törənin qaçırılmasını oğlu Qutluq Xan Şakirov isə belə nəql edir:

SSRİ-nin Gulca Baş konsulu Dabaşın Şərqi Türküstan Prezidenti Ali Xan Törənin yanına gələrək: "SSRİ-nin rəhbəri Stalin sizinlə müqavilə bağlamaq istəyir. Bu məqsədlə o, sizi tezliklə Moskvada gözləyir", - deyərək onu Moskvaya aparmaq istədilər. Amma Ali Xan Törə konsulun bu sözlerinə inanmadı. "Əgər Stalin saziş bağlamaq istəyirse, buyurub sərhəde gəlsin", - dedi.

Konsulluq daha sonra "Qazaxıstan-Çin sərhəddi olan Korqas şəhərində Stalin sizinlə görüşəcək, sizi orada bu gün, bu saatda gözləyəcək", - deyərək Ali Xan Törəni qabaqcadan qurulmuş tələyə salmaq istədi. Ali Xan Törə görüş yerinə gələrkən bir hərbi təyyarənin dayandığını görür. Yanında kifayət qədər mühafizəçisi olmadığı üçün heç bir müqavimət göstərə bilmədən silahlı rus əsgərləri tərəfindən həmin hərbi təyyarə ilə Daşkəndə aparıldı. Stalin, və saziş məsələsinin bir tələ olduğu anlaşıldı. Yeni müstəqillik mübarizəsinə qalxmağa çalışan Şərqi Türküstan xalqının dövlət başçısı Ali Xan Törə beləcə qaçırılmış oldu.[2]

Ali Xan Törə 2 il xalqdan uzaq bir şəkildə - Daşkənd şəhərinin kənarında, Bozbazardakı hökumət qonaq evində saxlandı. Ali Xan Törənin tutularaq həmin illər Daşkəndə getirildiyindən xalqın xəbəri olmadı. Ailesi də sonralar 1947-ci ilin iyun ayında iki bir-üç bir müxtəlif yollarla gizlincə Daşkəndə getirildi. Sonuncu olaraq 1960-ci ildə Əkrəm Xan geldi. Bu müddət ərzində Ali Xan Törə hər yerlə əlaqəsi kəsilmiş, etrafdan təcrid olunmuş vəziyyətdə qaldı. Həmin dövrə o, heç bir iş görə bilmədi. Sonralar siyasetdən uzaq olması şərti ilə Daşkənd Şəhərinin Oktyabr - Şeytəntahur reyonu, Kahata məhəlləsi, Kalhoznu 25 ünvanında 1976-ci ilə qədər yaşadı.[2]

4.2. Mührəbə və birləşmiş hökumət

Şərqi Türküstan Cümhuriyyəti hökuməti tərəfindən göndərilən Rehimcan Sabırhacı, Abulhayır Töre və Ahmətcan Kasimilərdən ibarət üç nəfərlik vəkil 17 oktyabr 1945-ci ildə Urumçidə Çin tərəfi ilə danışq stolu arxasında oturdular. Müzakirə arada bir neçə dəfə kəsilsə də, 8 aydan sonra “On bir maddəli anlaşma” adlanan bir müqavilənin imzalanması ilə sona yetdi. Şərqi Türküstan Cümhuriyyəti tərəfi “Şərqi Türküstan Xalq Cümhuriyyəti” adından imtina etdi.

Anlaşmanın xülasəsi: Hökumət Şincang (Şərqi Türküstan) xalqına ticarət, dinə inam və mətbuat, söz hüquqlarının qorunacağına tə'minat verdi. Dövlət idarələrində Çin və uyğur dillerinin bərabər istifadə olunacağı, ibtidai və orta təhsil tədrisinin türkçə olacağı, əyalət və hökumət üzvlərin sayı 25 olub, bunların 10-nun mərkəzdən tə'yin olunacağı, 15-ni isə xalq vəkillərindən seçilecəyi, Milli ordu əsgərlərinin sayının 11-12 min çəvərində olub, bunun məsrəfini mərkəzin ödəyəcəyi, hər iki tərəfdə olan əsirlərin və məhkumların azad olunacağı haqda razılıq əldə edildi.

Bu anlaşmaya görə Birləşmiş hökumət rəhbəri Canq Cı Cunq, onun müavinləri isə Buhhan Şəhidi ilə Ahmətcan Kasimi tə'yin olundu.[18, s.619-626] Onbir Maddəli anlaşma imzalandığı vaxtda orda-burda “Ali Xan Töre arasana(Arasan, Şərqi Türküstanda istrahət yeri mənasındadır.) ketmiş” şayiəsi dolaşırıldı. Sonra öyrənildiyinə görə o, ruslar tərəfindən Sovetlərə İttifaqına qaçırlı olmuşdu ve bir daha geri döñə bilmədi. Artıq Ali Xan Töre Şərqi Türküstan Cümhuriyyətində istənilmeyen, ruslar üçün zərərli bir kimse olmuşdu.[5, s.79] Sovetlər İttifaqı II Dünya Müharibəsindən sonra işçi qüvvəsinə olan ehtiyacını tə'min etmək üçün Şərqi Türküstan Cümhuriyyətinin torpağında Sovet vətəndaşlığına qeydiyyata götürərkən bu barədə Ali Xan Töre belə demişdi: “Əgər əlacları olsa, ruslar İli çayının balığını da qeydiyyətdən keçirdər”.[5, s.79]

Ali Xan Törə qaçırlıqlıdan sonra onun vəzifəsini Ahmedcan Kasimi öz üzərinə götürdü. Beləliklə o, Urumçidəki Birleşmiş hökumətin prezidenti oldu.[5, s.79] Üç vilayətdə böyük bir dəyişiklik görünmürdü, yenə də "Şərqi Türküstan Cumhuriyyətinin" adı yaşayır, yenə də ay-ulduzu yaşılı bayraq dalgalanırdı. Ancaq diqqət edilərsə, dəyişiklər heç də yox deyildi. Şərqi Türküstan Cumhuriyyətinin ali baş komandanı olaraq, general Polinovun yerinə general İshakbey tə'yin edildi. Polinov Sovet İttifaqına 11 maddəli müqavilə qəbul edildiyi 2 fevral 1946-cı ildən sonra çağırılmışdı.

Sovet əsgəri mə'murları ilə bərabər Sovet silahları da yiğisdirildi. Sovet əsgəri sənədini daşıyan heç bir iz saxlanılmadı. Elə o zaman bir amerikalı müxbir əraziyə də'vet edildi. Həmin müxbir yazdı: "Burada Çinin günahlandırmasına dəstək ola biləcək Türküstan qüvvələrinin müasir rus texnikası ilə silahlandırığına dair bir sübut yoxdur". Elə o zaman Türküstan ordusu tamamilə əldə edilən Çin silahları ilə təchiz edilmişdi.[15, 1984, No:2]

Əslində on bir maddəli müqavilə sülh niyyəti ilə bağlanmamışdı. Həqiqətdə bu, vaxt qazanmaq və Şərqi Türküstan xalqını bir-birinə qarşı qoymaq niyyətli düzəldilən Sovet-Çin arasındaki bir oyun idi. 22 fevral 1947-ci ildə Urumçidə Sovet konsulluğunun himayəsindəki qüvvələr fəaliyyət göstərdilər. Buna cavab olaraq çinlilər tərəfindən "25 fevral hadisəsi" adlanan bir hadisə törədildi. Urumçidə çinlilərin en çox olduğu bir küçədə, vilayət hökumət binası önünde sırayla düzülən çinlilər: "İlli bölgəsindəki öldürülən çinlilərin qanı üçün intiqam alacaqıq, bizi sərbəst buraxın", - deyə bağırırdılar.[15, 1984, No:2] Tələb qoymaq istəyilə toplaşan bu çinlilərin sayı 10.000-dən artıq olub, onlar Ahmedcan Kasimi axtarmışlar. Bu hadisə zamanı onun muhafizəcisi ilə sürücüsü öldürülərək, avtomasını sindirilmişdir. Bu hadisə vaxtında general Canq Şərqi Türküstanda yox olmuş, hadisə axşama doğru əsgərlərin müdaxiləsi ilə sona çatmış[18, s.658-660-661], lakin bu hadisədən sonra Ahmedcan Kasimi on bir maddəlik anlaşma icra edilmədikcə Urumçidə

qalmayacaqlarını bildirib, Şərqi Türküstan Cumhuriyyəti hökuməti vəkillərini Birləşmiş hökumətdən ayrıldılar. Onlar İliyə dönerkən Manasdakı Türküstan İttifaqını səs-küy halına gətirmişdilər.

1947-ci ilin aprelində general Canq qısa bir ziyarət üçün Gulcaya gəldi. O, Gulcanın Tuğru Köpür (Doğru körpü) deyilən böyük küçəsindəki mühafizəçiləri ile bərabər gedərkən, küçədəki gənclər onun üstünə qarız qabıqlarını atıb, onunla zarafat etmişdilər.

Canq Urumçiye döndükdən sonra, Mayda, Ahmətcan Kasimiye uzun bir məktub göndərərək, bölgədəki sülhün pozulmasını, böyük siyasi əməllərin arxasındaki bir ovuc insanların qəsdən gördüyü iş, deyə izah etmişdir. Bu məktubdan bir az sonra Canq vilayət hökuməti prezidentliyini Məsut bəyə lütf edərək, özü dörd əyalətdən təşkil olan, Çinin şimal-qərb bölgəsinin başçısı olaraq Çinə getmişdir. Bu yeni hökumətin baş katibi İsa Bəy idi. Çinin məqsədi Türküstan hökumətinə millətçiləri getirmək adı ilə burada Sovet hökumətinin tə'sirini azaltmaq və özlərinin Türküstandakı hərbi nəzarətini qorumaq idi. Çinlilərin bu tədbirinə, indi də Sovet hökuməti qarşı çıxdı. Məsud bəy evinə gedərkən, evdən işə gələrkən "Şincangdakı Amerika casuslarının yuvası" zənnedilən Mə'sud bəyin evinin yerləşdiyi məhəllə daha çox Sovet hökuməti tərefindən mühafizə ədilməyə başladı.[15, 1984, No:2] Məsud bəyin Amerika köməyinin olduğu düşünülürdü, çünki o, Amerika səfirliyi ilə yaxın temasda olurdu. Amma bir anlaşmanın olub-olmadığı bilinmir. Bu barədə Mə'sud bəyin İstanbulda yaşayan Kıvılcım adlı oğlu belə nəql edir: "Atamın Amerika konsulluğunda "Siz Şərqi Türküstanın yeraltı sərvətlərindən istifadə etməkdə bize yardım edin. Biz bunun hesabına bütün Şərqi Türküstanda yol düzəldək, rabitəni asanlaşdırıraq. Siz də xərclərinizin müqabilində pul qazanarsınız", - dediyini eşitmışdım.[5, s.81] Urumçidə çinlilərin Gung En Ting dedikləri polis müdirliliyində işləyən, 1958-ci ildə "Yerli milliyyətçi" kimi günahlandırılmış və mənimlə "bəyin təmizləmə" iclasında bərabər olmuş bir dost, "Məsud bəy haqqında mənə bunları söyləmişdi. "Hökumət bize, Məsud bəyi yaxalamaq

gösterisi verərkən bu cür təlimat vermişdir:

“Bu adam əyalət hökuməti başçısı olaraq Amerika konsulluğu ilə six münasibətdə olmuşdur. Evindən silah çıxa bilər. Özünüzün və onun həyatına diqqət edin. Onun Amerika konsulluq ilə olan söhbətlərini izah etmək son dərəcə vacibdir. Amma Məsud bəyin evindən silah çıxmadı, onu həbsxanaya apardıq. İlk sualdan sonra, o, ciddi xəstələndi. Onun həyatını qurtarmaq üçün xəstəxanaya apardıq. Fəqət, o nə sağaldı, nə də bir cavabı eşidildi.[5, s.81] Şərqi Türküstan, kommunist işğalı ilə qarşılaşlığı zaman, Məsud bəyin “vətənimdə ölməyi üstün tuturam” fikri ilə qəçmədan Urumçidə qalması onun güclü vətən sevgisinin ölümsüz bir ifadəsidir.

Sovet hökuməti Məsud bəyi ardıcıl olaraq günahlandırmak və ona lə'nət yağıdırmaqdan doymurdu. Məsud bəy Gulcaya gələndə, Gulca polis idarəsinin düzənlənməsi ilə, Sabit adlı birisinin, Məsud bəyin qapısına həqarət dolu bir yazı yapışdırıldığı bilinmişdir. Məsud bəy bu adamın cəzalandırılması istəmişdi. Məsud bəy Gulcada ikən, bu adam göstəriş üçün yaxalanmış. Məsud bəy getdikdən sonra isə azad edilmişdir. Nəticə olaraq Sovet hökumətinin çağırışı ilə əyalət məclisində Məsud bəyin əyalət başçısı olması barədə tə'yinatına qarşı bir e'tiraz ortaya çıxmışdır. 1947-ci ilin iyulunda Şərqi Türküstan Cümhuriyyətinin Vəkilləri Urumçidəki məclisdən çəkilib getdilər.[15, 1984, No:2] Məsud bəy haqqında Burhan Şəhidi yazar: “Məsud pantürkist idi. Pantürkizm Türkiyədə meydana gəlmişdir. Onun tə'siri Rusiyadakı tatar, özbək millətləri vasitəsi ilə Şincanga keçmişdir. Pantürkizm Türk dilində danışan bütün milletləri birləşdirib “Böyük Turan dövləti” qurmağı istərdi. Məsud Türkiyədə təhsil alarkən bu fikri qəbul etmişdir. O, tam Yanq Zinq şin, Şincangda idarəci olduğu zamanda İliyə dönmüşdür. O zaman, İlidə turkiyelilər çox idi. Məsud onlarla birləşib bir məktəb açaraq, pantürkistlik fikrini yaymış, türk mahnlarını oxutdurmuşdu. Onlar Məsudun ətrafında Pantürkizmi yayan bir təşkilat qurmuşdular.[18, s.618] 1947-ci il iyunun birində əyalət hökuməti damgasının Məsud bəy hökumətinə teslim edilməsi, yəqin ki, Rusların

xoşuna gələn bir iş deyildi.

Şərqi Türküstan Cumhuriyyətinin get-gedə Rusyanın tə'siri altına girməsindən xoflanan Osman Batır, Məsud bəy hökuməti ilə razılıqə gələrək, Urumçi vilayətinə bağlı Beytik dağında yerləşmişdi. Osman Batır başlanğıcda İlidəki hökumət ilə birləşib, Altay vilayətin çinlilərdən qurtarmaq üçün, çinlilərə qarşı mübarizə etmişdir. İndi Çinlilər ilə anlaşma yolunu izlədiyi üçün, İli hökuməti onu "xain" e'lan etdi. 1948-ci ilin yayında Osman Batır, Məsud bəy hökuməti ilə görüşmək arzusunu bildirmiş və bu təklif Məsud bəy tərəfindən xoşluqla qarşılanaraq Urumçi şəhərinin xaricindəki Şüy Mo Gu (Dəyirman dərə) deyilən yerdə Osman Batırı gecə çadırlarda qəbul etmişdir. Bundan sonra, Osman Batır, hökumət evinə gəlib, Məsud bəyi ziyarət etmişdir.[9, s.514]

Şərqi Türküstan kommunist işğalı ilə qarşı-qarşıya qaldığı ciddi bir vəziyyətdə, Osman Batır, təkrar silaha sarıldı və kömək almaq ümidiylə Amerika konsulu ilə temasə girdi. Amerika səfiri Maknan 1949-cu ilin 20 sentyabrında Osman Batır ilə vidalaşaraq: "Sən bütün qazaqlarını özünlə apar və Tibet tərəfdən Pakistanın Teycinur deyilən yerinə çatmağa çalış, orada Amerikanın köməyinə nail olursan demisidir.[18, s.742-743] Təəssüt, Osman Batır, Maknan'ın dediyi yerə çatmadan yolda 1951-ci ilin fevralın 17-dən 18-nə keçən gecə, Çin birləşmələri tərəfindən ani hücumla mə'rüz qalmış və 1951-ci il aprelin 29-da Urumcidə e'dam edilmişdir.[25, s.101-103]

4.3. Şərqi Türküstanın çinlilər tərəfindən istilası və Şərqi Türküstan Cumhuriyyətinin süqutu

Milliyyətçi Çinin kommunistlərə get-gedə mağlub olmağa başladığı bir dövrde, ruslar Xankində Burhan Şəhidi vasitəsilə general Çanqa: "İdarəndəki 4 əyalətin daxil olduğu Çinin şimal-qərb ərazisini savaşsız

təslim edərsənse, biz sənə sahib çıxarıq” deyə onun həyatına və mövqeyinə zəmanət vermişdilər.[9, s.519] Təbiidir ki, Çanqın ruslarla belə bir danışıqlara getdiyini Nankin hökuməti bilmir. Çanq bu sözleşməni yerinə yetirmək üçün Çanq Çi Şini ziyaret edərək bu təklifi irəli sürmüdüd: “Biz Çin kommunistlərinə qarşı bütün gücümüz ilə bir ölüm-dirim savaşına başlamaq məcburiyyətindəyik. Ruslar bu fürsətdən istifadə edərək, İlidəki üsyancıları tekrar qaldırmaq məqsədilə öndə İlidəki milli ordu, arxadan isə Rus ordusu digər vilayətləri də işğal edə bilirlər. Bu hadisəni qabağını almaq üçün Şinqanqda rus əleyhdarları güdməkdə olan baş komandır Sun Çi leni geri götürərək, onun yerinə, bir az daha yumşaq təbiətli olan general Tao Si yunun tə’yin edilməsi, hökumət başına Məsud bəyin yerinə Burhan bəyin gətirilməsi milli mənafemizə daha uyğundur”, - demişdir. Çanq Çi Şı bu təklifi eynilə yerinə yetirmişdi.[9, s.520] Beləcə rus istəyinə uyaraq 1948-ci ilin 17 iyulda Məsud bəy vəzifəsindən kənar edilib, yerinə Burhan bəy tə’yin edilmişdir.[9, s.541]

Burhan bəy iqtidara gələn kimi, Çin-Sovet dostluğu vurğulanan “Bütün Şincang Xalqına Müraciət” nitqini söyləmişdir.[9, s.541]

1949-cu il sentyabr ayında Burhan Şəhidinin Şərqi Türküstani Çin kommunistlərlə qəyd-şərtsiz və savaşsız təslim etmədəki rolunu açıqlamaq üçün onun öz kitabından aşağıdakı önəmlı bir sənəd eyni ilə belədir.

“Sentyabrın əvvəllərində, əyalət hökumətində ve əyalətdəki ordu arasında, sülh yolu ilə təslim olmayı qəbul edənlər ilə təslim olmağa qarşı olanlar arasında mücadilə şiddətləndiyi bir vaxtlarda, biz yoldaş Ding Li Çunun Urumçiye gələcəyindən xəbərdar olmuşdur. Yoldaş Ding Li Çun bundan bir az əvvəl Çin kommunist partiyası mərkəzi komitəsinin sədr müavini olan Li Shao Ci ilə bərabər Moskvaya getmişdi. İş qurtardıqdan sonra partiya mərkəzi komitəsinin əsiri ilə, Sovet İttifaqından birbaşa Gulcaya gəlib, üç vilayət hökuməti (Şərqi Türküstən Cümhuriyyəti hökuməti) ilə hərtərəfli görüşmələr edib, Şinqanqın (Şərqi Türküstənin) vəziyyətindən tamamilə xəbərdar olmuşdur. Yoldaş Ding Li Çunun

bizə qədər gəlməsi, şübhəsiz bize böyük bir ilham mənbəyi oldu.[5, s.85]

Əvvəlcə, əyalət hökuməti tərəfindən Dinq Li Çun üçün xüsusi bir ev hazırlanmışdır, sonradan azsaylı xalqın vəkilləri arasında Şinçanqın sülh yolu ilə azad edilməsi xidmətini yaxşı bacarmaq: kommunist partiyası və Azadlıq ordusunu qarşılamaq işləri e'tibara alınaraq, onun mənim evində qalması daha məqsədə uyğun görülürdü. Bu halda, ayrıca təhlükəsizlik işləri ilə məşğul olmanın lüzumu yoxdur. Xaricə nisbetən gizliliyin qorunması üçün də faydalı idi.

Beləcə yoldaş Dinq Li çun Gulcadan təyyarə ilə gizli olaraq Urumçiya gəldikdən sonra, mən və Lui Minq çun, Çu Vu, Liu Zi runq, dördümüz onu hava limanından bizim evə gətirdik.

Yoldaş Dinq Li çun gəldikdən sonra, əvvəlcə partiya mərkəz komitəsi və nazir Maoya vəkalət ilə bizdən hal-əhval soruşdu. ERTESİ GÜNU, mən yoldaş Dinq Li Çuna sülh yolu ilə həqiqətə dönmənin (təslim olmanın) hazırlıq işləri haqqında xəbər verdim. Sonra general Tao Şi yu da mənim evimə gəlib, onunla görüşdü. O, yenə partiya mərkəz komitəsi və sədr Maoya vəkalətlə general Tao Şi yuda hal-əhval soruşdu. Ona ilham verdi. Başqa gizli vəzifədə olanlar da arxa - arxaya mənim evimə gələrək onunla görüşdü. O, qısa bir zaman içinde çox işlər gördü.[18, s.759-760-761]

1949 - cu il 26 sentyabrda Tao Şi yu ilə Burhan Şəhidi, Çin kommunistlərinə təslim olduğunu e'lan etdilər.[20, s.130]

Çin Kommunist Partiyası və Maonun istilaçı əsgərləri 1949-cu ilin oktyabr ayında Şərqi Türküstana hücum edərək, onu işğal etdi.[29, s.9-46] Çinlilər bu günlərdən e'tibarən tədricən Şərqi Türküstan Cumhuriyyəti və onun 140 minden çox modern milli ordusunu və təhlükəsizlik təşkilatlarını dağıdaraq, aradan qaldırdılar. Mao və onun Çin Kommunist Partiyası ilə onun əsgərləri 1949-cu ilin oktyabr aylarından e'tibarən Şərqi Türküstanı sülh yolu ilə işğal etmədən əvvəl bütün hiylələrindən istifadə edərək

bildirirdilər ki, Şərqi Türküstan Cumhuriyyəti mühafizə ediləcək, yeni qurulan Çin xalq cumhuriyyəti onu dəstəkləyəqdır. Qurulacaq Xalq hökumətinin bütün vəzifələrini yerli millət (Şərqi Türküstan uyğur xalqı) hakimiyyəti daxilində idarə edəcəkdir.”

Buna inanan Şərqi Türküstan Cumhuriyyətinin təcrübəsiz rəhbərlərindən Seyfəddin Azizi və o zamankı Şərqi Türküstan əyalət hökumətinin Burhan Şəhidi kimi Türk Liderlər ilə Çin Cumhuriyyətinin Gomindanqın şimal-qərb bölgəsinin əsgəri və mülki işlər komandiri general Çanqi-Çi Çunq Urumçi Qarnizon komandiri general Tav Luyu kimi hərbi liderlər kommunist partiyasının əsgərlərinə təslim oldular. Nəticədə Mao Zedunqun kommunist partiyası və onun vəhşi əsgərləri Şərqi Türküstanda heç bir müqavimət ilə qarşılaşmadan az bir müddət ərzində (1949-cu ilin noyabr və dekabr aylarında) Şərqi Türküstan Cumhuriyyətinin bütün orqanlarını, hətta bütün mətbuat orqanlarını belə bağladılar.

Bütün xalqın dəstəyinə sahib ittifaq cəmiyyəti ləğv edildi. Şərqi Türküstan Cumhuriyyətinin milli ordusu, Çin xalq ordusunun 5-ci diviziyası olaraq dəyişdirildi. Bu dəyişikliyi qəbul etməyən Şərqi Türküstan Cumhuriyyəti ordusunun yüksək rütbəli zabitləri əmirlərindəki 70-80 min əsgər ilə müxtəlif yollarla Sovet İttifaqının himayəsinə girdilər. Onların bir qismi Şərqi Türküstan Cumhuriyyəti komandirlərindən general Zünnün Tayyibovun komandanlığı altında Vətəni qurtarma ordusu adı ilə Sovet İttifaqı tərəfindən təşkil edildi. Çin ordusunun 5 diviziyası olaraq qalmağı qəbul edən milli orduya mənsub olanlar isə Çin kommunistlərinin xaincəsinə qurduqları planlarla zaman keçdikcə dağıdıldı. Bunlara müxtəlif kalpaklar geydirilərək əmək düşərgələrinə apardılar və tədricən bu şərəfli adamlar yox edildi. Şərqi Türküstan tamamilə işğal edilib Çin hakimiyyəti yerləşdirildi. Əsgəri güc Çin qurtulmuş ordusunun əlinə verilərək Şərqi Türküstan cumhuriyyəti tamamilə yox edildi. Ay-uledzlu göy bayraq səmalarda dalğalanmaz oldu.

1950-ci ildə Mao Zedunqun başçılığı altında böyük bir Çin xalq

cümhuriyyəti hey'əti Sovetlər birliyinə getdi. Şərqi Türküstan Cumhuriyyətinin həyatda qalan liderlərindən Seyfəddin Azizi də bu hey'ətə daxil idi. Bu hey'ətlə Sovet diktatoru Stalin arasında aparılan görüşmələrin sonunda məşhur "Çin-Sovet Dostluğ" müqaviləsi imzalandı. Çin Kommunistləri Seyfəddini də bu sözleşməni imzalatdırmaqla Şərqi Türküstan Cumhuriyyətinin varlığını onun öz nümayəndəsi vasitəsilə yox edilmiş sayaraq Şərqi Türküstəni Çinin müstəmləkəsinə çevirmək imkanına malik oldular.[91, 1992, No:34-35] Sonradan bildığımıza görə, Stalin Şərqi Türküstan Cumhuriyyətini (Maoya) ABŞ-a qarşı çinlilərin Koreyaya kömək etməsi qarşılığında satmışdır. Stalin Seyfəddin Azizi ilə bir danışığın esnasında Şərqi Türküstan Cumhuriyyətinin tarixi missiyasının tamamlandığını söyləmişdir. Seyfəddin Azizi Şərqi Türküstan Cumhuriyyəti və bu səbəbdən öz xalqına xəyanət edib keçmişdə mübarizə apardığı Çinlilərin əsirliyində bir mə'mur olaraq çalışma şərəfsizliyini qəbul etmişdir. O, Şərqi Türküstana döndükdən sonra, yeni ağalarına verdiyi sözü tədricən yerinə yetirməyə, öz soydaşlarının qanının tökülməsinə səbəb olaraq xalqının kölə edilməsi siyasetinə xidmət etmişdir. Şərqi Türküstan Cumhuriyyəti ilə bağlı danışmaq, nə isə yazmaq tamamilə qadağan edilmişdi.[29, s.9-46]

Təyyarə qəzası, 1949-cu ilin avqustun 26-da Ahmedcan Kasimin rəhbərlik etdiyi hey'ət Gulca hava limanından bir Sovet təyyarəsi ilə qalxaraq Sovet torpaqları üzərindən Pekinə yol aldılar. Çindəki doğma torpaqlarda isə hələ də vətəndaş müharibəsi davam edirdi. Bir neçə həftə onlar haqqında heç bir xəbər verilmədi. Bir ara gözlənilməz bir xəbər gəldi. Onları aparan təyyarə 1949-cu il avqustun 27-də Baykal gölünə yaxın bir dağa çarpmışdır.[5, s.86]

Bu "təyyarə qəzası"ndan sonra, Seyfəddin Azizi qurultaya iştirak etmək üçün rəhbərlik etdiyi 5 nəfərlik bir hey'ətlə Pekinə gitdi.[98, No.38 1993] O, Şərqi Türküstan Cumhuriyyəti adından bütün milli məsələlərdən vaz keçildiyi.[91, 1992, No.34-35] bildirilmiş və beləcə sağ-salamat

Gulcaya gəlib çıxmışdır. "Təyyarə qəzası" xəberini də ilk dəfə Seyfəddin Azizi gətirdi. Sentyabr ayı idi. Gulcadaki bütün müəllimlər, tələbələr, mə'murlar və s. ibarət böyük bir xalq kütlesi hökumətin əmrinə görə hava limanına yığışmışdı. Gəlməsi ehtimal olunan təyyarəni gözləyirdik. Təyyarə gəldi. Təyyarənin trapından başdan ayağa ağ paltar geyinmiş Seyfəddin Azizi bir matəm tövründə təyyarə qəzası barədə danışındı. Hava limanından dərin bir qayğı içinde dönməyimizi xatırlayıram. [94, c.2, s.53]

1950-ci ilin aprelində "təyyarə qəzası"na düşən 8 nəfərin cəsədi Sovetlərdən Gulcaya getirildi. Cəsədlər əvvəlcə Şərqi Türküstan Cumhuriyyəti dövründəki şəhidlər xiyabanına qoyuldu. [15, 1984, No:2] Sonradan 1958-ci ildə Gulca şəhərinin xalq parkında basdırıldı. Dəlilxanın cəsədi Altaya getirildi. Cəsədi qohum və yaxınlarına göstərdilər. Görənlərin söylədiklərinə görə cəsəd çox yanmış, tanınmaz hala gəlməşdi. Təyyarə qəzasına uğrayanlar bunlar idı:

- Ahmedcan Kasimi, 1914-cü il təvəllüdü. Şərqi Türküstan Cumhuriyyətinin prezidenti.
- General İshaq bəy Munun, 1902-ci il təvəllüdü. Şərqi Türküstan Cumhuriyyətinin baş qərargah komandiri.
- Abdülkərim Abbasi, 1921-ci il təvəllüdü. Şərqi Türküstan Cumhuriyyəti hökumətinin baş katibi.
- General Dəlilxan Sügürbəy. 1919-cu il təvəllüdü. Altay vilayətinin valisi.

Qani Kerim, 1922-ci il təvəllüdü. Ahmedcan Kasiminin qoruyucusu.

- Abdülreşid İşin. 1922-ci il təvəllüdü.
- Osman Kasimi, 1930-cu il təvəllüdü. Ahmed Kasiminin qardaşı.
- Lu Zi bir çinli.[5, s.86]

Dəlilxandan başqa yuxarıda adı çəkilən 7 nəfərin məzarının yerləşdiyi Gulca şəhərinin xalq parkında, onlar üçün Mao tərəfindən söylənmiş bu xatirə sözleri ayrıca bir daşa yazılmışdır. "1945-ci il. Çin xalq inqilabı qalib gəlincə Şincangdakı hər milət xalqı adına, Çin cumhuriyyətinin quruluşunu

təmsil edən, Pekində açılması gözlənilən Çin Xalq Siyasi Məsləhət Qurultayının açılışına gəlmək üçün yola çıxdığı sırada, üzücü bir təyyarə qəzası nəticəsində aramızdan ayrıldılar. Bu qurbanların göstərdiyi xidmət inqilab tariximizdə yer tutacaqdır. Onların ruhu əbədiyyətə qədər yaşayacaqdır. Mao Zey dunq".

Beləliklə, bu Seyfəddin Azizi vasitəsilə eşidilən "təyyarə qəzası" xəbəri və Seyfəddinin vəkilliyi ilə Çinə tabeçiliyi nəticəsində Şərqi Türküstan Cumhuriyyətinin ömrü sona çatmış oldu. Amma 5 illik istiqlal və azadlığın dadını duyan xalq üçün, xüsusi ilə ziyalılar ilə milli ordu tərkibindəki zabitlər üçün, kommunistlər tərəfindən tətbiq edilən bu yeni işgal, heç də qəbulu asan bir iş deyildi. Dırənmələr uzun zaman davam etdi.

Əllibirlər: Seyfəddin Azizi Şərqi Türküstan Cumhuriyyəti naminə Çinə şərtsiz olaraq tabe olduğunu e'lan etdi. Ahmedcan Kasimi 1962-ci ildə Pekində öldürülüdü. [15, 1984, No:2] Bu işlər nə qədər üstü örtülü və gizli tutulsa da, həqiqətlər və gelişən hadisələr ortada idi. Ahmedcan Kasiminin ətrafında çalışan, uzaq görən ziyalılardan Memtimin İminov, Abdürəhim İsa, Ziya Salid, Seyfullayev, İbrahim Turdi, Eshad İshak, Polad Elimi, Nimşehid Armiya, Damolla, Nur Sadiruf, Abdulla Zakir, Yasin Xudaverdi, Abdürəhim Mehsumlər başda olmaqla 51 nəfərin imzasını daşıyan bir tələbname Mao hökumətinə təqdim edilmişdi. Bu tələbnameyə görə Şərqi Türküstan heç olmazsa Sovet İttifaqındakı kimi bir birləşik cumhuriyyət hüququna sahib olmalı idi.

Bu tələbname kommunistlərin iqtidara gəlməmişdən əvvəl və ya yeni qıdara gəldiyi vaxt her zaman təbliğat aleti olaraq istifadə edilən "Milletlərin öz talelərini özlərinin müəyyən etmə hüququ" şərarına və bir də "əlli birlər"in özlerini müdafiə işində sıpar ola bilecek, Maonun, "**Çindəki ənill olmayan millettər istəsələr Çin dövlətinə qatıla bilərlər, istəsələr Çin dövlətindən ayrılaraq müstəqil bir dövlət qurma hüququna malikdirlər**" [99, s.1222] sözlərinə söykənirdi.

Bu hüquq tələbin əvəzi olaraq, 1957 və 1958-ci illərdəki, "Stil düzəltmə hərəkatı" adıyla yürütüldən çox geniş ölçüdəki Beyin təmizləmə iclaslarında və son olaraq, mədəniyyət inqilabında "əllibirlər" başda olmaqla milli qayə sahibi olan Şərqi Türküstandakı bütün ziyalılar qəddarcasına cəzalandırıldı. Abdürəhim İsa toplantıda bıçaqlanaraq öldürüldü. Memtimin İminov, Eshat İshak, Nimşəhit Armiyə, Damollalar həbsxanada döyülrək öldürüldü. Başqaları həbs və həbs düşərgələrdə, öldürүcү şəraitdə saxlanaraq məhv edildi. [5, s.46]

NƏTİCƏ

Ən qədim mənbələrdən mə'lum olduğu kimi, Türkistan xalqı daim azad və müstəqil olmuş, yaşadığı tarixin heç bir dövründə bir əsr belə başqa bir millətin hökmranlığı altında yaşamamışdır. Türküstan elinin mərd və mübariz oğlu Ali Xan Törə Saguni də dünyanın ziddiyətli bir dövründə yetişmiş, millətinin azdalığı, müstəqilliyi uğrunda çarışan liderlərdən biridir. O, həyatını xalqının azadlığı və tərəqqisi uğrunda mübarizlərlə keçirmiş və bu yolda məqsədine nail olmuşdur. Lakin dövləti qüdrətləndirib-genişləndirməyə başladığı bir məqamda min hiylə və yalanlarla Vətəndən uzaq salınaraq Özbəkistanın paytaxtında passiv bir həyat keçirməyə məcbur edilmişdir. Lakin o heç bir zaman fəaliyyətsiz qalmamış, bütün qüvvə və bacarığı, istə'dadı ilə həm bir həkim, həm də bir dini xadim kimi xalqına xidmət etmişdir. Dinsizliyin hökm sürdürüyü bir ölkədə yaşayaraq elmi, dini və milli ruhda kitablar yazmış, tərcümələr etmişdir.

Ali Xan Saguni Türküstan Milli Azadlıq hərəkatının liderlərindən biridir. O həyatını rus imperializminə qarşı mübarizələrlə keçirmiş və bu azadlıq mübarizələrində qısa bir müddət də olsa, böyük uğurlar qazanmışdır. O, mübarizələrlə və çarışmalarla dolu parlaq bir ömür yaşamış, lakin zəngin və maraqlı həyatı hələ öyrənilməmiş şəxsiyyətlərdənirdir.

Həyatını ən güclü sosializm dövlətinə, SSRİ və Çinə qarşı mübarizələrdə keçirən Ali Xan Törə Şərqi Türküstan dövlətinin başçısı olmasına baxmayaraq digər silahdaşları Osman Batur, Yusif Aleptekin qədər tanınıb şöhrətlənməmişdi. Tarixi mənbələrdə də onun adına çox az təsadüf olunur. Məsələn, 1985-ci ildə çap olunan Ətüğən yayınları arasında "Yeni Türk Ensiklopediyası" belə Şərqi Türkistanın tarixini günümüze qədər işıqlandırsa da, Ali Xan Törə haqqında heç bir mə'lumat verilmir. Orada göstərilir ki, "10 may 1947-ci ildə Milli Hərəkatın başına Osman Batır keçdi. Altay Dağlarından amansız bir partizan savaşına başladı və böyük

ərazilərə hakim oldu. 1945-ci ildən sonra Şan Kau Şek Şərqi Türkistana bir türkün idarəsinə muxtariyyət verdi. Kommunistlər hakimiyyətə gəldikdən sonra - 1951-ci ilin aprelin 29-da Osman Baturu e'dam etdilər. Daha 77.706 nəfər türkün qətlə bu hadisədən sonra oldu. 150 min türk isə çətinliklərlə Hindistana keçdi".

1991-ci ildə Sovetlər İttifaqı dağıldıqdan sonra Ali Xan Törə kimi kommunist sisteminə qarşı mübarizə aparan lider və şəxsiyyətlər milli qəhrəman kimi tanınıb-sevildilər. Həmin dövlətlər öz müstəqilliklərini onları omuzlarında yüksəltməyə çalışırlar. Ali Xan Törə Özbəkistanın azadlıq carçası, müstəqillik simvolu, sayılaraq milli qəhrəman adına layiq görülmüşdür. Ölkənin paytaxtı Daşkənddə onun adı bir çox məktəblərə və küçələrə verilmiş muzey və sərgilər onun şəxsi sənəd və əşyaları ilə daha da zənginləşmişdir.

Şərqi Türküstan İslam Respublikası dövründə orada ilk orta texniki-peşə məktəbləri açılmış, istehsal artmış, 1944-48-ci illər arasında büdcənin 33 faizi təhsilə və xalq təsərrüfatına xərclənmişdi. Verginin miqdarı 50 faiz azaldılmış, ucuzluq olmuşdu. Lakin belə bir inkişaf yolu keçmiş respublikanı Sovet İttifaqı öz əlinə keçirmək arzusunda idi. Məhz bu səbəbə görə, həm də siyasi maraq baxımından bir müddət onu qorudu. Sonralar isə Türküstan Respublikasının SSRİ üçün də təhlükə doğuracağını düşünərək, cəhd göstərildi. Lakin Ali Xan Törə SSRİ-nin göstərişi ilə hərəkət etmək fikrində deyildi. O, Sovetlər üçün əngel olduğundan onun aradan qaldırılması üçün tədbirlər planı hazırlanırdı.

II Dünya Müharibəsi qurtardıqdan sonra - 1945-ci ilin avqustun 14-də Çin-Rus Dostluq müqaviləsi imzalandı və ruslar Şərqi Türkistani Monqolustanın evəzində Çinin tabeliyinə verdilər, hətta bu türk dövlətinin dağılması üçün Ali Xan Törəni oğurlayaraq çox böyük bir xəyanətkarlıq etdilər.

Müxtəlif hiyləgər siyasetlə Şərqi Türküstan İslam Respublikasının ortadan yox edilməsi xalqı çox çətin bir vəziyyətdə qoydu. Ahalinin çoxu

qaçqın düşərək həlak oldu və ya çinlilər tərəfindən qətlə yetirildi.

Bu hadisələr barəsində Milton J. Clark, "How the Kazakhs Fled to Freedom" məqaləsində [11, No.39, 1995] yazılmışdır: "Xanımım və mən bir neçə qaçqın ailələrin ən yaxın dostu olmuşduq. Bu evsiz-eşiksiz adamların, Tibetin bir başından o biri başına köçmələri bir qələbə, həm də yenilməyi idi. Uyğur elindən yola çıxan 4 min ailədən ancaq 350 nəfər yaşlı adam Kəşmirə çata bildi..."

1949-1950-ci ilin payızında və qışında qazaxlar Moskva rəhbərliyi ilə görüşərək Uyğur torpaqlarında din sərbətsliyinə, milli adət-ənənlərin qorunmasına və Uyğur elinə gedib-gelmə hüququna tə'minat istədilər. Ancaq yeni idarəçilər "Qəza Kooperativləri" qurmaqda qəti qərara gelmişdilər.

Bir tək qazaxın bu cür qorxunc "səyahəti"ni sağ-salamat başa vurması mö'cüze sayıyla bilərdi. Odur ki, yaşadığına görə, ömür boyu çəkəcəyi ixtirab və çətinliklər onun üçün elə sevinc kimi bir şey olmalıdır. Onların arasında özündən sonra bir ölü, dustaq və ya yoldaş qoyan heç bir kimse yox idi

Qədim və yaxın tariximizin milli qəhrəmanlarını daha yaxşı tanımaq və layiqli bir şəkildə gələcək nəsilləre öyrətmək ən vacib bir işdir. Türkiyə və bütün turkdilli ölkələr üçün böyük bir maraqlı doğuran, lakin kifayət qədər tanınmayan Türkistanın son esrinin tarixi və onun müstəqilliyi uğrunda mübarizə parmiş Ali Xan Törə Saguni kimi, qəhrəmanların həyatı diqqətə əyrənilib-araşdırılmalıdır.

Ali Xan Törənin neçə bir şəxsiyyət olduğunu və Şərqi Türküstan İslam Cumhuriyyətinin xarici-daxili siyasetini 1945-ci ilin mayında Gulca şəhərində söylədiyi nitqindən də anlaya bilərik(Əlavələr 1).

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI

1. Öztuna, Yılmaz, "İslam Dövlətləri", 1-ci cild, Mədəniyyət Nazirliyi nəşriyyatı, Ankara-1989, s.1044.
2. Dos. Şakirov, Qutluq Xanla (Ali Xan Törə Saguninin oğlu) 1993-cü ilin May ayında keçirilən görüş.
3. Prof. Dr. Öke, M. Kemal, Türküstan məsələləri, Doğu Türküstanın Sesi, sayı.33, İstanbul-1992, s.80.
4. Gültepe, Kazım, "Tutsak Doğu Türkistan ve bitmeyen Çin Mezalimi" 1,Türk Dünyası Tarix Jurnalı, Oktyabr 1996, sayı 118, s.66.
5. Doç. Dr. Kurban, İklil, "Şərqi Türküstan Cumhuriyyəti" (1944-1949), "Türk Tarix Kurumu Yayınları" nəşr evi, Ankara, 1994, s.113.
6. Prof. Dr. Toğan, Zeki Velidi, "Ümumi Türk tarixinə giriş", III nəşri, İstanbul, 1981.
7. Doç. Dr. Yalçınkaya, Alaaddin, Türkistan, Timaş nəşrləri, İstanbul, 1997.
8. Buğra, Mehmet Emin, "Şərqi Türküstan" (Tarixi, coğrafiyası və indiki vəziyyəti), İstanbul, 1952, s.480.
9. İsa Yusuf Alp Tekin, "Əsir Şərqi Türküstan üçün", İstanbul, 1985, s.576.
10. Ligeti, L., Bilinmeyen İç Asya (Tərcümə: Sadrettin Karatay), Atatürk Kültür, Dil və Tarix Yüksek Kurumu, Türk Dil Kurumu Yayınları:527, Ankara-1986, s.362.
11. Clark, Milton J., "How the Kazakhs Fled to Freedom", Türk Dünyası Araştırmaları 39, İstanbul-Dekabr, 1985.
12. U.H. HSU (Tərcümə: Cevdet San), Gizli Mücadələ (Komünistlər Çini nasıl ele geçirdi), 3. Baskı, Ankara 1976.
13. Doç. Dr. Kurban, İklil "Şokan Velihanoğlu", Kardeş Edebiyatlar, Erzurum 1982, sayı:2.
14. Koropatkin, A.N., (Tərcümə: Hekime Erşidin), Keşkeriye, Urumçi, 1983,

kitabın hepsi.

15. Roostam Sadri (Rüstem Sadri), Islamic Republic of Eastern Turkestan: A. Commemorative Review, Journal Institute of Muslim Minority Affairs, London İyul 1984, c:5, nu:2, s.294-319.
16. İlkül, A. Kemal, Türkistan ve Çin Yollarında Unutulmayan Hatıralar, İst. 1995.
17. Nyman, L. E., "Great Britain and Chinese, Russian and Japonese Interests in Sinkiang, 1918-1934, Sviç 1977.
18. Burhan Şehidi, Şincangning 50 yılı, Pekin 1986, s.800.
19. Doç. Dr. Taşagil, Ahmet, Geçmişden günümüze Hoten, Doğu Türkistanın Sesi, sayı. 34-35, İstanbul- İyun- Sentyabr 1992, s.120.
20. "Uygurların kısıkçe tarixi", s.282.
21. Colduoğlu, Tangcarıq, Tangdamlı Şigarmalar, Cild:1, Urumçi 1985.
22. Grena Brinton "1453-cü ıldən bu günədək Dünya Tarixi və Çağdaş Uygarlıq" (Tərcümə: M. Tuncay), cild III, İstanbul, 1982.
23. Kutlukov, M., Natsionalno-osvoboditelnoe dvijenie 1944-1949 gg. V Sintzyane kak sostavnaya čast narodno-demokratičeskoy revolyutsii Kitaya, Taškent 1963.
24. Sevn Hedin, İpek Yolu (Tərcümə: Ahmet Arpad), Milliyet Yayınları, İstanbul, 1974.
25. Gayretullah, Hızır Bek, Altaylarda kanlı günler, Ahmet Said Matbaası, İstanbul 1977.
26. Polat Kadiri, "Ölkə tarixi", Urumçi, 1948.
27. Buğra, Mehmet Emin "Yurd və millet hakida kələm güreşi", Urumçi, 1944-1948.
28. Frans von Schwarz, Turkistan die Wiege der Indogermaisch en Volker, Freiburg 1900.
29. Mahmutoğlu, M. Niyazi, "Şərqi Türkistan: Əsarətdəki ölkə", Net Ofset, İzmir-1987, s.158.
30. Bekin, Mehmet Rıza, 25-29 Yanvar İslam Birliği Konferansı Tebliği,

Doğu Türkistanın Sesi, sayı:33, İstanbul-1992, s.80.

31. Bekin, Mehmet Rıza, "Şərqi Türküstan Həqiqəti", "Yeni Türkiye" jurnalı, Türk dünyasına həsr olunmuş xüsusi nömrə, II cild.
32. Prof. Dr. Güngör, Erol, "Tarixdə Türkler", Ötüken Nəşriyyatı, İstanbul, 1993.
33. Prof. Dr. İbrahim Kafesoğlu, Uygurlar, Türk Dünyası elkitabı.
34. Yaman, Abdullah, Çin'de İslamiyyet və Doğu Türkistan, Doğu Türkistan'ının Sesi, sayı:5, İstanbul-May 1985.
35. "Yeni Türk Ensiklopediyası", Ötüken yayinevi, İstanbul-1985.
36. Alder, Gary, British India's Northern Frontier, 1865 Londra 1963.
37. Henze, Paul B. Kaşgariyadakı böyük oyun Yaqub Beg nezdindəki ingilis və rus temsilciləri, Doğu Türkistanın Sesi, sayı:19, payız 1988, s.82.
38. W. Radloff, Sibiryadan, (tercüme Prof. Dr. A. Temir), İstanbul 1954, cilt II.
39. Roderic H. Davison, Reform in the Ottoman Empire, 1856-1876 Princeton, 1963.
40. Prof. Dr. Saray, Mehmet, Rus İşgali Dövründə Osmanlı Dövləti ilə Türkistan Xanlıqları Arasındaki Siyasi Münasəbatlər (1775-1875), İstanbul 1984.
41. Tsing Yuan, Yaqub Beg (1820-1877) və Çin Türkistanındaki Müslüman üsyani, Central Asiatic journal volum 2 (İyun 1961).
42. Dr. Hayit, Baymirza, Türkistan Rusiya ilə Çin arasında, İstanbul 1975.
43. Friedrich Hellwald, Centralasien, Leipzig, 1879.
44. Göktürk, Hamit, Doğu Türkistan İslam Cumhuriyeti nasıl kuruldu?, Doğu Türkistan Sesi gazeti, özel sayı:1- İstanbul, 11. 1993, s.15.
45. Abdurehim Ötkür, İz (tarixi roman), Urumçi 1985, s. 416.
46. Okyar, Fethi, Üç Dövrdə bir Adam, yayanlayan Cemal Kutay, İstanbul 1981.
47. Şərqi Türkistan meselələri, Yaş Türkistan, sayı-106, 1938 s.5-6.

- (4280-4281) Bir isimsiz risalenin içyüzü, Yaş Türküstan, sayı-116-117, 1939 s.50-51. (4785-4786)
48. Günümüzdeki Şincang Meselesi ve Bizim görüşümüz, tutumumuz, Urumçi 1947.
49. Prof. Dr. Halaçoğlu, Yusuf, "Minbaşı İsmayıllı Haqqı bəyin Qaşqara dair əsəri". İ.Ü.E.F. Tarix İnstitutu jurnalı, N 13, 1987.
50. Baykara, Tuncer, Prof. Dr. Zəki Vəlidi Toqan, İncəsənət Nazirliyi 1989.
51. BOE, YEE, I-156-XXV-156-; A.Çetin və R. Yıldız, Sultan Abdulhəmid han, "Dövlət və məmələkət görüşlərim"; BOE, YEE, 8-2625-77: M. Hocaoğlu, "Abdulhəmid Hanın memorandumu".
52. Eraslan, Cezmi, "İslam İttifaqı Siyasəti Çərçivəsində..."
53. Carl M. Kortepeter, "Ottoman İmrerial Policy and the Economy of the Black Sea Region in the Sixteenth Century" journal of American Oriental Society, LXXXVI-2. Aprel-iyun, 1966.
54. Karl Marks, "Nyu-York Tribuna". 4 Yanvar 1856.
55. Prof. Dr. Saray, Mehmet, Türküstan Xanlıkları, Baş nazirlik Osmanlı Arxiv, İradə, Hariciyə. 2206-1.
56. Public Record Office. F.O. 65-868.
57. Public Record Office. F.O. 65-868, Confidential, India Office-29 iyul 1865.
58. Public Record Office F.O. 65-869, 2 iyul, 1866.
59. Parliamentary Debates, III-192, 28 May. 1868.
60. Public Record Offuce. F.O. 65-870.11 Avqust.
61. Parliamentary Debates, III-205. 18 aprel 1871.
62. Parliamentary Debates, III-225, 21 iyun 1875.
63. Parliamentary Debates, III-234.
64. Parliamentary Debates, III-206 - 11 iyun, 1877.
65. Wilhelm Filchner "A Story of Struggle and Intrigue in Central Asia" journal of the Royal Central Asian Society, 14, 1927.
66. Eraslan, Cezmi, II Abdulhəmid və İslam İttifaqı.

67. Mahmud Cəlaləddin Paşa, *Mir'əti Həqiqət*.
68. *Parliamentary Debates*, Üçüncü seriya, cild 229.
69. "Central Asia-Reported Russian Advance-Observations", *Parliamentary Debates* III-242, 13 Avqust, 1878.
70. Marx "England and Russia" *The Eastern Question*.
71. New York, *Facts On File Publications*, 1984.
72. "East Indian-Russia", *Parliamentary Debates*, 4-133, 13 aprel 1904.
73. "Forward Policy" *Encyclopaedia Britannica*, vol. 4.
74. "China Resolution" *Parliamentary Debates* III-230, 27 iyun 1876.
75. D. Naoroji, "The Moral Poverty of India and Native Thoughts on the Present British-Indian Policy".
76. Mayor Arthur Moore, "Britain and Islamic Asia, *Journal of the Royal Central Asian Society*, vol. X. 1923.
77. The Beelen - Nahle [Londra], 15 dekabr 1878. Nikki R. Keddie, Sayyid Jamal al Din al-Afgan.
78. Dr. Yalçınqaya, Alaaddin, *Orta Asiya Gezisi*, İstanbul.
79. *The Eastern Question*, *New York Times*'də nəşr edilən 4 Yanvar 1856 tarixini "The Russian Loan" başlıqla məqaləsi.
80. Çokay, Mustafa, 1917 il Xatirə Parçaları. Ankara. Yaş Türküstan Nəşriyyatı- 1988.
81. Dos. Şakirov, Qutluq Xan, məktubları, İstanbul 24.02.1998, - bəzən: dissertasiyanın sənətlər bölmü.
82. Dos. Şakirov, Qutluq Xan, məktubları, İstanbul 13.05.1997, - bəzən: dissertasiyanın sənətlər bölmü.
83. Dos. Şakirov, Qutluq Xan, məktubları, İstanbul 09.07.1997, - bəzən: dissertasiyanın sənətlər bölmü.
84. Prof. Aydüz, Davud, Qafqaz Universiteti, İlahiyat Fakültesi, Bakı - Oktyabr 1997-ci ildə elədiyimiz söhbət.
85. Dos. Şakirov, Qutluq Xan, məktubları, İstanbul 23.05.1997,- bəzən: dissertasiyanın sənətlər bölmü.

86. Mehmet Emin Buğra, Bildiri, Doğu Türkistanın sesi, sayı: 33, s.80.
87. Prof. Dr. Eröz, Mehmet, Esir Türk İllerinde Milli Uyanış, Doğu Türkistan'ın Sesi, İstanbul May 1985, sayı:5, s.150.
88. İləbir, Abdulhəkim Bakı, "Marşal Ali Xan Törə qəlbimizdə, Mübarizə içinde olan bir həyat", Doğu Türkistan Sesi Gazeti, Doğu Türkistan Dayanışma Derneyi Yayınu, həsusı sayı:1-11. 1993, s.15.
89. Prof. Şakirov, Asil Xanla (Ali Xan Törənin oğlu) 1993-cü ilin İyun ayında keçirilən görüş.
90. Dosent Doktor Qaşqarlı, S. Mahmud, "İli də qurulan Şərqi Türkistan Cumhuriyyəti və Rus-Çin İşbirliyindəki Aqibəti" məqaləsi, "Türk Dünyası" tarix dərgisi, Türk Dünyası Araşdırmları Vəqfi, dekabr 1993, sayı: 84.
91. Borovoy, Yakov - Cudadeyev, Anatoly, Uygurların Dramı, Doğu Türkistanın Sesi, sayı. 34-35, İstanbul- İyun- Sentyabr 1992, s.120.
92. Çanq Da Çunq (Çincə) Şincanq (Şərqi Türkistan)ın 40 illik xatiresi, Teybi mərkəzi tarixi yadigarlıqlar nəşriyyatı. 1954.
93. Genşin, Cihangir "Altı Batır" Gulca 1945, s.209. (Əlyazması çap olmayıb.)
94. İli tarix materialları II.
95. Genşin, Cihangir "Zaqovor", Gulca 1945, s.68. (Əlyazması çap olmayıb.).
96. "Noveyşaya istoriya Kitaya", 1928-1949. Moskva, 1984, Nauka SSSR. Institut Vostoka.
97. Sayrami, Musa Tarixi Hamidi, Pekin 1986
98. Tanrıdağlı, Erkal Doğu Türkistanın Sesi, Doğu Türkistan Araşdırma Merkezi, İyun 1993, sayı: 38, s.70.
99. Musabay, İlhan, "Doğu Türkistan" Türk Dünyası el kitabı, İstanbul 1968.
100. Ali Xan Törə Saguninin nitqi, Azad Şərqi Türkistan Cumhuriyyəti, Terbeqaṭay vilayətinin "Xalq avazı" qəzeti idarəsinin mətbəəsi. Çöcek şəhəri, 1945. (Tərcümə: Yılmaz Polat)

ƏLAVƏLƏR - SƏNƏDLƏR

Ali Xan Törə Saguninin nitqi:[100] (Tercümə. Y. Polat)

“La İlahə İllallah, Məhəmmədən Rəsulallah.

Allah Rəbbimiz, Məhəmməd (s.e.v.) peyğəmbərimiz, İslam dinimiz, Şərqi Türküstan vətənimizdir. Oyanaq, oyanmaq zamanı gəldi.

Qarandaş (qardaş) və vətəndaşlar!

Hər bir Adəm (ə.s.) uşağı əsl yaradılışında mədəniyyət - maarif hünər sənətinə malik olmaq qabiliyyəti ilə yaradılmışdır.

Gün çıxanda doğulan bir uşağın vücudunda gün batan insanların qabiliyyətinin varlığı şübhəsizdir. Fəqət bu qabiliyyəti ortaya çıxartmaq üçün elm oxumaq, tərbiyə görmək lazımdır.

Elmsız, tərbiyəsiz olanlar öz vücudundakı qiymətli mə'dənlərdən faydalana bilməzlər və eyni zamanda bunlar heyvanlar kimi yaşamaq məcburiyyətindədirler. Bu həqiqəti heç kimse inkar edə bilməz.

Şanlı Şərqi Türküstanda yaşayan neçə milyonlarca vətən övladı bu günə qədər vücuqlarındakı qiymətli gövhərlərdən faydalanağa imkan tapmadan gəldi. Mədəniyyət-maarifdən məhrum qalıb neçə yüzillər heyvan seviyyesində qulluqda, əsaretdə yaşıdı. Elmsız, mədəniyyətsiz zalim Karahıstайлaların (çinlilərin) qara siyaseti altında əzilən bütün müsəlmanların bütün qabiliyyətləri yox olmağa başladı. Müsəlmanların gözəl əxlaqları pozulmağa başladı. Dini, milli, vətəni hissiyyatlarından yoksul olmağa başladılar. Bunu görən mektar-tamaxor (zalim, tamahkar) - Kitay (Çin) hökuməti fürsəti qənimət bilib dinimizin, millətimizin və həm də vətənimizin qəsdinə düşdü. Bu istiqamətdə plan düzəldərək üç cəhətdən hücuma başladı:

Qarandaş və vətəndaşlar!

Daha xatirələrdən, ağıllardan çıxıb getmədən, bu zalim kitaylor (çin xalqı) biz müsəlmanlara öz vəhşiliklərini göstərdi. Başımıza olmazın qara günlər gətirdi. Bizlərin böyük üləma, dini liderimiz, zəngin tacirlərimiz ulu

yaşlı Hacı Harameyn atalarımız ziyalı, açıq fikirli vətənpərvər uşaqlarımız, qiymətli Xanlarımız, bəylərimiz haqsız yerə haqsız uyetsiz - namussuz, vicdansız zalım Kitay hökumətinin sallaqxanalarında vəhşi kitaylorın öz könülləri kimi qaranlıq, pis qoxulu rütubətli zindan həbsxanalarında göz yumdular, öldülər. İnsanların ağılına gəlməyəcəyi və xəyal etməyəcəyi müxtəlif işgəncələr altında əzab çəkdirilərək öldürüldülər.

Bax, bu həqiqət hər kəsin ürəyində dərd olub, gözündə görünüb qalsa, daim gözləri önünə gəlsə - Zalım Kitay hökuməti bunu necə gizli tutsun, tuta bilər?

Bu biçarələrin bütün mal-mülkləri, ev-baxçaları, əraziləri müsadirə edildi. Qadın və uşaqlar evsiz-eşiksiz, məkansız, ac-yalavac, geyimsiz qalıb, küçələrdə avara oldular. Kitay vəhşiləri bunlardan doymayıb günahsız qadın və uşaqları öz yurdlarından çıxarıb, uzaq yerlərə sürgün etdi. Həbsxanadan çıxarıb sərgərdan saldı.

Bununla bərabər bu qana susamış, qan içən zalımların xalqa etdikləri əzab-əziyyət həddən ziyadə artdı.

İş bu hala gəlince bütün xalq artıq boğaza yiğılaraq, cana gəldiyi vaxtda “Zalimin cəzasını verərəm deyən Allahın” pozulmaz və'dəsinə inanıb, biz Külçə xalqı bütün vətəndaşı ilə birlikdə nə tapdıqsa, bütün silahlarımıza zalımlara hücum etdik. Camaat birlik şərəfinə nail olan, “çoxluğun gücü Allahın gücü”, - deyərək qısa bir zamanda zalım Kitay hökumətini yixaraq İslam hökumətini qurduq.

Kitay qansomalarını, zülüm, istibdad bayraqlarını ayaqlarımız altına alıb, tapdalayıb-yandırıldıq. Ata-babalarımızdan miras qalan ay-ulduz nişanlı dini şumarımız Kəliməyi-Şəadət yazılın ədalətli ağ bayrağımızı yüksəklərə qaldırıldıq. Kəlməyi-Tayabə bu müqəddəs tuğ bayrağımızın namusunu, hörmətini, ululuğunu səbirlə əbədi qorunmalıyıq”, - deyib, bütün müsəlmanlar əhdi-peyman edib, əllərimizə silah aldıq.

Həzrəti Məhəmməd (s.ə.v.): "Zalımlara qarşı mal və canları fəda edərək savaşın, Allahın (c.c.) yardımıyla düşmənlərimizə qalib gəlib, dünyada rahat axırətdə cənnət tapınız", deyən mübarək sözlərini amala keçirib, onun gözəl nəticələrini gördük.

Modern silahlarla silahlananmış zalim Kitaylıların çürümüş əsgərləri guruldayan təkbir səslərimiz ilə etdiyimiz hücumlar qarşısında taqətləri qalmadan qaçmağa başladılar. Vətən evladları, qəhrəman əsgərlərimiz zalim Kitay əsgərlərinin qalanlarını qovlayaraq, bir qismini çaylara tökərək, bir qismini də əsir aldı...

Kitay vəhşiləri biz müsəlmanlar üçün qazdıqları məzarlara, çuxurlara özləri düşdülər, basdırıldılar.

Düşmənlərimizi - yeni zalim Kitay hakimiyyətini İli torpağından təmizləyib çıxartdıq.

Ədalətə əsaslanan İsləm dövlətimizi qurduq.

Hər yaxşılığın qapısı xalqın üzünə açıldı. Dini işlərimiz üçün Dini Nəzarət idarəsi açıldı. Müsəlmanların bütün davalı-mübahisəli işlərini Ədliyyə şəriət hökmərinə tapşırıldı. Möhtərəm Zərif Karı Hacı (Hacı Hafız Zərif) cənablarını Məhkəmə-i-Şəriyyə'də üləmələrdən ibarət üzvlərin üstüne rəis seçdik.

Əbdül-Müteali Halfemi Dini Nəzarətə nazir tə'yin etdik. İsləm açıldı, şəriət hökməri qüvvəyə girdi. Tutqun könüllər açılmağa başladı. Həqiqət ortaya çıxdı.

Əziz qarınadaşlar!

Agah olunuz. Qəflət yuxusundan göz açıb, oyanma vaxtı geldi. Aldadıcı və daha onların çirkin yaltaqları (xidmətçiləri) özlerinin çirkin, çürük məqsədlərinə çatmaq üçün başqa çare tapmadan sadə, saf könüllü müsəlman qardaşlarımızın arasına fitnələr salması mümkündür.

Qarınadaşlar və başqa vətəndaşlar!

Vəhşi düşmənlərin, vətən xainlərinin hər cür, müxtəlif, hər şəkildə ola biləcək zəhərli qara, qarışdırılmış hiylələrinə aldənmayın. Biz müsəlman və başqa vətəndaşlar bir ittifaqda olub müstəqil Şərqi Türküstan hökumətini qurub, bütün millətimiz və nəsil övladımız üçün azadlıq yolunu açdıq. Günahsız quzunu yeməyə alışmış ac qurd kimi neçə yüzillər boyu müsəlman qanını sorub-əmib, onun dadını dadmış zalim Kitay hökuməti buna, əlbəttə, razı olmayıacaqdır. Dinini, millətini, vətənini öz şəxsi mənfəəti üçün qurban edən xəyalperəst vicdansız, xeyirsizlər bu işi yaxşı görmürdü.

"Şinçan neçə yüzillərdən bəri Çinin ayrılmaz bir ölkəsi olub gəlmış deyə utanmadan bu kimi yalan sözü uydurmuş. Tarixin üzünü qaraldan qara üzlər aşağıdakı həqiqi gerçəkləri, höccətli sözləri yaxşı anıasin və könlündə tutsun!

Şərqi Türküstan xalqının qəhrəman əcdadlarının savaş çığırışları ilə etdikləri hücumlara, aramsız vurduqları zərbələrə dözməyərək Çin əməldar, bürokrat padşahları öz vətənlərini qorumaq məqsədilə 3500 km. uzunluğunda olan Çin səddini düzəldərək, dovşanın şahindən (yırtıcı quş) qaçıdıği kimi qala içində gizlənərək güc-bəla ilə zorla canını qurtardığını unutmasın. Bu həqiqəti Kitay hökumətinin namussuz yazarları gizləsələr də, kitablarda yazmasalar da, bütün dünya tarixi bu həqiqətə şahidlik edib və bundan sonra da edəcək.

Güneş palçıqla suvanmaz. Zalim Kitay hökumətinin fəlakətli uğursuzluğu qədəmləri Şərqi Türküstana gəldiklərindən bəri Şərqi Türküstan xalqları üç qara dövr yaşadı, başlarından keçirtdi:

Xanlıq, Canconluq dövrü, Şen Şu Şey dövrü, birinci Xanlıq dövründə müsəlmanlar qaranlıqda, zülmət içində, qara qan içində neçə yüzillər incə can təlaşında elmi hünər, din, ədəb və əxlaqdan tamamilə uzaqlaşdı. Bu dəhşətli günlər, müdhiş əsirlər yalnız Şərqi Türküstan torpağında olmadan bəlkə bütün Kitay torpağında hökm sürməkdəydi. Belə qara dövr hökuməti

olan zalim vəhşilər müsəlmanlıara nələr etmədilər.

Hansı mədəniyyət, hansı hünər sənətini yaşatdı. Şərqi Türküstan xalqının baxt seadətini Çinin qoluna təslim edən özünün və bütün millətinin təqdirini Çankay Şı “cənablarının iltifatına bağlı” deyə bilən din və millət xainları buna cavab vere bilərmi?

Şəhər şəhərdəki köhnə səfirlər (heç bir əhəmiyyəti və dəyeri olmayan adamlar, hər yurdda pozulan köhnə qalalar, hər yurddakı pis hakimiyyətlərinin qaldığını utanmadan söyləyir. Onlar əxlaq, dindarlıq baxımından biz müsəlmanlara yasaq olan qumar oynamaq, yalançılıq, narkomanlıq, fahişəlik, qorxaqlıq, pislik və bütün bu əxlaqsızlıqları öyrətdi. Bax, bunlara bənzər həyatımız üçün zəhər olan pislikləri vətənimizə və xalqımıza yadigar verib getdi.

İkincisi, Cancukluk (Cinko-Mindolun) dövrü, Çin dövrüdür. Cinco-mindo Çin dilində cümhuriyyət mə’nasındadır, - Cümhuriyyətin qanununda bütün xalq bərabər hüquqlu olaraq, kimin qabiliyyəti varsa ona qulluq verilməli olsa da, hökumət dairələrində çinlilərdən başqa heç kimə yer verilməzdi.

Yalnız özümüz deyil, bəlkə hətta xəttimiz, qələmimiz belə zalim Çin hökuməti idarəsində ayaqlar altına alındı. Bu müddət əvvəlki dövrün qaranlıq günləri, qaranlıq gecələri olaraq keçdi. Bu dövrdə zalim Kitay hökumətinin etdiyi işlər Xanlıq dövründəki müsəlmanlara etdikləri zülmü artırmaq oldu. Bununla birlikdə bu dövrdə yaşayan müsəlmanlar can təlaşına dözərkən üçüncü müddət girdi.

Üçüncü dövr. Shin Di Ben istibdad dövrü, aldadıcılar dövrü, yaxud hunhar vəhşilər dövrü desək hətta olmaz. Çünkü müsəlmanlar və başqa vətəndaşların başlarına bu üç müxtəlif və dəhşətli hadisələr açıldı. Bu dövrün gətirdiyi faciələri, dəhşətli günləri, zülm və istibdadları, aldadıcı qansoranlarının etdikləri vəhşiliklər hər kəsin gözünün qabağında baş verdiyindən, könül səhifələrinə yazılmış silinməz xətt olduğundan,

təkrarlamağa ehtiyac yoxdur.

Müsəlman qarındaş və vətəndaşlar!

Bax, bu qədər işlər gözümüzün önündən keçib getdi. Başımıza gələn dəhşətləri görüb duraraq yenə aldansaq, vəhşi düşmənlərə aldanıb yenə onların tələlərinə düşsək, vicdansız xainların yağılı sözlərinə inansaq, özümüz və övladlarımızın bəxt və səadətini biz müsəlmanların həlakları üçün quyu qaziyaraq gözləyib duran din düşməni, Xuda düşməni, xalq düşməni olan Can Kay Şinin ixtiyarına buraxsaq, öz əlimizlə zəhər içmiş, öz ayağımıza balta vurmuş olmariqmi?

Döşəkdə ilan görüb əl-qol atmayıınız. Ən yaxşısı Çin hökuməti Şərqi Türküstan üzərində hakim olmaq fikrini başından çıxardıb, özlerinin ana vətəni, əsl vətənləri olan Quzey Çinqoyu yapon cahangirlərdən qurtarıb alış çarəsini tapsın! Özlerinin ən zəngin, ən gözəl yerlərini, bağ-bostan bağlarını Yapon cahangirlərinə verib, Şərqi Türküstan xalqının əsl vətəni, ana məkanını işğal etməkdən utansın, utansınlar.


Elmsız, mədəniyyətsiz Çin hakimiyyətinin istibdadı altında neçə yüzillər əzilib, basılıb, gələn bu zamana qədər əzilərək gəlmışdı. Şərqi Türküstanın 95%-i xalqının öz azadlığı uğrunda etdiyi mübarizəni hər bir mədəni xalq sevər. Xalqçı, insanpərvər, cahan hökumətləri haqsız, yersiz deyib, tanımazlığına, inamımız kamil, Kitay hökumətinin başçısı Can Kay Şı bir çox güc tapmış olsa, öz vətənlərinə girən düşmənlərinə qarşı savaşıb, öz vətənlərini boşaldıblar.

Biz, Şərqi Türküstan xalqı, öz vətənimizə özümüz sahib ola bilərik. Əsl ana məskənimiz çox ne'mətli, bərəkətli torpağımızı son damla qanımıza qədər müdafiə edəcəyik. Özünü, bu millətinin həyatını, səadətini "Cena, Şinq, Pu Cunq Şenqlər" iltifatına verici ümidsiz, xeyirsizlərə heç bir vaxt yol vermərik, verməyəcəyik. İslam dininin haqlılığı, düzlüyü üçün, tutduğumuz yolun doğruluğu üçün, əlbəttə, düşmənlərimizə şəksiz-şübhəsiz qalib gələ

bilərik. Allah bize yar olsun!

Müsəlmanlar, din qardaşları, agah olunuz! Mərd olunuz. Çox yaxın zamanlarda qalibiyyət şəxsiyyətin ən son həddinə çatıb, zalim Kitay hökuməti hakimiyyətini ana məkanımız, əsl vətənimiz Şərqi Türküstan torpağından ağac kökü ilə qoparıb atarıq. Bütün Şərqi Türküstan xalqı qul olmaqdan, əsirlikdən, azad olduqdan sonrakı nəsillərimizi, övladlarımızı azadlığa çıxarıb mədəniyyətli insanların sırasında hüququmuza, vətənimizə sahib olub, İslam dinini qoruyub bu dünyada da cənnətdə yaşayacaqıq və o məqsədlə Əs Səlamun Əleyküm.

**Şərqi Türküstan xalqının rəhbəri,
İslam hökumətinin rəisi Ali Khan Tərə.**



1944-1949 Yılları Arasında Doğu Türkistan'ın Kuzeybatı Üç Vilayetinde Kurulan Şarkı Türkistan Cumhuriyeti



Ali Han Töre





Doğu Türkistan Cumhuriyeti'nin Askeri Nişan ve Madalyaları :

- 1- Azatlik-1
- 2- Azatlik-2
- 3- Sadikat
- 4- Bahadırlik
- 5- İstiklaliyet İçin Mücadele-1
- 6- İstiklaliyet İçin Mücadele-2




Doğu Türkistan İslam Cumhuriyeti'nin Dış Ülkelere Çıkmak İçin Kullanılan Pasaportu



19. yüzyıl İkinci Çeyrek Yılından Kağız ve Metal Paralar
Kağız ve Metal Para.

پىلدەر، 20 - كۈنى بورىتىلا، ئارشاڭ، 30 - كۈنى موگىنۇللىكىرە، 12 - ئايىشىڭ 31 - كۈنى كۈرمە ئارقا - ئارقىدىن نىشان قىلىنىدی. 1945 - زىلى 1 - ئايىشىڭ 31 - كۈنى ئىلى شەھرى تېشىدىكى ئايرو درومدا تۈرۈشلىق گۈمنىڭ قالدىق باندەتلىرىنىڭ ھەم - ئىمىسى يوقۇتۇلدى. شۇ كۈندىن بېتىوارەن ئىلى ۋىلايەتنىڭ ھەممە ئاھىپلىرى پۇنۇنلىدى قۇرالدىق قوزغۇللاڭ قىسىمىرىنىڭ ئىشخاللىتىكى، ئوتتى، 1944 - زىلى 11 - ئايىشىڭ 12 - كۈنى، يەنى ئىلى قوزغۇللىكى غالبىيەت قازانغان كۈنىنىڭ ئەتسى «شەرقىي تۈركىستان جۇمھۇرىيەتى» ۋاخىلىق ھو كۆمەتنىڭ قىرۇلغانلىقى ئىلان قىلىنىدی. ھو كۆمەتشاك رەھبىرى ئەرەباھىلىرى تىجىلە بىر قىسم ئىلغار تىجىيدىكى ياش زىياللارنى، بۇنىڭ تېشىدا يەندە پۇمپىشىك بۇزىزۇ ئازىيە سىنىپىنىڭ ۋە كىلىلىرىڭىچى ۋە دىنىسى ئادەملەر مۇ بار ئىلى. ۋاخىلىق ھو كۆمەتنىڭ تەشكىلىپ تۈزۈمى تۈرگەندىكىدىن ئىبارەت.



کورسەتكىچ

شرقى قوركستان ئىلى ولاتت خەمەجى نامىي باشلانعج دەسته
مكتىب نۇرقۇس شەھىسىتەت مەرسىلار 1948-49 - نۇرقۇلەندا قاتا تاشى مكتىب
ئىچىزچى مەتفەد (ياسلىرى) درېمەد، توپ بولماق نۇتو دورنەدە
زوبەندەمى ئېتىجىلەرگە ئېرى بولدى

No	درس اسماهىرى	ئالمان درس سانقاھىرى											
		ئەن	ئەن	ئەن	ئەن	ئەن	ئەن	ئەن	ئەن	ئەن	ئەن	ئەن	ئەن
1	قرآن	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
2	دەن	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
3	آغاچى	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
4	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
5	الكبيرا	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
6	فېزىيەتىكا	-	-	-	-	-	-	-	-	-	-	-	-
7	جەزىيەت	-	-	-	-	-	-	-	-	-	-	-	-
8	مۇئۇمۇتىرىيە	-	-	-	-	-	-	-	-	-	-	-	-
9	طېرىھىات	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
10	چەراقىبە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
11	ئادىج	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
12	رسى ئازى	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
13	رس	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
14	گۈزى	-	-	-	-	-	-	-	-	-	-	-	-
15	گۈمناسىتىكا	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە	كە
													

مكتىب مدبرىن : عەلەن ئەلمىن

علمىي مدبرى : منى عەنەن ئەلمىن

تارىخ 10 كۈن 1949 - بىل

أصوا

ئۇيغۇرلارنىڭ قىسىمچە قارىخى

(دەسلەپكى لايىھە)

ئىجىكى ماقىبىنار، ئۇقۇپ بولغاندىن كېپىن قايدا -
تۈزۈپ بىلىشىدۇ. زۇنۇزۇمەتەلە، باشقىلارغا ئېيتىماڭ.



جۇڭگو يەنلەر ئاکادېمىيىسى مىللەتلەرنى تەتقىق قىلىش ئىستېتۇقى شىنجاڭ ئاز سانلىق
سلىلەتلەرنىڭ، جەدیدەن قارىخىنى تەكشۈرۈش گۈزىپەسى قەرىپىدىق قۇزۇلدى.

Uygurlarının Kisice Tarixi kitabının kapak.

ئۇنىڭ - جىزىھا ئەگىپت گانشىن

ئالىت باتى

واتىجە قاش دەرىيامى بۇنىڭدا

ئىباى وەلەپەت قۇلجا!

1945 يىل

Cihangir Gencsinin "Altı Batır" Kitabının kapak özü.

شیوه و ملایم تر

وأقيمه قاتش دده سليمانس بوريندا

زنگنه

خواسته
خواسته
خواسته
خواسته

میں سوہنے جھٹا نگیر گانشین

C. Gersinin 'Ali Batur' Kitabının iç kapaklı ve Fatih Müslimin
kitabı oxugub təsdiqlədığını göstərir el yazısı ve imzası.



: Cumhurbaşkanı Ahmetcan Kasimi (1914-1949)



Hükümet Genel Sekreteri Abdikerim Abbası (1921-1949)



: Genelkurmay Başkanı General İshakbek Munun (1902-1949)



Doğu Türkistan İslam Cumhuriyeti'nin
Dış İşleri Bakanı Kasimcan Beg



Doğu Türkistan Cumhuriyeti Ordusu Komutan-
larından Gani Batur



Mehmet Niyaz A'lem



Emir Nur Ahmet Buğra



Doğu Türkistan İslam Cumhuriyeti'nin Liderleri




Şerki Türkistan Cumhuriyeti'nin Son Lideri Ahmetcan Kasımı Ürümçi'de İsa Yusuf Alptekin ve A. Abbas ile birlikte




Altay Vilayetinin Valisi General Delihan Sügürbay (1919-1949)




Emir Abdullah Buğra



Gulca Şehrinin Halk Parkına Yerleştirilen "Üçak Kazasına Uğrayanlar"ın Mezarı



ALİ XAN TÖRE'NİN
Daskandere qaldığı, Dövlət qonşağı evi



Ali Khan Töre'nin yaşadığı ev ve oğlu Kutluq Khan Saitkınov

SOĞUTLU SUT A.Ş.
MAX - 6 Sayfa

14/05 '97 14:23
AZERBAİCAN CUMHURİYETİ
KAFKAS ÜNİVERSİTESİ
B-2 Yılmaz POLAT adlı öğrencime

İstanbul

14.05.1997

Selamün aleyküm mühterem YILMAZ BEĞ, nasılınız.

Biz ailece hepimiz iğiyiz, bizler de sizleri çok özledik.
Gelimimize, Uğur Arif'e selamlarımızı iletmeli, M. Seit ve A. Saide
çocuklerimizi bizim adımlaş öpmeni rica ederim.

San emriş olduğun bilgileri %70 hazırlıya bildim. Matinceye
uygulama çalışma hızımı düşürüyor. İşbu mektüple beraber 5 sayfa-
lık ilk kısmını gönderiyorum. Gramatik hataları var, belki boldur,
kusura bakmazsin.

Sevgi ol kardeşim, muvaffakiyetler dileğiyle

Kutluhan Şakir
İstanbul/Kadıköy

FAT - 5 32-1

Kutluhan Satırı

*Alihanröre Sağurisi: "Ibn Sina mirasına sahip
gökmalıyız" derdi*

En erken "Sağlığınız" dergisi tahririyetine minneltarlılığımlı bildirmekle söz başlamak istiyorum. Çok hayırlı teşeddüs göstererek, Türkiye Kardeş oyunu ata yurdu - Türkistandan gitmiş yetenekli hekim ve tabipler-ler, onların dikkat getirici tecrübeleriyle tanıştırmaya başlamışlar. Biz, Özbekistanlılar su halihazırda reacidimizi dünyaya tanıtma, uluslararası cerayantara geniş çapta ve akıllı tarzda entegre olma yolundayız. Bundan dolayı derginin teklifini canıudilimle kabul edip, mevzu kahramanı-mertüm baba hakkında, hulusan onun tabiplik faaliyetinden bildiklerimi okurmanıza takdim ediyorum.

Hayatının en güzel yıllarını merhamet Türkistan hizmetinde, yolunda düşmekte denksiz mücadelelerde geçirmiş, tüm ömrü Vatan, millet, din uğrusuna sarf olan, defalarca ölüme yüz-yüze gelen benim babam Alihanröre Sağurî dünyada en insanperver ^{nâlik} ^{ve başlangıçta} sayılan hekimliği seçmiş idi. Mekka, Medina ve Buhara medreselerinde uzun suruç fahsil sonunda geniş kâmusî bilim satırı olarak yetiştirdi; 116 ilminde ise ciddi başarılarla eridi. Ozanlarında Çerlik-Rusiyastan müslümanlara çağdaş bilim öğrenme hukkâni tanımadığında da dalya, çok zorluklar gerekçे Avrupa tip ilmîden ^{istediği}, pekiye alabildi. Onun sadece kendine ait ilmî öğrenme方法u vardı. Dersleri mutlaka sınıfı lâyık tekrarlamak, ders atırken aç olma, zor konuları açıklanada yetenekli talebelerle minâzere, mithâkenc, mukâmelî turma, dersleri manevî pak, hâlis ustâdiardan öğrenme, ilmî verenin tüm hayatı boyunca sadık kalma, verilmiş ders verifelerini içice bâsimeden sirodetisine bağlamana, konuya kıyaslayarak deneme, tecrübe(eksperiment) ile kontrolde geçirmeye v.s. bir merkür öğrenme

Carmıştı, "Alihantöreyi Taurı durdurmasa, Başka kimse durduramaz!" Böyle diyorlar ve hastalarunce bu (aslında teziz) üst düzey komünist yöneticiler gizlice babadan tedavi alıyorlardı. Aralarında parti liderleri, bakanlar, akademisyen, esp̄ profesörler vardı, rüster, ermeni v.b. gayri müslümler de gelirdilerdi. Hepsine ilmi edep çerçevesinde müamele göstererek, hastalıklarına şifa bulmaya cami gönülden galıyordu.

Babam 8 torilesinin temeli, tabii ki yüksek meslek meşrefi, yani profesyonelizma idi. Buna ayrıca "hasta - hekim" ilişkilerine çok önem veriyordu. Tüm millet'e malum idiki, Alihantöre t̄t hekimlik hizmeti karşılığında ücret talep etmezdi. Ama verseler, veren eli geri çevirmekti. Yumuşak, mülayin sesle konuşmaya başlıyor, hastaların derdini dikkatle ve sabırle dinliyordu. Sıymasından奴n yağması, gözlerinin batığında derin bilindirme manevi pat olduğunu yavusması hastalerin kalbinde ilk doktorlardan istifa etmesi duygusunu uyandırıyordu. Ve, genelde, onlar derdlerini tefcīatl ile anlatmaya çalışırlardı. Nettezḡe göre içi təqhis kojuyordu, buna göre hastaların Babama īklası daha artardı. "İba fîna nəzərinə töton fazla şeklini zikir etmistīr. Bln sədəcə 23 üni ögrenə bildim", dediğini hatırlıyorum. Tabii ki, təqhis koymada başka usullardan da istifade ederdi.

Yine an önemli husus vardı: Baban devlet hastanelerinden "tedavisi yok", "bu hastalıkt düzeltilemez" diye çıkartılmış hastaları güler yüze karşılar idi. Bu tərəfən şifâ bulanları da az olmadi. Hastaların tedavisinde babam sonuna kadar nücadet verdi dersin, yanılmam. Onların irki, yaşı, cinsi, dini, mülki durumuna tıq de önem vermezdi. Sağlıklı, bir gün evimize gözleri kip-kirmizi, yüzü ^{ek}"ağladığında tabak gibi sızmış bir ~~kız~~^{baba} bayan gelenek "Doktorlar 60 günlük ömrün kaldı dediler. Bez göğüğüm var. Bln ölürsəm, qaresiz eşim bu kadar yok nafakalarla ne yapacak? Tüm nəsən imidim sizde, atam" demiydi. Bu müthiş kadını hələ unutamam, baxın, et böyle iki aylik ömrü kalmışın, gecik - çolugunu, eşini düşünüyorum, kendini değil. Babam, "yoxsusun hastalık tedavi edilebilir, korkmayın" dediğ̄i zaman hastamus unvanı ^{baba} ...: ...: ...: ...: ...: ...:

- 4 -

Gitter

Belli bir oranda esen, di hinde o lefe 3 fırcondan içindi.
Bunun yasıra olsun isteyenlerin olsunlarla giviler
sorulup en az 24 günlerin sonuna, yani elmade denir maddesini
oğaltıp, istimāt etmeyi torşiyile ederdi. Sozu geçen bayan
hastalıkları kurtuldu, çok uzun ömür gördü, taşları da varıldı.

Babam gesitti bronşit, grip, gökyötesi (kronik öksürük) gibi solunum yolları illetlerini kolayca bertaraf edebiliirdi, bir günde 15-16 sigara içirdi. Bir kez geyiksiği, ayva

Mide hastalıklarında, hınzısan gastrit oluyorlar
"serbetül ebyez" adı ilâz. İlaçın içeriğinde, % 100 şifa
verirdi. Migren, ame akibi (hınzısan kadınlarda noir doğan
dan sonra) illettilerini suis et bitkisini sede kaynatıp
pancarka birengi suyuyla yapıştırıp tedavi ederdi.

Bahauddin Şah Nekşibendi hazzetlerinin "Dost ba kär, dil ba yär" (Eliniz işle, kalbiniz Allâh'a mesgul olmalı) öğretisinden yararlıyım. İnsanlığın müstümresi olarak en dünayada topluma faydalı olan bir kılçık-hüner sahibi olsam ve bundan etmek parası kazanmamı. Gerçekte de bu mübarek sevincdeki içtenlik neslediği onun zor mühacirlik yıllarını içeren, ama berbat dolu hayatımda bir kez defa kurttarmıştı. Burada bir olayı söylemeden geçmem: Asırının 30'lu yılları. Babam Çin hürdütleri içinde ~~ve~~ Doğu Türkistan'ın iklim şartları zor olan bir bölgesinde komünist Rusiye yardımıyla organize edilmiş toplu kampta tutuluyordu. Gök berbet sihhiye duanın, açlık ve susuzluktan mahbûplerin ölüme pidi kurulmaktadır. Babamın da sağlık durumunu teklike içinde, sık-sık tokoğunu kayıp ediyordu. Bir zaman kendine geliyor, çevreye bakıyor - ölüüm koğusunda olduğunu öğreniyor, ona üzerinde ^{gözlerini} "gözleri yaşlı doktor" ~~ve~~ çok düşük bir sesle demişti: "Tören, ~~ve~~ dikkatli olun, yüksek ateşteyiniz Özbekçe konuşuyordunuz. Sizi tanıdım. Ben sizi öldürmeye yeteneğim yok ~~ve~~ acanym. Bu gurbette siz pibi bir atın ve hekimin söyle bitayazmış halde göremet bili izdiriba dosdurdu. Memlekette devamlı tedavi etmişsiniz, Size devamlı dua ederdi. Şimdi Moskova'ya emriniz boracım, size kurtarmazsan olmaz. Buna yolu söyle olacak: Sizi 'Bildi' diye rapor yazacam, başka ölümcül mahbûplerin sizin adınızı vereceğiz, onun adı orası bilenin - ~~sayıları~~ ~~sayıları~~ ~~sayıları~~ ~~sayıları~~ ~~sayıları~~ sağlık hizmetine alacağız, doktorlık yapacaksınız". Bu tehdit gerçekleşince kampta hizmetteki işler düzeltildi, bulagıla hastaların bertaraf edildi. Babam, işi çalışmamasından dolayı, normal hizmete transfer ederler. Yani etkisinden kurtulup, arast'a gitmiş gibi oluyor. Burada da hekimlik sanatını gösteren hittiyos. Böyleki, ağır hastelerin, ölümcül plakatların hizmete transfer edilmesi ~~ve~~ ~~ve~~ ~~ve~~ ~~ve~~ ~~ve~~ genç kızını başarılı bir tarzda tedavi ediyor. Kızın annesinin keşin talebine göre babamın şehr'e serbest gitip gelme, hekimliği devam ettirmek hakkını ~~ve~~ ~~taşıyorlar~~, böyle, çevre halkı arasında "Mahbûs hekim" adıyla ünlu oluyor....

Babam merhumun son otuz yıllık ömrü Özbekistan'ın Tagan' zehrinde geçti, burada da ölümcül kazanmıştır. O zamanlar Sovyetler Birliği'nde şark tabubati kavuşturan yasaklırmış herde iddi. Hekimlik ilmi, sanatı ve empratigine sürekli baskı yapılmıyordu. Bu da

-5

İahana, kayısı, psoriaz'de coviz'in yeşil kabuğu, kirpi'nin
bir sefresi, akrep-ari \Rightarrow isirdiğinde akrepli yağ, bağışıklık
bitkisi, ^{erken} kellekte & soğan suyu, pırasa ^{mış atık} yikan \Rightarrow suyu ~~suyu~~
kullanarak tedavi yapıyordu.

Cinsel kövüetsizlik, mastit, istiştik, coqukovazit, rektokolit
hastalıklarında ^{da} bagası takozanlığı. Çocuk tüberkülozu
de kırmızı, imkan varsa eşek süfü istismarını tevsiye ederdi...

Kuçak malalede, elbette, kebabının tedavisi usullerini
gözelce anlatmak benim için zor bir iştir. O 60 yıl evvel
"Sifai'l iləl" (Hastalıklar Sifası) risalesini yazmış idi.
Bu eserde söz konusu usuller teferruatlı, fır \Rightarrow farzda anlatılmıştır. Kitap hâlə tab edilemedi, el yazısı devam ettedir.
"İbn Sina mirasına sahip olmalıyız. Modern görülen Avrupa tibbiyat
inde de bir töre takım ilkel eksiklikler mercüttür: insan'a organlar
meemeli gibi bakıyorlar, sadece hastalık üzere konentre oluyorlar,
hâlbuki insan tedavi edilmeli, meczinin parkına varılmalıdır. Bizi
eczaneımız tüm gente, tabiatdır. İmkan olduğue zaman benim eserimi
TÜRK ULUSU'NA KARŞI UYGURACAKSIN. O, hulusan pekali ilaç satın almayı
 \Rightarrow zorlaştıran, eczaneler yok yorelerde yaşayan, kimyasal ilaçlara
alergisi var kişiler işte çok fazladır" şeklinde konuyalarını
astı ve astı unutmadım. Münterim "Süphimiz" dergisi, enin
okurmanları, babam işini devam ettiren Muhammed Yarhan Töre,
Abdullah Babaoğlu, Ailen Sarıpaşa gibi sagittlerinin destekleri, zirveye
tinin gayretiyle Alihan töre Sağanı açısından gerçekleştireceğiz diye
ömeyeceğim.

Hüthüluhan Töre Saix
İstanbul
13.05.1993

SOGUTLU SUT A.S. 23/05 '97 12:45 P01
 AZERBAIJAN CUMHURİYETİ BAKU
 Istanbul KARKAS ÜNİVERSİTESİ
 23.05.1997 4-n Yilmaz POLAT cenaplarına

Salamün aleyküm mühterem YILMAZ BEG,

Size şiradeki materyalları göndediyorum. Çok bir karışık dilde yazılmıştır. Osbekçesini anlamamız zor olsak diye böyle yaptım. Telefon veya fakela kendiniinden haber verin.

Kutluhan Sakir

Alikantore Sagun'ın yemek kültürü

Milyonlarca insanlar gibi biz de, nususan, onur gönüklar, olarak babamızın yaşam tarzını kendimize ideal görürük. Onun taam kültüründen, yüksek bir seviyedeydi. Süslüemiz, belki tüm milletimiz içi... Benek olduğundan eminim.

Gıda insanlar için zaten birleme unsuru ~~olmasının~~
 yaşıyor ve sağlığı korumanın en önemli faktörlerinden ~~olmasının~~
 altına giderdi. Doğru besleme, bilme, içme, jüzel ilaçlardan
 dahil etkileyicisini, bin bir hastalığa engel olacağını
 tüm ömrü boyunca propaganda etti. Babamın böyle
 taam kültürünü siyasetinden (tabir caiz olursa) yine ~~olmasının~~
 onur hekim olduğundan hayretlendi. Hikmetim sık-sık
 "Bu bedbaht çin komunistleri Doğu Türkistanda kitupharzem.
 deki tüm kitaplarımı müsedere ettiler. İçinde diyetoloji konusunda çok kıymetli bir sürü tarihi tip eserleri vardı, onları
 canım acıyor", diyordu.

Babamız size söyle söyledikti, yemek kültürünün
 en i. parti gıda memullerinin ismini roketin nazardan helal
 olmalarıdır. Kuranda adı geçen Lukanın Hekimin vasiyetini
 nazm'a çevirip buju her res'e anlatıyordu, yanı şöyle:
 "Namazda-köngelingi, sözde - tilinigi,
 yemek, içmekte asra helkumningi" (Namazda gönü'l'e,
 konuşarken dil'e ve yemekte boğazından helal taamber
 gecmesine dikkat et). Onun fikrine göre ibadet ruk
 işin ne kadar önemli olsa, helal yemek da insan vicuduna,
 temiz nesil yetişirmeye aynı önemdedir faydalı

istimal ettiyordu sözlerine gellelim.

Evvata sunu demek istiyorum, sofranın ferasatla
düzenlenmiş olması önceliği iddi. Sofra adeta kırı ayaklı (35-
40 sm) masa üzerine yazılırdı. Buceru dört çevresinde
iki veya dört katlanmış körpeğe (yorgan) salınmış oluyordu,
arkasına yastık koyp, rahat-rahat yastanarak otururdu.
Sofradaki nimetler;- eşitlik ve yeteceğin miktarlarda olmasına;

- bolultan işaret verip, israfı inkar etmesine;

- dırz görünüşleri nazer'a hoş gelmelerine;

- ıktah'ı rügbetlendirici olmalarına itibar veriliirdi.

Kendisine de çam veya elma kokusu olmasının beğenildiği.
Balarmızı sofre'ya davet etmeden evvel çam yongaları veya
elma (meyve) kabuğunu yakardık ve buntardan hoş bir koku
tüm odayı sarırdı. Gelişinde mutlaka "Hay-hay, çok
gözel olmuş ya" diye tâkîd edip, bizi de tekrârlayarak,
siyması nurlanıp masa başından kendi yerini alırdı. Sofra
çevresinde bir cıcah harbi mydâna getirdi, tasvir edemem. Buceru
"yaşam gizelliği duygusu" denmek istiyorum. Sanki bir sırtlı ve
tantanaver ritüel, yapayozuz gibi velilerimizden sonra
ekmeği usatırdıktı, gay'ı yudumalar idik.

Babam merhumünde 3 defada fazla taâm yemez-
di. 8-10 veya ekşamda iki yemek yemek oluyor, üç-4-5 defa-
sında hafif bir seylere yediğini. Yemek yemekteki genel
kuralları şudur: Çok açılmadan başlıyorsun ve ride dolmadan
durduyunorsun. Matürki bu kaide Peygamber Efendimizin
hadiselerine uygundu. Yemekten evvel mutlaka "Bismillâhir-
rahmanir-rahîm" denmesi ve yemek nihayesinde "Sukur" fatihâ-
sının okunması ailenizde yemeküstü olan taâm âdetinin ayrı-
maz kismı olduğunu da zikir etmeden geçmem.

Evimizde pişirilmiş taâmlardan komşu, yarım-akrabalar
arası nesibe ayırmakla haburundi hâlikârûn boğla bir hâzelli-
ğiydi. Keramethân annemin harçladığı yemekleri eseriz görür-
du ve tam buntardan dostlarımıza nesibe ayırip, yağlı olmasına
rağmen, bizzat kendisi götürürdü bâzen. Ahşaplar, güzel
sofra nimetleriyle ismarlanan onun iş dünyasının talentlerinden
sayınlıklarıdır. Dostluğun "fi sabîllâh" olduguundan çok yükseli-

"Yemek" yerken mutik, garkı dırımez, yüksek seviye konuştuguyu, hatta mutfağın eşyaları "tingir-mingir"ini blegen-
mezdi. Herhangi bir zorbalık taam kabiliyeti sonuna yatan reya
3 fatihadan sonra başlıdı. Ama bazen yemek esnasında
eski totaliter sistem döneminde olup geçenin ağız kamarlarında
hedsiz-hesapız insanların dut gibi döküldüklerini, sorgut
hapishanelerinde futuklu olanların ağız azap-likiböllerini
habırlayıp, derin oyulara dalarıda. Bir olayı bizlere anlat-
mıştı, burada kendisi ~~sogutucu~~ gibi getirdi: "caiz olur
sanıyorum: "2011 yılları, Sorgutiller yeniden kuruluyor.

Bizler bigeki hapishanesinin umumi koğusunda yatırıyoruz.
Her gün sorgakları yorum ve olağan işlenedigimiz suç taknode-
rını bekliyoruz. Hafızasının epey berbat, istiklak ağızık,
ara-ara gözba ve aksa misir unagi gibi bir şeyler verir-
dilar. Durumun bilesi ucarba ve dostları sık-sık yemek
getirirdiler. Bithasse benim dungan sagittlerim her
gün bir gurul doldurup gözler yiyeceler giriştirdiler.
Neden bu kadar çok, ginkti ben başkalarla paylaşıca-
ğımı biliyordular. Koğusundade bir Rus papaz da
bulunuyordu, onde, kimse haber almazdı. En erken
ona pay ayırrıdım. "Sryatoy ates" (yanı, "peder")
dediğimde hemen "Ya!" (benim) diye yanına koşardı.
Peygamber Efendimiz (sav) bu gibi insanların şafkatlı
olması, umutsızlığı, buna göre yapardı. Böyle. Yani,
bir zamanlar hâkimiyeti elinde tutanlar veya bir
karım'a önderlik yapanlara rehîm - şafkatlı olma-
mız gerekdir. Sözün nisasi, üzün zaman pedler
ağlık ve tenhalık belasından zafer etmedi."

Balam yemeği, addıte belli vakitlerde yedi.
Sabah, öğlen ve akşam ramazanından sonra. Hemen
sofra'ya boyunayordular. İğ defalar fazla yemek
yemeği kabul etmezdi, aksi halde zehirlenme dan hiç fark
yok diyordu. "Öldürürse pilav öldürsün, yemeği yemek
bıçar, hazırlayıp " gibi milled arasında söyleşenlerin inkar
eder, "nide kötelerinin felsefesi" diye degeflendirirdi. Kayıt
ettığınız gibi taam lezzetli pişirilmesi, güzel sebilde takdim

yi tevsiye edip "Şıyar sarayı - gürer sarayı - şirçay - şirçay - şirçay" dedi.

LKahvaltında da imâmî İ hase sütçay ve İ tone kuru keşkesi (suda tutulup yumuşatılmış) teravih ederdi. Şirçay, yani bu sütçay'ın mümkün olduğunda prestemiz hâçay'ı kaynatıp hâhlanırda, ona tuzakçı tuz, karabiber, tereyağ ekleyip, "girmen nan" (özbek ekmek şeşidi) doğ uzunguları batırıp içerdii.

Yemekte suda 1-2 dərək pişirilmiş, katmanmış olmaliydi. Kahvaltı sofrasında şeşir'e basılmış limon, naçur hâlinde ceviz-kırmızı, saf doğ balı, pişirilmiş süt kayması da koludur. Babab tandoor ekmeğini tercih ederdi. Özbekler güzel hazırlanan çay'a "Beşakla keserek içilecek çay olmaz" diye demek adettir, var. Babam da işi yapılmış ekmeğe nisbeten "Kebap gibi olmaz" ifadesini kullanıyordu.

Yemek esnasında olsun veya başka suradığı zaman olsun hice de birer gibi sıvı su, maleden suyu ismecidi. Bölkusuc, özbek pilavı, narın, kavurma benzeli yemeklerden sonra su içilmesi yanlış iş, giurkii maddede huzur zorlaştıracaktır, buna Ibn Sina'ya göre, yapmamalıdır. Şeklinde koruyucular. Aynı zamanda onun değerlendirmesine göre Taşkent'in suyu dünyada en iyi tatlı su idi.

Müsüslü, tüm Türkistanda ekmeğe büyük bir sevgili gösteriler. Bu manada babam milletinin tam bir sensileşisiydi. Ekmek hakkında geniş bilim sahibi olmasının yanı sıra onu yetişmesi, yapılıması konusunda uzman olduğunu iddia edebilirim. Günken hayatında sanatlarca çiftçilik (ziraat) yapmışdı, buzdaly ekmeğ, doğ yetiştiğimini. Ekmek konusunda bitmez - tüketmez ilmi, nakli, efsanevi bilgi ve İriwayetleri biliirdi, ekmeğin cennet nimetlerinden olduğunu tekrar-tekrar anlatırda. Ekmek ehremiyetini bir tarichi gerçek vaka misalında anlettigi, şunu sanki dinin eşitmiş gibiylim. Söylediği, "Makedonyalı iskender Çin'i feth etmek amacıyla sefer'e atlannmış. O zamanlar Çin nadiraki bir kederinmiş, bu haber ona ulagiğinde gerekten bedbirleri almış. İskenderin bazen fetih edilecek ülkeye bizzat kendi gizlice girip, zaif noktaları öğrenme adeti varlığını

5

tarafları gürerken ayakları astına tüm hazine altın-cağahır-terini düşenler. Gölçerinin nuru sönmüş, ahrallı got Berket iskender hıç bir yanız iszemeden karada masra üzerindeki bir parça kara ekmeğin elini uzetmiş. Ekmek yeyip ritritince buna bakan melike: "Ez cinançır iskender! Ustadınız Arastu size ~~de~~ insan hayvanının bedeli, zengiliklere erişmek denismiydi? Sizin şimamızın bu duvarınızın bildiğiniz oşyeleri inkar ediyor, değil mi?" derdi. Iskender bu "kılıç melike"ye manevi testini olmuş, serbest bırakılmışınca Çin seferinden vazgeçmiş ve geriye dönmüş". Ne zaman bu raka'nı hatırlasam sopraların gözdesi olan ekmeğin ünümbeşeri tarixinin ^{da} ayılmaz kısmı oldeğura kafama müthüreysen babamı dua ederim...

Sonra ekmetten sonra çay' da dile getirelim. Etseriyet millet gibi başan hını, soyları ve 96 nolu yeşil paylerini) efsel görürdü. Çay'ın titizlikle dantelenmesine dikkat ederdi.

Münik çaydanlık ve piyale kullanırdı, aksi halde, orunca, çay içme nefesi bozulundu. Begendiği çay demleme usulü söyleydi:

1. Çaydanlık (çini, fayans) çaynak suyle çalkalanırdı;
2. Belli ölçüde gak kurucu çay atılıp kaynamakta olan su çaydanlığının % 15-20 haemine dek doldurulup dem 'yedirildi';
3. 5-10 dakikadan sonra çaydanlık % 100 doldurulup, bir -2 "dintendir ilirdi". Bazen de sonra çay istimal'e hazırlırdı.

Çay ağık ve acı etisinden muvaffid. Buzum gelenektedi istipte, az-az doldurup içmeyi severdi. Bazen ziyaretlerden eve dönünce hemen çay koymadı. "Gittigim evde çay dantenesini bilmeyortarmış, bir piyle bile içmeden geliyorum" diyordu. Adeta kaneçayı yeşil çay'a göre daha fazla istimal ederdi.

Özbek pilavı hususunda da uzmandı diye bilirim. Bu emeğin dört mevsim igin uygunluğu tarifini, Emir Timur'un önemli savas-дан bir gün önce orduya pilav yedinme adeti varlığı, hikayesini, pilavın nice çeşidleri (Buhara, Semerkant, Suudi Arabistan'deki gurbetçilerimizin, Doğu Türkistan, Batasağın-Tokmat pilavları, qayhane pilav, "doppl" pilav v.b.) hakkında bir

gor nıng suyu unutmaz. ve unutulmaz suyu...
tutarak oğak başına beni getirip bizzat kendisi özbek
pilavı hazırlanmasını bana öğretmişti. "Aşında ağırlık
bir mübarek meslektir. Er kişi ona sehip olmasında fayda
var. Sın, en az bir kez yemek ağırlarını püfürmeyeipğren,
ilk önce pilavdan başlayalım. Baksara, bize medrese
telebeligi yıllarında böyle güzel pilavları gördüm ki...",
diye beni teşvik etmişti canım kurbanım babam.

İndi beyanının üstüne müvafik olarak babamın
hayatında pilavla ilgisi olan vakalardan sendi ağızından
söz gelirken, nişanlıdanız : "3011 yıldır, mühacir olanak
Doğu Türkistan'ın Öutea to getirideydi. Suoyet hükümeti
sadece kendi ülkesinde değil, belki bizim gibi yurt dışında
olanlara da acımasız şülmeye başlamıştı. Onların eline
düşmenek için, abim Asilhan ile kaşoor vilayetine doğru yürü-
dü. Yolculuğumuzun esnasında "Nuz davan" denilen teknik
soğukluğ ve karlık hükmü suren doğduktan gecenin gere-
kiyordu. Yolculuğumuzu sürdürmek için hava durumunu batma-
dan yürüdüük ve berberi soğuk hava fırınmasına uğradıktı. Gide-
ceğimiz yolu kaybettik ve soğukta donmuş tervan otaları
dikkatimizi çekti. Breden artık hayattan ümidiyi kılmeye
başlarken birden bire yol göstermek için bir ichtiyar yanı-
mizo geldi ve bizi geri çevirerek gerekli yere götürdü. Ölim
ile karşı - karşıya gelerek, Hizir dede ile karşılaşma heyecan-
ından ve soğuk havanın ve yolculuğun yorgunluğundan bir
kervanların istikahat etmek için de durdukları yere ulaş-
tı. O yerde Uygur, Kazaak ve Özbek kicareçileri bize
iğli göstererek yardım ettiler. Bakımtı ates yakılmış, atın
üzerinde tencere ve tencerenin içinde güzel bir pilav pişme-
ti. Birardan sonra koynu kuyruğundan kalırıamış ve
biber de kırılmış bir pilav getirdiler. Ah, evun tadı!
Canımız pirdi, clamardarımızda kantır yöründiğini hissetti.
Gözlerimiz yıldızlar gibi ağıldı. Yemeklerin özüdür pilav,
çünkü dünyanın en büyük dağlarını da ele geçirdigine
biz sahid olduk".

Ama başka, kişini gerçekten düşüncelere daldıren bir
okayı unutmıştı. "Anadılanda eğitimimi bitirip, babam-
nın emrinin yerine getirerek, evimizde dönmeden direk
Buharayı şifre abim ile (QAlimhan Töre) eğitimimi
devam ettirmel iğin yola çıktı.

Taşkent'te iki gün kalma sorunda kaldık. Yatağı olan bir misafirhaneye benzeyen bir yerde kaldık. O yerin insanların dan bir kaçı toplanıp musafirhanede sohbet ettiler. İster istemez sohbetlerine sahih olduk. Biraz ~~zo~~^{zo}. Çok zaman geçtikten sonra büyük bir tavaya koymuş pilav getirdiler. Herkes pilavi yemeye başladılar. Pilavi yedikten sonra "kara dağrı" (afyon) içmeye başladılar. İçlerinden birisi, bence başlarını da gereklilik, oturaktan genel fikrini bildiriyor gibi konuşmaya başladı ve "Allah'a şükür, oğlum pilavi yeriz, nesemizi (afyonumuzu) işeriz. Bidden mutlu insan var mı? bu dünyada, insana yine ne lazımdır?" diye soruşturdular. ² Bu okuydan çok etkilendim. 'Ey durumu horab olmuş, müstehnede olmuş apherler! (pilav severler). Yaesk size olsun, bu vatan size kaldırmış, din size kaldırmış' diye sinyerdim. Sözen kasav, lobom hayatın ciddi meseleleri, özellikle vaian menfaati arasında olduğu zaman ısrarıcı olmayanlar pilavi ^{bohane} ~~en~~ olarak gösterdiklerine çok üzümüştü. Yaşamak ırin yiyeceksin, ama yemek ırin yaramayacalsın anlam ortaya çıkmaktadır.

Başka yemek çeşitlerine olan munasebetlerini de gözlemeye çalışın. Söylemek gereki; hangi yemek olursa olsun biraz sanat ile yapılmış yemeği hoş göründü. Şavla, pilav, masküriti, yemeklerini kıymeli, nohutlu olmasını, mantarlı, ismalık olsun, semiz ot katılmış veya hıçkırık "çuçvaralı" sayını (sayın uygurlar iyi billyortalar), dunganlarca pişirilmiş balığı, "hosong" (kecik pulmuş et mantısı) boldurğan mantı, yemeklerini çok sevirdi.

Kuru yada nemli narın, silpildak besparmak gibi yemek yok olmasa bile ~~günde~~^{nütezen} ~~günde~~^{günde} yeniliyordu. "Bu yemekler bize ecdat tohumlarından miras, çok eski, Türk kadının yemeklerinden" diye ~

merden, "besparmak" yemeğinin hizmetçileri. İki ¹¹
ile (et ve hamur) her günlerin bu hizmet hizmet yemeği
(düşünüp bulan) ecdadlarca o zamanın bin defa "brown"
birim çok ağır günlerimizde, bu yemek sabit pısmılıyor ve
nefiste ^{günde} yeniliyordu.

Narin yemeğini iyice töpürtürdü. Kar-kartas yeterince
yenildi. Kimse çok severdi ve onu da töpürdürüp etti. Hem gıda,
hem deva, "Ba niyeti şifa" diye içine, sık-sık öğretip söyledi.

Et çorbasını "avuç çorba", "ugra", "sayilar", "laçman" et,
habak mantıları (örbüt habak mantıları) "çuşvarı", "kundur
samsa", iyi pişmemiş ejder kebabı, ezi-ekmek (Pide'ye benzeyen), huy
meh, "samsa", "pançan", "sungurların (bel çintili müslümânı)" ¹² "pi"
yemeğini ve aşçınpur yemeğini seviyordu.

Meyve, sebzeleri de yedirdi, "bozup", "paljom", "rediske",
çok tüketirdi. Ayva, nar, elma (özellikle Hocand kırıcı
elması), hüseyin üzümü, dut, kavun-karpuzu herkese
keşfiye ediyordu. Kavunculukta çok, iyi onluyordu. Sanki
bir zamanlar Tokat şehrinin Sarıtepe köyünde bir süre
kavunculukta uğraşıyordı. Kavunun Türkistanlı bir insanın
14 düğesinde kendisine has bir yeri olduğunu, bir torihi
otayla örnek vermişti. Bir zamanlar Muhammed Zahireddin
Babur'un Dekli'deki sarayına dostlarından biri gelip, geri
vurumunu öğrenmek için izin vermiş. Babur ise Hindistan'da bir
devlet kurduğuunu, çaba gösterilen buncu iftenden sonra, buna
tadını çıkarmasını rica etmiştir. Eğer istersen Budcarad ve
Pançab gibi büyük vilayetlerde vaki yapanı söylemiştür.
Dostu buna razı olmadığını görünce, devletin gitmesini ona razi
çepini söylemiş. "Yansını değil, oltarı kepsini versene lütfen. Meski
din bir ¹³ kavununa deyiprem" diye cevaplanmıştır. Babur, o
bundan çok etkilendi, bu dostunuz gitmesine izin vermiş. Sonra
kendi onu hediyelerle uğurlamıştı. "Rahmetli babam Allah'

"in başka nimetleri hâlinde ilmi, tarihi, edebî bilgilere
satıp olan ve çok etkileyici peygamberi söylemiştür." (8)

- 9 -

Zamân zaman ilk baharında 2-3 defa bolaklı, 6-7 defa "ismalat" ^{kabası girmen} "yap berde" ve hârem pîbi yesil otlu en yemekler haerlactırdı.

Yaz aylarında çorba yemeklerini, "sayfları", "Lâğmanı", meyveleri, malina, "davucca" (etin pişmemesi), incirden reçel yapılırdı. "Kırme" (at sıfır), yopundu çoh seviyordu. Boz kamantılar dondurma almındı.

Jış aylarında enerji pîlav, "nora", "filpîldak", ve sunta bencez yemekler yediğindi. Babam genellikle mutfağı isterine karemâdi ama sık-sık mutfağı kontrol ederdi. Gürtülü bulusıkları tertemiz olmasına istekti. "Mutfağın her zaman tertemiz olması lazımdır, günü müslümanlık birinci sıradı temelik demeli tür" derdi.

Yine, "mantarı", "semiz ot sayflarını", "pişirilmiş ayva (buhare kabaklıları) noh, oôründü. Hürmâ ile hıyarı beraber yemek yemekni söylerdi. Çünkü Peygamberimiz öyle yememi. Kırmızı gülden, püskeler yapılıp yerdirler. Seftali ve armutuya da sık-sık yedi. Müslüman fistığını (Antep fistığına benzeyen) küçük çocuklara veriliirse, dilli erken çikmasına yardım vereceğini söylerdi. Zeytin yaprı, "Derzîro guruc" (pirinç), hamurku yemeğini "suzma" ^{domates salatası} yi haspönründü. Buz tutmuş eti yemekti; av etini severdi. Salatalarla dikkat etmezdi ama ^{domates salatası} suyunu içerdii. Yeşil çayı az, kahuyu bozın, kullanındı, "laç", "sırka", "navaç" hep fırıldadı. Tavuk şorbası, "kuyumak" pişirte fatarlar ile dunganın altıklarındı. Ama annem haerlasmış yemekler hiç kimse nikâne benzetmedi. Hâf pasto yemezdi. Anapların pîlavı elle ezipl yemelerini ve bedevileri çektirgeyi kaverüp yemelerini söyleyerek beni hayretler içerişinde bıraktırdı.

Yemek medeniyetini kendî hayatlarında gösteren babam kâ hakkında, gelintileri (en küçük) Mekhmetay ile onca sunular harâkâtaya bitti. İnsallah faydalı olacağ diye ümidi ediyorum.

Fethullah Samancı
Alihan Röte oğlu

P.S. Pânimâlî

23.05.97. Kadıköy/İstanbul

Bu konu geniş kavramlı olduğunu göre, özel incelemeler gerektiren bir konudur. Bu konunun en önemli yeri sayılam "uyku rejimi" hakkında konuşucu öz.

Alikan Töre'nin en önemli yeterliliklerinden biri de inanç hayatına ve vücut düzeye gerekliliği olara "uyku rejimi" hakkında en iyi bilen akademiklerden biri sayılmaktır.

İslam kültürünü iyi bilen ve Doğu Tip ilminde uzman olan babam, kendisi de mübarez həyatını "uyku rejimine" uyararak geçirmişti. Uymadan önce karnını dəyirməzdi. Allah'ın kükürməsi, həyati boyunca, "uymadan önce tərənnizi dəyirmədən yatın" diye cəmətə söylemişdir. Bu söyletilər insan sırf idarəət həkimin cəmətə etməkən sabırlı ve en iyi şəxsi vətibə mərafətində. Şöyledir:

"İnsanlığı uykuja daşlığı zaman, bütün organismi dətənməye bəşlər. Amma insanlığı kələmətə kələmətə olunur ise bu fərqlicə gibi çəkisen organizmın hərəkətləri de olsalar. İstə o zaman mide və bığışıklar da hərəkətlərinə nəzakətdən daxil nəzakətlər. Eger yemek dayanıyoq yəni idarəət mide və bığışıklarını səməndən kələyir. Böyükə olaylar sənədlik təkrarıdır. Buna rəsədən mide və bığışçı hərəkətlərinə yol açar. Yeməgi dayanıyoq yəni idarəət uyğrağı kələkən insan nüfuzlu rüyalarla turpilosan uyluqdan və sinirlərini bozulmaya bəskin."

Günlükə bəzi hərəkətlər vəcədər. Ağırlıklar kebələ tarafından qəvirlər. Yostit və yorganların yumusaklığı, büyütüklərə kürükliyi normal idarəəti gerəktir. Dətənlətə genclərin yatağı və yostıkları biraz sərt olmasının gerekliliyini hazırlıyalım. Hələməkən önce yorganları səratetdirilməsi fəstir. Eger bir insanın iş kusucu xələti varsa, buna həqiqinənəcən roktorlu görüşməsinə cəmətə siyər həndisi ise bir həkim olaraq, uykuşuzluqtarda təsdiqlənən insanlara "gündəlik rejimi" uygulamalarını söylərdi. Gece yulmədən öncə həfi yeməyikləri yeməyi yada həqiqi bir şey yeməmədən uyğrağı gərənse uyku getirici olan süt veya yoğurt gibi seyler yeməyi tövsiyə edərdi.

BAKU, KAFKAS ÜN
S-ə Yılmaz Polat'a

Fax 45.

"ispak" olarak Tip ilminin sultansı Ibn Sina'nın hikayelerinden, deliller getirirdi. Bu konu açıldığı zaman "şovyet hükümeti" mahkeme ve ceza idarelerinde günahsız hapse diken insanları nasıl uyutmadan eziyet ettilerini söylemeden geçememişti. Durdı ki; "Sorgulamak yarını konveyor şeklinde uygulanır. Güneşsız hapis edenlerin göz yummasında imkan yoktu. Sorgulamakten din diktayıyla sorulmuş cevab verilirdi. Odalarının dört köşesi ve kabin-koroni bekondan yapılmıştır. Ün ile su karışımı yemekler... her zaman ki gibi yukarıda sıra ne gelen tambo ve bazi komesatları da istenenden az sekerle hagyılır. İnsanların sesleri duyulurdu. 1917 yılında bağımsızlık ilaneder, birinci Türkistan hükümeti - Kokan Muhafazası reisi Ağayev'i bu şekilde istenç ederek atıl hastalığa kadar getirmiştir. Tabii ki bunu ya otorlar katil bolseviklerdir" diyecek kendisine ait hagat kitabının yazarak bitti.

Babam gaflat gibi olan ve uykuya hoş formuzdı. Bir zaman 23³⁰: 24⁰⁰. de yatağına girdi (hıfzalarında buna on gece yatardı) ve sobanın rüzgarına erken taktırdı. Namağlup yemininden sonra. Yine Allah'a kamo ederek zikirle mesajlı okudu. Kavvalıya kadar uyudugunu hiç görmedim ama öğleyin 4-5 saat uyandı. Uyudan kaiküngüz zamanı genelikle ben babamın rüyayı gözden geçirmek için kattıma davet ederdi.

Babam suurku müslümân olurdu, zamanın 2. sınıfı H. Ebu Bekir Siddîk'in gecceleyin uymadan, uyusunca gecelikse carri feda ederdi. Peggamber Efendi'ye konuyu ilk yaptığına hatırlıyor, olsun göz yaşlarını tutkaması.

Kendisi de olağanüstü durumda da uyuyamıştır. Söyledimi: Doğu Türkistan Cumhurbaşkanı Olchirou zamanı 1. oında 2-3 saat

Yıl mevsimlerinde yemeekler değişim durdığını görüyoruz. Uyku reisi de mevsimlere göre bazı değişimlere sahne olmaktadır.

Sözelimi: Babam kış aylarında penceler uzun diye ges yatar. Yağ aylarında ise zam fersi görülmektedir. Günler sıcak las törn- da odaların penceresini açar yada bosphorusa ışırıktan istirak ettiğimizde.

"İlk baharda çatı uygunsu nedeni olduğunu, zımba tıpti. İnsan vücudu sayılır, enerjisi kalır ve ona vitalimler gerer olur" dediğini işte hâzırlığorum. Genellikle çok uyuma insan sağlığı için ne kadar zararlı ise, oւ uyumakta o kadar zararlıdır" diye bize öğretmiştir.

"Çok uyumak müslümanın akırefini yok eder, uyktan ges kalkmak ise onun çalışma yeteneklerini yitirir ve beraketini sıfıra düşürür" diye hatırlatırı demini.

Allah hepimize ve özellikle benim gibi olantalar, hatta kurallara ugrayarak hukukumuzu geçirmemizi ıhsan etmesin.

Kutluhan (Edituk)

Alihan Tör oğlu
Kuchkay / İstanbullu

09.07.1997

Günlik regime (yaz ayları için)

Saat

4⁰⁰ - 5⁰⁰

Kalkış

5⁰⁰ - 5³⁰

İbadet

5³⁰ - 6³⁰

Zihir etmek ve hastalarla ilgilenebilme

6³⁰ - 8³⁰

Kahve içme

8³⁰ - 10⁰⁰

Hastaları kabul etmek

10⁰⁰ - 13⁰⁰

Ders vermek

13⁰⁰ - 13³⁰

İbadet

13³⁰ - 15⁰⁰

Öğlen yemeği ve otele işleri

15⁰⁰ - 16³⁰

Uyunmak

16³⁰ - 17⁰⁰

İbadet

17⁰⁰ - 19²⁰

Ders vermek, hastayı görmek

19³⁰ - 20³⁰

Akşam yemeği

20³⁰ - 21³⁰

İbadet

21³⁰ - 22³⁰

Sohbet (Liyor-Evler ve konuklar)

22³⁰ - 24⁰⁰

Edebiyat meşgül olmak ve röcoleme, ibadet, kesin uyumak.

24⁰⁰

Günlik regime (haz ayları için)

Kalkınma

6⁰⁰ - 7⁰⁰

İbadet

7⁰⁰ - 7³⁰

Zihir ve hastaların kontrolü

7³⁰ - 8³⁰

Kahvaltı,

8³⁰ - 9³⁰

Hastalarla görüşme

9³⁰ - 10³⁰

Hastalarla görüşme

10³⁰ - 13³⁰

Ders vermek

13³⁰ - 14⁰⁰

İbadet

14⁰⁰ - 15³⁰

Öğlen yemeği

15³⁰ - 16³⁰

Uyunmak (kayıtlı)

16³⁰ - 17³⁰

İbadet ve hastalarla görüşme

17⁰⁰ - 19⁰⁰

İbadet ve Rıssam yemeği

19⁰⁰ - 20³⁰

Sohbet

20³⁰ - 21³⁰

Özel dersler vermek

21³⁰ - 22⁰⁰

İbadet

22⁰⁰ - 24⁰⁰

İoad etmek.

24.05.2008 20:00

INSTITUT POUR L'ETUDE DES RELIGIONS ET DE LA DIVERSITE

Bakır
Kafkas Üniversitesi
S. N. Yılmaz POLAT

FAX 18 sayfa, İstanbul, Kırklareli'den

-1-

Alihan töre Sağan ve insanı iliskiler.

İnsan toplumu ve İslami hukum ve hukmete bağlılığına projekte
ve çalışmalarla her bir insan ile müsələkələrinin işləştiyi daxili bildir.
"Hər Ben" den oğlan sadecə 15 yaşından olarkən deyil, insanlı
əsrlərə baxan da "gəldim" deyə yox she (kendisinin Tərkistan bayramı
əlli əsrində). Tabiki, bəbabın insanlılığını insanə dəliliyin
və döngayaq tür manikatın hərəkəti yoxsa dəliliyin
dəniz İslam təlimatlarında rühsət işləməstir. Bu dünyadın tür zən-
nətəfəsi ve məzənnəsi, həksiz oburlu, bədənən insan kənabə-
təllər" deyir surətə. Əntəd, əntəd, təhlükə ve problem tələ-
di. Həyətinin əsas hərəkəti, nəzət bələtlərində dəhl-
əbək tərəfə təlimata və hərəkətinə göstərdi.
Məlik olurak surətə: "Məsə yeri oldugunu sahibim;
Həqiqətli bəbab inanıb, məsələdə, əkraba-bərdər və dostlar
məsələdən dərhal mənəsənəcək sadəcət və təfadularla şəhər
əhəmən və yolda... İnsan böyüye nüvəsen imanlı hissə inanla
bəkmək, ona siddi təcənnəm + Məhəmmədin ayılınca həsəsiyeti
mədət kəndisindən... məndig!... İnsanlar, yaxınlarına məfək
təxəddüslerinə, və əlməssə "Səbabbillah" yani Allah yələndə
vəstəsan əraşdırmaq... əsaslı nüvə konusunda təsəvvür
etdim, dececedə kuvvet...". Bunu gəcen bir olayla
təqif etməye çalışıq qədəm.

Gine e horur suz gələnə - gülzər, kəfi idi, yəz dələm
kərində: Takınak... cətənə "bəbabın" mədrəsə arkadasları
vətən biri vəsəfti. Əsəd Tərkientər geldi. Oşa iyice
məzət-ikram göstərir, əsəs-bahşəlesi geddirerek, gön-
hün almayıas etdi. Bəyəqzi zəman qəfitlərə sonra
gələn, arkadasları vətənən vətən gelmiş ərib dələsiyər. Və
dələni aqəbat bolşək, və imərin təzqik'inə uğradığını
və həlini oldugundan, aqic təzayər məhküm edildiqlən, əsəd
şəhərə baxarak, və b.c. qəzəsənədə gine və Doğu
Tərkistana həccetməsi üçün əzəmən söyləyər. Bu konuda

SEA-FEB-1998 11:09

NUSTOPMENSUCAT TIC AG

90 212 515 71 56 P.01

-2-

babamızdan, döşslugün yörük hürmetine yardım etmesini istiyor., Kesle ba durumu önceden söyleseydiniz. Çığlıkların haber dar olmaları, yolunuza tutmaz olabilirler. Geç olsa da hi himmet edelim, insallah işiniz düzeltilecek" diye kendisini özürine bir tchilikli mesajlıefi aldı.

Hemen bir plan yaparlar. Ona göre dostunun Cin sinicinden geçirilecek kişilere isfisare ederler. Oalar kasığı görüp meye bir ay elvarında gelmeye başlıyorlar. Bu zamana kadar dostunu her 2-3 günde kalarak yarını değiştirmeye.

Gök gecelerde nüfusları yakalayıp, hapise atma işinin ustası olan (Moskova'nın kırmızı celladları) babamızı hapise atıyorlar. Gök iskence yaparak aynı sualları veriyorlar, "Arkadaşını sen saklamışsan, söyle nerede?"

Gök iskencelere rağmen anlaşılan gün gelmediğine kadar babam hiç bir şey söylemedi. Sonradan arkadaşının Sincan'dan sağ-selamet geçtiğini gizlice öğrenen babam; - O hapiste geçirdiğim tchlike dolu günlerim, hayatımın en bahtiyar ve mutlu günleridir. Çünkü lenahat benim gibi bir kuluna, bir muslimanın arzı hayatıni rezile düşmanın elinden kurtarma şerefine muvaffak kıldı. Oğlum, Buna layık olma meşşiyetini hissetmekten öyle ihtişat lezzet oldum ki, o, ikinci defa hayatımda tekraclarımadı. - demisti.

Babam ola da bir kriya gibi anımdaçı milliyetsi olmadan belki moderniyetinizin temelini testisi eden insan perverlik gayesinde yetişen insan idiler. Bu haka çok çok misalleri getirmekte mümkün, Gelişmiş insan perverlik insanın cesaret talep ettiği hallerde insanlık, rezi felekini nasıl yarına getireceği hateri kayalı, Kırı Zistanın merkezi olan Biskek^(Kırgızistan) hakanın ola Sakkuluk diyen İnce de 1918 yılında yerli bolseviklerin helak edilir. Bu üzüntülü haberin duyarlı duymaz baba müzdamalarından kuバンラム ailesine, hediyeli yarım topla

24-FEB-1998 11:41

MURTOPIENENBUREAU TIC HS

99 212 515 71 SE P.01

-3-

yarak, yakın dostlarıyla bir abet yola düşuyorlar. Herkes evihe 'gekilip', parkadan titriyerek oturan bir zaman da kırımızi askerlerce kusatma altına alınan, gisilmesi yasak olan terör sinirine hayatlarını tehditkeye atacak... olsa dahi iseli gidiyorlar. Orada vahşilence kırkın neticelerinin... Şahidlik olurlar. Ölüleri görmeyip, adetlerimize göre... eeneze-dualarını yapıp yorlar ve yardım dağıtıyorlar. Görüşüklerinden çok soft olarak tesirlenirler ki, bunları öncülerinin sonuna kadar hatırlarında saklıyorlar. Sonradan başkalarında da ibret, önehk olsun diye,, "Türkistan Kaygusu" diye egerleme yapıp bırakırlar... Hazine: Buna benzer olaylar Doğu Türkistan'da da dahi olmuştu. Sovyetlerin haktışıyle hakim gibi memnuler yurtiçi ahalisinin her biriyle arasında kavgaları sıklaştırarak savastırılmışlardır. Bundan dan en dehşetti olanı, 30.yillarda başlarında meydana çıkan cus-dungan kırallı karışıklığının olmuştur. Özamanlarda dahi haksız döktülen han, gönahsız insanların başlarına gelen belalara engel... olmakla birlikte göstererek, yüzlerce mesum-mezlumları évetlerinde koruyarak, hayallarını kurtarmıştı rahmetli babam.

Malum olduğu gibi, babam hayatı iken son 30.yılından itibantırda yaşadı. Başkalarına göre devriyane hâlinizde sabah-akşam ziyaretişleri getirdi.. Bunlar genellikle kendi yataklarıgi hastalıklarına göre bulunmayıp, zorluk içinde kalanlardı. Yataklıkları hastalıkları için şifa bulmak arzusunda, gesit-gesit problemlerine aitane istisareleriyolları serenin işin gelişlerdi. Hiç kimse nin eli boş döndüğünü hatırlayamıyorum. Dışarıdan misafir olarak veya hicret edip gəş eden insanlar doğru bizi məxlu mənzər getirirdi.. Onlarla geseitli yardımları göstermekte acil cəbəlləri təşkil etdiyođu. Baba minin meşhur tabib olduğunu təkraslanan belli ki burada sansim fazladır. Ama funları söyleyip gesemek caizdirki, doğu türbəyatında basarı sahibi olmanıñ

SOGUTLU SUT A.S.

24/02 '98 16:10

P01

• eseri olan insanı babamız imanının verdiği hesapsız haraceti ile çok değerlendirdiyordu. İki Türkistan'da meşhur olan şifacıların asıl sırrı da hâli bundadır diye sanıyorum,

Onun için olsa gerek, vevatından bir kaçı seneler geçmesine rağmen, halen insanlar onu sorarat söyleyip lar...

Babam en umutsuz zamanlarında da hâli hâsih, hâdîhsizlik ruhu geniştleyip, emriyle size de eismâni-manevi dâvâlerin yip-ranlığın eserleri görüneneye başlayan dönemde, iman-itikadılar na dayanarak halkımızın kudretli imkanları ve feri-letler sahibi olarak tarih meydânlarına çıka eğlîna güveniyordu. Sosyal çevremizde devamlı ortaya çıkan özüç deyişiklerden gönülümzük ökerek, bâzende tizârak konuştugumuzda, "Naümît segtandır sen zannadıysın, bu halkın hâfta şoruk süreni da hâli silahlandığında, aileler gibi herp ya par" demisti, "Şimdi halk ak-tu-rayı tanımaz hale getirildi. Beni halk tanımasa da, ben halkımı tanıdığım için kendî yolunda (yani ona hizmet etmede, suçlandırmada) devam edeceğim" diyordu ve heybetinin son anılarına kadar bu uğrunda sâbit kaldı.

Hanımlara son derecede saygı ile bakıyordu, onları müdafaâ ediyordu. 1947 li yılları Taskent kânarında hükümet evinde övünçlü (fahri) esir gibi bir veziyetde imiş, bir grup bayanların yanına kılınmış unutulmuş kâşgarat gidiyor. Aitlerinden böğüre - böğüre olsen nitek fehberin övüne sıkarak elindeki sapayı sert gelerek tendisine bir-iki tokat atıyor, "Kadın ve kızlara züm elmeye ne hâkken var, bu nasıl haddine seğdi," diye heybet salıyor. Su olayı sebep oluc ve bu köyde kadın-kızları ağır işlerde mecbûren galistirmak durdurulur.

Kafkas Univ.

S-a Yılmaz Polat'a

↳ 4. ayette

İmugan insanı ve mağazacığını herkes bilirdi. DOVET Hükümeti, Taşkentte yaşamaya başladığı dönemde kendisine enekli maası təqib ediyordu. O parının bir kuruşunu almadan evine gonderekti. Borç isteyenlerde olurdu, onların hiç birisini eli boş göndermezdi. Borcu olanların kim olduğunu herkes biliyordu, zamanı geldiğinde kendileri getiriliyorlardı. Bu hissiz yetkililerin swistimal edenlerde bulunuyordu.

Borçundan sadece olantara çok değer veriyordu. Bu konuda söz açılırsa onlu şair Süfi Allağärin su bayıklarını atayaトイ

~~Les ife~~ kılma hiç andı peymân,

Söñen bozân insan, bozmarın imân?

Babam tüm hayatını yemek, sefkatli insan olarak yaşıdı. Buna delil olarak geçen bir olay, anlatmak yeterli olmalıdır:

Doğu Türkistan İslam Cumhuriyeti kurulduktan sonra insanlar babamızı 1937 yılında qın celloflarının eline tutup veren oğusu yatalarlar. Onun işi mahkeme de görüldükten sonra, ölüm cezasına sevk edilir. Babamız Cumhurbaşkanı olarak onu auf ediyor. Genel sekreter, devlet onun ismi Muhammed olduğunu gösteriyorlar, bu auf edilen kişi sonrasında savaş meydanlarında kan dökerek, kendi kusurlarını yıkmış.

Hülejj babamızın insanlığı iliskiler dünyası çok zayıftı. Onu küçük metaleye sigdirmek imkansız. Bundan dolayı, sonradan bu konuya tekrar dönmek umuduyla iki boyanımıza notta kayıtlıyorduz.

- 6 -

5. Alihantöre Sâgûni ailesi.

Babam hayatı boyunca dört defa evlenmiştir. (Sonraki sayfa-ya tabloya batınır), Bünlerden 12 çocuk göründü, 4 tanesi büyük yaşta iken vefat etti. Uzak müddet yaşayan ve şimdi hâlâ hâlâ olan 8 erkek, kızlardır. İlk annemiz Hanâyim babamızla beraber 3 yıl yaşadıktan sonra vefat edip, vesiyetine re onun kız kardeşi, Târihan anamla ikinci olarak evlendi. Sonradan üçüncü kez hanımî. Benim annem Kera met hânla evlendiler. Annem babama okra bağıdır, erken öksüz kaldığından dolayı, babam kendini nikahına alındığının ne denide budur. Küçük anamız Fâtimâ hânım uygar asilli olduğundan, ailemizin uygar haller ile bitiş-liğinin temsilidir.

Büyük abim harbi zabit olarak, Albay ünvanına sahip-til. Sonraki abim Asilhânda hem zabit hem bînbâsi oldu, sonradan unlu iş adamı olarak yetisti, şimdi emeklidir. Üçüncü abim Muhammeddiyârdâ zabit olarak kaptan makamında dişer abisi gibi Doğu Türkistan Millî Ordusunun sefâflârında istiklal işin ephede düşmanla savaşan cesurlardan. Sonradan Taşkent Tıp Üniversitesini bitirdi, kan hastalıkları boyunca iktidârlar izzân olarak yetisti.

Dördüncü abim Ahmetyar ekonomi sahâsında profesör doktor, Taşkent Köy İşletmeleri Üniversitesi'ni bitirdi. Şimdi Taşkent İktisat Üniversitesi'nde ders veriyor.

Beşinci abim Ekremhân, Pekin Üniversitesi Tıp fakültesi'nin 44. sınıfına kadar okudu. Babam Taşkente çağır- dikten sonra, burda isadami oldu, şimdi emekli.

Pahmetli ablam Arize üniversite okuyamamış olsa bilo, malumatlı, bilgili bayandır. Kendi zamanında Doğu Türkistan boyanlar ve kızlar cemiyeti ni baştanı olmuştur.

-7-

İkinci ablam Taşkent Yüksek Eğitimcilik Üniversitesi'ni bitirdikten sonra tüm ömürüm öğretmenlikle geçirdi. Şimdi oda emekli.

Habilim ve bacılarımın hepsi en azından 1-2 tane yabancı dil bilmektedir, kendi uzmanlıklarıyla ilgili gösteren hizmetleri ve başarılarından dolayı tödürülmüşler ve bir kez de fa ödüllerini almışlardır.

Ben Kulluhan, atlenin en küçüğüm. Taşkent Ekonomi Üniversitesi mezuniyetim. Çok süre Devlet Plan kurulu sisteminde ilmi menşİ olarak galistim, iktisat fakülte adayıyım. Son yıllarda Taşkent Maliye Üniversitesinde doçent görevinde ders verdim, Bağımsızlık başta indan sonra babamın İslam ve İstiklal konusundaki eserlerini nesrederek Türk Alemine sunmak, Özbekistan ve Türkiye ifadamları Birliği Derneği kurmak ve faaliyetini genişletmek, Özbek-Türk okullarını açmakla myself oldum. Özbek dilinden başka diğer 3 dil bilmediğim.

Goruklalarının eğitim ve fahimine babamız çok büyük önem veriyordu. Hepimizin Kur'anı kesim okumamızı sağladı, farsça, arapça, Türkçə dillerini öğretti, dini bilgilendirdi, tıp, tarih, edebiyat ve siyasetten ders verdi. "Her bir müslüm ve müslüme ye ilm almak farzdır, Besiktan tâ kabre kadar ilm izle, Genglik te alınan ilm, tasa bitilmiş naâfî gibidir" gibi mukaddes fikirleri got-göt hatırlatarak, hıpi mîmî ilim almayı sevk ediyordu. Alınan bilime amel etmeye bir zaman eiddi felât ederdi, "Amelsiz âlim üzerinde kitap taşıyan eşekten farksızdır" diyordu. İlmlerin afdallı ahirete faydalı olanı olduğunu çok söyleyordu.

Biz goruklarımıza yetişmemizde babamızın aldığı bilimi ne amel etmesinin sonucu, geçimindeki İslami hayatı tarzları canlı nümane olarak, görünümü sağlayarak rol oynadı diye biliyim. Bu özellik hemüze kadar handı tesicini devam ettirmekte ve zannediyorum, bu tesir gücü gelecekte daha da artacak.

-8-

6. Alikantöre Sığınanın istikbal gəsərələri və idealları

Babamızın zengin həyat ilə təcibərə esaslanan geleceğini
görmə bilme kabiliyyəti ilə ilqələr sənədini söyləyə bilism

1. Sovetler Birliyi qüllə çatı və komunizm sistemi yok
olacaq. Lakin bu devlet və gəzə insaniyet tarixində sonu
gördəlmeyen zələzələcə kürüməstül. Bu olayın gecək ləs-
mesin mənaləsəf bən görəməməcəm, amma sizlər fəhrid
ola çatınca, diqordu.

2. Bağımsızlıq elə qəstidərən sonra Tökistən həkkələri hərəm
kendi devlet Hərəm, kurdçək hərəmətli pərvəsinde birləşməsələr
yine Rusyanın elinə düşərək.

3. Doğu Tərkistən dəli məslimətlər kəndliyicini koruya maz-
salac, onlara şəhər edilməzse Gın devleti onları eddəchə-
gibi yutacaq və assimilasiya etəcək.

4. Batı dəstəfləri Sovet və Gın zələzələ hətəm süren bir zamanda,
Seyirci olduğu işin Yaradıcır övündə hesab etəcək və bu
dünyada da böyük bəzələrlə bəşirələşəcək.

5. İslam dini 80 yıldırda itibarən bütün dünyaya ortam-
da türət olmağa başlayacaq.

6. Türkiyədə kürç yüksəllişinə görələrət.

7. Özbəkistan və digər Orta Asya həkkələri Türkiyə ilə güclü
ittifak turmalanı və İslam ələmində əzələm pozisyon al-
maları qəsəbic.

8. Yeni nəşli hərəkat yarışdırı met qərətər. Onları
gelişen vətənərə skuraya görərərək eğitmek, dəndüklerində
de rehber məsləhətənə yarışdırı met qərətər.

9. Məilletin rəngarənglik cultura, rəzaq pernərlik hissini
terbiye etmet ləzzəm.

24-FEB-1998 09:03

WURTOPMENUSUCAT TIC AG

98 212 515 71 56 P.03

- 9 -

10. Milli bağımsızlık konusunda bir kimse ile kompramisyon
lere varmanet uluslararası diploma matik oyuna lara aldan-
mamak gereklidir. Kör bıstonunu kırma kaybeder"

11. Milletin esitimi, İslam manevi değerleri sunucuda
gösterilməsi gəl. Dior etibarlı ve hücafitə engel olunur
qısetir.

Idealları misalında bir takım mübarək zəfər və tarixi
sahibləri göstərinəcə müraciət:

1. Peygamberimiz Məhammed (S.A.V.), Ebübekr Siddiq, Ali,
Ömer, Osman və digər sahəbiler,

2. Kutaybe ibn Müümil Bəhrib - Orta Asya da İsləm nə-
yılmasına xesiləşənələrə sevərədəst (komutanı),

3. Səltən Sutuk Buğrähəm

4. Hərən Musə Kreahən

5. İbnü Sina, er-Razi, Fəzələ, gibi əlivələr

6. Fatih Mehmet Sultan, Kanuni Süleyman, Abdülhamith han

7. Amır Temür, Şeyh Səfi (Kastəz), İmam Məhdi (Sudan)

8. Ahmet Yesevi, Bahauddin Vəski bəndi, İmam Buhari,
Hacı Bəhrəc Yell, İmam Gazzəli

Stalin və Ləçəil - güclü natiq və devlet
adamlarıdır, gecə işsidi tərt kərənə işən də
ləc olşalar bile dədiliyi de hətin cəyorum.

-10-

3. Allhan töre Sağuniyin kıymet verdiği ve sevmediği şeyler.

İlk basta babamızın bu dünya hayatında hangi hüsusiyetlere önem verdiği, nelerde değer verdiği konusunda söz yürütelim. Emeva dindarlık, ve tabiki müslümanlığı seviyordu imanlı insana kıymet verirdi. 60. yıldızın birinde, babamla bir -ma gecesi, „Baba, Afrikada yenis bağımsız olan devletlerden biri Kasıtonesi sosyalizm kuracaktır. Nasıl yani işler hep böyle mi devam edecek?“ „Dünya nüfusu ne kadar simdi?“ dedi.

„3 milyar“ dedim. Dedikti, „Ey oğlum, eğer 2 milyar 999 milyon kişi komünist yoluna girdi, tek kendim kalsam dahi yine „la ilâhe illâllâh. Mûhammedur resûlullah“ diye yolumdan dönmeyeceğim.“

Hürriyet ve vatanperverliği çok seviyordu. „Vatan - sana ak süt verebilen annen den de arzı, çünkü ölüüğündən sonra kendisi bağına alır. Onu düşmana öldürmek, erkek kişi için ar-nâmûs meselesi dir.“ diyordu.

Cesur olmağa sagırırdı, çöntü.. Allah cesaret sahiblerini sever“ diye öğretirdi.

Galistan, gayrefli insanları seviyordı.

„Himma für ricat, takta ül eibat“, yanı; Erkeklerin himmeti dojlari parap-parça eder“ adlı arap atasosunu her zaman tekrarlıyordu. Kendiside halka tıbbi, hümet göstermekte zorbaht-akşam bilhassa Doğu Türkistanda İnkılabı yıllarda günde 12-20 saat ayakta galışlığı məlüm.

Akıllılığa büyük önemiyet verirdi. Islam - akldir diyordu, amma insan akının dahi siniri olduğunu hatırlıyordu...

İnsanların nesil-nesibe de dikkat ederdi. Bu haka bana düşündürken söyle misâi getirdi. „Genç, güzel kız var, amma ailesi cahil, hırsız-gavur veya tenbel, ahlaksız. Bu gübre üstünde yetişen kırmızı gül gibi dir.“

-11-

"Flor - mstek, iler ve becerikliliği çok seviyordu. „Japonya'da olusan „Meydru intikabi“nın ilk sebebi şudurki, Mikado (memleket padşahı) altınları harcayarak gençleri öneü ülkelerde okutup, onlara rehber matemlerini testim etti. Peygambarı mir (S.B.V) de Halid bin Veli'de onun geçmiş kusurlarına bakmadan başkumandanlık görevini verdi, sünku o kendi işinin izmanı idi.“ dijardu.

Diger sevdigi hüsüsyofflerini sayarsam onlar şunlardır: sadıkat, samimilik, fahm-feraset, adab, mütavaziilik, teşebbüs-karlık, sözünde durmak, insanrıverlik, hayâ ve är-namüslülük, şefkatilik, doaru sözlülük, ve äli himmetlilik. Yüksek himmeti ile babamız tüm rükiplerini geçmistir. „Bütün islam âlemi- ni ayaga kaldıracağım, 30 yilda kurdukları devleti 5 saatta, yok so da tıkada alt-üst yapacağım, sadece fırsat gelirse yeter.“ diye bir kez defa cüstügünude hatırlıyorum.

Simdi babamın sevmediği alışkanlıklarını sayıyım; bunlar: dinsizlik, baskınçılık, korkaklık, tenbellilik, ihânet, rigatarlık, sahîkarlık, adaletsizlik, cehâlet, ädâbsizlik, ferasetsizlik, sözunu bor matlık, irkçılık, milletçilik, hâgasızlık, gizbet, akraba-kardeşlik arasında soğuklık, çok konuşan, apağı himmetlilik, oyuu-dansa fazla önem vermetlik v.s. hüsüslerdir. Babam rahimli, căhil insen, kör'e, ädabsızlığı öküze benzerirdi. „Hitler adaletsizlikle hâkimiyet'e gitti, bu sonunda onu kendisi basını yedi. Sovyetlerde yakılacak, siz görevceksiniz. Japon haribleri genç olsada, hâkimiyete sahip oldular.

-12-

Dostla düşmanın fartına varamadılar. Aksilik ettiler ve
 fırçık gibi vatandaşını helâket'e soktular. Batı medeniyeti'nin
 manzıfetinde insana karşı nefret var. fırsatı geldiğinde, II. döñ
 ya "savaşında mesle", milyonlarca sakin etrafı kırğını
 ettiler, "digordu ve bu gibi yerli fitirleri çok bildirmisti,
 amma ben naâses zamanında kaydedememistim. Belki,
 bu eksikliği sonradan devamlı galesmak ve arastır-
 makla, müvaffak olmamıza Allah nasib eder.

Yazılıları mı burda bitirmek istedim, amma yine bir
 takım hizrlar toplu geldi ve bunları da ilave edersen
 faydalı olmas.

-13-

7. Alihantöre Sağınının cevur insanlık yönleri.

Babamız fitretinden eseretli idi ve aldığı terbiyesinde bu faziletlerini işitlere götürmesinde büyük rol oynadı. Kahraman olarak yetişeceğini ilk işaretleri cocukluktan belli olmuştu. 10-12 yaşlarında, bir gün silahlı rus askerleri babamın çok severek taşıyışen tayeqini evden zorlukla götürüler. Türkistan sâmûrga yapıldığı dönemde zülüm çok artmıştı, bu gibi zorbalıkların yanında ahalî ôciz ve garesiz halde idi. Dede-ninelerimin „birak git sin“ dediği ne batmadan babam o estiyaların yanına koşup dayak zarbeleri altında, kafasında sıran kantara batmadan atını geri almış.

Buhara'da, telebelik yıldarında sunni mezhepte olan telebelere rehberlik yaptığı, bunların kamusal çatışlarında baş teşkilatçılardan olduğu bellidir. Babam arasında şîî-sunî ziâdiyetinin ilerlemesine müslümanların aralarındaki meseleleri hal etmede kan dökülmemesine katışıyan karşıydı. Ama, Buhara Amirî Eyanları ile birlikte büyük bir grubun şîîlik bayrağı altında haksızlık, adaletlîlik yapmasında diğer taraf razi olmaması, sonucu haraketler başladığında olaylar süreci ba-bamızın bu savaşın ölü saflarında olması icab etti. Gerçektende bunun için dahi bayağı cesaret sahibi olmak getekirdi.

Asrımızın başlarından itibaren rus büyük milliyetçiliği çogaldı, müslümanların bundan garen maddî-mânevi zülümleri yine de arttı. Öyleki, rus padisahı Nikolay I'ın fotoğrafı camilere astılması hakkında kanun çıkarıldı. Ama Tokmak sehitinin merkez camisine rus'un fotoğrafı astıldıkten hemen sonra onun iki gözü çıkartıldı ve delik kaldı, bunca, tabii ki baba-mız eyle etmişti. Rus memurları bunu isbat edemezse de

-14-

babamızdan sübhanelerek, mənəvi taraftan cezalandırmağa karar verirler. Bir gün evimize boyu dev gibi iş polisi gelir, babamdan milletin gözü önünde sotağı süpürmesini emrediyor. Kesintikle kabul etmeyeceğini duyan polis, dayağıni kullanıyor, bununla da bir iş basaramadığından tabancasını kullanmak ister. Bu zaman babam çok kızar ve siddetle bir yumruk atar ki, ağacı gibi duran polis yerde düşer. Hiç kendine gelmiyor, bir totatla canı sıktığı belli olur. Bu olaydan sonra uzak vakit girli rus polisi tatibinden kaşak olarak dolasına mecbür kalır.

Bu arada I. dünya savaşı dolayısıyle Gér hukümeti müslumanları da askerlige alınmağa başlıyor. Türkistanda birinci olarak bu işe serit fetva çıkararak, milletin şögunluğu tarafından pedişah kararının iptal etmeye erişirler. İşbu fetvanın metni elimde yok, ama onun kısaca manası şöyledir: „Kim kâfirler ordusunun saflarında durarak, Osmanlı Türk askerine kurşun atarsa, muhattak cehenne me gider“. Böyle hukum çıkarmanın yalnız Allah'tan korkan kifinin, ilmine amel eden ölimin elinden geleceğini tekitlenet fazla olabilir.

Babamız bolsheviklerin yıkılmasına kadar ülkemiz halkın ayaklanmasında faal istirak etti. Kırgızların 1914 ve 1916 yıllarındaki silahlı çatışlarının testkil edenlerin bii idi. Bu ayaklanmalar təhlükə olarak saldırlıiktan sonra Kasgar'a hicret etmek zorunda kaldı. Latin inkilapından sonra geri döndü. Öncükilərindən daha beter zölüm, feror, qaresizlik ve dehşetlere karşı - karsıya geleret, bəzən aqık, bəzən gizli savaş yolunda devam etti. Türkistan vatan perverlerinin məhiyəti badroları vəle alma yönüyle hakimiyyetten rusları yıkmaktan ibaret olan „Kasım oğulları hərəkəti“nde aktif rol oynadı. Babamız işbu testkilatın Kırgızistan boyuna

— 15 —

sorumlu başkanlığıdı. Bu yönetmelerde elde edilen başarılardan, maalesef iyi bilgiim yok. Ama bolsevikler bütün dünyaya mydan okuduğu bir dönemde sadece Yaradının kudretine yaşılanan halde böyle eşitsiz, amansız mücadelede girmenin de tek ölü büyük cesaret talep odiyordu.

Ve sonra... sonrası devamlı takip, hapise atmalar, sorular, zulüm ve sitem. Hapishanelerin ağır imkânlarda dahi rahatlık vermiyorlar, hatta yabancı ülkede ki cezaevinde olsan dahi. Mesela, pesinden casuslar gönderilir. Gittin cezaevinde kaldığında öyle oluyormuş ki, casusların yüzünden mahbüler gördükleri rüyalarını da bir-bislerine anlatamaz olmuşlar, işne-ip, makas gibi esyoların, üzerinde taşıyamaz olmuşlar. Sar-satal uzmus, ekibeler yirtilemeyecek, bunun üzerine kimse ile dest octagi olamazsin. Kimse „hey“ diye, karsılık bildiremez, işte bunun gibi dayanılmaz bir halde baba-mız mangal yarçılık nüminesini göstermiş tir. Bir gün casusun tekî yalnız kaldığı zaman babam nübetçi olarak durur ve şahidlerin olmadığını yaratıp anarak onu gebererek kader cezasını verir. Bunun başına yukarıda söylediğimiz rus polisinin günü gelir, ama canı sıkıyor. Kendine geldikten sonra giydirme kaldırımıya başlar, Cezaevi idaresinin gözü önünde kağanın sebepsi olarak görünür. İyi hizmet edemedi diye, casusun kendisini cezalıyorlar. Sondan sonra mahbüler ihanet nefes almağa başlarlar.

40. yıllarda başlayan Doğu Türkistan halklarının milli - bağımsızlık haraketine rehberlik yapması, Gölce kurallı ayaklanmasıni hazırlamak ve başarayı elde etmek, şehrin Gök kısmında sokak savaşlarının devam ettiği bir zamanda Gìn devletinin simbolu olan oðarha hıykelinin üzerine giterek, Sömürgeci lerin

-16-

İmamfir bayrağını ayakları altına olarak bağımsız Doğu Türkistan Cumhuriyetini ilan etmesi, 80 bin askerden ibaret olan düşman ordusunu yok etmesinde fedakarlık göstermesi ve gözler kadar saldırılara bir vesile iştirak etmesi bize malum olan cesaret nümunelerindendir..

Bir sual ortaya sitätıyor, peki, bu gibi canını cebbâra vererek çatışmalarının sebebi nedir? Sahsi arzu-istek'mi, grup veya komunistlerin düşüncesine göre sınıfî menfaat mi? İktisâninde olmadığı kesindir. Allah yolunda hizmet ve yüksek mesâliyet dersetk hakikata yakin olur. Hatta devlet başkanı olurken Cumhurbaşkanlığı için gen andında, Ben Allâh'ın töre, Allâh'ın âciz kulu, Cumhurbaşkanlığı görevini üzerime alırken Yaradânanın irâdesi ile Peygamberimiz yolundan giderken halkımı sadâkatla hizmet etmeyece and işıyorum gibi cümlelerle beslenmesi bunu tasâik ediyor. Gene bir gün babamdan Doğu Türkistan hareketi çok büyük mörköl iş olduğunu Önceden bildiğiniz halde Siz neden bu işe girdiniz, diye sormuştum. Cevap söyle olmustu: „Allah nasip ederse, bağımsız bir Türk devleti kurulmasına, nasip değilse en azından fazla Müslüman kâni döktülmesine engel olmağa vesile olacağımı diye, bu işe canım dan var gerek resimlikle girdim”

Belli olduğugibi, İlahi takdir insan oğlunu sadece Savaş meydânlarında değil, belki ehemmiyeti bundan da az olmayan hayatın diğer sahalarında da sınava tutar. Babamın son 30 yıl ömrü Özbeckistan'da geçti. Burada Siyesi faaliyetlerden men etmelerine rağmen millî madeniyetimiz ve dini değerleri - nizi koruma konusunda büyük çalismaları başarıs bunun içün akl, ilim ve tedbir ile bir sıradâ büyük zaferdaşlık cesareti talep edildi. Bunlardan bazılarını

Sāyaṇaśāstram


1. 1957 yılında 1000 sayfa dan ibaret 2 ciltli „Tarihi mühammedî“ eserini gizli şekilde yazarak bitirdi. Kitap varisleri tarafından „yeni den toparlanma,“ dönemine kadar saklandı ve 80 bin adetle 1990 da basılarak halka dağıtıldı. O zamana kadar büyük dairesel meclis, toplantıarda gizli okundu.
2. „Esasol İman“ makalesi de gizli yazılarak, halkın arasında elden-ele geçirilerek okundu ve belli oldu.
3. „Timür törükleri“ kitabı farsça metnini Özbekçeye tercüme ederek „Golistan“ dergisinin 2,3. Sayılarında (1967 yıl) pişettiirdi ki, bu eemiyette sensasyon yenislik olarak kabul edildi. Bu işe yardım eden bir takım yazar, alim ve sairler sorgunie uğradılar.
4. Ahmet Danış'ın „Nevâdir-ül-vetâi“ ve Dervîş Ali Gengiy'in „Müsika risalesi“ (600 sayfa), Herman Valiborînin „Buhara ve Mevârâünnehr tarihi“ (1000 sayfa dan fazla) kitabı özbekçeye çevirdi. Bu eserler kısmen basıldı ve ilmi eser olarak arşivlerde saklanıyor.
5. „Türkistan kâygusı“ eseri 60-yılların sonunda gizli yazılarak bırakılmış, bitirme yollarını göstererek varislerine yayılmıştı, resiyet eterek bırakılmış,
6. Meşcid, cami, medreselerin bozdurulmasına karşı bazen basılı, bazen de sonus suz olsa da; ahalî arasında targilik kampanyaları teşkil etmeye devam etti.
7. Millî-dini tarbiye yürüterini esti metkepler binasını diittirme yönüyle satlanıp kalmamasına çıktı.
8. Ateistlik devlete hizmet etme sorunda olan Orta Asya ve Kazakistan Dini Yönetimi tarafından İslama uygun olma yan fetvalar gitkirtmesine ömrünün sonuna kadar devam etti.

- 18 -

Yine bir konu üzerinde durmaya lazı̄m gördüm, Babam fazla arzu-heves, dünya hı̄rsından uzak insan idi. Hayat aleminde serüetsiz, hususi mülksiz, sermayesiz geçti, tam manasıyla XX asrin son nakkalbenetlerinden idi. Tokmat şehrindeki baba miras hı̄ali yerlerini sovet memurları müsaadeyle tı̄kıldı, Gülcədetīsinde Gin komunist hükümeti elden aldı. Tastente ömrünün sonuna kadar hükümetin ayırdığı basitlik hı̄ali ve iki oda bir avyan evde kılacak olacak yasadı. Söyledī bir olayı hatırlıyorum. 1966. yıl Hindistan Başbakanı Lal Bahadur Shastri vefat etti. Bu kişi halal ve okadar mütavazı yaşı̄mış ki, onun ailesi ölümünden sonra sok zor duruma düşmüştür, hı̄sasen ölüm törenlerinin merasimlerini geciremeden, hükümetten maddi yardım istemistī. Bunu bütün dünya medyası yaradı. Babamızın vefatından sonra bizde aynı şu duruma idik. Tabii ki İgaliter¹ türümüz imkanlarında bu hatta hiç bir yerde doğru-dürüst haber verilmemīs bile. Ama biz babamızın cihuna ve gayesine zid gelmesin diye kı̄fı̄rların hükümetinden bas egerect yardım isteyemedik. Ne demis ve yapmış olsa bunun altında bir hikmet var dedik, fakirlik konusunda Peygamberimiz (S.A.V.) yoluñdan kalmayan peşerimizi Allah rahmet etsin.

Kı̄flıglan Sakıcı
23.02.98
Kadıköy / İstanbul

¹ Zülüm nereye kurulur,



Ali Khan Tora'nın aile şubesesi.